

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**KİMYA TƏDRİSİ ÜSULU PRAKTİKUMU**

**BDU-nun KİMYA, PEDAQOJİ UNIVERSİTELƏRİN  
KİMYA VƏ KİMYA-BİOLOGİYA FAKÜLTƏLƏRİNİN  
BAKALAVR HAZIRLIĞI KEÇƏN TƏLƏBƏLƏRİ  
ÜÇÜN TƏDRİS VƏSAİTİ**

Azərbaycan Respublikası Təhsil nazirinin 21.02.2008-ci il 238 sayılı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

**B A K I - 2 0 0 8**

54(07)  
X 48

**Tərtibçi müəlliflər:**

- Əjdər Nəcəfqulu oğlu Xəlilov- Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti
- Əyyub Teymur oğlu Əzizov- Bakı Dövlət Universitetinin dosenti, Respublikanın əməkdar müəllimi

**Redaktor:**

Ələkbər Nemət oğlu Qurbanov- Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, əməkdar müəllim

**Rəyçilər:**

- Oktay Nemət oğlu Əkbərov - Bakı Dövlət Universitetinin professoru
- Kamil Nəsir oğlu Haqverdiyev – Bakı Dövlət Universitetinin dosenti

$$\vartheta \frac{4309000000 - 00}{M - 658(07) - 000} - 2008$$

## GİRİŞ

Uzun illərdən bəri BDU-nun kimya, Pedaqoji Universitet və institutlarının kimya və kimya – biologiya fakültelərində kimya tədrisi metodikası (üsulu) üzrə nəzəri kurs (mühazirə), habelə bu fənnin praktikumu üzrə laborator məşğələ dərsi tədris olunur.

Həmin fənnin tədrisi bakalavr təhsil pilləsinin III kursunda həyata keçirilir.

Kimya tədrisi üsuluna aid nəzəri və praktik kursun öyrədilməsindən məqsəd, önce tələbələrə pedaqoji təcrübəyə gedənədək bu fənnin mühüm nəzəri və təcrübi məsələlərinə aid müvafiq bilik, bacarıq və vərdişlər aşılılamaqdan ibarətdir. Tələbələr bir tədris ili dövründə (V və VI semestrlerdə) kimyanın tədrisi üsulu fənnindən həm mühazirə dinləyir, həm də «Kimya tədrisi üsulu praktikumu» adlı laborator məşğələ dərsi keçirilir. Hər iki fənnindən tələbələrin aldığıları nəzəri məlumatlar, təcrübi bilik, bacarıq və vərdişlər bir tərəfdən onlara orta məktəblərdə pedaqoji təcrübə zamanı müəllimlik peşəsinin sırlarına yiyələnmək işində müəyyən zəmin yaradır, digər tərəfdən, tələbələrin müvafiq universitetləri bitirdikdən sonra orta ümumtəhsil məktəblərində kimyanın yüksək səviyyədə tədrisini həyata keçirmələrinə imkan verir. Odur ki, pedaqoji elmlərə aid olan kimya tədrisi üsulunun nəzəri kursu və praktikumunu tələbələrin dərindən öyrənməsi, buna ciddi əhəmiyyət vermesi danılmazdır. İster pedaqoji təcrübə dövründə, istərsə də orta ümumtəhsil məktəblərində gələcəkdə müəllim işləyərkən, öz işinin öhdəsində necə gəlməsi, onların kimya tədrisi üsulunun nəzəri və praktik kursuna təhsil dövründə nə dərəcədə yiyələnməsindən asılı olacaqdır.

Kimya təcrübi elm olduğu üçün tələbələrin onun tədrisi üsulu praktikumuna dərindən yiyələnməsi, tədris prosesində bununla əlaqədar müəyyən bilik, bacarıq və vərdişlər qazanmaları vacib və məqsədə uyğundur.

Kimya tədrisi üsulu praktikumuna aid Azərbaycan dilində ilk dərs vəsaiti (program materialının  $\frac{1}{3}$ -ni əhatə edən) 1972-ci

ildə çap olunduğundan, tədris kursunun tam əhatə etmədiyiindən, habelə olan kitabların köhnəlib sıradan çıxdığından, tələbələr çətinlik çəkir, rus dilində olan kitablardakı materialı isə onlar lazımnıça mənimseyə bilmirlər.

Bu sahədəki boşluğu doldurmaq, mövcud tədris programını ümumən əhatə edə bilən, habelə orta məktəbin kimya dərslikləri ilə əlaqə kontekstində biz bu tədris vəsaitini yeni variantda tərtib edib ərsəyə gətirməyi lazım bildik.

Hazırda ADPU-nun kimya fakültəsinin kimya və kimyabiologiya şöbələrində «Kimya tədrisi üsulu praktikumu» fənninin tədrisine 54 saat vaxt ayrılmışdır ki, vəsaitdə həmin saatlarda tədris edilməsi lazım bilinən mövzulara uyğun gelən müvafiq nəzəri və zəruri praktik məsələlər şərh olunmuşdur.

Güman edirik ki, sözügedən kitab nəinki bu dərs ilində təhsil alan tələbələr, habelə 2007/2008 tədris ilindən Boloniya sistemi üzrə KTM-dən 60 saat mühazirə və 60 saat praktik məşğələ keçəcək tələbələr üçün də xüsusilə vacib vəsait kimi müəyyən əhəmiyyət kəsb edəcəkdir.

Kimya tədrisi üsulu praktikumuna aid həmin vəsaitdə program üzrə müvafiq üsul və qaydalar, praktik işlər şərh edilməkli yanaşı, orta ümumtəhsil məktəblərinin VIII-XI siniflarının kimya kitablarından götürülmüş laborator məşğələ və praktik işlərə aid olan mövzuların adlarını da «əlavə» kimi verməyi lazım bilmişik. Bu, kimya tədrisi üsulu praktikumu məşğələlərini kimyadan orta məktəb kursu ilə əlaqələndirməkdə tələbələrə müəyyən kömək məqsadılı faydalı ola bilər.

Kitab BDU-nun və Pedaqoji Universitetlərin uygun fakültələrinin tələbə və müəllimləri üçün nəzərdə tutulmuşdur. Ondan orta məktəbin kimya müəllimləri və yuxarı sınıf şagirdləri də faydalana bilərlər.

Tərtibçilər

## BİRİNCİ HİSSE

### KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASININ ÜMUMİ MƏSƏLƏLƏRİ VƏ PEDAQOJİ QRAFİKA

#### İFƏSİL

#### KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASI ÜZRƏ LABORATOR KURSUUN VƏZİFƏLƏRİ

##### §1. Orta məktəbdə kimya eksperimentinin növləri və onlara verilən tələblər

Kimya eksperimenti şagirdlərin müstəqil iş üsullarının əsasını teşkil edir. Orta məktəbdə tədris olunan fənlər içerisinde şagirdlərin müstəqil işləmələrini en çox tələb edən fənlərdən biri kimyadır. Bununla əlaqədar məşhur ingilis alimi M.Faradey demişdir: «Heç bir elmin kimyada olduğu qədər eksperimente ehtiyacı yoxdur. Onun əsas qanunları, mühüm nəzəriyyə və nəticələri ancaq faktlara əsaslanır».

Görkəmlı rus kimyaçısı D.İ.Mendelyev isə demişdir: «Eksperiment təbietdən soruşmaq məharetidir».

Ümumtəhsil orta məktəblərində kimya eksperimenti təlim-tərbiyə prosesinin mühüm hissələrindən biri hesab olunur. Düzgün təşkil edilən eksperimentlər müəllimə bir sıra təlim – tərbiyə məsələlərini müvəffaqiyyətlə həll etmək işində böyük kömək göstərir.

Prof. Ə.Əbdürəhimovun fikrincə, orta məktəbdə kimya eksperimentinin əsas növləri müəllimin göstərdiyi təcrübələr (nümayişlər), şagirdlərin icra etdiyi laborator işləri və praktik məşğələlərdir. Bunların birinci növü müəllimin şifahi şərh və ya izahı ilə əlaqədardır. İkinci, üçüncü növ təcrübələr isə, şagirdlərin müstəqil iş üsullarına daxildir.

Bundan başqa, şagirdlərin müstəqil iş üsullarına kimya məsələlərinin həlli, şagirdlərin kitab üzerinde işləmələri, onların qrafik və yazı işləri, nəhayət, biliyi möhkəmləndirməyin bəzi üsulları daxildir.

## § 2. Laborator və praktik məşğələlərin təşkili və keçirilməsi metodikası

Şagirdlərin kimya kabinetlərində və ya laboratoriyyada apardıqları təcrübələrdən çıxarılan nəticəyə əsasən şagirdləre yeni bilik və bacarıq verilirsə, bu cür tədbirlərə laboratoriya işləri deyilir. Əgər aparılan təcrübələrdən biliyi möhkəmletmək üçün istifadə edilirsə, praktiki məşğələ adlanır. Bunların hər ikisi həm frontal, həm də briqadalar (2-4 nəfərdən ibarət qruplar) ilə keçirilə bilər. Əgər şagirdlərin hamısına ayrı –ayrılıqda cihaz, reaktiv və s. vəsait verilmişsə və her şagird eyni təcrübəni təklikdə icra edirsə, buna frontal laborator işi deyilir.

Laborator məşğələlərin tez-tez və geniş tətbiq olunan forması briqadalarla aparılan məşğəledir. Kimya laboratoriyyasının avadanlıqla nə dərəcədə təchiz edilməsindən asılı olaraq, sinifdəki şagirdlər 2, 3 və ya 4 nəfərdən ibarət qruplara (briqadalara) bölünür.

Müəllim hər dəfə şagirdləri qruplara bölündə elə etməlidir ki, müvafiq qrupa həm dərsdə iştirak edən, həm də zəif oxuyan şagirdlər düşsün. Bundan başqa laborator məşğələ zamanı qrupdakı şagirdlərdən birinin təcrübə edib, qalanlarının passiv müşahidəçi olmasına yol verilməməlidir. Təcrübədə qrupdakı şagirdlərin hamısının iştirak etmələrinə və ya heç olmazsa, təcrübəni qrupdakı şagirdlərin növbə ilə etmələrinə nail olmaq lazımdır. Təcrübələrin nəticələrini bütün şagirdlər öz dəftərlərində qeyd etməli və hər biri ayrıca hesabat yazmalıdır. Qrupda hesabatı yalnız bir nəfərin yazıb, o birilərinin köçürmələrinə yol verilməməlidir.

Laborator işlərində müəllim yeni materialın izahında şagirdlərə bir sıra təcrübələr göstərməyi təklif edir və çox vaxt sual – cavab üsulu ilə bu təcrübələrdən nəticələr çıxarır; bundan sonra materialın planını izah edir və bunu aydınlaşdırmaq üçün şagirdlərə yeni təcrübə göstərməyi təklif edir və i.a. Bu cür təşkil olunan laborator işlərinin bir çox müsbət və mənfi cəhətləri vardır. Müsbət cəhətlər sırasında bunları göstərmək olar: şagird müəllimin rəhbərliyi ilə öyrenilən maddə və ya hadisə haqqında qəti təsəvvür əldə edir, əməli vərdiş qazanır və qarşıya çıxan suali təcrübə ilə aydınlaşdırmaq yollarını öyrenir. Məsələnin mənfi cəhətlərindən isə bunları qeyd etmək olar:

əvvələn, şagird hər bir işi icra etmək üçün müəllimin göstərişinə möhtacdır, şagird tam müstəqil çalışır, ikincisi – fikirləşmək istəməyən şagirdlər müəllimin göstərişini mexaniki surətdə yerinə yetirirər; üçüncüüsü – şagirdlərin bir qismi təcrübəni hələ axıra çatdırılmamış müəllim dərsin ikinci hissəsini izah etmeye keçir, nəhayət, bu cür təcrübələr, əksərən 3 - 4 şagirddən ibarət qruplar tərəfindən aparıldığı üçün, çox vaxt qrupdakı şagirdlərin biri işləyir, qalanları isə passiv müşahidəçi olur və lazımı qədər təcrübə vərdişi qazanırlar.

Laborator işlərinin praktiki məşğələ adlanan formasında bu nöqsanlardan çoxu aradan qaldırılır. Praktiki məşğələlər, irəlicədən öyrənilmiş material üzrə keçirilən, xüsusi tərtib olunmuş telimata və ya dərs kitabındaki göstərişlərə əsasən şagirdlər tərəfindən müstəqil surətdə yerinə yetirilən laborator işlərinə deyilir.

Laborator işlərinin bu formasında şagirdlər bütün öz müşahidə və nəticələrini müstəqil qeyd edir və sonra görülən işlər haqqında hesabat verirler. Yavaş işləməyə adət etmiş şagird də öz işini axıra qədər çatdırır, birinci dəfə çıxmayan təcrübəni təkrar etməyə vaxt tapır. Belə praktiki məşğələnin ən faydalı cəhəti isə bu zaman şagirdlərin müstəqil işləyib, tedqiqatçılıq vərdişləri qazanmalarıdır. Buna görə də şagirdlərin praktiki məşğələləri daha qılımətli hesab edilir.

Ali məktəblərdə də təcrübə məşğələləri əsas etibarilə bu şəkildə aparılır.

Təcrübə məşğələsində qarşıya qoyulan məqsədlərə müvafiq olaraq, bütün işlər iki tipə bölündür. Birincidə şagirdlər sadə laborator texnikası ilə tanış olur və keçilmiş materialı özleri təcrübədə sınamaqla yadlarında daha yaxşı saxlayırlar. İkinci tip təcrübə məşğələlərində isə kimyəvi təfəkkür inkişaf etdirilir və təcrübədən müəyyən məsələləri həll etmək üçün istifadə olunur.

Təcrübə məşğələləri öz məzmununa görə də iki cür ola bilər. Bunlardan biri bu və ya başqa maddəni sintez edərək, yaxud onu hazır halda götürərək xassələrini öyrənmək, digəri isə kimyanın əsas anlayışlarını, qanun və nəzeriyələrini aydınlaşdırmaq üçün icra olunur.

### **Ş3.Tecrübə məşğələlərinin teşkili və keçirilməsi qaydaları**

Hər bir tecrübə məşğələsinin keçirilməsi: a) şagirdlərin bu işe hazırlanması, b) tələb olunan ləvazimatın toplanması, c) məşğələnin keçirilməsi və ç) məşğələyə yekun vurulmasından ibarət olur. Tecrübə məşğələsinə verilmiş vaxtdan səmərəli istifadə olunması üçün şagirdlərə gələcək təcüba dərslerində görecəkləri işe dair evdə hazırlaşmaq və bunun üçün müvafiq ədəbiyyatdan və ya dərs kitabının müəyyən yerindən istifadə etmək tapşırığı verilməlidir.

Laboratoriyada tecrübəyə hazırlaşmaq – ediləcək tecrübə üçün lazımlı olan şeyləri irəlicədən stol üzərinə və ya xüsusi rəfə yiğməqdan, həmçinin, cihazların sazlığını yoxlamaqdan ibarətdir. Tecrübə üçün lazımlı bütün şeylər stol üzərində sıra ilə düzülməlidir.

Şagirdlər işdən əvvəl tecrübəyə aid təlimati və ya dərs kitabındakı göstərişi diqqətlə oxumalı və tələsmədən, eyni zamanda vaxtı da boş itirmədən işə başlamalıdır. Tecrübə məşğələlərində müəllim, şagirdlərin aşağıdakı şərtlərə əməl etmələrinə nail olmalıdır:

1. Tecrübəni şagirdlər təlimatda və ya dərsliklərdə göstərildiyi qaydada aparmalıdır.
2. Xassəsi məlum olmayan heç bir maddənin dadına baxmamalı, iyləmək istədiqdə ehtiyatlı olmalıdır.
3. Tecrübələr tələsmədən, aramlı və mümkün qədər oturmuş vəziyyətdə (yorulmamaq üçün) icra edilməlidir.
4. Hər işi səliqə ilə görmeli, cihazları yaxşı saxlamalı və iş üçün əlverişli şəkildə quraşdırılmalı; laboratoriyada iş stolu üzərində təmizliyə, iş zamanı səliqəyə riayət etməli, reaktivlərin təmiz və reaktiv şüşələrinin ağızı bağlı qalmasına fikir verilməlidirlər.
5. İş üçün reaktiv çəki ilə götürülmürsə, maddələri həmişə 1q, məhlulları 1ml-ə qədər götürmək, daha yaxşısı isə şagirdləri damcı ilə işləməyə alışdırmaq lazımdır.
6. Maddələri dolaşışq salmamaq üçün içinde reaktiv olan hər bir şüşə qabın və sınaq şüşəsinin üstündə hökmən etiket olmalı və etiketlər xarab olmasın deyə, şüşədən reaktiv tökdüyü zaman şagird etiketi həmişə ovcunun içini tərəf tutmalıdır.
7. Bir tecrübəni qurtarmamış, o biri tecrübəyə keçməməli,

çıxmayan təcrübələri şagird bir daha yaxşı fikirləşməlidir.

8. Şagirdlər təcrübə edərkən, onu hər bir təfsilati ilə dəftəre qeyd etməli, təcrübəni qurtardıqdan sonra (dərsin qurtarmasına bir az qalmış) cihazı sökməli, onun hissələrini və bütün qabları yumalı, stolun üstünü yaxşıca yiğisidirmalıdır.

9. Hər bir iş və təcrübə haqqında şagirdlər öz dəftərlərində hesabat yazmalıdır.

#### §4. Kimya tədrisi üsulu praktikumuna hazırlıq

Kimya tədrisi üsulu praktikumuna aid təcrübələr ümumi və qeyri – üzvü kimyanın öyrədilməsi zamanı birinci kurs tələbələrinin apardıqları təcrübələrdən fərqli olaraq, müstəqil suretdə yerinə yetirilir. Təcrübənin aparılmasına hazırlıq üçün təkce bu vəsaitlə oxumaq kifayət deyildir. Bununla yanaşı, aşağıdakı işlərin görülmesi də vacibdir:

a) Orta ümumtəhsil məktəblərinin mövcud kimya programı ilə tanış olmaqla yanaşı, bu və ya digər mövzunun keçilməsi üçün hansı kimya eksperimentini yerinə yetirməyi, hansı məsələləri həll etməyi və hansı əyani vəsaitlərdən istifadə olunmasını və sairəni bilmək lazımdır.

b) Orta məktəblərin VIII – XI sinifləri üçün qüvvədə olan kimya dərsliklərindən bu və ya digər bölməni oxumalı, kimya eksperimentinin hansı formada aparılmasının məqsədə uyğunluğunu, dərs zamanı hansı tip məsələləri həll etmek lazım geldiyini müəyyənləşdirmeli;

c) Kimya tədrisi üsuluna aid rus və Azərbaycan dillərində mövcud olan dərslikləri - P.M.Kiryuşkin və V.S.Polosinin, prof. Ə.Ö. Əbdürəhimovun, habelə R.Y.Əliyev və Ə.T.Əzizovun «Kimya tədrisi metodikası» kitablarının müvafiq bölmələrini oxumalı;

ç) Kimya müəllimləri üçün tövsiyə edilmiş əlavə ədəbiyyatı oxumalı;

e) Ev tapşırığı üçün nəzerdə tutulmuş tipik məsələləri həll etməli.

## §5. Mekteb kimya eksperimenti üzrə işlərin tərtibi

Kimya tədrisi üsulu praktikumu dəslərində hər bir kimya eksperimenti yerinə yetirilib qurtardıqdan sonra aşağıda göstərilmiş forma üzrə işin gedişini təsvir etmək və şəkilləri çəkmək lazımdır.

İşin adı

Təcrübənin məqsədi, təsviri, reaksiya tənlikləri və şəkillər	Təcrübənin təhlükəsizliyi, baş verə biləcək təhlükənin aradan qaldırılması
Təcrübə 1....	
Təcrübə 2...	

Təcrübənin təsviri zamanı işin gedişi, götürülmüş və alınmış maddələrin xassələri göstərilməlidir. Təcrübənin nömrəsindən sonra onun mektəb eksperimentinin hansı növünə aid olduğunu qısa şəkildə göstərən işaret qoyulmalıdır. N-işarəsi nümayiş təcrübələrini, L-laborator məşğələlərini, P-praktik işləri göstərir. Təcrübənin həm nümayiş, həm də laborator məşğəlesi şəklində aparılması lazımlı. Nömrədən sonra N L işaret qoyulmalıdır. Əgər təcrübə sinifdən xaric işlər üçün nəzərdə tutulmuşdursa, o zaman nömrədən sonra SX işaret qoyulmalıdır.

Təcrübənin təhlükəsizliyi və ya təhlükəli olması mütləq göstərilməli, təhlükənin baş verəcəyi barədə xəbərdarlıq edilməlidir. Məsələn, hidrogenin xassələrini öyrənməzdən əvvəl, onu necə yandırmaq lazım geldiyi göstərilməli və saflığı yoxlanılmalıdır. Bu və ya başqa işin icrası zamanı eksperimentin müvəffaqiyyətini təmin edən konkret şərait (məsələn, mehlulun qatılığı, qızdırılması və ya soyudulması, reaktivin miqdarı və s.) yazılmalıdır. İşin gedişi bütün təcrübələr yerinə yetirildikdən sonra deyil, hər bir təcrübə icra edilib qurtardıqdan sonra yazılmalıdır, əks halda, həm bu və ya digər təcrübənin xarakterik cəhətləri yaddan çıxa bilər, həm də çoxlu qeydlər aparmaq lazım gələr.

## **§6. Nümayiş təcrübələrində çalışmalar**

III kursda bakalavr pilləsi üzrə təhsil alan gələcək müəllimlərin kimya tədrisi üsulu praktikumu məşğələlərində məktəb kimya eksperimentinin texnika və metodikasına aid müvafiq bacarıq və vərdişlər qazanması üçün kitabda bir sıra işlərin yerinə yetirilməsindən sonra nümayiş təcrübələrində müvafiq çalışmalar (yoxlama suallar) da nəzərdə tutulmuşdur. Bu çalışmalar tələbələrə aktiv (fəal) pedaqoji praktika dövründə kimyadan müvafiq mövzuları şagirdlərə daha yaxşı mənimsetməkdə lazım olar.

Nümayiş təcrübələrində çalışmaların yerinə yetirilməsi zamanı hem nümayiş şəklində bütün qrupu tanış edə biləcək işlərdən, həm də tələbələr tərəfindən əvvəller aparılmış təcrübələrdən istifadə edile bilər.

Nümayiş təcrübələrində çalışmaların icrası üçün hər bir tələbəyə öncədən müəyyən tapşırıq verilir.

Nümayiş təcrübələrinə hazırlıq işi bir neçə gün müddətində aparılır. Məşğələnin əvvəlində hər bir tələbə 30-40 dəqiqə müddətində hazır hissələrdən cihaz quraşdırır və onu yoxlayır, sonra isə nümayiş stolu üzərində təcrübəni göstərir. Bu zaman aşağıdakı cəhətləri qeyd etmək lazımdır: təcrübənin məqsədi, verilmiş təcrübə hansı sinifdə və hansı mövzu keçilərkən aparılır, cihaz necə quraşdırılır, təcrübənin icrası uzun müddətli olarsa müəllim nə etməlidir və s.

Təcrübə göstərilərkən onun bütün auditoriya üçün əyanılıyınə və əlverişli olmasına imkan veren müxtəlif texniki vasitələrdən, nümayiş stolunun üzərinə qoyulacaq kiçik stol, ekran, əlavə işıqlandırma və s.-dən istifadə edilməlidir.

## **§7. Kimya tədrisi üsulu üzrə çalışmalar**

Hər bir kimya müəlliminin çalışdığı məktəbdə müvəffəqiyyətlə işləməsi üçün onun yalnız ümumi didaktik prinsiplərə yiyələnməsi kifayət deyildir. Çünkü kimya tədrisinin özünəməxsus spesifik cəhətləri vardır. Bu spesifikasiq müəllimin təkçə məktəb kimya eksperimentinə yaxşı yiyələnməsindən ibarət deyildir. Müəllim kimya məsələlərini yaxşı bilməli, tədris prosesində məsələlərdən istifadə etməyi bacarmalı və məsələ

həlli üsuluna yiyeəlməlidir. Müəllim dərsin elmi və metodik cəhətdən müvəffeqiyətli keçirilməsi üçün lazım olan bütün incəlikləri nəzərə alaraq öz işini planlaşdırmalı, dərsə hazırlaşmaq və şagirdlərin sinifdən xaric oxusu üçün zəruri olan ədəbiyyatı seçməlidir. Nəhayət, kimya müəllimi müxtəlif kimya müəssisələrinə və xammal bazalarına ekskursiyalar təşkil etməlidir. Ekskursiya obyektiinin seçilməsi, oraya ekskursiyanın təşkili və keçirilməsi qabaqcadan düşünülməli və planlaşdırılmalıdır.

Gələcəyin müəllimləri olan bu günüki tələbələr, yuxarıda göstərilən bütün tələblərə (xüsusiyyətlərə) universitetlərdə yiyeəlməlidir. Buna görə də, biz, bu vəsaitdə müvafiq mövzuların sonunda bir sıra yoxlama suallar və çalışmalar verməyi məqsəduygún hesab etdik.

Tələbə həmin çalışmaları (yoxlama sualları) yerinə yetirmək üçün qabaqcadan ciddi hazırlanmalı habelə müəyyən tapşırıq (məsələ həll etmək, dərsin icmalini, planını tutmaq və s.) almalıdır.

### **Yoxlama suallar**

1. Məktəb kimya eksperimentinin növləri və onlara verilən tələbələr hansılardır?
2. Nümayiş təcrübələri, laborator işləri və praktik məşğələlərin səmərəli təşkilinin əhəmiyyəti nədən ibarətdir?
3. Kimyanın tədrisi üsulu praktikumuna hazırlıqla əlaqədar tələbələr, öncə hansı işəlri yerinə yetirməlidirlər?
4. Kimya tədrisi üsulu praktikumu dərslərində çalışmaların, məsələ və misalların həll etdirilməsinin rolu nədən ibarətdir?

## II FƏSİL

### MƏKTƏB KİMYA KABİNƏTİNİN TƏCHİZİ VƏ ORADA İŞLƏMƏK QAYDALARI

Tikintisi dövlət tərəfindən həyata keçirilən və müasir standartlara cavab verən orta ümumtehsil məktəblərində digər təbiət fənleri kimi, kimyanın da tədrisinə xidmət edən fənn kabineti və yardımçı otağı (laboratoriya otağı) olur. Fənn kabinetində adətən dərs keçilir, laboratoriya otağında isə reaktivlər və materiallar, o cümlədən kimya qabları və digər kimya ləvazimati saxlanılır.

#### **§1. Kimya kabinetinin əsas avadanlığı və onlarda tanışlıq**

Məktəb kimya kabineti üçün zəruri olan əsas tədris avadanlığını aşağıdakı kimi qruplaşdırmaq olar:

Kimya qabları və cihazlar

Metal və ağaçdan hazırlanmış ləvazimat

Reaktivlər və materiallar

Tərəzilər

Dülgərlik və çilingərlik aletləri

Qızdırıcı cihazlar

Tıxaclar

Elektrik cərəyanı mənbəyi və avadanlıqları


İndikatorlar və areometrlər.

##### **1. Kimya qabları və cihazlar**

Bunlara şüşə qablar (sınaq şüşüleri, stekanlar, kolbalar, borular, qıflar, silindrler, reaktiv saxlanan şüşə qablar və bankalar, Kipp cihazı və qazometr, ölçü silindləri və menzurkalar, şüşə çubuqlar, retortlar, pipetlər, kristallizatorlar, kristallaşdırma üçün lövhələr; çini qablar, kasalar, stekanlar, putalar, tigellər, həvəngdəstə, kvars qablar və s.) daxildir (şəkil1).

##### **2. Metal və ağaçdan hazırlanmış avadanlıq**

Bunlar metal şatıvlər, tutucular, tıxacşıxan, tıxacdeşən, qaldırıcı masa, sacayaq, puta maşası, yandırmaq üçün qaşıq, pinset, su və qum hamamları, tıxac əzən, bıçaq, qayçı, asbestli metal tor, yivli sıxıcılar, yaylı sıxıcı, taxta tutucular, sinaq şüşesi saxlancları, taxta maşalar və s.-dən ibarətdir.



Şəkil.1. 1-sınaq şüsesi; 2-stekan; 3-yastı dibli kolba; 4- yumru dibli kolba; 5-Vürs kolbası; 6-konusvari kolba; 7-sorucu şüse; 8-kristallizator; 9-qif; 10-eksikator; 11-büks; 12-allonj; 13-kalsium-xlorid borusu; 14-U-şekilli boru; 15-soyuducu; 16-yuyucu və quruducu şüşə qabları; 17-saat şüsesi; 18-retorta; 19-damcı və ya ayırıcı qif; 20-çini kasa; 21-çini stekan; 22-qapaqlı butələr; 23-Buxner qifi; 24-həvəng dəstə; 25-qayıqçıq.

### *3. Reaktivlər və materiallar*

Kimya kabineti üçün zəruri olan reaktivlərə müvafiq metallar, qeyri –metallar, oksidlər, sulfidlər, əsaslar, turşular və duzlar, habelə üzvi kimyanın tədrisi üçün ən vacib üzvi maddələr daxildir.

Kimya kabinetində lazımlı olan materiallara pambıq, süzgəc kağızı, müxtəlif metallardan hazırlanmış məftillər, metal lövhələr, metal yonqarlar, ağac kəpəyi və s. aiddir.

### *4. Tərəzilər*

Bunlara dəqiqlik tələb edilməyən tərəzilər (adi tərəzi, aptek tərəzisi), kimyəvi- texniki tərəzi (analitik tərəzi istisnadır) aiddir.

### *5. Dülgərlik və çilingərlik alətləri*

Məktəb kimya kabinetlərində olması lazımlı bilinən belə alətlərə çəkic, müxtəlif yiyyələr, kəlbətin, biz, ağac və metal kəsən mişarlar, məngənə, zindan, bülöv, rəndə, burğu, naxış mişarı və s. daxildir. Bundan əlavə, orta məktəblərin kimya kabinetlərində və ya preparator otağında çilingər məngənəsi və zindanı bərkidilmiş dəzgahın olması da məqsədəuyğundur.

### *6. Qızdırıcı cihazlar*

Məktəb kimya kabinetlərində tətbiq olunan qızdırıcı cihazlara, spirt lampası, aq neft və benzinle işləyən qızdırıcı lampa, qaz lampası və elektrik qızdırıcıları daxildir.

### *7. Tixaclar*

Bunların mantartixac, rezin tixac və şüşə tixacdən ibarət 3 növü olur.

### *8. Elektrik cərəyanı mənbəyi və avadanlıqları*

Bunlara elektrik işıqlandırma şəbəkəsi, qalvanik elementlər və batareyalar, akkumulyatorlar və düzləndiricilər, elektroliz aparmaq üçün müvafiq ləvazimat, məhlul və erintilərin elektrik keçiriciliyini müəyyən etmək üçün naqillər və elektrodlar, transformotor və reostatlar aid edilir.

### *9. İndikatorlar və areometr*

Məktəb kimya eksperimentinin aparılmasında çox işlənən indikatorlar laksus və ya lakmoid, fenolftalelin və metiloranıdır. Kimya kabinetində məhlulların sıxlığını təyin etmək üçün areometrdən istifadə olunur. Bununla sıxlığı müəyyən intervalda (1-1,06-ya, 1,06-dan 1,12-yə qədər) dəyişən məhlulların sıxlıqları ölçülür.

Önce, VIII sınıf öğrencileri her tədris ilinin birinci haftesində kimya kabinetində və prepotor otağında olan mühüm kimya avadanlığı ilə yaxından tanış edilməlidirlər.

## §2. Kimya kabineti üçün tələb olunan esas reaktivlər və materiallar

a) Reaktivlər. Her bir orta məktəbin kimya kabineti qeyri – üzvi və üzvi reaktivlərlə kifayət qədər təmin olunmalıdır. Məktəblərdə ilk növbədə tələb olunan miqdarda turşular (sulfat, xlorid, nitrat, fosfat turşuları), qələvilər (natrium, kalium və kalsium qələviləri, naşatır spirti ( $\text{NH}_4\text{OH}$ ), oksidlər (kalsium-oksid, mis (II)oksid və s.) olmalıdır.

Kimyəvi reaktivlər müəyyən qayda üzrə saxlanılmalıdır. Reaktivləri, onların xassələrini və saxlanma qaydalarını bilmək, bunlara lazımlıca əməl etmək, onlara işləməyin təhlükəsizliyini təmin edir. Yadda saxlamaq lazımdır ki, bəzi reaktivlər oda qarşı çox həssasdır, daha doğrusu, aşağı temperaturda belə alışib yanır. Bu kimi reaktivlərə benzin, spirt, benzol, efir, aseton və başqları daxildir. Onların az miqdarı kimya kabinetində, çox miqdarı isə yanğın təhlükəsizliyi ilə yaxşı təmin edilmiş reaktiv anbarlarında saxlanılmalıdır. Belə reaktivlərlə işləyərkən, stol üstündə olan bütün qaz və spirt lampaları söndürülməlidir. Oda qarşı həssas (dərhal alışib yanın) maddələrə düzgün rəftar, onlarla aparılan təcrübələrin təhlükəsizliyini təmin edir.

Bir sıra reaktivlər rezin və ağaç tixaclarla reaksiyaya girir.

Məsələn, brom, nitrat turşusu və başqları rezin tixaclara dağıdıcı təsir göstərir. Buna görə də, belə reaktivləri saxlamaq üçün reaktiv qablarının ağızı hamarlanmış şüse tixacla bağlanır, hətta bəzən də onun üstündə hamarlanmış qalpaq qoyulur. Bir çox hallarda isə belə tixacdən istifadə etmək olmur.

Zəhərli maddələrin saxlanması üçün xüsusi şərait tələb edilir. Cive duzları belə maddələrdəndir. Bu qrup maddələri yanmayan şkaflarda surquclanmış qılıf altında saxlamalı və onlardan istifadə zamanı xüsusi akt tərtib edilməlidir. Təcrübədən sonra artıq qalmış zəhərli maddə yenidən seyfə qoyulmalıdır. Əgər qalıq çox cüzdirsə, akt esasında dərhal ləğv edilməlidir. Zəhərli maddələrin (reakтив) saxlanma və istifadə

qaydalarının pozulması cinayet işi kimi qiymatlendirilmelidir.

Nəhayət, bilmək lazımdır ki, bir sıra reaktivlərlə iş xüsusi reftar və saxlanması qaydaları tələb edir. Məsələn, natrium, kalium ya kerosin, ya da benzin altında saxlanmalıdır. Tecübe zamanı isə onların su ilə görüşməməsinin təmin edilməsi, bədbəxt hadiselerin baş verməməsi üçün vacib şərtlərdəndir, çünki onların az miqdardı su ilə qarşılıqlı təsiri yanğınlı nəticələnə bilər. İçərisində reaktiv olan hər bir banka və ya şüxə qaba xüsusi qayda ilə hazırlanmış və üzərində qatılığı göstərilməklə maddənin formulu yazılmış etiket yapışdırılmalıdır. Etiket nümunəsi 2-ci şəkildə göstərilmişdir.

IV	254 MKL	3
	H <sub>2</sub> SO <sub>4</sub>	
	sılıq 1,84 (98%)	

Şəkil 2. Etiket nümunəsi

Etiket adı kağızdan hazırlanır. Çalışmaq lazımdır ki, etiket qalın kağızdan olmasın, çünki kağızı qalın götürdükdə, o, qabın üzərinə möhkəm yapışır və asanlıqla qopur. Etiketin üzərindəki formul və rəqəmlər tuşla yazılmalıdır. Formulları iri hərflərlə qalın yazmaq lazımdır ki, uzaqdan yaxşı görünüşün. Etiket üzərində qısaltılmış halda məktəb laboratoriyasının adı, (məsələn, 254 m.k.l.-254 №-li məktəbin kimya laboratoriyası), sol küncdə həmin reaktivin saxlandığı şəkafın nömrəsi (məsələn, IV) sağ küncündə isə şəkafdakı rəfin nömrəsi (məsələn, 3) yazılmışdır.

Reaktivin tipini asan müəyyənleşdirmək üçün etiketin müxtəlif və ya müvafiq rəngli kağızlardan hazırlanması daha əlverişlidir. Məsələn, turşular üçün qırmızı, qələvələr üçün göy, duzlar üçün ağ və üzvi maddələr üçün sarı rəngli kağızdan istifadə etmək məsləhətdir. Müellimin nümayiş stolunun üzərinə qoyduğu şüxə qab iki tərəfdən etiketlənmiş olmalıdır ki, reaktiv həm şagird, həm də müellim üçün asanlıqla məlum olsun.

Etiket yazılarının tez pozulmaması üçün onu rəngsiz lək və ya parafinle örtmək lazımdır. Parafinle örtmək lazım geldikdə, şüxə çubuğu ucuna azca pambıq sarıyib, ərimiş parafinin

icinə salmalı, sonra isə onu tez etiket üzərinə elə çəkmək lazımdır ki, nazik parafın təbəqəsi onun üzərini örtsun.

Reaktivləri təhlükəsiz saxlamaq ve onlarla işlərkən bir qayda olaraq aşağıdakı şərtlərə əməl etmək lazımdır:

1. Reaktiv həmişə ağızı bağlı saxlanmalıdır.
2. Reaktiv qablarının ağızını bağlayarkən, tıxacın dəyişik düşməsinə yol verilməmelidir.
3. Məhluldan istifadə edərkən, reaktiv qabının etiketi ovucun içərisində tutulmalıdır ki, maddə etiketin üzərinə töküüb onu korlamasın.
4. Reaktivi etiketsiz saxlamaq olmaz. Şkaflarda reaktivlər xüsusi qayda ilə yerləşdirilməlidir. Belə ki, metalları ayrı-ayrı rəf üzərinə qoymaq, duzları kationlar üzrə yerləşdirmək məsləhətdir. Bunun üçün şkafl rəfinin qabaq hissəsinə üzərində müvafiq olaraq kationun adından sonra «duzları» sözü yazılımış kağız zolağı yapışdırılmalıdır. Məsələn, natrium duzları, kalsium duzları və s.

Üzvi maddələr də, həmçinin, müəyyən qayda üzrə yerləşdirilməlidir. Məsələn, karbohidrogenlər, aldehidlər, turşular və s. olmaqla reflərə qoyulmalıdır.

Materiallar. Yuxarıda göstərilmiş avadanlıqdan başqa kimya təcrübələrini aparmaq üçün kabinetdə və ya laboratoriyada bir sıra əlavə materiallar da olmalıdır. Onlara pambıq, süzgəc kağızı, müxtəlif metallardan hazırlanmış məftillər, metal lövhələr, metal yonqarı, ağaç kəpəyi, sabun və s. misal göstərilə bilər.

#### **Tapşırıq.**

1. Kimya kabinetinin əsas avadanlıqlarını sayın.
2. Stol üzərinə qoyulmuş kimya kabineti avadanlıqlarının adlarını sadətayın.
3. a) Sınaq şüselərinin, yastıdbılı, yumrudibılı, konusşəkilli və Vürs kolbalarının, b) kimyəvi stekanların, c) qıfların, ç) reaktiv saxlanılan şüşə qablarının və bankaların şəkillərini çəkin.
- 4) Sınaq şüseləri və kolbaları ştativ düzgün bərkidin.
- 5) İş stolu üzərinə qoyulmuş reaktivlərə baxın və müəllimin göstərişi ilə onlardan bir neçəsinin saxlanma qaydasını dəftərinizə yazın.
- 6) Reaktivlər üçün etalon (şəkil 2-yə bax) əsasında düzəldilmiş etiketləri parafinla örterək laboranta təhvil verin.

### **§3. Kimya kabinetində şagirdlərin işləmək və davranış qaydaları**

Laboratoriyada, adətən, qatı turşu, qələvi və oda həssas maddələr olur. Belə maddələrlə işləyərək ehtiyatlı olmaq və onlara davranışmaq qaydalarını bilmək lazımdır.

Bədbəxt hadisələr eksər hallarda reaktiv və cihazlarla rəftar qaydalarının pozulması nəticəsində baş verir. Odur ki, davranış qaydaları aydın və səliqəli yazılaraq kimya kabinetlərində görkəmli yerlərdən asılmalı, birinci dərsdə şagirdlərə ətraflı izah edilməlidir.

Şagirdlər məktəb kimya kabinetlərinə daxil olarkən, aşağıdakı şərtlərə və ya qaydalara əməl etməlidirlər:

1. Şagirdlər kabinetə və ya laboratoriyaya ancaq müəllimin icazəsi ilə daxil olmalıdır.

2. Kabinetə girib-çixarkən, stol üzərində qoyulmuş avdanlığı toxunmaq olmaz.

3. Kabinetdə şagirdin iş yeri sabit olmalıdır.

4. Hər bir şagird öz iş yerini təmiz saxlamalı, stol üzərində zibil qoymamalı, onu yiğişdirib müəyyən yere atmalı və işi qurtardıqdan sonra öz qablarını təmiz yumağıdır.

5. İş vaxtı stolun üzərinə heç bir şey qoymamalıdır. Stol üzərində iş üçün lazım olan avadanlıqdan başqa, həm də dərslik, defter, məsələ kitabı və digər yazılı ləvazimat qoyula bilər.

6. Kabinet avadanlığına dövlət mülkiyyəti kimi qayğı göstərilməlidir, onu korlayanlar məsuliyyət daşıyır.

7. Kabinetdə heç bir şey yemək və içmək olmaz.

8. Müəllim tərəfindən nəzərdə tutulmuş təcrübələr aparılırkən, şagirdlər məlum qayda üzrə müşahidə etməlidir.

9. Sü kəmərindən (lazım olmadıqda su kranını açmamalı və su tasını zibilləməməli) və elektrik xəttindən düzgün istifadə etmək (lazım gəlmədikdə elektrik cihazlarını qoşmaq olmaz) bir qayda olaraq yadda qalmalıdır.

10. Qatı turşu, qələvi, zəhərli və oda həssas maddələrlə davranışmaq qaydalarını bilmək və onlara əməl etmək hər bir şagirdin borcudur.

11. Şagirdlər kabinetdə olan yanğınsöndürmə ləvazimatlarının və əczaxana qutusunun yerini bilməli, onlardan

istifadə etmək bacarığına malik olmalıdır.

#### **§4. Odsöndürmə ləvazimatları və yanğın zamanı ilk yardım**

Şagirdlerin kimya kabinetində davranmaq qaydaları haqqında məlumatları olmasına baxmayaraq, bədbəxt hadisələrin baş verə biləcəyinin mümkünlüyü ilk məşğələlərdən onlara öyredilməlidir. Daha doğrusu, müəllim izah etməlidir ki, oda həssas olan maddələrlə davranmaq qaydalarının pozulması nəticəsində yanğın baş verə bilər. Bu zaman şagird özünü itirməməli və dərhal kabinetdə olan odsöndürmə ləvazimatlarından istifadə etməlidir. Birinci odsöndürmə ləvazimatı həmişə el altında saxlanan, su ehtiyatıdır (su ilə dolu vedrə və ya balon). Onu da qeyd etmək lazımdır ki, bütün yana bilən maddələri (məsələn, benzin, kerosin və s.) su ilə söndürmək olmur. Belə hallarda hər şeydən əvvəl, şagirdlər müəyyən yerdə saxlanan qumdan istifadə etməlidir. Nəhayət, kimya kabinetində olan odsöndürəndən müəllim özü də düzgün istifadə etməyi bacarmalıdır.

Hadisə zamanı baş verən yaralanmaya və yanıqlara ilk yardım göstərmək üçün kabinetdə saxlanan kiçik əczaxanada aşağıdakı maddələr olmalıdır:

1. Yod tincturası (5 faizli yod mehlulu).
2. Borat turşusu mehlulu (bir stekan suya bir çay qaşığı turşu tökməli).
3. Kalium -permanqanatın durulaşdırılmış mehlulu.
4. Soda mehlulu.
5. Duru naşatır spirti mehlulu ( $\text{NH}_4\text{OH}$ ).
6. Asetat turşusunun 3%-li mehlulu.
7. Yanğıya qarşı maz (katan yağı və əhang suyu).
8. Hiqroskopik və ya sterilizə olunmuş pambıq.
9. Bint və ketan.


Daha ciddi hadisələr zamanı mütləq həkimə müraciət edilməlidir. Hər bir bədbəxt hadisə üçün müəllim cavabdehdir.

#### **§5. Şagirdin iş yeri və oradakı minimum avadanlıq**

Laboratoriyyada bir şagird stolunun (şəkil 3) üstündə iki iş

yeri ayrılır.. Hər bir yer program üzrə nəzərdə tutulmuş laborator və təcrübə işlərini aparmaq üçün bütün lazım gələn avadanlıqla təmin olunmalıdır. Belə avadanlıqlara aşağıdakılardır:

1. Sınaq şüşələri ilə birlikdə şativlər;
2. Üzerində halqası və bərkidicisi olan dəmir şativlər;
3. Qaz və ya spirt lampaları;
4. Asbestlənmiş metal torlar;
5. Çini kasalar;
6. Qiqlar;
7. 150-200 ml-lıq kolbalar;
8. Stəkanlar;
9. 500-1000 ml-ə qədər su saxlamaq üçün kolbalar;
10. İşlənmiş məhlulları tökmək üçün kasalar və ya stəkanlar;
11. Quru halda tullantı maddələri və zibilləri atmaq üçün kasa və ya qutu;
12. Məktəb tərəzisi;
13. Müxtəlif çeki daşları;
14. 10, 20, 25, 50 və 100 ml-lıq ölçü silindrleri.



Şəkil 3. İki nəfərlik şagird stolu  
məşğələlərdə, laborator işlərində özünü sərbəst aparmalıdır.

Bundan başqa hər bir iş yeri lazım olan bütün şüşə borular, və çubuqlar, rezin boru və 2-3 tixacla təmin olunmalıdır.

Bəzi hallarda avadanlıqla təmin edilmiş iş stolunda 2-3 şagirdə bir yer düşür. Bunu normal hesab etmək olmaz.

Cünki hər bir şagird təcrubi

## Ş6. Xüsusi məqsəd üçün lazım olan indikator məhlullarının və reaktivlərin hazırlanması

### a) indikator məhlullarının hazırlanması.

Lakmus. Lakmus üzvi boyalı olub, bir çox bitki boyalarına oxşayır. O, öz rəngini reaksiyanın mühitindən asılı olaraq dəyişir. Məktəbləri reaktivlə təmin edən müəsисələr reaktivlərlə

yanaşı, müxtəlif ləkmoidlər – reaksiya mühitindən asılı olaraq rənglərini dəyişə bilən boyalar da satırlar. Ləkmoid məhlulu hazırlamaq üçün həlli edici olaraq, adətən, su ilə durulaşdırılmış spirt mehlulu götürülür. Suda həll olan ləkmaoidlər də məlumdur. Odur ki, əvvəlcə onun sulu məhlulunu hazırlamaq məqsədə uyğundur. Sonra isə tətbiq zamanı düzgün nəticə alınmadiqda, onun durulaşdırılmış spirtdə məhlulunu hazırlamaq lazımdır.

*b) Ləkmoid məhlulunun hazırlanması.*

Ləkmoid məhlulu belə hazırlanır: 1q ləkmoid 1l etil spirti məhlulunda həll edilir. (1 hissə spirte 4 hissə su götürülməlidir).

Fenoltalein. O, sintetik boyalar olub, öz rəngini reaksiya mühitindən asılı olaraq dəyişir. Fenoltalein turş və neytral mühitdə rəngsiz qalır, qələvi mühitdə isə moruğu –qırmızı rəngə boyanır. Bu, qələvinin fenoftaleine təsirindən tərkibində xinoid tipli qruplaşma gedən duz əmələ gəlməsi ilə izah olunur.

Fenoltalein məhlulu hazırlamaq üçün 1q fenoltaleini 600 ml spirte 400 ml suyun qarışığından ibarət olan məhlulda həll etmək lazımdır.

*c) Əhəng suyunun hazırlanması.*

Karbon qazını müəyyən etmək üçün, adətən, əhəng suyundan istifadə edilir. Əhəng suyunu sönmüş əhəngi suda həll etməklə almaq olur. 20°C-də 1 l suda 0,156q sönmüş əhəng həll olur. Buna görə də, məhlul adı qayda ilə hazırlanır. Dolayı yolla həmin məhlulu hazırlamaq üçün kolba yarısına qədər sönmüş əhənglə doldurulur və ağızına qədər su əlavə edilir ki, sönmüş əhəngə hava daxil olması ehtimalı aradan qalxın, sonra tixacla kolbanın ağızı bağlanır və hərdən bir qarışdırmaq şərtiyle bir neçə gün saxlanılır. Nəhayət, qarışış süzülərək alınan səffav məhluldan iş üçün istifadə edilir. Uzun müddət saxlanmış əhəng suyu keyfiyyətini itirə biler. Bu hal havadan karbon qazının udularaq karbonatlaşma prosesinin getmesi ilə izah edilir. Odur ki, əhəng suyunu, həmişə ağızı bağlı qabda saxlamaq lazımdır.

*ç) Nişasta kleyinin hazırlanması*

Məlumdur ki, nişasta kleyi serbest yodu təyin etmək üçün en çox tətbiq edilən reaktivdir. İş üçün adətən, həlli edicisi su olmaqla nişastadan hazırlanmış və çox durulaşdırılmış kolloid məhlul nişasta kleyi adlanır. Nişasta kleyini hazırlamaq üçün

150-200 ml məhlula uyğun 0,5q yaxşı xirdalanmış nişasta götürülür. Ondan soyuq suda kifayət qədər duru horra hazırlanaraq, qarışdırı-qarışdırı kiçik axınla 150-180 ml qaynar suya tökülür.

Nişasta kleyi saxlandıqda tədricən hidroliz edir və keyfiyyətini itirir. Odur ki, həmişə təzə hazırlanmış kleydən istifadə edilməlidir. Əgər kley bir neçə gün qalıbsa, onda onu işə başlamamışdan əvvəl mütləq yoxlamaq lazımdır.

Nişasta kleyindən, həmçinin, yod –nişasta kağızı hazırlamaq üçün də istifadə edilir. Bu məqsədə süzgəc kağızına, kalium – yodid məhlulu ilə işlədikdən sonra nişasta kleyi hopdurulur. Alınan yod-nişasta kağızı sərbəst xloru müəyyən etmək üçün işlədirilir. Bunu isə xlorun kalium-yodiddən yodu sıxışdırıb çıxarması və ayrılan yodun təsiri ilə nişastanın göyərməsi ilə izah etmək lazımdır.

*d) Kimya kabinetləri üçün standart indikatorların hazırlanması.*

Kimya kabinetlərində standart indikatorlardan məhlul hazırlamaq üçün müxtəlif həlledicilərdən istifadə olunur. Bu zaman bezen lazımı nisbet gözlənilmədiyindən və məhlullar gözəyəri hazırlanğından, istənilən nəticəni vermir. Buna görə də, indikatorlardan düzgün məhlullar hazırlayıb kabinetdə saxlamaq olduqca əhəmiyyətliidir. Qeyd edilməlidir ki, indikatorların həllediciləri müxtəlif olduqlarından və eyni zamanda onlar müxtəlif pH-da bir-birindən fərqlənən rənglər verdiyindən bezen kimya müəllimləri indikatorlardan tam istifadə edə bilmirlər. Bununla əlaqədar, aşağıda müxtəlif indikatorların hazırlanması üsulu və onların ayrı-ayrı pH intervalında meydana çıxardığı rənglər cədvəl 1-də verilir.

Kimya kabinetlərində standart indikatorlar olmadıqda, bəzi bitki –ekstraktlarından istifadə etmək lazım gelir. Kələm və ya qaragılıə həlimi belə ekstraktılara misal ola bilər. Bunları hazırlamaq üçün yaşlı kələm yarpaqlarını və ya qaragılıəni təmiz suda xeyli qaynadıb süzməli. Alınan qonur rəngli həlim turş mühitdə qırmızı, qələvi mühitdə isə yaşlı rəng verir.

Çox maraqlı indikatorlardan biri də apteklərdə satılan purgen dərmanıdır. Onun tərkibi təmiz fenolftaleindən ibarətdir. Buna görə də, laboratoriyyada fenolfalein olmadıqda, onun əvəzinə purgendən istifadə etmək mümkündür.

Cədvəl 1.

İntikator	pH-intervallı	Mühitdakı rəngi		İndikatorun faiqli məhlulu və həllədcisi
		Turs	Qələvi	
Fenolftalein	8,2-10,0	Rəngsiz	Moruğu-qırmızı	1%-li (40 ml su və 60 ml spirt)
Lakmus	5,0-8,0	Qırmızı	Göy	1%-li (su)
Metiloranj	3,1-4,4	Qırmızı	Sarı	0,1%-li (su)
Qırmızı-konqo	3,0-5,2	Göy-bənövşəyi	Qırmızı	0,1%-li (su)
Qırmızı-metil	4,4-6,2	Qırmızı	Sarı	0,2%-li (40 ml su və 60 ml spirt)
Lakmoid	4,4-6,3	Qırmızı	Göy	0,2%-li (spirt)
pH-nitrofenol	5,0-7,0	Rəngsiz	Sarı	0,2%-li (spirt)
Qırmızı-neytral	6,8-8,0	Qırmızı	Sarı	1%-li (40 ml su və 60 ml spirt)
Timolftalein	9,4-10,6	Rəngsiz	Göy	0,1%-li (spirt)
Trepeolin	1,3-3,3	Qırmızı	Sarı	0,1%-li (su)
Sarı-metil və ya dimetil aminobenzol	2,94-4,4	Qırmızı	Sarı	0,1%-li (spirt)

## §7. laboratoriya qablarının yuyulması qaydaları

Kimya laboratoriyalarında və ya məktəb kabinetlərində təcrübə apararkən, qablar həmişə təmiz olmalıdır. Əks halda, təcrübə istenilən nəticəni vermez. Buna görə də, müəllim və şagird təcrübədən sonra bir qayda olaraq iş stolunun üzərini diqqətli təmizləməli və təcrübə zamanı istifadə etdiyi qabları təmiz yumağıdır. Laboratoriya qabları iki üsulla yuyulur:

1) Qabların mexaniki üsulla yuyulması. Mexaniki üsulla qabların yuyulması bir neçə qaydada aparılır:

- Şotkadan istifadə etməkə, soyuq və ya qaynar su vasitəsi ilə qabları yumaq;
- Çirkli qabın içərisinə su töküb, kağız və ya yumşaq material parçaları salaraq çalxalamalı yumaq. Qabı yuyarkən çay qumundan istifadə etmək olmaz. Çünkü qum qabın divarlarını cızaraq səthinin hamarlığını pozur, onun qızdırılmağa və kimyəvi reaktivlərə qarşı davamlılığını azaldır.

2) Qabların kimyəvi üsulla yuyulması. Mexaniki yuma üsulunu bütün hallarda tətbiq etmək məqsədə uyğun deyildir. Çünkü bu zaman qabın divarlarında maddənin kiçik hissəcikləri

qalır. Ona görə də, qabı yaxşı təmizləmək üçün eksər hallarda kimyəvi üsuldan istifadə edilir. Laboratoriyalarda aşağıdakı kimyəvi yuma üsullarından istifadə oluna biler:


- a) Sabunla yumaq;
- b) Xlorid turşusu ilə çöküntünü həll edərək, qızdırmaqla yumaq;
- c) Xrom qarışığı ile yumaq,

Xrom qarışığını hazırlamaq üçün çəki ilə bir hissə kalium – dixromat 2,5 hissə suda həll edilir. Hazırlanmış məhlul istifadə edilməzdən əvvəl onun həcmcə üç hissəsinə bir hissə xüsusi çəkisi 1,84 olan sulfat turşusu qatılır. Kimya kabinetində kalium-dixromat olmadıqda, onun əvəzinə natrium – dixromat götürüb xrom qarışığını aşağıdakı qayda üzrə hazırlamaq olar: 100 ml su, 4, 6 q natrium – dixromat, 100 ml xüsusi çəkisi 1,84q/sm<sup>3</sup> olan sulfat turşusu.

Yuyucu qarışq kimi kalium – dixromat məhlulu ilə qatı nitrat turşusunun qarışığından da istifadə edilir. Belə qarışığı hazırlamaq üçün 200q kalium – dixromat 1litr qatı nitrat turşusunda həll edilir. Göstərilən qarışq yuma qabiliyyətinə və uzun müddət davamlı olmasına görə xrom qarışığından heç də geri qalmır.

Qabı xrom qarışığı ilə yumaq istədikdə, əvvəlcə onu su ilə yaxalamaq, sonra isə qabın həcminin  $\frac{1}{3} - \frac{1}{4}$  hissəsi qədər zəif qızdırılmış yuyucu qarışq töküb, yavaş- yavaş (ehtiyatlı) qarışdırmaq şərti ilə qabın divarlarına yaymaq lazımdır. Yuyucu qarışq saxlandığı qaba qaytarılır, təmizlənəcək qab isə bir neçə dəqiqədən sonra su kemərinin suyu ilə yaxalanır.

**Qeyd:** Yadda saxlamaq lazımdır ki, qabı qurudarkən adı suyun tərkibində həll olunmuş duzların özü (lekəsi) onun divarlarında qala biler. Odur ki, qabı qurutmazdan əvvəl onu distillə ədilmiş su ilə yenidən yaxalamaq lazımdır. Sınaq şüşələrini qurutmaqdən ötrü onları keçirmək üçün xüsusi ağac mixləri, habelə lövhə və deşikləri olan ştatividən istifadə edilir (Şəkil 4).



Şekil 4. Sınaq şüşeleri üçün şativ

#### §8. Kimya kabinetlerinin təşkili və təchizində fənn müəllimlərinin rolü

Müşahidələr və araşdırırmalar göstərir ki, respublikamızın bütün ümumtəhsil orta məktəblərdə (onların sayı 4500-dən çoxdur) kimya kabinetləri və laboratoriyalarının heç də hamisənin təchizatı günün tələbleri səviyyəsində deyildir. Əsas çətinlik kabinet və ya laboratoriylar üçün vacib olan ləvazimatın və kimyəvi reaktivlərin çatışmazlığında özünü göstərir. Bu çatışmazlıqları hələ keçən əsrin 70-ci illərinin əvvəllərində bacarıqlı alim-metodist, mərhum dosent Böyükəga Hesənov və R.Əliyev də aşkara çıxarmışdır. 1971-ci ildə onun dosent (sonra professor) R.Əliyevlə birlikdə çap etdirdiyi «Orta məktəbdə kimya kabinetini necə təşkil etməli» adlı kitabında həmin çatışmazlıqları aradan qaldırılmaq yolları göstərilmişdir. Bu kitab öz metodik dəyərini və aktuallığını bu gün də özündə hifz edir. Həmin kitabın «Kimya kabinetinin təşkili üçün ilk təşabbüs» adlı fəsilinin bölmələrini və yarımbölmələrini olduğu kimi burada sadalamağı lazımlı bilirik.

*§1. Bəzi ləvazimatın məktəbin yerləşdiyi ərazidə əldə edilməsi*

*§2. Çatışmayan reaktivlərin kabinetdə olan reaktivlərdən alınması*

1. Metalların alınması.
2. Oksidlərin alınması
3. Əsasların alınması.
4. Turşuların alınması.
5. Duzların alınması.

### *§3. Sade cihazların hazırlanması*

1. Sade Kipp aparatı (cihazı)
2. Distilə üçün sade cihaz.
3. Suyun elektrolizi üçün cihaz.
4. Sade düzləndiricinin hazırlanması.
5. Sintetik xlorid turşusu almaq üçün cihaz.
6. Qazların alınması üçün sade cihaz.

### *§4. Kolleksiya və moddələrin hazırlanması*

#### *§5. Diaqram, cədvəl və sxemlərin hazırlanması*

Nümunə üçün biz burada həmin kitabdan metalların gərginlik sırası və turşulara qarşı münasibətini eks etdirən sxemi veririk.

Metalların gərginlik sırası və turşulara münasibəti.

Sxem 1

Turşular	Duru	HCl	H <sub>2</sub> çıxarırlar																				
Metalar	Valenti	Li	K	Ba	Sr	Ca	Mg	Be	Al	Zn	Cr	Fe	Cd	Co	Ni	Sn	Pb	H	Cu	Hg	Ag	Pt	Au
Turşular	Qatı	H <sub>2</sub> SO <sub>4</sub>	Gərginlik sırası: E <sub>o</sub>																		+1,2	+1,5	
		H <sub>2</sub> SO <sub>4</sub>	-3,04	-2,92	-2,89	-2,87	-2,37	-1,85	-1,66	-0,76	-0,74	-0,44	-0,40	-0,28	-0,25	-0,14	-0,13	+0,00	+0,34	+0,79	+0,80		
		HNO <sub>3</sub>																					
		HCl																					

Turşular	Qatı	H <sub>2</sub> SO <sub>4</sub>	H <sub>2</sub> S çıxarırlar																				
Metalar	Valenti	Li	K	Ba	Sr	Ca	Mg	Be	Al	Zn	Cr	Fe	Cd	Co	Ni	Sn	Pb	H	Cu	Hg	Ag	Pt	Au
		H <sub>2</sub> SO <sub>4</sub>	-3,04	-2,92	-2,89	-2,87	-2,37	-1,85	-1,66	-0,76	-0,74	-0,44	-0,40	-0,28	-0,25	-0,14	-0,13	+0,00	+0,34	+0,79	+0,80		
		HNO <sub>3</sub>																					
		HCl																					

Bu sxem müxtəlif qatılığa malik olan turşularla metalların qarşılıqlı təsirinin mahiyyətini ifadə edir. Belə ki, turşuların metallara münasibətini izah etmek üçün sxem üzrə müxtəlif xətlər boyu yerləşən metalların duru və qatı turşulara qarşı münasibətləri xarakterizə olunur. Daha doğrusu, metallarla qatı və duru turşuların qarşılıqlı təsiri zamanı müvafiq duzla yanaşı, hansı qaz halında maddənin alındığı da belli olur. Məsələn,

**sxemə əsasən:**

1. Litiumdan hidrogenə qədər olan metallar durulaşdırılmış və qatı xlorid turşusundan hidrogen çıxarır.
2. Litiumdan hidrogenə qədər olan metallar durulaşdırılmış sulfat turşusundan hidrogen çıxarır.
3. Litiumdan maqneziuma qədər olan metallar qatı sulfat turşusundan hidrogen – sulfid çıxarır.
4. Maqneziumdan platine qədər olan metallar qatı sulfat turşusundan kükürd qazı çıxarır.
5. Litiumdan dəmire qədər olan metallar duru nitrat turşusundan ammonyak çıxarır.
6. Dəmirdən platine qədər olan metallar duru nitrat turşusundan azot (II) oksid çıxarır.
7. Litiumdan dəmire qədər olan metallar qatı nitrat turşusundan azot (I) oksid çıxarır.
8. Maqneziumdan platine qədər olan metallar qatı nitrat turşusundan azot (IV) oksid çıxarır.
9. Platin və qızıl zərhdə həll olaraq azot (II) oksid çıxarır.

Metalların gərginlik sırası və onların turşulara münasibəti özündə zəngin bilik, didaktik material eks etdirir.

Kimya müəllimləri turşuların metallarla qarşılıqlı təsirinin müxtəlifliyi haqqında onlarda aydın təsəvvür yaratmalıdır. Şagirdlərin bu sahədə əldə etdikləri biliklər onları kimyanı daha dərindən öyrənməyə sövq edə bilər.

### **§9. Kimya laboratoriyasında işleyərken təhlükəsizlik texnikası qaydaları**

Kimya laboratoriyasında saxlanılan maddələr arasında zəhərli, asan alovlanan, yeyici (yandırıcı), partlayıcı, bihuşədici və s. maddələr ola bilər. Buna görə də, həmin maddələrlə işleyərken müəyyən qaydaları gözləmək lazımdır. Daha doğrusu, təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmelidir. Onlardan ən əsasları aşağıdakılardan ibarətdir.

1. Maddələri el ilə götürmək, onların dadını yoxlamaq olmaz.
2. Maddələrin iyini aydınlaşdırın zaman reaksiya aparılan qabı (sınaq şüşəsi, stekan və s.) üzə yaxın tutmaq olmaz, çünki buxar və qazlarla nəfəs alıqdır, tənəffüs yolları qıcıqlana bilər. Maddənin iyi ilə tanış olmaq üçün əlin içini qabın açıq

hissəsindən buruna tərəf hərəkət etdirmək lazımdır.

3. Müəllimin göstərişi olmadan naməlum maddələri qarışdırmaq olmaz.

4. Tecrübələri yerinə yetirərkən, maddələrin kiçik dozalarından istifadə edilməlidir. Əger laboratoriya işlərinin təsvirində məlum maddədən azca istifadə etmək tövsiyyə olunursa, onda yadda saxlamaq lazımdır ki, bərk maddələr çay qasığının təxminən  $\frac{1}{4}$  hissəsi qədər, maye lər isə 1-2ml götürülməlidir.

5. Turşu və qələvilərlə işlədikdə, daha ehtiyatlı olmaq lazımdır. Əger təsadüfən turşu və ya qələvi, ələ və ya paltara tökülersə, onda təcili olaraq həmin yeri spirt ilə yumaq lazımdır.

6. Turşunu su ilə durulaşdırıldıqda, turşunu nazik axınla yavaşça qarışdırmaq şərtile suya tökmək lazımdır.

7. Tecrübə apararkən, həmişə yalnız təmiz laboratoriya qablarından istifadə etmək lazımdır.

8. Tecrübədən sonra maddələrin qalığını yenidən içərisində təmiz maddə olan qaba tökməməli.

9. Qaz və spirt lampaları, habelə elektrik qızdırıcıları ilə işləyərkən, aşağıdakı qaydalara riayət edilməlidir:

a) Qaz lampasını yandırmaq üçün yanın kibrət lampanın ağzına tutulmalı və yavaşça qaz kranı açılmalıdır.

b) Əgər iş zamanı alovun ritmi pozularsa, onda təcili olaraq qazın kranı bağlanmalıdır.

Qaz lampası soyduqdan sonra onun hava verən tənzimleyicisi bağlanmalı və qaz lampası yenidən yandırılmalıdır.

c) Əgər qaz lampası alovunun rəngi sarıdırırsa, bu o deməkdir ki, lampaya lazımi miqdarda hava daxil olmur. Bu halda hava verən tənzimleyicini açmaq lazımdır ki, alov parlaq olsun.

ç) İş qurtardıqdan sonra qaz kranının bağlı olub-olmaması yoxlanılmalıdır.

d) Əgər qaz iyi hiss olunarsa, onda kibrəti yandırmaq qəti qadağandır. Qazın iyi haqqında dərhal müəllimə məlumat verilməlidir.

e) Spirt lampasından istifadə edərkən, onu başqa spirt lampası ilə yandırmaq olmaz, çünki spirt dağıla biler və yanğın baş verər.

- e) Spirit lampasının alovunu söndürmek üçün onu qalpaq ilə örtmək lazımdır.
- f) Elektrik qızdırıcılarını şəbəkəyə qoşmazdan əvvəl qızdırıcıının elektrik məftillərinin izolyasiyasının xarab olub-olmaşmasını yoxlamaq lazımdır.
- g) Əger elektrik qızdırıcısı şəbəkəyə qoşulduğda qızma baş vermirse, onda bu haqda müəllimə məlumat verməli.
- h) Elektrik qızdırıcısı ilə işlədikdə spiralin çirklənməsinə yol verilməməlidir.
- x) İş qurtardıqdan sonra elektrik qızdırıcısını mütləq şəbəkədən ayırmaq lazımdır.
- i) Pis iyi, uçucu, zəhərli və oddan qorxulu maddələrlə edilən təcrübələr mütləq sorucu şkafda aparılmalıdır.

## §10. Məktəblərin kimya kabinetlərinə ekskursiyaların təşkili

Qabaqcıl məktəblərin kimya kabinetlərinin avadanlığı ilə tanış olmaq üçün müvafiq məktəblərə şagirdlərin ekskursiyalarının təşkil edilmesi məqsədəyğundur.

Ekskursiya aşağıdakı plan üzrə keçirilməlidir:

1. Kimya kabinetinə ümumi baxış
2. Kabinetin ümumi sahəsinin ölçülməsi
3. Mebel və onların yerləşdirilməsi
4. Kabinetin su təchizatı
5. Sorucu şkaf
6. Kabinetin avadanlığı (qabılar, metal və ağaç eşyalar, reaktiv və materiallar, dülər və çilingər alətləri, qızdırıcı cihazlar və s.).

Ekskursiya keçirildikdən sonra aşağıdakı plan üzrə hesabat tərtib edilməlidir:

1. Kabinetin planını çəkin.
2. Məktəb gigiyeniyasının tələblərinə uyğun olaraq kimya kabinetinin yerini təsvir edin.
3. Mebelləri, su təchizatını, ventilyasiyanı, sorucu şkafı və mühüm avadanlıqları, kimya tədrisi üsulunun tələbləri əsasında qiymətləndirin.
4. Dərs zamanı ekranдан və cərəyandından istifadə etməklə təcrübə aparmaq mümkündürmü?
5. Kabinetdə yanğınsöndürmə aparatlarından hansıları

vardır?

6. Məktəbdə hansı dülgər və çilingər alətləri vardır?
8. İlk yardım üçün əczaxana varmı?
8. Şagirdlərin iş yerini təsvir edin.
9. Kabinet təsərrüfatı necə olmalıdır?
10. Kabinet avadanlığını təsvir edin.

## §11. Pedaqoji qrafika və onun öyrənilmesinin əhəmiyyəti

Bütün dəqiq, tətbiqi və eksperimental elmlərdə olduğu kimi, pedaqoji elmlərin bir sahəsi hesab edilən kimya tədrisi metodikası üzrə aparılan eksperimentlərin nəticələrinin müəyyən vasitələrlə: yəni, müvafiq diaqram, cədvəl, sxem, model, qrafik və sairə ifadə olunması qəbul edilmişdir. Pedaqoji elmlərdə, habelə kimya tədrisi metodikasında tədqiqatın nəticələrinin göstərilən vasitələrlə ifadə edilməsinə pedaqoji qrafika deyilir. Pedaqoji qrafika vasitələrinə bütün pedaqoji və metodik ədəbiyyatlarda da təsadüf olunur. Bundan əlavə, orta ümumtəhsil və ali məktəblərdə istifadə edilən bütün dərslik və dərs vəsaitlərində, metodik kitablarda olduğu kimi, yuxarıda haqqında bəhs edilən «Orta məktəbdə kimya kabinetini necə təşkil etməli» kitabında da Pedaqoji qrafika ilə əlaqədar olan müvafiq diaqram, sxem, cədvəl, kolleksiya, model və s.-nin hazırlanması haqqında tövsiyyələr verilmişdir. Əlbəttə, bu təsadüfü deyildir.

Kimya tədrisini əyani şəkildə qurmağa kömək edən vasitələrdən biri də müxtalif şəkillər, cədvəllər, diaqram və qrafiklər, modellər, habelə mühüm kimyəvi maddələrin istehsalı və tətbiqini eks etdirən sxemlərdir.

Fikrimizi əyani olaraq ifadə etmək üçün ümumtəhsil orta məktəbinin VIII sinfinin kimya dərsliyində verilmiş şəkil, sxem, qrafik və cədvələrin sayını göstəririk: şəkil 40, sxem 7, qrafik 1, cədvəl 11. Burada kitabın «Əlavələr» başlıqlı hissəsində verilən cədvəllər nəzərə alınmamışdır.

Redaqoji qrafikaya müxtalif yazı şriftləri də aid edilir.

## **§12. Kimyadan diaqram, cədvəl, sxem, kolleksiya və modellərin hazırlanması qaydaları**

### **a). Diaqram, sxem ve cədvəllerin hazırlanması**

Orta ümumtəhsil məktəblərində kimya tədrisinin əyani şəkildə qurulmasına kömək eden vasitələrdən biri – dərs prosesində şagirdləre müxtəlif diaqram və cədvəllerin, mühüm kimyəvi maddələrin istehsalı və tətbiqini eks etdirən sxemlərin göstərilib izah olunmasıdır. Kimya tədrisində istifadə olunması məqsədə uyğun hesab edilən sxem, diaqram və cədvəllerin siyahısına aşağıdakı əyani vasitələr daxildir: benzin ayıran kəlonkanın sxemi, oksigen – asetilen lampası və oksigenin tətbiqi sxemi, hidrogenin tətbiqinin, sutəmizləyici stansiyasının, distillə kubunun, əhəng yandırılan peçin, kimyəvi maddələrin təsnifatının, odsöndürənin, neftden və daş kömürdən alınan mehsulların, domna proseslərinin, Marten peçinin, xlorid və sulfat turşuları istehsalının, elektrikləşdirilmiş lövhələrin təsiri ilə katod şüalarının meyl etmesi sxemlərinin, əridilmiş natrium – xloridin elektrolizi üçün tətbiq olunan vannanın sxemi, alüminium istehsalının, sulfat və nitrat turşuları istehsalı və tətbiqinin, təbiətdə azotun dövranının, ammonyakın sintezi qurğusunun, metalların gərginlik sırası və turşulara qarşı münasabətinin, ammonium-nitratın istehsalının, təbiətdə karbonun dövranının, polimerleşme quğusunun, neftin distilləsinin, katalitik-krekingin, etilenin birbaşa hidratlaşmasının, fenol-formaldehid qatranının alınmasını, yağıların hidrogenləşdirilməsini, nitrobenzolun alınması sxemlərini, mühüm kimyəvi elementlərin atom kütłələrini, qəlevi və qəlevi-torpaq metalların fiziki-kimyəvi xassələrini, əsaslar və duzların suda həll olmasını, spirtlerin, aldehydlərin, üzvi turşuların homoloji sırasını göstərən cədvəlləri, ən mühüm kimyəvi elementlərin təbiətdə yayılmasını, havanın tərkibini, habelə ölkəmizdə son illərdə neft və qaz istehsalının artmasını eks etdirən diaqramları və s. göstərmək olar.

Qabaqcıl kimya müəllimləri bu və ya digər diaqram, sxem və cədvəlli kimyaya böyük marağı olan əlaçı və fəal şagirdlərin kölməyilə hazırlayıb əseyyə getirir.

### **b). Kolleksiya və modellərin hazırlanması**

Lazımı kolleksiya və modellərin hazırlanması da kimya

dörslerində əyanılıyin təmin olunmasına xidmət edir. Koleksiyaların əsasən iki formada hazırlanması tövsiyyə olunur:

a) Nisbətən böyük formada hazırlanmış kolleksiyalar. Bunlara neft emalı məhsulları, buruq sularından yod və bromun istehsalı, kauçuk və sintetik lifin istehsalı, mineral gübrelərin, respublikamızın təbii mineral xammallarının kolleksiyası və s. misal göstərilə bilər. Bu tip kolleksiyalar müvafiq mövzuların tədrisi zamanı fənn kabinetində şagirdlərə nümayiş etdirilir və onların üzərində lazımi izahat verilir.

b) Nisbətən kiçik formada hazırlanmış kolleksiyalar

Onlar, adətən kiçik qutularda yerləşdirilmiş olur və kimyadan müvafiq mövzuların tədrisində paylama materialı kimi istifadə edilir. Metallar, qeyri – metallar, oksidlər, sulfidlər və s.-nin hazırlanan toplusu belə kolleksiyalara misal ola bilər.

Məktəb kimya kursunda tətbiq edilən kolleksiyalar sırasında professor Ə. Əbdürəhimovun «Kimya tədrisi üsulu» ( I hissə, Bakı, 1959, s. 163-164 ) kitabında qeyd edilmiş kolleksiyaları da göstərmək olar.

Şagirdlərdə kimya istehsalatının əsas prosesləri haqqında tam təsəvvür yaratmaq üçün modeller də əvəzedilməz material hesab olunur.

Modeller nisbətən ucuz materiallardan, sökülb –quraşdırıla bilən formada düzəldilir. Onlarda bu və ya digər kimya istehsalatının bütün texnoloji prosesləri deyil, yalnız əsas prosesin bir hissəsinin göstərilməsi təmin olunur. Elə buna görə də, şagirdlər modellərdən əyani vəsait kimi istifadə edib, istehsalat prosesini aydın şəkildə başa düşə bilərlər.


Sökülüb quraşdırıla bilən modellərə misal olaraq, Marten peçinin, qazo-generatorun, sulfat, xlorid, nitrat turşusu və ammonyak istehsal edən avadanlıqların modelləri göstərilə bilər. Belə modeller Təhsil Nazirliyinin Təchizat İdaresi tərəfindən orta məktəblərə göndərilir.

Nisbətən mürekkeb modellərdən başqa kimya dilini, xüsusən şagirdlərin gözlə görə bilmədikləri atom, molekul, valentlik kimi abstrakt anlayışları lazımlıca dərk etmələri üçün plastilin, gil, mum və s.-dən sadə modellər hazırlanmaq mümkündür. Atom modelini tərtib etmək məqsədilə, müəllim, plastilin və mumdan kiçik yumru küreçiklər hazırlayır və hər biri hansı elementin atomunu ifadə edəcəksə, o elementin valentine müvafiq sayda

kibrit çöpü parçası, yaxud nazik məftildən düzəldilmiş qarmaq sancır.

Ayri-ayrı elementlərin atomlarını ifadə edən bu küreçiklər müxtəlif rənglərə boyanır. Adətən, oksigen atomlarını hava rəngində (açıq-mavi), hidrogen atomlarını su rəngində (açıq-yaşıl), mis atomlarını qırmızı, dəmir atomlarını tünd-boz, karbon atomlarını qara və i.a. rənglərə boyayırlar. Plastilin və ya mum olmasa, kartondan və gildən kiçik kublar düzəldib, üzərinə rəngli kağız yapışdırmaq və ya kartonu rəngləməklə de atomlarının modellərini düzəltmək olar.

Sonra bu «atomları» qarmaqlar vasitəsilə bir-birilə birləşdirib, istənilən maddənin «molekulları»ını düzəltmək olar. Molekulların bu cür düzəldilən modelləri sancaq və ya sap vasitəsilə ştativlərə bağlanıb, şagirdlərin qarşısında nümayiş etdirilir. Belə madəllərlə bərabər, molekulların tərkibini, göstərən sxemlər də hazırlanır. 5-ci şəkildə göstərilən sxemlər qrafit və almaza aid olub, lazımlı halda əyani vasitə kimi istifadə edile bilər.



Şəkil 5. Qrafit və almazın modeli.

### Yoxlama suallar

1. Məktəb kimya kabinetlərinin təchizi üçün hansı avadanlıq və materialların lazım olduğunu söyləyin.
2. Surğucalanmış xüsusi seyflərdə hansı reaktivləri saxlamaq lazımdır?
3. Qəlevi-metalları, oda həssas, zəherli və orqanizmə güclü təsir göstərən maddələri saxlamaq üçün hansı qaydaları bilmək lazımdır?

4. a) Hamarlanmış şüşə qablarda;  
b) rezin tixaclı qablarda;  
ç) tünd şüşədən hazırlanmış qablarda hansı maddələr saxlanılır?
5. Kimya kabinetləri üçün vacib olan oda həssas maddələri sayın.
6. Məktəb kimya kabinetlərinin əczaxanalarında hansı maddələr olmalıdır?
7. Şagirdlərin kimya kabinetində davranışmaq qaydalarını sayın.
8. Şagirdlərin iş yeri necə təşkil olunur? Ona verilən tələblər hansılardır?
9. Hər şagird üçün hansı avadanlıqlar olmalıdır?

## İKİNCİ HİSSE

### MƏKTƏB KİMYA KURSUNUN ƏSAS BÖLMƏLƏRİ VƏ MÖVZULARI ÜZRƏ KİMYA EKSPERİMENTİ


#### I FƏSİL

##### İLK KİMYƏVİ ANLAYIŞLARA VƏ KİMYANIN ƏSAS QANUNLARINA AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU ÜSULU

###### §1. Parçalanma, birleşmə, evezetmə və mübadilə reaksiyalarına aid təcrübələrin qoyuluşu

Təcrübə 1. Əsası mis (II) karbonatın parçalanması

İşin gedisi. Bu təcrübəni nümayiş etdirmek üçün 6-ci şəkildəki qurğunu yığmaq lazımdır. Cihazın hermetikliyi yoxlandıqdan sonra sınaq şüshesinin əsası mis (II) karbonat  $\text{Cu}_2(\text{OH})_2\text{CO}_3$  olan hissəsini qaz və ya spirit lampası alovunda qızdırmaq qurtardıqdan sonra sınaq şüshesinin dibində mis (II) oksid qalır, divarlarında isə su damcıları görünür. Ayrılan qaz əhəng suyundan  $\text{Ca}(\text{OH})_2$  keçirildikdə, kalsium-karbonatdan  $\text{CaCO}_3$  ibarət ağ rəngli çöküntünün emelə gəlməsi, alınan qazın  $\text{CO}_2$  olduğunu göstərir.



Şəkil 6. Əsası mis 2-karbo-nati parçalamaq üçün qurğu

çixarmasına mane olur... Yadda saxlamaq lazımdır ki, qızdırmanın dayandırmadan qazaparan boru əhəng suyunun içərisindən çıxarılmalıdır. Əks halda, əhəng suyu sınaq şüshesinin içərisinə sorular və sınaq şüshəsi sınar. Şagirdlər

aparılan bu təcrübədən belə nəticəyə gəlirlər ki, reaksiya nəticəsində bir maddədən 2 və daha çox maddə alınarsa, həmin reaksiyalara parçalanma reaksiyası deyilir.

Əsasi mis (II) karbonatın parçalanma reaksiyası nəticəsində 3 maddə – mis (II) oksid, karbon qazı (karbon (IV) oksid) və su  $H_2O$  əmələ gelir. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 2. Qurğuşun (II) nitratın parçalanması


İşin gedisi. Sınaq şüşəsinə bir qədər qurğuşun (II) nitrat  $Pb(NO_3)_2$  kristalları yerləşdirib, üzərinə 3-4 ml su əlavə etməli. Sınaq şüşəsini çalxalamaqla, duz suda həll olur. Sonra quru sınaq şüşəsinə qurğuşun (II) nitratın 3-4 kristalını daxili edib, onu qaz və ya spirit lampası alovunda güclü qızdırımlı. Bu zaman azot (IV) oksid  $NO_2$  ayrıldığı müşahidə olunur. Sınaq şüşəsinə közərmış çöp daxil etməli. Reaksiya nəticəsində oksigen ayrıldığından, çöp alışib yanmağa başlayır. Sonda sınaq şüşəsində qara rəngli qurğuşun (II) oksid  $PbO$  qalır.

Reaksiya üçün götürülmüş duzun –  $Pb(NO_3)_2$  qalmadığına əmin olmaq üçün sınaq şüşəsinə bir az su tökməli. Qalıq ( $PbO$ ) qızdırılsa da, suda həll olmur. Buradan belə nəticəyə gəlmək olar ki, qurğuşun (II) nitratın qızdırıllaraq parçalanması reaksiyasında bir bəsit və iki mürəkkəb maddə alınır. Reaksiyanın tənliyi belədir:



#### Təcrübə 3. Ammonium-dixromatın parçalanması

İşin gedisi. Çini kasaya və ya butaya texminən 3-4 q ammonium – dixromat  $(NH_4)_2Cr_2O_7$  kristalları yerləşdirib, onu altına qəzet sərilmiş asbest lövhə və ya kərpic parçası üzərinə qoymalı. 2-3 kibrıt çöpünü yandırıb üst tərəfdən ammonium-dixromat kristallarına toxundurmali. 3-4 saniyə keçdikdən sonra duzun parçalanması ilə müşaiyət olunan maraqlı reaksiya baş verəcəkdir. Bu reaksiya zahirən fealiyyətdə olan vulkana bənzədiyindən, (bu vəziyyət ammonium-dixromat parçalanarken, çıxan azot qazı və su buxarının digər reaksiya məhsulu –xrom (III) oksidi ətrafa tullaması (səpələməsi) ilə əlaqədardır), əyləncəli kimya ədəbiyyatında həmin reaksiya «Kimyəvi vulkan» adı ilə məlumudur. Reaksiyanın tənliyi belədir:



#### Tecrübe 4. Birleşme reaksiyası

İşin gedişi. Bu reaksiyani tecrübe yolla öğrencilerlere mənimsətmək üçün dəmir və kükürdün (iki bəsit maddənin) birləşməsi prosesini icra etmək daha əlverişlidir. Tecrübəni aparmaq üçün, önce dəmir tozu ilə kükürdün 7: 4 nisbetində qarışıqlı hazırlanır. Belə ki, 2q kükürd 3,5q dəmir tozu tərəzidə çəkilərək diqqətlə qarışdırılır. Qarışqda dəmir və kükürd adı gözlə asanlıqla fərqləndirilir.

Əgər qarışqdan az miqdarda stekandakı suya salınarsa, kükürd suda işlanmadığından, suda batmır. Dəmir isə islandığı üçün stekanın dibinə enmeklə batır. Saat şüşəsi üzərinə qoyulmuş qarışığa maqnit yaxınlaşdırmaqla dəmirle kükürdü asanlıqla ayırməq olur. Çünkü dəmir maqnit tərəfindən cəzb olunur, kükürd isə, eksine cezb olunmur.

Nəhayət, qarışq sınaq şüşəsinə tökülr və azca maili olmaqla ştativin tutucusuna berkidlərək qızdırılır. Qızdırmanın reaksiya başlayananadək (qarışq közərənədək) davam etdirilmək kifayətdir. Çünkü dəmirle kükürd arasında ekzotermik proses gedir və ayrılan istilik reaksiyanın sona çatması üçün kifayət edir. Reaksiya nəticəsində alınan dəmir (II) sulfidi sınaq şüşəsindən ayırməq üçün onu sindirmaq lazımdır.

**Qeyd:** Alınmış erintidə (berk məhlulda) artıq miqdarda dəmir və kükürd qala bilər. Dəmir (II) sulfidi onlardan təmizləmək üçün kütləni xirdalayıb suya salmaqla kükürdü, qalan qalığa maqnit yaxınlaşdırmaqla isə dəmiri asanlıqla ayırməq olar. Beləliklə, bu təcrübə prosesində iki bəsit maddədən (dəmir və kükürd) xassələrinə görə dəmir və kükürddən fərqlənen bir yeni mürəkkəb maddə alınır.

Dəmirle kükürdün qarışılıqlı təsiri təcrübəni sınaq şüşəsində də aparmaq olar. Bu məqsədlə, əvvəlcə hazırlanmış qarışığı, asbestli tor və ya tənəkə parçası üzərinə töküb, şüsha borunu və ya çubuğu közərdərək ona toxundurduqda, dərhal reaksiya getməyə başlayır.

Dəmir (II) sulfid almağın birinci üsulunun üstünlüyü ondadır ki, öğrencilerlərde reaksiyanın istilik ayrılması ilə getməsinə şübhə qalmır. Reaksiyani sınaq şüşəsində apardıqda isə közərənədək qızdırmaq öğrencilerlərde reaksiyanın istilik ayrılması ilə getməsinə şübhə yaradır və onlara elə gəlir ki, reaksiya zamanı istilik udulur.

**Qeyd:** Demirle kükürdün birləşmə reaksiyasına aid təcrübənin qoyuluşunda bəzən müvəffəqiyyətsizlik də ola bilər. Bunun səbəbi aşağıdakılardır:

1. Təcrübə üçün ancaq reduksiya olunmuş dəmir götürülməlidir. Adı dəmir yonqarı götürdükdə, reaksiya getmir, çünki hər bir dəmir parçasının səthi dəmir oksidi təbəqəsi ilə örtülmüş olur ki, bu da kükürdlə dəmirin görüşməsinə (qarşılıqlı təsirinə) imkan vermir.

2. Əgər qarşıq yaxşı hazırlanmayıbsa və dəmirle kükürd toxunmursa, reaksiya getmir, ya da ayrı-ayrı qığılçımnanmalar müşahide edilir.

3. Əgər dəmir parçaları iri olarsa, kükürdlə toxunma səthi azalar və bu da reaksiyanın getməməsinə səbəb olar.

#### Təcrübə 5. Əvəzetmə reaksiyası.

İşin gedisi. Bu təcrübəni aparmaq üçün mis (II) xlorid məhlulu götürülməsi daha əlverişlidir. Belə ki, mis (II) sulfat məhlulu götürülersə, gedən reaksiyanın mexanizmini şagirdlər yaxşı başa düşmezlər.

Mis (II) xloriddən misin dəmir vasitəsi ilə sıxışdırılıb çıxarılması təcrübəsi belə aparılmalıdır: sınaq şüşəsinə və ya stekana duru mis (II) xlorid məhlulu töküb, onun da içərisinə səthi təmizlənmiş dəmir mix və ya dəftərxana knopkası (basmadüymə) salınır. Bu zaman mavi rəng zəif yaşılı ( $\text{Fe}^{2+}$  ionuna xas olan rəngə) çevrilir. Reaksiyanın daha effektli getməsi üçün dəmir bir qədər artıq miqdarda götürülməlidir. Reaksiya başa çatdıqda, misi qarşıqdan ayırdıqdan sonra mehlul atılmalıdır.

**Qeyd:** Təcrübəni apararkən çalışmaq lazımdır ki, şagirdlər götürülən və alınan maddələri yaxşı müşahide edə bilsinlər və inansınlar ki, onlardan biri bəsit, digeri ləs mürəkkəb maddədir. Belə olduqda şagirdlər düzgün olaraq nəticə çıxarırlar ki, bəsit və mürəkkəb maddənin qarşılıqlı təsiri nəticəsində yeni bəsit və mürəkkəb maddə alınması ilə gedən reaksiyalara əvəzetmə reaksiyaları deyilir. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 6. Mübadile reaksiyası.

İşin gedisi. Sınaq şüşəsinə 3- 4 ml natrium-karbonat məhlulu töküb, üzərinə 2-3 ml kalsium - xlorid məhlulu əlavə etməli. Ağ rəngli çöküntü nədən ibaretdir? Reaksiyanın tənliyini yazmalı. Bu təcrübəni kallium- sulfatla civə (II) asetat, habelə

natrium-sulfatla barium – xloridin qarşılıqlı təsiri ilə də aparmalı. Müvafiq reaksiyaların tənliklərini yazmalı.

## §2. Kütlenin saxlanması və tərkibin sabitliyi qanunlarına aid təcrübələrin qeyoluşu

**Qeyd:** Kimya tədrisi üsuluna dair mövcud praktikumlarda kimyanın tədrisində kütlenin saxlanması və tərkibin sabitliyi qanunlarını öyrədərkən, onları təcrübə vasitəsilə əsaslı surətdə möhkəmləndirmək tövsiyyə olunur. Odur ki, fənn müəllimləri kimya kursunun bu hissəsinin tədrisi üçün lazımlı təcrübələrin texnikasını yaxşı bilməlidirlər.

Həmin təcrübələri aparmağın çətinliyi, önce onların miqdarı xarakterde olmasıdır. Belə ki, götürürlən və alınan maddələri çəkmək, əmələ gələn qazların hecmini dəqiq ölçmək lazımdır. Buna görə də, təcrübələr çox dəqiq aparılmalıdır. Müvafiq təcrübəni aparmaq üçün etrafı düşünmək və qarşıya çıxa biləcək kiçik çətinlikləri belə, əvvəlcədən görməyi bacarmaq lazımdır.

Kütlenin saxlanması qanuna aid təcrübə aparmaq üçün müvafiq cihaza biganə yanaşmaq və ya onu necə gəldi götürmək olmaz. Məsələn, əger təcrübəyə başlamaq üçün kolba və ya stekanı quru el ilə tərəziyə qoyub çəkdikdən sonra təcrübənin sonunda yaş el ilə götürüb çəkilərsə, əvvəlki və sonrakı çəkilərdən alınan edədlər doğru ola bilməz. Yəni, alınan maddə miqdarı nəzəri çıxıma nisbətən çəkicə artıq olacaq və s. Təcrübə zamanı çəki aparmaq üçün tərəzi daşlarından istifadə etmək o qədər də vacib deyil. Tərəzi daşları əvəzina çay qumundan istifadə etmək daha elverişlidir.

### 1. Kütlenin saxlanması qanununa aid təcrübələr

#### Təcrübə 1. Mehluşlar arasında gedən reaksiyalar

**İşin gedilisi:** İçərisinə maye tökülmüş iki stekan tərəzidə tarazlaşdırılır və mayeleri qarışdırıldıqda nəzəre çarpacaq dərəcədə intensiv reaksiya gedir (mis kupsoru, natrium qəlevisi və fenolftalein mehlulu və s.).


Reaksiya qurtardıqdan sonra stekanlar yenidən çəkilir və əvvəlki kütłə ilə sonrakı kütłə arasında fərq müşahidə edilmir. Deməli, reaksiyaya daxil olan maddələrin kütłəsi reaksiya nəticəsində alınan maddələrin kütłəsinə həqiqətən bərabər olur.

Təcrübə 2. Parçalanma reaksiyası ilə maddə kütlesinin saxlanması qanununun təsdiqi.

Əsasi mis (II) karbonat parçalanma reaksiyası üçün münasib və maraqlı maddə olduğuna görə, bu təcrübənin də həmin maddə ilə aparılması tövsiyə edilir.

**İşin gedisi:** Sınaq şüşəsinə bir qədər əsasi mis (II) karbonat kristalları töküb, tərəzidə çəkməli və qızdırma. Soyuduqdan sonra sınaq şüşəsini yenidən tərəzidə çəkməli. Bu zaman əvvəlkine nisbetən duzun kütlesinin azaldığı müşahidə olunur.

Bunun səbəbini araşdırmaq məqsədilə əsasi mis (II) karbonatı 7-ci şəkildə göstərilən cihazda yenidən parçalamaq lazımdır. Sınaq şüşəsinə bir qədər əsasi mis (II) karbonat kristalları yerləşdirməli. Kolbaya isə 30-40 ml əhəng suyu tökməli. Əyri borusu olan tixacla həm sınaq şüşəsinin, həm də kolbanın ağızını bağlamalı.




Şəkil 7. Maddə kütlesinin saxlanması qanununu sübut etmek məqsədilə əsasi mis 2-karbonat duzu parçalamaq üçün cihaz

alınması müşahidə olunur. Reaksiya qurtardıqdan sonra sınaq şüşəsi soyudulur və yenidən tərəzidə çəkilərək təcrübədən əvvəki, kütle ilə sonrakının eyni olduğu müəyyən edilir.

Təcrübə 3. Kütelnin saxlanmasına aid yuxarıda göstərilən təcrübələrlə yanaşı, bu qanundan kənara çıxan digər təcrübənin də edilmesi şagirdlərdə bir daha inam yarada bilər. Odur ki, belə təcrübələrin qoyulması vacibdir. Həmin təcrübələrdə itkinin

harada olmasını şagirdlər görməyi bacarmalidırlar. Bu məqsədə şamla aparılacaq təcrübə daha maraqlıdır.

**İşin gedisi:** a) Şam tərəzidə çəkildikdən sonra yandırılır. Bir neçə dəqiqədən sonra şamın kütlesi azalır. b) ikinci dəfə şam şüse lövhə üzərində yandırılır. Onun üzərinə içərisində şamın yanma məhsullarını uda bilən maddə (natronlu əhəng və sodium qələvisi parçaları) yerləşdirilmiş geniş və şəbəkəli boru qoyularaq tərəzidə çekilir (Şəkil 8). Şamı yandırmazdan əvvəl şəbəkəli boru ehmalca götürülür və şam yandırılır. Şamın yanmasından alınan maddələr maneesiz havaya çıxdığından, şamın əvvəlki kütlesi azalır və azalma tədricən davam edir. Bir qədər keçəndən sonra şəbəkəli boru yenidən dərhal yanar şamın üzərində yerləşdirilir. 3-4 dəqiqədən sonra tərəzinin şam olan gözü nəzərə çarpacaq dərəcədə aşağı enərək əvvəlki kütliyə yaxınlaşır və nehayət, sabitləşir.




Şəkil 8. Tərəzidə, yanma məhsullarını tutmaq şərtilə, şamın yandırılması.

**Qeyd:** Təcrübə o vaxt yaxşı gedir ki, şəbəkəli boruya əhəng və sodium qələvisi yerləşdirilməklə şamın piltesi hava ilə temasda olsun və yanma təmin edilsin. Əks halda, şam sönər.

**Təcrübə 4. Qapalı qabda metalların gözərdiləsi.**

**İşin gedisi:** Yumrudibli kolbaya 3-4 q mis tozu tökülmər və ağızı əyri qazaparan borusu olan tixacla kip bağlanır, əyri şüse boru rezin vasitesilə ikinci bir boru ilə birləşdirilir və rezin borunu bağlamaq üçün sıxıcı qoyulur. Göstərilən birləşdirmələr elə ədilməlidir ki, kolbaya hava daxil olmasın. Bu məqsədə

qazaparan borunun ucu ağıza alınaraq havası sorulmalıdır. Õğər qurğu hermetikdirdə, sormadan sonra boru adamın dilini özünə təref dartır. Dil kolbaya təref dərtilmirsə, deməli, cihaz hermetik deyil və yenidən hissələri yoxlamaqla, hermetiklik təmin edilməlidir. Bu qayda ilə hazırlanmış kolba tərezidə çekilir və mis qaralanadək qızdırılır. Təcrübə qurtardıqdan sonra kolba soyudulur və yenidən tərezidə çekilir. Bu zaman kolbanın çəkisinin dəyişməzliyi müşahidə olunur. Kolbada havanın təxminən olmamasını və ya seyrəkləşməsini nümayiş etdirmək üçün qazaparan borunu içərisində su olan stekana salmaq (Şəkil 9) lazımdır. Bu zaman sıxıcı açılan kimi su boru ilə yuxarı qaixır.



Şəkil 9. Kolbada misi qızdırmaqla havasızlıq yaratmaq təcrübəsi

Təcrübənin sonunda kolbada əmələ gəlmış mis (II) oksid ilə birlükdə su boşaldılır və süzülür, qalan mis (II) oksid yenidən gözərdilir ki, təcrübə zamanı artıq qalan mis tamamilə mis (II) okside çevrilsin. Nəhayət, alınmış quru mis (II) oksid laboranta təhvil verilir.

#### Təcrübə 5. Qapalı qabda fosforun yandırılması.

**İşin gedisi:** Şüşə qabın dibinə bir qədər çay qumu tökdükdən sonra ucları spiral vasitəsilə əlaqələndirilmiş iki demir və ya mis məftilli olan tixacla bağlanır. Spiralın üzerine kağıza bükülmüş bir qədər qırmızı fosfor qoyulur. Bu qayda ilə hazırlanmış şüşə qab tərezidə çekilir. Sonra cihaz tərezidən götürülerek spiral reostatla birləşdirilir, reostat isə elektrik mənbəyinə -şəbəkəyə qoşulur. Spiral qızır və fosfor yanır.


Fosfor yanar kimi spirali elektrik şebekesinden ayırmak lazımdır. Bu zaman şüse qab fosfat anhidridinden ibaret aq tüstü ile dolur. Yanar fosfor spiralinden şüse qabın dibinde olan qumun üzerine düşə bilər. Belə hallarda qum şüse qabın sızmاسının qarşısını alır. Şüse qab soyduqdan sonra təkrarən tərezidə çekilir. Təcrübənin sonunda şüse qabda vakuüm yaranmasını da şagirdlərə göstərmək olar. Bunun üçün onu su ilə dolu krstallizatorun içərisində ağızı aşağı çevirmək və suyun altında tixaci çıxarmaq lazımdır. Bu zaman şüse qabın təxminən beş hissəsi su ilə dolur.

## 2. Tərkibin sabitliyi qanununa aid təcrübələr

### Təcrübə 6. Suyun elektrik cərəyanı vasitesilə parçalanması

**İşin gedisi:** a) Suyu elektrik cərəyanı vasitesilə parçalamaq üçün mövcud olan cihaz (Hofman cihazı tipli) iki bölgülü və kranlı şüse borudan ibaret olub, qısa boru vasitesilə bir-biri ilə birləşdirilmişdir (qif boruların arasındadır (şəkil 10a). Kranla bağlı şüse boruların aşağısı (geniş tərefi) rezin tixacla bağlanır. Tixacdan qurğuşun və nikelden hazırlanmış elektrodlar keçirilmişdir. Quraşdırılmış cihazı su ilə doldurmaq üçün (10 çeki hissə suya bir çeki hissəsi qədər sulfat turşusu qarışdırılır) kranı açıb, orta borunun qifindan elektrolit tökməli və maye krana çatan kimi onu bağlamaq lazımdır. Təsvir olunan cihazla suyu elektroliz etmək üçün 10-12 volt gərginlikdə cərəyan verilməlidir. Bu məqsədlə aşağıdakı elektrik mənbələrindən istifadə edilir: akkumulyator, cib fonağının quru batareyası (üç batareyanı ardıcıl birləşdirməli), elektrik şebekesi (bu halda məktəblinin ixtiyarında olan hər hansı düzləndiricidən istifadə edilir).

Cihaz mənbə ilə birləşdirildikdən sonra su parçalanmağa başlayır. Borunun birində oksigen, digərində isə iki dəfə ondan çox olan hidrogen qazı toplanır, 10-15 dəqiqədən sonra, daha doğrusu, 20 ml hidrogen toplandıqdan sonra alınmış qazı sınaqdan keçirmək olar. Bunun üçün mütləq borunun yuxapmasına, kranın altına baxmaq lazımdır, əger orada maye qalmışdırsa, onu kağızdan hazırlanmış nazik boru ilə çəkmək lazımdır. Borunun yuxarı hissəsində toplanmış hidrogen isti olduğundan, kranı çox yavaş açmaq lazımdır. Çünkü hidrogen dərhal yana bilər. O biri borunun kranını açarkən, ona yaxınlaşdırılan yanar çöpün yanması süretlənir.



Şekil 10. Elektrik cərəyanı vasitəsilə suyu parçalamaq üçün cihazlar.


**Qeyd.** Suyu parçalamaq üçün tətbiq edilen cihazın iş zamanı nöqsanları bunlardır: Bəzi hallarda cərəyan cihazdan keçmir. Odur ki, cərəyan mənbəyində cərəyanın olmasına yoxladıqdan sonra cihazı diqqətlə gözdən keçirmək lazımdır. Hər şeydən əvvəl, naqillərlə elektrodların kontaktının pis olması müşahidə oluna bilər. Əgər kontakt yaxşı deyilsə, onda naqillərin ucları və elektrodlar diqqətlə təmizlənməli və yenidən möhkəm birləşdirilməlidir. Bəzi hallarda isə cihaza səhvən elektrolit evəzinə təmiz su töküür. Məlumdur ki, təmiz su elektrik cərəyanını təcrübə olaraq keçirmir. Kranı birdən açmaqla cihazda alınmış qazları sınaqdan keçirmək olmaz. Bu halda, borudan maye sıçrayıb közərmış çöpa və ya közərmış kömürə düşə bilər. Əgər cihaz işləməyə başlasa da, oksigen və hidrogenin eyni dərəcədə olmaması neticəsində onun gösətricisi düz olmayıcaqdır. Buna görə də elektroliti ayrılan qazla doydurmaq üçün hər iki borunun kranı açıq vəziyyətdə qalmaq şərti ilə cihazı 6-8 dəqiqə mənbə ilə birləşdirmək, sonra isə kranı bağlamaq lazımdır. Bu zaman cihaz düzgün işləyər. Elektroliz, həmçinin 10-cu şəkin a, b, c, d, e-lə göstərilmiş quraşdırma cihazlarında da aparılı bilər. Bu cihazların hamisində elektrod olaraq dəmir çubuq və elektrolit olaraq 5-7 faizli natrium-hidroksid mahlulu

götürülür. Şüşə borunu ve ya sınaq şüşesini qələvi məhlulu ilə doldurmaq üçün yuxarıdakı cihazlardan 10-a istifadə edilir. Məhlula salınmış sınaq şüşesinə qoruyucu vezifəsi gören və kalsium -xloridlə doldurulmuş borusu olan rezin boru geydirilir. Havanı çekerken məhlul sorulur.

#### Tecrübə 7. Suyun sintezi.

İşin gedisi: İki həcm hidrogenlə bir həcm oksigenin birləşməsindən su emələ gəlməsini şagirdlərə əyani göstərmek üçün evdiometrden istifadə etməklə, suyun elementlərindən sintezi təcrübəsini aparmaq vacibdir.

Hazırda mövcud olan evdiometr qalın divarlı şüşə borudan ibarət olub, bir ucu əridilərək yapıldılmışdır (şəkil 11) Digər nazik ucu qarışq partladılmışdan qabaq kiçik deşiyi olan tixacla bağlanır. Evdiometrin yuxarı hissəsində, təcrübə aparılan zaman indikatorla əlaqələndirilmək üçün iki elektrod birləşdirilmişdir.



Şəkil 11. Suyun sintezi

Təcrübəyə başlayarken evdiometr su ilə doldurulur və ağızı üstə içerisinde su olan qabın içərisinə çevirilir. Evdiometri ştativə bərkidikdən sonra onu eyni həcmdə hidrogen və oksigenlə doldurmaq lazımdır (məsələn, 2 həcm oksigen, 2 həcm hidrogen).

**Qeyd:** Unutmamalı ki, həddindən artıq qaz götürmek yandırma zamanı evdiometrin sınmamasına səbəb olar. Hidrogen və oksigenin hər birindən iki həcm götürülməsinin səbəbi odur ki, şagirdlər partlayışdan sonra reaksiyaya girməmiş qaz qalığını müşahidə etsinlər və inansınlar ki, su həqiqətən 2 həcm hidrogen və 1 həcm oksigendən emələ gelir. Artıq qalan qazın oksigen olmasını şagirdlərə asanlıqla göstərmək olar (közərmış çöplə yoxlamaqla).

#### Tecrübə 8. Evdiometrin doldurulması.

İşin gedisi: Su ilə doldurulmuş evdiometr ağızı aşağı olmaqla içerisinde su olan qaba daxil edilir və onun içərisinə ucu

dartılaraq əyilmiş qazaparan boru salınır. Boru qazometr və ya hidrogen almaq üçün düzəldilmiş qurğu ilə birləşdirilir. Ehmalca evdiometrin tıxacı çıxarılır və qazaparan borunun əyri ucu ona (evdiometre) daxil edilir. Bu zaman çalışmaq lazımdır ki, qaz tədricən dolsun. Beləliklə, hidrogen evdiometrin nəzərdə tutulan hacmindən suyu qovub çıxarır və özü həmin həcmi doldurmuş olur. Evdiometrin nəzərdə tutulmuş ikinci hissəsinə isə həmin qayda ilə oksigen doldurulur. Evdiometr qazla doldurulduğdan sonra onun aşağı ucu kiçik deşiyi olan tıxaclı bağlanır və evdiometr elə yerləşdirilir ki, tıxaclı içərisində su olan qabın dibi arasında 0,5 sm məsafə qalsın. Bu halda partlayış zamanı evdiometr sınmır. İndikatordan evdiometrin elektrodlarına naqillər gedir. İndikatoru qoşduqdan sonra elektrodlar arasında qıqlıcm alınır və hidrogenle oksigen qarışığı partlayışla reaksiyaya girir. Bu zaman alınan su evdiometrin bir bölgüsünü doldurur. Suyun altında evdiometrdən boru çıxarılır və tıxacın deşiyi barmaqla və ya deşiksiz kiçik tıxaclı bağlanılır. Evdiometr içərisində su olan qabdan çıxarılaraq, ağızına közərmış çöp yaxınlaşdırılır. Bu zaman çöp dərhal alışır. Bu göstərir ki, evdiometrde oksigen qalmışdır. Evdiometrin düzgün işləməsi üçün onu şativin pəncəsine yaxşı bərkitmək lazımdır, aks halda, o, sudan kənara düşə bilər və s.

Yeri gəlmiişkən, diqqəti VIII sinfin kimya dərsliyində suyun parçalanması üçün verilmiş müasir cihaza cəlb etmək və orada şərh edilmiş məlumatı nezərə çatdırmaq isətyirik: (s. 23). «Suyun sabit elektrik cərəyanının təsiri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq (şəkil 13). Borudan (1) çıxan qazın oksigen olduğunu «Təbiətşünaslıq» kursundan bildiyimiz kimi, közərmış çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan (2) çıxan qazı sınaq şüshesinə yiğib, spirt lampası alovuna tuturuq. Bu zaman kiçik «pax» səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır. Deməli, su iki müxtəlif element atomlarından – hidrogen ( $H$ ) və oksigendən  $-(O)$  ibarətdir».

## Yoxlama suallar

1. Əsasi mis (II) karbonatın parçalanması təcrübəsinə necə aparmaq lazımdır?
2. Həmin maddənin parçalanması zamanı kimyəvi proseslərdə nadir hadisə -3 oksidin emelə gəlməsi baş verir. Onlar hansılardır?
3. Nə üçün əsasi mis (II) karbonatın parçalanması təcrübəsinə aparkən sınaq şüşəsi tixac taxılan tərəfə doğru maili vəziyyətdə qoyulur?
4. Dəmirle kükürdün birleşməsi təcrübəsinə sınaq şüşəsində və açıq havada aparmağın müsbət və mənfi cəhətləri nədən ibarətdir?
5. Əvəzətmə reaksiyası təcrübəsinə edərkən, nə üçün dəmiri çox götürmək lazımdır?
6. Parçalanma, birləşmə, əvəzətmə və mübadilə reaksiyalarının əhəmiyyəti nədən ibarətdir?
7. Aşağıdakı maddələrin:  $KMnO_4$ ,  $KClO_3$ ,  $H_2O_2$ ,  $HNO_3$ ,  $(NH_4)_2Cr_2O_7$ ,  $Cu(NO_3)_2$ ,  $NaNO_3$  və  $AgNO_3$  parçalanma reaksiyalarının tənliklərini yazın və onları oksidləşmə – reduksiyaya əsasən əmsallaşdırın.
8.  $ZnSO_4$  –la  $NaOH$  və  $Pb(CH_3COO)_2$  –la  $BaCl_2$  arasında baş verəcək mübadilə reaksiyasını təcrübi surətdə icra etmeli.
9. Nə üçün kütlənin saxlanması və tərkibin sabitliyi qanunlarına aid təcrübələri aparkən, ciddi dəqiqliyə riayət etmək tələb olunur?

## II FƏSİL

### QAZLARLA İŞLƏMƏYİN ÜMUMİ ÜSULLARI VƏ PRIYOMLARI

**Qazla İşləməyin ümumi üsulları haqqında qısa məlumat.**

Şagirdlər kimya programına uyğun olaraq VIII-XI siniflərdə tədris prosesində bir sıra qazlar haqqında müayyen nəzəri və təcrubi məlumat alırlar. Onlar VIII sinifdə oksigen, ozon, hidrogen qazları ilə, sonrakı siniflərdə isə xlor, hidrogen-xlorid, hidrogen-sulfid, kükürd qazı (kükürd (IV) oksid), azot, ammonyak, azot oksidlərindən  $N_2O$ ,  $NO$ ,  $NO_2$  ilə, habelə  $CO$ ,  $CO_2$ ,  $CH_4$ ,  $C_2H_4$ ,  $C_2H_2$  və s. -lə tanış olurlar. Göstərilən qazlarla işləmək üçün onların hər birinə fərdi yanaşmaq və xüsusi qaydalara riayət etmək lazımdır. Lakin qazların çoxu ümumi bir xassəyə malikdir. Bele ki, qazların əksəriyyəti adı şəraitdə yanır. Buna görə də, onlarla işləməyin ümumi üsulları mövcuddur ki, bunu tələbələr bilməli və təcrübə zamanı onlara əməl etməlidirlər.

Qazlarla işləməyə başlamazdan önce, aşağıda qeyd olunanları təcrubi surətdə icra etməli:


a) Hidrogen almaq üçün içərisində turşu olan bankaya salınmış və dibində deşiyi olan sınaq şüshəsindən ibaret cihaz yiğməli;

b) Kipp cihazını hidrogen almaq üçün doldurmali. İşdən sonra Kipp cihazını boşaltmalı. Təcrübələri bu işin ikinci hissəsində olduğu kimi icra etməli.

#### 1. Qazların alınması.

Bir sıra qazlar bərk maddələrin qarşılıqlı təsirindən və ya müvafiq bərk maddenin gözərdilməsindən (oksigen, ammonyak, azot (IV) oksid və s.) alınır. Bu qayda ilə qaz alarken reaksiyaya giren maddələri sınaq şüshəsində və ya retortda gözərtmək daha əlverişlidir. Digər hallarda isə qazlar bərk maddələrin mayeklärə qarışığını qızdırmaqla (xlor, hidrogen-xlorid, hidrogen-sulfid, karbon qazı və s.) alınır. Bu hallarda qazaparan borusu olan və ağızı iki deşikli tixacla bağlanmış kolbalardan istifadə etmək lazımdır. Tixacın deşiklərindən birinə damcı qılı, digərinə isə qazaparan boru keçirilir (şəkil 12 a,b). Əgər qaz havanı sıxışdırıb çıxarmaqla

toplanarsa, onda boğazında düz qazaparan borusu olan kolbadan (Şekil 12 b), su altında toplanarsa, ucu qarmaq kimi əyilmiş borulardan istifadə edilir (Şekil 12 a). Qazı 12-ci şəklin qurğularında olduğu kimi, reaktoru həm qızdırmaq, həm də qızdırırmamaqla almaq mümkündür. Belə ki, bu qurğular, maye-lərin qarşılıqlı təsirindən qaz almaq üçün əlverişlidir. Məsələn, qarışqa (formiat) turşusu ilə sulfat turşusunun qarşılıqlı təsirindən karbon (II) oksidin alınmasında bu cihazdan istifadə edilə bilər.




Şekil 12. Qazları almaq üçün cihazlar

Bərk maddə ilə mayenin qarşılıqlı təsirindən qızdırımadan qaz alarkən, sınaq şüşələrindən istifadə etmək olar. Bu zaman başlanğıc maddələr sınaq şüşəsinə töküldükdən sonra ağızı qazaparan borusu olan tixacla kip bağlanmalıdır.

**Qeyd:** Belə sadə qurğunun əlverişsiz cəhəti ondan ibaretdir ki, işi qurtardıqdan sonra sınaq şüşəsində bərk və maye halında qalmış reaksiya məhsullarını və ya reaksiyadan artıq qalmış maddəni atmaq lazımdır. Məsələn, hidrogen alarkən, sonda sinklə turşu məhlülü mütləq atılmalıdır. Belə nöqsanlı halları aradan qaldırmaq üçün avtomatik işləyən cihazların tətbiqi vacibdir. Bu tip cihazlardan bir neçəsinin sxemi 13-cü şəkilde verilmişdir. Onların işləmə prinsipi kranı və ya sıxıcıını, ya da bir-biri ilə birləşdirilmiş şüşə qabı qaldırmaqla reaksiyaya girən maddələri bir-birindən ayırmaga və beləliklə, reaksiyanı dayandırmağa əsaslanır. Şəkil 13 a dibində deşiyi

olan və tıxacdən keçirilərək içərisində turşu olan qaba salınmış sınaq şüşəsindən ibarətdir. Sınaq şüşəsinin ağızı qazaparan borusu olan tıxaclla bağlanır. Təcrübə aparılarkən, sınaq şüşəsinə bərk maddə, məsələn, sink qoyulur. Turşu sınaq şüşəsinin deşiyindən keçərək sinklə reaksiyaya girir və hidrogen çıxır. Tıxacdən keçən şüşə borunun kranı və ya rezin borusu sıxıcı vasitəsilə bağlılıqda, alınan qazın təzyiqi hesabına turşu aşağı enir və sinklə əlaqəsi kesilir. Bu isə reaksiyanın dayanması ilə nəticələnir.




Şəkil 13. Avtomatik işləyən cihazlarda qazların alınması

13-cü şəklin üçüncü (c) cihazı satışda olur. O, yan təreflərdən çıxış borusu olan iri sınaq şüşəsindən, tıxaç vasitəsilə sınaq şüşəsinin içərisinə geydirilmiş silindrik qıfдан ibarətdir. Sınaq şüşəsinin içərisinə rezin arakəsmə qoyulmuşdur. Rezin arakəsmənin üzərində reaksiya üçün götürülmüş bərk maddə, məsələn sink və ya mərmər yerləşdirilir. Qıfa isə bərk maddəni örtənə qədər turşu töküür. Reaksiyanı dayandırmaq lazımlı gəldikdə, sınaq şüşəsinin çıxış borusuna keçirilmiş rezin boru sıxıcı vasitəsilə sıxılır ki, bu zaman qaz turşunu qıfa qovur və reaksiya dayanır.

Avtomatik işləyən cihazlardan ən çox tətbiq olunan Kipp cihazıdır (şəkil 14). O, iki hissədən ibarətdir: 1. Yuxarı şara oxşar qıf(a). 2. Aşağısı, boğularaq iki hissəyə ayrılmış gövdə. Gövdə hissəsinin yuxarısındaki şarın yuxarı hissəsində olan tubuluşdan (c) cihaza bərk maddə (məsələn, sink) doldurulur, sonra tubuluş kranı qazaparan boru keçirilmiş tıxaclla bağlanır. Kranı açıq vəziyyətdə qoymaqla qıfda (a) cihaza turşu (mə-

şelən, sulfat turşusu) tökülür. Turşu tökülerken aşağı tubulus (ç) bağlanmalıdır. Bu, işlenmiş mayeni atmağa xidmət edir. 14-cü şəkildə Kipp cihazı sökülmüş və yiğılmış vəziyyətdə göstərilmişdir.




Şəkil 14. Kipp cihazı. a, b, c, ç -Kipp cihazının hissələri, d,e,a-Kipp cihazının doldurulması ve boşaldılması.

Təsvir edilən cihazlar qalın divarlı şüşədən hazırlanıldığı üçün təcrübə zamanı qızdırmaq tələb olunmur. Digər tərəfdən, onların qalın divarlı şüşelərdən hazırlanması içəridə yaranan təzyiqə dözməsini də təmin edir.

2. Qazların toplanması. Qazları toplayarkən, onların üç mühüm xassəsini nəzərə almaq lazımdır: a) qazın havaya görə sıxlığı, b) qazın suda həllolma qabiliyyəti, c) havadakı qazlarla reaksiyaya girib-girməməsi qabiliyyəti,

15-ci şəkildə qazları toplamağın dörd üsulu verilmişdir. Onlardan birincisi (a) suda həll olmasından asılı olmayıaraq hava ilə reaksiyaya girməyən və havaya görə sıxlığı vahiddən çox olan qazları toplamaq üçün yararlıdır. Məsələn, azot (IV)

oksidin havaya görə sıxlığı  $d = \frac{46}{29} = 1,58$  olub, hava ilə reaksiyaya girmir və suda yaxşı həll olur. İkinci (b) cihaz suda həll olmalarından asılı olmayıaraq, havaya görə sıxlığı vahiddən az olan və havadakı qazlarla reaksiyaya girməyən qazları toplamaq üçün yararlıdır. Məsələn, ammonyakin havaya görə sıxlığı  $d = \frac{17}{29} = 0,58$  olub, havanın tərkibində olan qazlarla reaksiyaya girmir, lakin suda yaxşı həll olur.



Şekil 15. Qazların toplanması a) ağırlıq qazlarla havanın çıxarılması;  
b) yüngül qazlarla havanın çıxarılması; c) zehirli qazların toplanması;  
ç) su altında qazların toplanması.

Üçüncü cihaz (c), adətən zəhərləyici qazları toplamaq üçün tətbiq olunur. Bu halda kolbanın (banka və ya silindrin) ağızına iki qazaparan borusu olan tixac keçirilir. Borulardan birinin ucu kolbanın dibinə çatana qədər uzadılır. Digərinin ucu isə xloru, kükürd qazını və ya hidrogen – sulfidi udmaq üçün içərisində qəlevi məhlulu olan stekana salınır. Kolbanı qazla doldurduğdan sonra qazaparan borulu tixaci çıxarıb, bütöv tixacla və ya şüse lövhə ilə kolbanın ağızını bağlamaq lazımdır. Bu zaman qazaparan borunun ucu qəlevi məhlulunun içərisinə salınmalıdır. Stekandakı qəlevi məhlulu, kolbadan hava çıxarılarken onunla birlikdə, az da olsa gedən zəherli qazları udmağa xidmət edir. Dördüncü variant (ç) havaya görə sıxlığından, suda həll olma qabiliyyətlərindən, havadakı qazlara münasibətdən asılı olmayaraq, bəzi qazları toplamaq üçün tətbiq edilir. Məsələn,

$$\text{azot(II) oksidin havaya görə sıxlığı } d = \frac{30}{29} = 1,03 - \text{ə bərabərdir ki,}$$


bunun nəticəsində o, suda çox az həll olur, amma havanın oksigeni ilə reaksiyaya girir.

Qazları suyun altında toplayarkən, silindr və ya banka su ilə doldurulur, şüse lövhə ilə ağızı örtülür və ağızı aşağı su ilə dolu kristallizatorun içərisinə salınır. Şüse lövhə suyun altında ehmələcə silindrin ağızından kənar edilir və qazaparan borunun ucu silindrin içərisinə yönəldilir. Qazla dolduğandan sonra yenidən şüse lövhə silindrin ağızına qoyulur və sudan çıxarılır. Əgər qaz havadan yüngüldürse onda silindr ağızı aşağı, ağırdırsa, yuxarı olmaq şərtilə stolun üzərinə qoyulur. Qazları sınaq şüşəsində

də toplamaq olar. Bu zaman sınaq şüşesi su ilə doldurulduğdan sonra barmaqla örtürülür və ağızı aşağı olmaqla suya salınır. Suyun altında barmaq sınaq şüşesinin ağızından kənar edilir və qazaparan boru onun içərisinə yönəldilir. Sınaq şüşesi qazla dolduğdan sonra, yenidən ağızı barmaqla tutularaq sudan çıxarıılır.

### 3. Qazların təmizlənməsi və udulması


Kimyadan məkəb təcrübələrinin eksəriyyətində alınan qazların təmizliyinin elə mühüm əhəmiyyəti yoxdur. Buna görə də, xüsusi təmizləmə əməliyyatı aparılmadan onlardan istifadə edilir. Qazları qurutmaq üçün sulfat turşusu, kalsium-xlorid, fosfat anhidridi və başqa maddələr, təmizləmək üçün isə kalium-permanqanat və kalium – dixromat məhlulları tətbiq olunur. Qazları elə maddələrlə təmizləmək və yurnaq lazımdır ki, onlar qazla reaksiyaya girməsin. 16-ci şəkildə müxtəlif sistemli yuyucu və quruducu şüşə qabları göstərilmişdir.



Şəkil 16. Yuyucu və quruducu şüşə qabları. a) quraşdırılmış yuyucu şüşə qabı; b) ikibogaqlı şüşə qabı; c) rezinlə birləşdirilmiş qazaparan borusu olan şüşə qabı; ç) Direksel qabı; d) Tişenko qabı; e) quru maddələr üçün Tişenko qabı; ə) qazları qurutmaq üçün kalonka.

4.Qazların saxlanması. Əksər hallarda təcrübə zamanı evvelcadən toplanmış qazlardan istifadə etmək lazım gelir. Toplanmış qazı növbəti dərsə qədər saxlamağın ən sadə üsulu onu metal qaba doldurub, ağızını möhkəm bağlamaqdır. Lakin bu qayda ilə çoxlu miqdarda qazı uzun müddət saxlamaq mümkün deyildir.

Çoxlu miqdardı qazı uzun müddət saxlamaq üçün xüsusi qazometrlərdən istifadə etmək əlverişlidir. Qazometr 3-5-8 daha çox litrlik iri butulkadan ibarət olub, onun yuxarı və aşağı hissələrində tubuluş vardır. Butulkanın boğazında kran qoyulmuşdur (şəkil 17). Yuxarı tubuluş kranlı şüse borusu olan rezin tixacla bağlanır. Şüse borunun kranına rezin boru qoşaraq sıxıcı ilə əvəz etmek olar. Aşağı tubuluşa rezin və ya hamarlanmış tixac keçirilir və tixac tubuluşa möhkəm bağlanır. Əks halda, qazometr daxil olan su onu itələyib aça bilər. Qaz doldurulmadan əvvəl qazometr su ilə elə doldurulur ki, onun dibinin borusunda hava qalmasın. Qazometrin qazla doldurulması (şəkil 17 ç) suyu sıxişdirib çıxarmaqla aparılır. Bunun üçün yuxarı tubulusun kranı bağlanır və qaz aşağı tubulusdan verilir.



Şəkil 17. Qazometrlər

Məktəbdə su keməri olduqda qazometri doldurarkən, onu su kranının altına qoymaq lazımdır. Qazometri qazla doldurarkən onu stolun üzərinə qoyub, aşağı tubulusuna uzun tənzif parçasını elə yerləşdirmək lazımdır ki, qazometrdən sallansın. Tənzifin altına vedre qoyulmalıdır. Tənzif, aşağı tubulusdan qazaparan boru keçirib, qazometrə qaz doldurularkən qazın sıxişdirib çıxardığı suyun vedrəyə tökülməsinə xidmet edir. Qazı o qədər də sürətlə vermək olmaz. Əks halda, su sürətlə çıxıb döşəməyə töküller.

Qazometri bir eli götürmək olmaz. Belə ki, sehven qazometrin qifindan tutular və qaldırmaq istədikdə sına bilər. Ona görə də, qazometri iki el ilə götürmək lazımdır. Bir el ilə dibindən, digər el ilə isə butulkanın boğazından tutmaq lazımdır.

**Qeyd:** Qazometrdə yana bilən qazları (hidrojen, metan,

asetilen və s.) saxlamaq məsləhət deyildir. Çünkü bu hal bədbəxt hadiselerlə nəticələnə bilər. Qazometri aspirator (qaz sormaq üçün cihaz) kimi də işlətmək olar. Bunun üçün aşağı tubulusa uzun rezin borusu olan rezin tixac yerleşdirilir. Onun sonu tasa və ya vedreyə salınır. Yuxarı tubulusun kranlı şüse borusu hər hansı bir cihazla birləşdirilir (Sintetik xlorid turuşusu almaq üçün lazım olan cihaza). Kranı açarkən, aşağı tubulusdan su axır və bunun nəticəsində birləşdirilmiş cihazdan qazometre qaz daxil olur. Qazın qazometre doldurulması qazometrin kranı vasitəsilə nizamlanır.

5. Qazlarla işlədikdə təhlükəsizlik texnikası qaydaları. Qazlarla işləmək lazımlı gəldikdə, önce xüsusi göstərişlərin köməyi ilə təhlükəsizlik texnikası qaydalarını hərəkətfli mənimsemək və onlara əməl etmək lazımdır. Bunlar aşağıdakılardan ibarətdir:

a) Kimya kabinetində qazla işlədikdə, onun sızmasına yol verməməli; laboratoriyyada qazı bağlamaq üçün ümumi qaz kranı olmalı və onun açarı laboratoriya otağında saxlanılmalıdır.

b) Metan-oksigen, xlor – hidrogen, asetilen – hava, etilen-hava qarışıqları ilə təcrübə apardıqda, ehtiyatlı olmalı, qalın divarlı qablardan istifadə edilməlidir.

c) Laboratoriyyada asetilen – hava və ya etilen – hava qarışığını hər hansı məqsəd üçün partlatmaq qəti qadağandır. Həmçinin, etileni və asetileni qazometre toplamaq və saxlamaq olmaz.

ç) Hidrogenlə işlədikdə də çox ehtiyatlı olmaq lazımdır. Həcmi böyük olan qabılarda hidrogeni qızdırmaq və yandırmaq olmaz. Hidrogenlə təcrübə apardıqda, əvvəlcə onun təmizliyi yoxlanılmalıdır. Bu məqsədlə kiçik sınaq şüsesinə azca hidrogen toplayıb, ona yanar çöp yaxınlaşdırmaq lazımdır. Kiçik partlayışın baş vermesi onun təmiz olmadığını göstərir.

e) Qaz balonları ilə işlədikdə xüsusi qaydalara əməl etmək tələb olunur. Bəzi qazlar (hidrogen, oksigen, azot, metan, propan və s.) balonlarda yüksək təzyiq altında saxlandıqından, onları yrixılmaqdan, zərbədən, kəskin silkelənmədən qorumaq lazımdır. Balonlar iş stoluna və ya divara bərkidilməlidir.

ə) Balonları istidə (qızdırıcı cihazların yanında, günəş altında) saxlamaq olmaz. Onlar bir yerdən başqa yere xüsusi arabacıqlarda aparılmalıdır.

Qaz balonundan istifadə etdikdə, onun əsas ventilini tədricən açıb, çıxan qazı reduktorla tənzimləmək lazımdır.

i) İş prosesində hər hansı bir bədbəxt hadisə baş verdikdə dərhal müəllime müraciət edilməlidir.

### **Yoxlama suallar**

1. Qazla işləməyin ümumi üsulları nədən ibarətdir?
- 2.Qazların alınması üsullarını sayın ve onları dəfterinizi yazın.
3. Qazlarla işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına əməl edilməlidir?
4. Qazları təmizləmək və qurutmaq üçün hansı cihazdan istifadə olunur?
5. Qazların qurudulmasında və təmizlənməsində hansı maye və bərk maddələrdən istifadə edilir?
6. Orta məktəbin kimya kursu üzrə hansı qazların kimya kabinetlərində və laboratoriyalarda alınması və xassələrinin öyrənilməsi tövsiyyə olunur?
7. Qazometrin mühüm hissələri necə adlandırılır?
8. Nə üçün yana bilən qazları qazometrde saxlamaq olmaz?
9. Kimya kabinetlərində qazla kiçik hacmli yanğın törənərsə, onu nə ilə söndürmək mümkündür?

### III FƏSİL

## OKSİGENİN VƏ OZONUN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ

### §1. Oksigenin alınması və xassələrinə aid təcrübələrin qoyuluşu

**Qeyd:** Orta ümumtəhsil məktəblərinin kimya programına uyğun olaraq, oksigenə və ozona aid təcrübələri 3 qrupa bölmək mümkündür. a) oksigenin alınması, b) oksigenin xassələri, c) ozonun alınması və xassəleri. Oksigenin və ozonun alınması reaksiyalarını öyrənərkən, endotermik, yanma reaksiyalarını öyrənərkən, ekzotermik proses haqqında şagirdlərə məlumat vermək olar.

#### Təcrübə 1. Oksigenin alınması

**İşin gedisi:** a) Üç sınaq şüşəsi götürüb, onlardan birinə bir qədər gümüş (I) oksid, ikincisine kalium - permanqanat, üçüncüsünə isə hidrogen – peroksidə manqan (IV) oksidin qarışığı elave edilir.

1-ci və 2-ci təcrübəni yalnız qızdırıldıqda oksigen ayrıldığı halda, üçüncü təcrübədə oksigenin ayrılması dərhal baş verir. Hər üç halda alınan qazın oksigen olmasını közərmış çöplə yoxlamaq mümkündür.


b) Soda (Na<sub>2</sub>CO<sub>3</sub>), kalsium -sulfatı və mis (II) oksidi qaz lampası alovunda qızdırıb sınaq şüşəsinin ağızına közərmış çöp tutarkən, heç bir dəyişiklik baş vermədiyi aşkar olur, yəni oksigen ayrılmır.

**Nəticə.** Oksigenli maddələr qızdırıldıqda, onların yalnız bəzilərindən oksigen ayrılması baş verə bilər.

#### Təcrübə 2. Çoxlu miqdarda oksigenin alınması.

**İşin gedisi:** Bu məqsədlə içərisində kalium – permanqanat olan sınaq şüşəsi az maili vəziyyətdə ştativin pəncəsinə bərkidilir və qızdırılır (Şəkil 18). Temperatur 240°-yə çatan kimi kalium – permanqanat parçalanmağa başlayır. Bu zaman alınan qara rəngli tozvari maddə – K<sub>2</sub>MnO<sub>4</sub>-lə MnO<sub>2</sub>-nin qarışığı – oksigenlə birlikdə uçur və sınaq şüşəsinin yuxarı divarlarına toxunur. Ona görə də, sınaq şüşəsinin yuxarısına pambiq tixac qoyulsa yaxşı olar. Elə etmək lazımdır ki, pambiq kalium –

permanqanata toxunmasın. 10g kalium – permanqanatdan 0,7g-a qədər oksigen almaq olur. Lakin eyni miqdardan Bertole duzundan 3g-a qədər oksigen alına bilər.



Şəkil 18. Suyu sıxışdırıb çıxarmaqla oksigenin alınması:  
1-şüşə pambıq; 2-su.

**Qeyd:** Tehlükəsizlik texnikası baxımından elverişli olduğından, son 10-15 il ərzində kimya laboratoriyalarında Bertole duzundan  $KCO_3$  az istifadə edilir. Həm də, Bertole duzu az təqılan reaktivlərdən biri hesab olunur. Oksigenin xassələrini öyrənmək üçün adətən, bankada və ya qazometrde toplanmış oksigendən istifadə edilir. Oksigenin xassələrini öyrənərkən, bəs it maddələrdən başlanması məqsədə uyğundur.

**Fiziki xassələri.** Oksigenin aqreqat halını, rəngini (rəngsizdir) və iyini (iysizdir) onu bankaya və ya qazometre toplamaqla müşahidə etmək olar.

**Təcrübə 3.** Oksigenin havadan ağır olması. a) boş kolba (hava ilə birlikdə) tərzidə çekilib tarazlaşdırılır və içərisinə qazometrdən qurudulmuş oksigen buraxılır. Bu zaman tarazlılıq pozulur və oksigenlə dolu olan kolba əvvəlki çekidən ağır gelir. b) 500 ml-lik banka oksigenlə doldurulur. Toplanmış oksigen 250-300 ml-lik bankaya və ya kolbaya köçürürlür. Oksigen köçürülmüş banka ağızı yuxarı qoyularaq, içərisinə yanar çöp salınır. Bu zaman yanma sürətlənir, yanar çöpü böyük həcmli bankaya saldıqda isə heç bir dəyişiklik baş vermir, ya da, yanma az intensiv gedir.

**Təcrübə 4.** Kükürdüñ oksigendə yanması.

**İşin gedisi:** Metal qaşıqda götürülmüş kükürdü havada yandırıb, oksigen olan bankaya daxil etmeli. Kükürd oksigendə parlaq alovla yanır. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 5. Fosforun oksigendə yanması.**

**İşin gedisi:** Təcrübə 4-cü işdə olduğu kimi aparılır. Reaksiyanın tənliyini yazmalı.


**Təcrübə 6. Natriumun oksigendə yanması.**

**İşin gedisi:** Noxud böyüklüyündə götürülmüş natriumu bıçaqla kəsib, süzgəc kağızı vasitəsi ilə qurutmalı və oksid təbəqəsindən təmizləyərək qaşıqa qoyulmuş kiçik asbest lövhə üzərində yerləşdirildikdən sonra qaz ve ya spirt lampası alovunda qızdırılmalıdır. Havadə yanmağa başlayan natriumu bankadakı oksigenə saldıqda daha şiddetlə yanır. Təcrübədən sonra bankalar su ilə yaxalanır, alınan məhlülə ləkmus məhlülü tökməklə rəngin deyişməsi müşahidə edilir. Ləkmus qələvi mühitdə hansı rəngə boyanır?

**Təcrübə 7. Dəmirin oksigendə yanması.**

**İşin gedisi:** a) Dəmirdən hazırlanmış kiçik spiral, çöpün ucuna bərkidilir. Hazırlanmış spiral bankanın tıxacına keçirilir

ve ya spiralın ucuna taxılmış iynə közərdildikdən sonra içerisinde oksigen olan bankaya salınır. Bu zaman dəmir göz qamaşdırıcı alovla yanır (Şəkil 19). Buna oxşar təcrübəni polad iynə ilə də etmək mümkündür. b) Dəmirin yanması daim oksigen axını daxil olan qabda daha intensiv gedir. Belə təcrübə, hətta içərisinə qazaparan boru daxil olan kiçik qabda da aparıla bilər. c) Dəmiri oksigendə yandırmaq üçün ən sadə üsul közərmış dəmir tozunu oksigen almaq üçün hazırlanmış sınaq şüşəsində yandırmaqdır. İçərisində kalium -



Şəkil 19. Dəmirin oksigendə yanması

permanqanat olan sınaq şüşəsi bir qədər maili vəziyyətdə ştatının pəncəsinə bərkidilir və qızdırılır. Bu zaman spiralin ucuna kiçik dəmir parçası yerləşdirilir. Kibrit çöpünü yandırıb oksigen alınan sınaq şüşəsinə saldıqda, əvvəlcə çöpün yanması sürətlənir, sonra isə dəmir yanmağa başlayır.

**Təcrübə 8. Mürekkeb maddələrin oksigendə yanması.**

**İşin gedisi:** Parafin şamını mətilə bağlayıb yandırıldıqdan sonra içərisində oksigen olan qaba salmalı. Bu zaman şam

havadakına nisbətən daha sürətlə yanır, nəticədə karbon qazı və su alınır ki, bunu da əhəng suyunun bulanmasını və stekanın divarlarının yaşamasını müşahidə etməklə bilmək mümkündür.


**Nəticə:** Mürekkeb maddələr yandıqda, onu əmələ gətirən elementlərin oksidləri alınır.

## § 2. Ozonun alınmasına və xassələrinə aid təcrübələrin qoyuluşu

**Qeyd:** Oksigenin ozona və ozonun oksigenə çevrilmesi prosesindən kimya tədrisində allotropiya və allotropik şəkildəyişmə anlayışlarını aydınlaşdırmaq üçün istifadə olunur. Bu proses sonralar qırmızı fosforum ağ fosfora və eksnə çevrilmesi təcrübəsini izah edərkən də, nümayiş etdirilə bilər. Allotropiya hadisəsinin öyredilmesi bəsit maddələrlə kimyevi elementlər arasında fərqliqin aydınlaşdırılması üçün də mühümdür.

### Təcrübə 1. Ozonatorda ozonun alınması.

Ozonator (şəkil 20a) geniş diametrlı şüse borudan ibarət olub, içərisinə dar boru salınaraq, yuxarı başdan geniş boruya birləşdirilmişdir. Dar boruya dəmir məftil keçirilmişdir ki, onunda ucu aşağıdan sərbəst buraxılır, yuxarı tərefdən isə ağaç dayaq üzərindəki qütbə bərkidilir. Gəniş diametrlı borunun gövdəsinə xaric tərefdən spiral əmələ getirməklə məftil sarınır və onun yuxarı hissəsi sərbəst buraxılır, aşağı ucu isə qütbə birləşdirilir.



Şəkil 20.Ozonun alınması. a) Zavodda hazırlanmış ozonator; b) əldə hazırlanmış ozonator, c)Ozonun alınması üçün silindir.

Ozonatoru işe salmaq üçün yukarı və aşağı qütbləri naqil vasitəsilə yüksək gərginlik verən indiksiya makarasının ikinci sarğısına birləşdirmək lazımdır. Dar borunun içərisində olan dəmir məftil ilə geniş diametrlı boru üzərindəki sarğı arasında oksigenin qismən ozona çevirilmesi nəticəsində elektrik cərəyanı yaranır. Qazaparan borusu olan tıxaclla bağlanmış qaba, tıxacı çıxararaq qabın həcminin  $\frac{1}{2}$ -i qədər su, onun da


üzərinə 8-10 damcı əvvəlcədən hazırlanmış nişasta məhlulu və eyni miqdarda kalium-yodid məhlulu əlavə edilir. Yuxarı hissədən qazaparan boru qazometlə birləşdirilir və buradan oksigen elə sürətlə verilir ki, onun əmələ getirdiyi qabarcıqları saymaq mümkün olsun. Buraxılan oksigen yod-nişasta məhlulunun üzərindən keçir. Bu zaman yod-nişasta məhlulunun rəngində heç bir dəyişiklik olmadığı müəyyən edilir. Buna səbəb ozonun əmələ gelmesidir. İnduksiya makarası birləşdirildikdən bir neçə dəqiqə sonra yod-nişasta məhlulunun göyərdiyi müşahidə olunur.

**Qeyd:** Ozonatora qazometrdən göstərilən sürətlə yod-nişasta məhlulundan keçməkla oksigen buraxarkən, qaz qabarcıqları çıxmaya da biler. Bu, ozonotoru içərisində yod-nişasta məhlulu olan qabla birləşdirən rezin borunun ozonun təsirindən aşınib, deşiyinin tutulması ilə izah olunur. Belə borunu dərhal dəyişdirmək lazımdır. Həmin cihazdan növbəti məşğələdə istifadə etmək üçün birinci təcrübədən sonra ozonatordan hava ötürmək lazımdır ki, ozon qalığını çıxarsın. Əks halda, qalıq ozon təcrübəyə başlamamış yod-nişasta məhlulunu göyərdə bilər. Təkrar təcrübə apararkən, yod-nişasta məhlulu olan qabı və qazaparan borunu təmiz yumaq lazımdır.

**Təcrübə2.** Ozonun alınması və onun oksidlaşdırıcı xassəsinin təyini (reaksiya sorucu şkafda aparılmalıdır).

**İşin gedisi:** İri və quru sınaq şüşəsində ammonium – persulfatın  $(\text{NH}_4)_2 \text{S}_2\text{O}_7$  4-5 kiçik kristal üzərinə 10 damcı qatı nitrat turşusu məhlulu (sıxlığı  $1,4\text{g/sm}^3$ ) əlavə etməli. Sınaq şüşəsinin ağızını qazaparan boru keçirilmiş tıxaclla bağlamalı və onu qaz lampası alovunda zəif qızdırmalı. Qazaparan borunu içərisində 2-3 damcı kalium – yodid məhlulu ilə 1-2 damcı nişasta məhlulunun qarışığı olan sınaq şüşəsinə daxil etməli.

Nə müşahidə olunur? Məhlulun göyərməsinə səbəb nədir? Ammonium – persulfatla nitrat turşusunun qarşılıqlı təsirindən ozonun alınması, onun isə KJ-la birləşməsi reaksiyaların tənlikləri belədir:



### Yoxlama suallar

1. Məktəb təcrübəsində istifadə olunan hansı kimyəvi maddələr oksigen qazı almaq üçün daha əlverişlidir?
2. Manqan (IV) oksid iştirakı ilə oksigen alarkən, həmin oksidin oksigen mənbəyi olmayıb, reaksiyada ancaq katalizator kimi iştirak etməsini təcrübi yolla necə sübut etmək olar?
3. Bertole duzunun oksigen almaq üçün ən sərfeli reaktiv olmasına baxmayaraq, onun təcrübədə çox məhdud tətbiq edilməsi nə ilə əlaqədardır?
4. Ozon oksigendən hansı xassələrinə görə fərqlənir?
5. Ozonun oksidləşdirici xassələri özünü hansı reaksiyalarda daha bariz göstərir?
6. 60 l ozon necə litr oksigenə ekvivalentdir?
7. Normal şəraitdə 20 l oksigen almaq üçün necə qram kalium – permanqanat parçalanmalıdır?
8. 216 q Hg (II) oksid parçalandıqda normal şəraitdə necə litr oksigen alınar?
9. 3 qram-molekul ozon necə litr həcm tutar?
10. Ozona zəngin olan havanın üstün cəhəti nədən ibarətdir?

## IV FƏSİL

### OKSIDLƏRİN ALINMASI VƏ XASSƏLƏRİNƏ AİD TECRÜBƏLƏRİN QOYULUŞU

Təcrübə1: Mis (II) hidroksidin parçalanması ilə mis (II) oksidin alınması.

İşin gedisi: Sınaq şüşesine 4-5 ml mis(II) asetat məhlulu töküb, üzərinə 3-4 ml NaOH məhlulu alave etməli. Nə müşahidə olunur? Alınmış mis (II) hidroksid çöküntüsünü spirt lampası alovunda qızdırımlı. Göy- mavi rəngli çöküntü bir azdan qara rənge boyanır. Bu, mis (II) oksiddən ibaretdir. Reaksiyaların təhlükələrini yazmalı.

Təcrübə2. Əsasi oksidlərin hidratlaşması (su ilə qarşılıqlı təsiri)

İşin gedisi: Əsasi oksidlərin su ilə qarşılıqlı təsiri təcrübələrindən ən əlverişlisi kalsium – oksidle su arasında gedən reaksiyanı nümayiş etdirməkdir. Bu məqsədlə şüše stekana bir neçə parça sönməmiş əhəng (CaO) parçası qoyub, üzərinə su tökməli.

Bu zaman su əvvəlcə sönməmiş əhəngə hopur, sonra isə intensiv surətdə reaksiya başlayır. Reaksiya ekzotermik olduğundan, əmələ gələn istilik qabı qızdırır və xarakterik fışılı ilə su buxarı ayrılır.

Reaksiya neticəsində sönməmiş əhəng parçalarından narın toz halında Ca(OH)<sub>2</sub>-dən ibaret sönmüş əhəng alınır. Əmələ gələn tozvari kütlənin sulu məhlulu qırmızı ləkmusa və ya rəngsiz fenolftaleinə təsir edir. İndikatorun rənginin dəyişməsi reaksiya nəticəsində qələvi alınmasını sübut edir. Reaksiyanın təhlükələrini yazmalı.

Təcrübə 3. Bütün əsasi oksidlərin hidratlaşmamasının sübut edilməsi.

Oksidlərin heç də hamısı su ilə qarşılıqlı təsirdə olmur. Bunu sübut etmək üçün bir neçə oksid: (mis (II) oksid, alüminium-oksid, dəmir (III) oksid və s. götürüb, onları ayrı-ayrılıqda içərisində su olan qaba tökməli. Bu zaman xarici görünüşcə heç bir dəyişiklik müşahidə olunmur. Deməli, onlar suyun təsirindən hidratlaşmır. Əslində qələvi və qələvi-torpaq metal-ların oksidləri müstəsna olmaqla, əsasi oksidlərin əksəriyyəti

hidratlaşmır.

Onların su ilə qarşılıqlı təsirini xarakterik təsir hesab etmək olmaz.


**Təcrübə 4. Əsasi oksidlərin turşularla qarşılıqlı təsiri.**

**İşin gedisi:** Sınaq şüşəsində bir qədər mis (II) oksid götürüb, üzərinə durulasdırılmış xlorid və ya sulfat turuşusu məhlulu əlavə edərək, qızdırımalı.

Məhlulun rənginin dəyişməsi misin suda həll olan birləşməsinin əmələ gəlməsini göstərir. Götürülən mis (II) oksidin reaksiyaya girməsinə tam əmin olmaq üçün turşunu, adətən çox götürmək lazımdır. Əks halda, mis (II) oksidin artığı qalır və uzun müddət məhlulun rənginin aydın görünməsinə mane olur. Lakin turşunun artlığında məhlulun rənglenməsi asanlıqla görünür. Mis (II) oksidin xlorid və sulfat turşuları ilə reaksiyalarının tənliklərini yazmali.

**Təcrübə 5. Turşu oksidlərinin su ilə qarşılıqlı təsiri.**

**İşin gedisi:** Bu reaksiyanı nümayiş etdirmək üçün fosfat anhidridinin su ilə hidratlaşması təcrübəsini aparmaq daha əlverişlidir. Sınaq şüşəsində 1q fosfat anhidridi götürüb, üzərinə 1-2 ml su əlavə etmeli. Bu zaman qızma prosesi gedir və bunun nəticəsində su buxarının xarakterik fişiltisi eşidildir. Bu, fosfat anhidridinin su ilə birləşərək, ortofosfat turşusunu əmələ getirməsini göstəren əlamətlərdən biridir. Alınmış məhlula göy ləkmə salıqda, onun qırmızı rəngə boyanması da, reaksiya neticesində turşu əmələ gəlməsini göstərir. Həmin reaksiya aşağıdakı tənlik üzrə baş verir:





**Təcrübə 6. Suda həlli olmayan turşu oksidləri ilə təcrübələr.**

**İşin gedisi:** Bir çox metal oksidləri kimi, bəzi qeyri – metal oksidləri də su ilə hidratlaşmır. Sınaq şüşəsində bir qədər silisium (IV) oksid (çay qumu) götürüb, üstüne bir az distillə edilmiş su tökməli. Əmələ gələn qarışığa göy ləkmə kağızı yaxınlaşdırıldıqda, rəng dəyişməsi müşahidə edilmir. Deməli, hidratlaşma (su ilə qarşılıqlı təsir) bütün turşu oksidləri üçün xarakterik reaksiya deyildir.

**Təcrübə 7. Turşu oksidlərinin əsaslarla qarşılıqlı təsiri.**

**İşin gedisi:** a) Hava üfürməklə əhəng suyunun karbon qazı ilə zənginləşdirilməsi. b) Bərk halda qələvinin turşu oksidi ilə qarşılıqlı təsiri təcrübəsini 21-ci şəkildə göstərilmiş qurğudan

istifadə etməklə aparmaq olar. Kolba, önce karbon qazı ilə doldurularaq ağızı qazaparan borusu olan tixaclla bağlanır. Borunun ucu içərisində su olan qaba salınır. Bu zaman suyun sorulması müşahidə edilmir. Sonra qazaparan boru sıxıcı ilə möhkəm sıxılıraq tixaci çıxarılır və kolbaya 2-3 q yaxşı xirdalanmış natrium və ya kalium qələvisi tökülür. Kolbanın ağını yenidən əvvəlki tixaclla bağlayıb, bərk çalxalamalı. Bu zaman kolbanın qızması müşahidə olunur və daxili dövərəri tərəyir. Həmin elamətlər karbon qazının qələvi ilə reaksiyası nticəsində baş verir. Bunu sübut etmək üçün qazaparan borunun ucu içərisində su olan qaba salınır və sıxıcı açılan kimi su sürətlə kolbanın içərisinə dolur. Karbon qazı ilə NaOH arasında gedən reaksiyanın tənliyi belədir.



Şəkil 21.Turşu oksidinin bərk qələvi ilə qarşılıqlı təsiri.

**Qeyd:** Bu təcrübənin müsbət cəheti şagirdlərə təkcə karbon qazının qələvi ilə reaksiyaya girməsini göstərmək deyil, həmçinin reaksiya nticəsində istilik və su ayrılmاسının çox aydın müşahidə edilməsindədir. Başqa bir üsula diqqət yetirək:

c) Yastıdibli kolba karbon qazı ilə doldurulur və ora 7-8 q yaxşı əzilmiş qələvi (NaOH və KOH) tökülərək, ağızı qazaparan borusu olan tixaclla bağlanır. Qazaparan boru karbon qazı almaq üçün hazırlanmış Kipp cihazı ilə (şəkil 14e) əlaqələndirilir. Kipp cihazının kranı açıldıqda, karbon qazının çıxməsi üçün yer olmaması üzündən məhlul yuxarı şara qalxır. Kolbanı bir neçə dəfə çalxaladıqdan sonra qələvi ilə reaksiyaya

girməsi nəticəsində kolbada karbon qazının miqdarı azalır. Qaz çıxmazı üçün imkan yaranır və Kipp cihazı işləməyə başlayır. Bu zaman kolbaya yenidən karbon qazı gələrək, qəlevi ilə reaksiyaya girir. Reaksiya sürətlə gedir, kolbanın dibinə qəlevi artığı və alınan məhsullar, divarlarına isə su damcıları toplanır.


**Qeyd:** Əgər kolbanın dibinə azca parafin parçası qoyularsa, o əriyər və axar. Reaksiya nəticəsində istiliyin ayrılmاسını nümayiş etdirmək üçün kolbanı isladılmış kağız üzərinə qoymaq kifayətdir. Bu zaman kağıza hopmuş su buxarlanması başlayır və kağız quruyur.

Kolba soyduqdan sonra onun içərisinə bir qədər duru xlorid və ya sulfat turuşusu əlavə etdikdə, əmələ gəlmış kalsium-karbonatın turşu ilə qarşılıqlı təsiri nəticəsinidə karbon qazı alınır.



**Təcrübə 8.** Əsasi və turşu oksidlərinin qarşılıqlı təsiri.


a) Çay qumunu həvəngdəstədə narın xirdaladıqdan sonra çəki ilə bir hissə çay qumu və 4 hissə qurğunun (II) oksiddən ibarət qarışq hazırlanan. Dəmir meftilin ucunda diametri təxminən 1 ml olan kiçik ilgək (halqa) düzəldilir. O, qaz lampası alovunun yuxarı hissesində gözərdildikdən sonra dərhəl hazırlanmış qarışığın içine salınır. İlgək, üzərində qalxan qarışqla birlidə yenidən alovda gözərdilir. Bu proses 10-15 dəfə tekrar edilməlidir. İlgəyi qarışqla birlidə gözərdərkən, qarışq əriyir və qurğunun (II) silikat mirvarisi adlanan kütlə alınır. Reaksiyanın tənliyi belədir:



b) Tərəzidə 35 hissə narınlaşdırılmış mis (II) oksid və 2 hissə fosfat anhidridi çəkilərək diqqətlə qarışdırıldıqdan sonra sınaq şüşəsinə töküür və onun dibi möhkəm qızdırılır. Bu zaman mis (II) oksid ilə fosfat anhidridi arasında reaksiya getməyə başlayır. Əgər sınaq şüşəsində kifayət qədər qarışq varsa

(sınaq şüşəsinin  $\frac{1}{3}$  hissəsindən az olmamaq şərti ilə), onda

götürülən oksidlər arasında gedən reaksiyanın ekzotermik proses olması aydın müşahidə edilər. Reaksiya nəticəsində mis (II) fosfat alınır:



Təcrübə 9. Həll olmayan əsasların alınması.

**İşin gedisi:** Təcrübəni nümayiş etdirmək üçün 4 stekanın yarısına qədər natrium-hidroksid məhlulu tökülür və üzərinə kiselə oxşar mis (II) hidroksid alınana qədər mis kuprosu ( $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$ ) məhlulu əlavə edilir. Alınmış mis (II) hidroksid su və ya Kamovski nasosundan istifadə etməklə, Buxner qılıfı vasitesi ilə süzülür. Çöküntü bir neçə dəfə su ilə yuyulur. Bu hadisə süzüntü qəlevi reaksiya verməyənədək davam etdirilir. Həmin təcrübə üçün indikator olaraq fenolftalein götürülməlidir. Natrium əsasi ilə  $\text{CuSO}_4$  arasında gedən reaksiyanın tənliyi belədir:



### Eksperimental məsələlər

Aşağıdakı çevrilmələri təcrübi surətdə icra etməli.

1.  $\text{Al}_2\text{O}_3 \rightarrow \text{Al}_2(\text{SO}_4)_3 \rightarrow \text{Al}(\text{OH})_3 \rightarrow \text{Al}_2\text{O}_3 \rightarrow \text{AlCl}_3$
2.  $\text{Cu} \rightarrow \text{CuO} \rightarrow \text{Cu SO}_4 \rightarrow \text{Cu} \rightarrow \text{Cu}(\text{NO}_3)_2$
3.  $\text{Fe}_2\text{O}_3 \rightarrow \text{Fe}_2(\text{SO}_4)_3 \rightarrow \text{Fe}(\text{OH})_3 \rightarrow \text{FeCl}_3 \rightarrow \text{Fe}(\text{NO}_3)_3$
4.  $\text{FeCl}_2 \rightarrow \text{Fe}(\text{OH})_2 \rightarrow \text{FeO} \rightarrow \text{Fe} \rightarrow \text{FeSO}_4$
5.  $\text{MgO} \rightarrow \text{Mg}(\text{OH})_2 \rightarrow \text{MgCl}_2 \rightarrow \text{Mg}(\text{OH})_2 \rightarrow \text{Mg}(\text{NO}_3)_2$
6.  $\text{ZnO} \rightarrow \text{ZnSO}_4 \rightarrow \text{Zn}(\text{OH})_2 \rightarrow \text{ZnO} \rightarrow \text{ZnCl}_2$
7.  $\text{CaO} \rightarrow \text{Ca}(\text{OH})_2 \rightarrow \text{CaCO}_3 \rightarrow \text{CaO} \rightarrow \text{Ca}(\text{NO}_3)_2$
8.  $\text{P} \rightarrow \text{P}_2\text{O}_5 \rightarrow \text{H}_3\text{PO}_4 \rightarrow \text{Ca}_3(\text{PO}_4)_2 \rightarrow \text{Ca}(\text{H}_2\text{PO}_4)_2$

## Yoxlama suallar

1. Əsasi və turşu oksidlərinin hidratlaşmasını necə göstərmək olar?
2. Mis (II) oksidlə turşuların qarşılıqlı təsirini göstərərkən, nə üçün turşunu artıq götürmək lazımdır?
3. Qələvilerin turşu oksidləri ilə qarşılıqlı təsirini necə göstərmək lazımdır ki, su və istilik alınması aydın görünüsün?
4. Alüminium – hidroksidi və mis (II) hidroksidi necə almaq olar?
5. Sink və alüminium hidroksidin amfoterliyini sübut edən reaksiyaların tənliklərini yazmalı.
6. VIII sinfin kimya dərsliyinin 107-ci səhifəsində verilmiş suallar və çalışmaları həll etməli, 108-ci səhifədə verilmiş axıra qədər gedən reaksiyaların tənliklərini yazmalı.
7. Suda yaxşı və pis həll olan oksid və hidroksidlərə misallar göstərin.
8. NaOH-ja  $\text{CuSO}_4$ -ün qarşılıqlı təsirindən 40-q  $\text{CuSO}_4$  almaq üçün nə qədər qələvi götürülməlidir?
9. Suda həll olmayan əsaslar necə alınır? Misallar göstərin.

## V F E S I L

### HİDROGENİN ÖYRƏDİLƏNMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ

**Qeyd:** Məktəb təcrübəsində hidrogen almaq üçün ən çox tətbiq olunan üsul sinkin sulfat turşusu məhlulu ilə qarşılıqlı təsiridir. Bu məqsədlə həcmcə 1: 5 nisbətində durulaşdırılmış turşudan istifadə edilir.

Yadda saxlamaq lazımdır ki, duru sulfat turşusu məhlulu hazırlayarkən, həmişə qatı turşunu tədricən, qarışdırı-qarışdırı suyun üzərinə tökmək lazımdır. Xlorid turşusundan istifadə edildikdə isə 1:1 nisbətində məhlul hazırlanmalıdır. Turşu məhlulları hazırlanıqdan sonra təcrübə üçün uyğun cihaz seçilməlidir. Əger məqsəd hidrogenin alınması reaksiyasının mahiyyətini aydınlaşdırmaqdırsa, onda ən sadə cihazdan istifadə edilməlidir ki, şagirdlərin diqqəti təcrübənin əsas istiqamətini menimseməkdən uzaqlaşmasın.


#### Təcrübə 1. Sınaq şüshəsində hidrogenin alınması .

**İşin gedisi:** a) Sınaq şüshəsinə onun həcminin  $\frac{1}{4}$ -i qədər sulfat və ya xlorid turşusu tökərək, oraya 2-3 sink parçası salmalı. Sınaq şüshəsinin içərisindəki havanın çıxmasını gözlədikdən sonra alınan hidrogeni yandırmalı. Reaksiyadan sonra alınan maddənin sink -sulfat və ya sink – xlorid olmasını müəyyən etmək məqsədilə həmin mayedən bir qədər götürüb, buxarlandırmak kifayətdir.

b) Hidrogenin xassələrini öyrənmək üçün çoxlu miqdarda hidrogen tələb olunduqda, Kipp cihazından (şəkil 14) istifadə edilir. Alınmış hidrogeni cihazın qazaparan borusunda yandırmazdan və ya onu silindrə toplamazdan əvvəl qazın təmizliyinə əmin olmaq (inanmaq) lazımdır. Əks halda, təcrübə zamanı güclü partlayış baş verə bilər.

Hidrogenin təmizliyini yoxlamaq üçün onunla sınaq şüshəsini ağızı aşağı tutmaqla, doldurmaq lazımdır(şəkil 22). Dolu sınaq şüshəsini cihazdan ayırmalı alovə tutmaq kifayətdir. Bu zaman zəif partlayış səsi eşidilməsi hidrogenin hava ilə qarışığını göstərir. Bu halda hidrogeni cihazın yanında yandırmaq olmaz,

çünki güclü partlayış alına bilər. Hidrogenin təmizliyini o vaxta qədər gözləmək lazımdır ki, onu yandırarkən «piqqıltı» eşidilsin. Ancaq bundan sonra cihazdan hidrogeni yandırmaq olar.



Şəkil 22. Havanı sıxışdırıb çıxarmaqla hidrogen qazının toplanması.

**Qeyd:** Hidrogenin təmizliyi təmin olunduqda, onunla işləmək təhlükəsizdir.

Məlumduq ki, Hidrogen rəngsiz ve iysiz qazdır. Lakin sinkin tərkibində müxtəlif qarışıqlar olduğu üçün alınan hidrogen xoşagəlməz dad ve iy hiss etdirir. Ona görə də, hidrogenin xassələrini öyrənərkən, ya suyun elektrolizindən alınan hidrogeni götürmək, ya da başqa yolla alınan hidrogeni kalium-permanqanatın qələvidə məhlulundan keçirməklə təmizləmək lazımdır.

Hidrogenin yüngül qaz olmasını məqsəddən asılı olaraq, bir çox təcrübələrlə göstərmək mümkündür (qabdan-qaba keçirmək, çəkmək və s.)

**Təcrübə 2.** Hidrogenin havadan yüngül olmasının yoxlanılması.

a) Bu məqsədlə hava ilə dolu kolba ağzı aşağı vəziyyətdə tərəzinin sinisi üzərindən asılır və içərisinə əvvəlcədən qurudulmuş hidrogen buraxılır. Bu zaman tərəzinin sinisi yuxarı qalxır. Bu onunla izah olunur ki, hidrogen havadan 14,5 dəfə yüngüldür (1 l havanın kütləsi 1,29q olduğu halda, hidrogenin 1 l-nin kütləsi 0,09 q-dır).

b) Hidrogenin bir qabdan başqa bir qaba keçirilməsi

Bu məqsədlə hər hansı bir silindri suyu qovub çıxarmaq yolu

ilə hidrogenlə doldurmalıdır. Sonra birincidən bir qədər kiçik olan və hava ilə dolu silindri onunla ağız-ağıza söykəməli və hidrogenlə dolu silindri ağızı yuxarı qaldırmalı.


Bu zaman hidrogen ikinci silindrə keçir. Bunu dəqiqləşdirmek üçün silindri alovaya yaxınlaşdırılmalıdır. Bu zaman hidrogen ani olaraq küt səslə yanır, iri (birinci) silindrde isə heç bir hadisə müşahidə edilmir.

c) Sabun qovuğunun hidrogenlə doldurulması.

Əvvəlcə sabun köpüyü hazırlanır. Bunun üçün çini kasaya xırdalanmış tualet sabunu və ya sabun unu tökməli, üzərinə bir qədər su əlavə edib, qarışdırılmalıdır. Alınmış köpüyü sınaqdan keçirmek üçün ona düz boru vasitəsilə (borunun ucunu ağıza almaq şətəlib) hava üfürməli. Bu zaman alınacaq sabun qovuğunun divarlarının qənlığını artırmaq üçün köpüyün üzərinə bir neçə damcı qliserin əlavə edilməlidir.

Kipp cihazının qazaparan borusuna rezin boru parçaları calayıb içərisinə pambıq tixac yerləşdirilir. Pambıq, sabun qovuğuna dağıdıcı təsir edən xırda turşu damcılarını udur. Qazaparan borunun ucunu sabun köpüyünün içərisinə salaraq, oraya sürətlə hidrogen axını buraxılır. Kipp cihazının qazaparan borusunun ucunu bir qədər əyri tutmaq və kran vasitəsilə hidrogen axınını nizamlamaq lazımdır ki, diametri 4-5 mm -dən böyük qovuq alınmasın. Sonra əl ilə borunun ucundan sabun qovuğunu ayırmak lazımdır. Qovuğu buraxdıqda otağın tavanına qalxır.

Təcrübə 3. Məsaməli arakəsmədən hidrogenin diffuziyası. (Şəkil 23).



Şəkil 23. Hidrogenin diffuziyası

**İşin gedisi:** U- şəkilli boruya rənglənmiş su tökülr. Onun bir qoluna ucu dərtlərəq nazıldılmış qazaparan borusu olan tixac bağlanır. Qazaparan borunun ucu U- şəkilli borunun dibinə yaxın durmalıdır. U-şəkilli borunun digər ucuna deşiyindən qazaparan boru taxılmış tixac keçirilir. Qazaparan borunun kənarında qalan ucuna bisməmiş (çiy) gil-

dən hazırlanmış məsaməli qab elə birləşdirilir ki, borunun ucu qabın içərisinə tökülmüş suyun səthinə toxunmasın. Məsaməli qab içərisinə hidrogen doldurulmuş stekanla örtülür. Bu zaman ucu dərtlərəq nazildilmiş borudan fontan vurur. Bu onunla izah olunur ki, məsaməli qabı əhatə edən hidrogen, havanın bayra çıxmasına nisbətən onun içərisinə çox tez keçir. Bunun nəticəsində qabda qazın əmələ gətirdiyi təzyiq atmosfer təzyiqindən çox olur və suyu sürətlə çıxarır. Stekanı məsaməli qabın üzərində götürdükdə, proses əksinə gedir. Belə ki, hava borudan daxil olub, suyu piqqildadır və hidrogen məsaməli qabdan havanın həmin qaba dolmasına nisbətən sürətlə çıxır.

U-şəkilli boru ştativin pəncəsinə və ya ağaç dayağ'a bərkidilir. Cihazın yanına fontan vasitəsilə çıxan suyu qəbul etmək üçün kristallizator və ya şüşə vanna qoyulur.

«Hidrogen» mövzusunda onun ancaq bəzi xassələri öyrənilir:


- Hidrogenin yanması reaksiyası və yanma məhsulların müşahidəsi;
- guruldayıcı qazın xassələri;
- hidrogenin reduksiyaedicilik xassələri.

Hidrogenin bir sıra başqa xassələri, məsələn, xlor, kükürd, fosfor və s. ilə reaksiyaya girmək qabiliyyəti haqqında vəsaitin müvafiq hissələrində məlumat verilmişdir.

**Hidrogenin yanması.** Hidrogenin yanma qabiliyyəti onun alınması təcrübəsini apararkən müşahidə edilir. Bu proses hidrogen alarkən, edilmiş bütün təcrübələrin hamısında gedir. Lakin hidrogenin yanması məhsullarını müşahidə etmək üçün xüsusi təcrübe qoymaq lazımdır.

#### Təcrübə 4. Hidrogenin oksigendə yanması (şəkil 24a)

**İşin gedişi:** VIII sininfə şagirdlərin hidrogenin yanması ilə tanış olması, hər şeydən əvvəl, onun oksigendə yanması təcrübəsinin nümayişi ilə başlanır. Silindre və ya bankaya oksigen toplayıb içərisinə əyri uclu qazaparan borunun ucunda yandırılmış hidrogen daxil edilir. Bu zaman bankanın içərisində sanki fısıltı səsi əmələ gəlir. Alınan səs, oksigen bankada azaldıqca, oraya havanın sürətlə dolması ilə izah olunur. Stekanın divarlarında su damcılarının əmələ gəlməsi aydın müşahidə edilir. Bununla da şagirdlər belə nəticəyə gəlirlər ki, hidrogen yanarkən su əmələ gəlir.



Şekil 24. Hidrogenin yanması və guruldayıcı qarışığının partladılması.

#### Tecrübe 5. Hidrogenin havada yanması.

**İşin gedisi:** Əvvəlki təcrübələrdə olduğu kimi, təmizlənmiş hidrogen yandırılır və alov stəkanın içərisinə yönəldilir (şəkil 24b). Bu zaman stəkanın divarlarının tərləməsi müşahidə olunur.

#### Tecrübe 6. Guruldayıcı qarışığının partladılması.

a) Guruldayıcı qarışq haqqında təsəvvürü daha da dərinləşdirmək üçün hecmə 2:1 olmaqla hidrogenle oksigen qarışığı hazırlanır.

Bunun üçün silindrin  $\frac{1}{3}$  hissəsinə oksigen,  $\frac{2}{3}$  hissəsinə isə

hidrogen doldurulur. Alınmış qarışığın ağızı suyun altında şüse lövhə ilə bağlanılır. Qarışqla dolu silindr dəsmala bükülür və stolun üzərinə qoyulur. Sonra lövhə götürülür və qarışq uzun yanar çöp vasitesilə yandırılır (şəkil 24 c).

Tecrübenin silindrde aparması tamamilə təhlükəsizdir. Onun dəsmalla sarınması silindrin sınaraq bəzi bədbəxt hadisələr əmələ getirməsinin qarşısını alır.

Tecrübe 7. Tənəkə bankada hidrogenle hava qarışığının partladılması (şəkil 24 ç). Bu məqsədlə mümkün qədər nazik və uzun tənəkə bankası seçilməlidir. Nazik mixla bankanın dibindən kiçik bir deşik açıb, onu yaş kağız və ya kibrit çöpü ilə bağlamalı. Təzə doldurulmuş Kipp cihazından sürətlə çıxan


hidrogen axınında bankanı 2-3 dəqiqə saxlamaq lazımdır. Sonra Kipp cihazı bağlanılır və bankanın altından qazaparan boru əzaqlaşdırılır. Bankanın deşıyi açılır və oraya alov yaxınlaşdırılır. Bu zaman əvvəlcə hidrogen sakit yanır və fişli səsi eşidilir, səs yavaş-yavaş artır, nəhayət, partlayış səsi baş verir. Bu hadisə zamanı banka tavana tərəf sıçrayıb, yenə de stolun üzərinə düşür. Tecrübə qurtaran kimi stolun üzeri səliqəyə salınmalıdır.

**Qeyd:** Təsvir olunan təcrübə şagirdlərə çox xoş gəlsə de, metodik əhəmiyyəti o qədər də böyük deyildir. Bu təcrübə hidrogenin hava ilə qarışığından güclü partlayış alınmasını göstərmək məqsədilə də aparıla bilər.

#### Təcrübə 8. Mis (II) oksidin hidrogen vasitəsilə reduksiyası.

Hidrogenin bəzi metalları onların oksidlərindən reduksiya edə bilməsi xassəsi orta məktəblərdə, adəten onun mis (II) oksid ilə qarşılıqlı təşri təcrübəsi vasitəsilə nümayiş etdirilir. Bu məqsədle temizliyi yoxlanılmış hidrogen, gözərmış mis (II) oksid üzərindən keçirilir (şəkil 25). Sınaq şüşəsi, ağızı bir qədər aşağı meyilli olmaq şərtiə ştativə birləşdirilir ki, reaksiya nəticəsində alınan su asanlıqla axa bilsin. Təcrübənin sonunda sınaq şüşəsində qalmış məhsul həvəngə töküür və burada parlaq mis metali aydın müşahidə edilir.

**Qeyd:** Kötürmiş misi soyudarkən, alov kənar edildikdən sonra da, sınaq şüşesinin içərisindən müəyyən müddət hidrogen buraxılması davam etdirilməlidir. Əks halda, reduksiya olunmuş mis isti olduğu üçün yenidən oksidləşə bilər.



Şəkil 25. Misin hidrogenlə mis(II) oksiddən reduksiyası

## Yoxlama suallar

1. Bəzi qazları, o cümlədən hidrogeni almaq üçün Kipp cihazından istifadə edilməsinin üstünlüyü nədən ibarətdir?
2. Hidrogenin təmizliyi necə yoxlanılır və bu nə məqsəd güdür?
3. Hidrogenin sinklə sulfat turşusunun qarşılıqlı təsiri ilə alınması təcrübəsinə hansı cihazda aparmaq daha məqsədə uyğundur?
4. Hidrogenin alınmasına və xassələrinə dair təcrübələr aparıllarkən, hansı təhlükəsizlik texnikası qaydalarına əməl edilmelidir?
5. Hidrogenin məsaməli arakəsmədən diffuziyası zamanı fontan alınması hansı səbəbdən baş verir?
6. Mis (II) oksiddən başqa daha hansı metalların oksidlərini hidrogen qazı ilə reduksiya edirlər?
7. Mis (II) oksidin hidrogenlə reduksiyası zamanı 60 q sərbəst mis almaq üçün normal şəraitdə neçə litr hidrogen sərf olunur?
8. Hidrogenlə oksigenin hansı hecm nisbətində qarışığının yandırılması guruldayıcı qaz adlanır?
9. Hidrogen almaq üçün sadə əldəqayırma cihazı necə hazırlanmaq olar?




## VI FƏSİL

### TURŞULARIN ALINMASI VƏ XASSƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

#### § 1. Turşuların alınması üsulları


Turşular aşağıdakı üsullarla alınır:

1. Bəzi qeyri – metalların hidrogenlə qarşılıqlı təsiri ilə:





Əmələ gələn qaz halında birləşmələri suda həll etməklə, müvafiq turşu almaq olur.



2. Turşu oksidlərinə su ilə təsir etməklə:



3. Duzlara turşularla təsir etməklə:



4. Bəzi elementlərin (yod, fosfor və s.) oksidləşdirilməsindən:




Turşuların bir çoxu (kapbonat, silikat, turşuları və s.) yalnız məhlulda mövcuddur. Turşuların məhlulları göy ləkmusu qırmızı, metiloranlı isə çəhrayı rəngə boyayır.

#### § 2. Turşuların kimyəvi xassələri



Turşuların kimyəvi xassələri hidrogen ionlarının varlığı ilə müəyyən olunur. Turşular bir çox maddələrlə qarşılıqlı təsirdə olur:

1. Turşular metallarla reaksiyaya girir. Aktiv metalların oksidləşdirici olmayan turşularla reaksiyasından hidrogen ayrılır.




Oksidləşdirici duru turşular metallarla reaksiyaya girdikdə,


hidrogen ayrılır:




2. Turşular əsası oksidlərlə qarşılıqlı təsirdə olub, duz və su emələ getirir:




3. Turşular əsaslarla reaksiyaya girdikdə, duz və su alınır:



4. Turşuların duzlarla qarşılıqlı təsirindən yeni duz və turşu alınır:



5. Qızdırıldıqda oksigenli turşular suya və turşu oksidinə parçalanır:




Təcrübə 1. Dəmir (II) sulfat kristalhidratını parçalamaqla sulfat turşusunun alınması


İşin gedisi. Sınaq şüşəsinə bir neçə dəmir (II) sulfat

$\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$  kristalı salmalı. Sınaq şüşəsini maili olaraq ştativin pəncəsində bərkidib, qaz lampasının alovunda qızdırılmalıdır. Sınaq şüşəsinin ağızı şaqullu vəziyyətdə ştativə bağlanmış ikinci sınaq şüşəsinin ağızında durmalıdır (Şəkil 26).

$\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$  qızdırıldıqda əmələ gələn dəyişikliyi-ikinci sınaq şüşəsinə sulfat turşusu damcılarının axmasını müşahidə etməli. Həmin sınaq şüşəsinə bir neçə damcı  $\text{BaCl}_2$  məhlulu tbküb, barium - sulfatin çökmesini müşahidə etməli. Dəmir (II) sulfatdan  $\text{H}_2\text{SO}_4$  alınması reaksiyalarının tənlikləri beledir:



Şəkil 26. Dəmir (II) sulfatdan sulfat turşusu alınması



### §3. Turşuların xasselerine aid təcrübələr

Təcrübə 2. Turşuların metallarla qarşılıqlı təsiri.

İşin gedisi: İçerisində duru (1:1) xlorid turşusu olan sınaq şüshəsinə 3-4 kiçik sink parçası salmalı. Qaz qabarcıqları çıxmaga başladığda sınaq şüshəsinin ağızına yanar çöp yaxınlaşdırılmalıdır. Nə müşahidə olunur? Sink əvəzinə dəmir tozu götürüb, təcrübəni təkrar etməli. Reaksiyaların tənliklərini yazmalı.

Təcrübə 3. Turşuların metal oksidləri ilə qarşılıqlı təsiri.

İşin gedisi: İçerisində bir qədər maqnezium - oksid olan sınaq şüshəsinə duru sulfat turşusu məhlulu əlavə etməli. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazmalı.

Təcrübə 4. Turşuların əsaslarla qarşılıqlı təsiri.

İşin gedisi: Sınaq şüshəsinə 3-4 ml əhəng suyu ( $\text{Ca}(\text{OH})_2$  məhlulu) töküb, üzərinə bir o qədər xlorid turşusu məhlulu əlavə etməli. Neytrallaşma reaksiyası nəyə deyilir? Belə reaksiyanı əhəng suyu əvəzinə, kalium - hidroksid götürüb, üzərinə sulfat turşusu məhlulu əlavə etməklə də aparmaq olar. Reaksiyaların tənliklərini yazmalı.

Təcrübə 5. Turşuların duzlarla qarşılıqlı təsiri.

İşin gedisi: Sınaq şüshəsinə 3-4ml sink -asetat məhlulu töküb, üzərinə 2-3 ml duru nitrat turşusu məhlulu əlavə etməli.

Təcrübəni barium - xlorid məhlulu üzərinə 1-2 damcı sulfat turşusu məhlulu, habelə qurğuşun (II) nitrat məhlulu üzərinə kalsium - xlorid məhlulu əlavə etməklə də aparmalı. Reaksiyaların tənliklərini yazmalı.

### Yoxlama suallar

1. Turşu molekullarında onların əsaslığını hansı ionlar müəyyən edir?

2. Turşular əsaslığına görə neçə cür olur? Misallar göstərməli.

3. Hipofosfit  $H_3PO_2$ , fosfit  $H_3PO_3$  və fosfat (ortofosfat)  $H_3PO_4$  turşularının əsaslığını müeyyən edin.
4. Kimyəvi tərkibinə görə turşuların necə növü vardır?.
5. Turşuların mühüm alınma üsulları hansılardır?
6. Turşular aqreat hallarına görə necə cür olur? Misallar göstərin.
7. Oksidləşdirici turşularla metalların qarşılıqlı təsirindən hidrogen alınarmı? Cavabınızı əsaslandırın.
8. Sənayedə və texnikada ən çox tətbiq olunan turşular hansılardır?
9.  $H_3AsO_4$ ,  $H_4P_2O_7$ ,  $H_3PO_3$ ,  $H_3PO_4$ ,  $H_3PO_2$ ,  $H_2S_2O_7$  və  $H_2S_2O_8$  turşularının qrafik formullarını yazmalı.

## VII FƏSİL

### DUZLARIN ALINMASI VƏ XASSƏLƏRİNƏ AİD KİMYA EKSPERİMENTİ

Duzların aşağıdaki növləri məlumdur:

1. Normal duzlar - turşuda metalla əvəz edilə bilen hidrogen atomlarının hamısı əvəz olunduqda əmələ gelir. Məsələn,  $\text{Ca}_3(\text{PO}_4)_2$ ,  $\text{Al}(\text{NO}_3)_3$ ,  $\text{K}_2\text{CrO}_4$  və s.




2. Turş duzlar- çoxəsaslı turşularda hidrogen atomlarının bir hissəsi metalla əvəz olunduqda alınır. Məsələn,  $\text{KHCO}_3$ ,  $\text{CaHPO}_4$ ,  $\text{Mg}(\text{H}_2\text{PO}_4)_2$  və s.

3. Əsasi duzlar – metal atomu ilə turşu qalığından başqa bir və ya bir neçə hidroksil qrupu olan maddələrdir. Məsələn,  $\text{Mg}(\text{OH})\text{Cl}$ ,  $\text{Al}(\text{OH})_2\text{NO}_3$ ,  $\text{Cu}_2(\text{OH})_2\text{CO}_3$ , və s.

4. İkiqat duzlar- çoxəsaslı turşularda hidrogen atomlarını müxtəlif metallarla və ya ammonium qrupu ilə əvəz etdikdə əmələ gelir. Məsələn,  $\text{KNaC}_2\text{O}_4$ ,  $(\text{NH}_4)_2\text{Fe}(\text{SO}_4)_2$ ,  $\text{KAl}(\text{SO}_4)_2$  və s.

5. Kompleks duzlar – koordinasiya rabitəsi hesabına əmələ gelən bireşmələrdir:  $\text{NH}_4\text{NO}_3$ ,  $\text{NH}_4\text{Cl}$ ,  $\text{K}_4[\text{Fe}(\text{CN})_6]$ ,  $[\text{Cr}(\text{H}_2\text{O})_6]\text{Cl}_3$  və s.


Burada yalnız normal duzların alınma üsulları verilir.





2. Əsasi oksidlərə turşularla təsir etməklə:





3. Əsasların turşularla qarşılıqlı təsirindən:





4. Duzlara turşularla təsir etməklə:





5. Əsasi oksidlərin turşu oksidləri ilə qarşılıqlı təsirindən:




6. Ösaslara turşu oksidləri ilə təsir etməklə:



7. Duzların turşu oksidləri ilə reaksiyasından:




8. Duzların duzlarla reaksiyasından:



9. Duzların ösaslara qarşılıqlı təsirindən:


Reaksiya üçün elə duz seçilməlidir ki, alınan hidroksid suda həll olmasın.




10. Bəzi metalların duzlarla əvəzetmə reaksiyasından:




11. Metallarla qeyri metalların qarşılıqlı təsirindən:




12. Hidroksidləri amfoter olan metallara qələvillərin suda məhlulları ilə təsir etməklə:





13. Bəzi qeyri -metalların qələvillərlə reaksiyasından:




14. Bəzi qeyri -metalların duzlarla reaksiyasından:



15. Bəzi duzların termiki parçalanmasından:



**16. Ammonyakin, karbon qazının suda məhlulu ilə qarşılıqlı təsirindən:**



Duzların xassələrinə aid təcrübələrin qoyuluşu.

**Təcrübə 1.** Duzların turşu oksidləri ilə qarşılıqlı təsiri.

**İşin gedisi.** Sınaq şüşəsinə 4-5 ml  $\text{Na}_2\text{SiO}_3$  məhlulu töküb, Kipp cihazından oraya karbon qazı buraxmalı. Mübadilə reaksiyası nəticəsində sınaq şüşəsinin dibində  $\text{SiO}_2$ -dən ibarət çöküntü əmələ gəlməsi müşahidə olunur. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 2.** Duzların qələvilirlə qarşılıqlı təsiri.

**İşin gedisi:** Sınaq şüşəsinə 2-3 ml dəmir (III) sulfat məhlulu töküb, üzərinə, eyni həcmdə natrium-hidroksid məhlulu əlavə etməli. Qonur rəngli dəmir (III) hidroksidin əmələ gəlməsini müşahidə etməli.

Təcrübəni dəmir (II) sulfat, qurğusun (II) asetat, maqnezium – xlorid və xrom (II) sulfat məhlulları götürməklə də təkar etməli. Reaksiyaların tənliklərini yazmalı.

**Təcrübə 3.** Duzların duzlarla mübadilə reaksiyası.

**İşin gedisi:** Sınaq şüşəsində 2-3 ml barium-xlorid məhlulu üzərinə bir o qədər natrium-sulfat məhlulu əlavə etməli. Alınan çöküntü nədən ibarətdir? Bu təcrübəni gümüş – nitrat məhluluna natrium – xlorid məhlulu ilə təsir etməklə də aparmalı. Reaksiyaların tənliklərini yazmalı.

**Təcrübə 4.** Turş duzlarının alınması.

**İşin gedisi:** Kiçik stekanda natrium – karbonatın doymuş məhlulunu hazırlamalı və içərisinə Kipp cihazından karbon (IV) oksid buraxmalı. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 5.** Əsasi duzların alınması.

**İşin gedisi:** İçərisində 3-4ml mis(II) sulfat məhlulu olan sınaq şüşəsinə bir qədər natrium –karbonat məhlulu töküb, yaşıl rəngli əsasi mis(II) karbonatın əmələ gəlməsini müşahidə etməli. Qarşılıqlı təsirdə olan maddələrlə yanaşı, prosesdə suyun da iştirakını nəzərə alıb, reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 6.** İkiqat duzun alınması.

**İşin gedisi:** Sınaq şüşəsinə 2-3 ml qatı ammonium - sulfat və bir o qədər də dəmir (II) sulfat məhlulu tökməli. Çöküntü

şəklində əmələ gələn ikiqat duz  $(\text{NH}_4)_2 \text{Fe}(\text{SO}_4)_2 \cdot 6\text{H}_2\text{O}$  –dan (ammonium-dəmir (II) sulfat kristal hidratı) ibarətdir. Əgər çöküntü əmələ gəlmirse, sınaq şüşəsinin divarını şüše çubuqla sürtməklə, onun alınmasına nail olmalı. Reaksiyanın tənliyini yazmalı.

### Yoxlama sualları

1. Duzların hansı növləri məlumdur?
2. Normal duzların alınmasının təqribən neçə üsulu məlumdur?
3. Praktikada hansı növ duzlar daha çox istifadə edilir?
4. Hansı duzlar praktiki həll olmayan duzlar hesab olunur?
5. Duzlar hansı maddələrlə kimyəvi reaksiyaya girirlər?
6. Hansı maddələrə qarışiq duzlar deyillir?
7.  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$ ,  $\text{Al}_2(\text{HPO}_4)_3$ ,  $\text{Fe}(\text{OH})_3$ ,  $\text{Zn}(\text{CH}_3\text{COO})_2$ ,  $\text{K}_2\text{S}_2\text{O}_8$ ,  $\text{Cu}_2(\text{OH})_2\text{CO}_3$  duzları neçə oxunur? Həmin duzların qrafik formullalarını yazmalı.
8.  $\text{Zn}$ ,  $\text{Al}$  ve dəmirin mineral turşularla və qələvilərlə mümkün olan reaksiyalarının tənliklərini yazmalı.
9. 40 q  $\text{CuCl}_2$ -lə alüminiumun qarşılıqlı təsirindən neçə qram  $\text{AlCl}_3$  alınar?

## VIII FƏSİL

### SU, MƏHLULAR VƏ ƏSASLARIN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ


#### § 1. Suyun xassələri və suyun iştirakı ilə baş verən reaksiyalar

**Qeyd:** Suyun molekullarında hidrogen və oksigen atomları arasında kovalent güclü polyar rabitə olduğundan, o, böyük dielektrik (nüfuzetmə) qabiliyyətinə malikdir. 20°C -də su üçün bu kəmiyyət, yəni dielektrik sabiti 81- e bərabərdir. Buna görə də, su güclü həllədicilərdən biri olmaqla bərabər, bir çox maddələrlə kimyəvi qarşılıqlı təsir prosesində iştirak edir.

**Təcrübə 1.** Suyun natrium metalı ilə qarşılıqlı təsiri.

**İşin gedisi:** Quru pinsentlə bankada kerosində saxanılan natrium metalindən bir parça çıxarıb, filtr kağızı ilə qurutmalı və oksidləşmiş hissələrini təmizləməli. Təmizlənmiş natriumdan buğda dənəsi boyda bir neçə parça kəsməli. Kristallizatoru onun  $\frac{3}{4}$  hissəsi qədər su ilə doldurmalı. Natrium parçasını,


öncə ehtiyatla içərisində su olan kristallizatora daxil etməli. Dərhal reaksiya baş verməsi müşahidə olunur. Natrium parçası su üzərində o tərəf, bu tərəfə hərəkət edir (bu hadisə hərəkət edən natrium parçasından dumana oxşar qaz – hidrogen ayrılması ilə müşayiət olunur). Su üzərində yumrulanmış natrium parçası qısa müddətde həll olur. Kristallizatora 1-2 damcı fenoltalein məhlulu tökdükdə, su qırmızı –moruğу rəngə boyanır. Natriumla su arasında baş verən reaksiyasının tənliyi belədir:



Bu reaksiyanı başqa cür də nümayiş etdirmək olar: içərisində su olan kristallizatora, su ilə doldurulmuş silindri başı aşağı daxil etməli. Kiçik natrium parçalarını təmiz və quru tənzifə sarımlı. Pinsetlə tənzifin kənarından elə tutmaq lazımdır ki, natrium parçaları onun içərisindən sürüşüb düşməsin. Natrium ilə birlikdə tənzifi içərisində su olan silindrə



daxil etməli. Alınan hidrogen suyu sıxışdırıb silindr dən çıxarır. Tənzifdə olan sodium reaksiyaya daxil olub qurtardıqdan sonra, sodiumun digər parçasını quru tənzife büküb, yenidən silindrə daxil etməli. Silindr hidrogenlə tam dolana qədər prosesi davam etdirməli. Silindr qazla dolduqqdan sonra, suyun altında, onun ağızını şüše parçası ilə örtərək sudan çıxarmalı. Şüše parçasını qaldırıb, silindrin ağızına yanar çöp yaxınlaşdırılmalı və yiğilan qazın yanmasını müşahide etməli.

Hidrogenin oksigendə yanması reaksiyasının tənliyi belədir.



**Təcrübə 2.** Suyun elektrolizindən hidrogen alınması.


Suyun elektrolizi mehsullarından biri hidrogendir. Laboratoriyyada hidrogeni suyun elektrolizindən də almaq olar. Öncə, suyun elektrikkeçirmə qabiliyyetini artırmaq üçün ona cüzi miqdarda elektrolit (turşu, qələvi və ya duz) əlavə edilir. Elektroliz nəticəsində katodda hidrogen, anodda isə oksigen alınır. Elektrolizin sxemi belə göstərilir:



**Təcrübə 3.** Susuz mis (II) sulfat duzunun su ilə hidratlaşması.

**İşin gediş:** Sınaq şüşəsinə 0,5q susuz mis (II) sulfat duzu (ağ rəngli kristal maddədir) töküb, üzərinə 1-2 ml su əlavə etməli. Dərhal ağ rəngli duz mavi rəng alır. Bu hadisə  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  kristalhidratının əmələ gəlməsi ilə əlaqədardır.

Əmələ gələn mavi rəngli kristalhidrat suyunu itirərsə, o yenidən  $\text{CuSO}_4$ -ə çevrilir. Reaksiya nəticəsində  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  kristalhidratının əmələ gəlməsi aşağıdakı tənlik üzrə baş verir:



**Təcrübə 4.** Suyun iştirakı ilə metallara qələvilərin təsiri.

**İşin gediş:** Sınaq şüşəsinə 2-3 ml sodium - hidroksid mehlulu töküb, üzərinə bir qədər alüminium tozu əlavə etməli. Sınaq şüşəsinin ağızını qazaparan borusu olan tixacla bağlamalı və astaca çalxalamalı.

Hidrogenin ayrılmasını yoxlamalı. Sodium - hidroksid

məhlulu əvəzinə kalium –hidroksid götürməklə də təcrübəni təkrar etməli. Natrium-hidroksidlə aparılan reaksiyanın tənliyi belədir:



## § 2. Məhlullara aid təcrübələrin qoyuluşu və müxtəlif qatılıqlı məhlulların hazırlanması qaydaları

Təcrübə 1. Həllolma prosesində məhlulun qızması və ya soymasının müəyyən edilməsi.

İşin gedişi: a) Sınaq şüşəsinə onun həcminin  $\frac{1}{3}$ -i qədər su

töküb, üzərinə ehtiyatla 5-6 ml qatı sulfat turşusu əlavə etməli. Sulfat turşusunun  $\text{H}_2\text{SO}_4 \cdot \text{H}_2\text{O}$  və ya  $\text{H}_2\text{SO}_4 \cdot 2\text{H}_2\text{O}$  tərkibli hidratlarının əmələ gelməsi nəticəsində məhlulun qızması müşahidə olunur.

b) Sınaq şüşəsinə 2-3 ml distillə edilmiş su töküb, temperaturunu ölçməli, sonra üzərinə 0,5g ammonium – xlorid duzu əlavə etməli. Sınaq şüşəsinin ağızını tixacla bağlayaraq, duz həll olanadək çalxalamalı. Məhlulun temperaturunu yeniden ölçməli. Ammonium – xloridin həll olması nəticəsində məhlulun soyuması hiss olunur.

c) Həllolma zamanı məhlulun həcmiñin dəyişməsi


İşin gedişi: Sınaq şüşəsinə 20-25 ml su töküb, üzərinə bir o qədər etli spirti əlavə etməli. Mayenin seviyyesini sınaq şüşəsinə rezin halqa taxaraq işarə etməli. Sınaq şüşəsinin ağızını tixac və ya baş barmaqla örtüb, mayeni çalxalamalı. Bir qədər gözlədikdən sonra mayenin həcmiñin əvvəlki həcmində nisbətən azaldığı aydın olur. Mayenin həcmində əmələ gelən dəyişikliyi ne ilə izah etmək olar?

Məhlulların hazırlanması

Qeyd: Məhlulların qatılığı: a) faizlə, b) molyarlıqla, c) normalılıqla və ç) onların sıxlıqlaına görə hesablanır. Məhlul hazırlamaq və ondan müəyyən miqdardan götürmek üçün ölçü kolbalarından, silindrlerdən, areometr üçün silindrlerdən, ölçü silindrlerindən və bölgüsüz dodaqlı silindrlerdən istifadə olunur (Şəkil 27).

Ölçü kolbaları molyar və normal qatılıqlarda məhlul hazırlamaq üçün işlədirilir. Kolbanın boğazında ölçü çizgisi olur

ki, bu da kolbada mayenin neçə ml və ya litr olmasını göstərir. Pipetlərin tutumu Mora görə, 1-dən 25 ml-ə qədər olur.



Şəkil 27. Mehül hazırlamaq üçün qablar.

- a) bölgüsüz dodaqlı silindir, b) areometr üçün silindr,
- c) ölçü silindri, ç) ölçü kolbaları, d) pipet.

1. Bərk maddələrdən verilmiş faizli qatılığa malik məhlulun hazırlanması.

a) Susuz bərk maddələrdən sulu məhlulların hazırlanması.  
Bu halda, öncə riyazi hesablamadan istifadə edilir.

Məsələn, tutaq ki, hər hansı bir maddədən (xörək duzu, şəker, kalium-sulfat və s.) 250 q 10 faizli məhlul hazırlamaq tələb olunur.  $250\text{q}\text{-nın } 10 \text{ faizi } (250:10) = 25\text{q}$ -a bərabərdir. Buradan aydın olur ki, 25q maddə, 225 q su götürülmelidir. Həmin qatılıqda məhlul hazırlamaq üçün 25 q maddə tərəzidə çəkilir, ölçü silindri ilə 225 ml su götürülərək, duzla qarışdırılır və beləliklə, 250 q 10% -li məhlul alınır.

b) Kristalhidratlardan müəyyən qatılıqli məhlul hazırlanması.

Bu məqsədə hesablamani susuz duza görə aparmaqla, götürülecek duzun miqdarnı, sonra isə həmin miqdar susuz duzun nə qədər kristalhidrata uyğun gəldiyini tapmaq lazımdır.

Məsələ: Mis kuporosundan 200q 25% -li mis (II) sulfat məhlulu hazırlamalı.

Həlli: 25%-li duz məhlulunun 100 q-da 25q duz varsa, 200 q-da X q. olar. Buradan:

$$x = \frac{100 \cdot 25}{200} = 50\text{q} \text{ təmiz mis (II) sulfat.}$$

50 q mis (II) sulfatının neçə qram kristalhidrata müvafiq

geldiyini hesablayaq. Bunun üçün kristalhidratın və susuz duzun qrammolekulu müəyyən edilməlidir:

$\Gamma M_{CuSO_4 \cdot 5H_2O} = 250q$ ;  $\Gamma M_{CuSO_4} = 160q$ . Bu kəmiyyətləri bildikdən sonra belə tənasüb qururuq:

$$\frac{250}{160} = \frac{x}{50}; \quad x = \frac{250 \cdot 50}{160} = 78,1q \quad CuSO_4 \cdot 5H_2O$$

Deməli, verilmiş qatılıqda məhlul hazırlamaq üçün 78,1q kristalhidrat götürülməlidir.

Tərəzidə 78,1 q  $CuSO_4 \cdot 5H_2O$  çəkib, 121,99 ml su ilə qarışdırmaq lazımdır.

a). Mayelərdən sulu məhlulun hazırlanması.

Mayelərdən məhlul hazırlanması, adətən turşu məhlullarından istifadə edərən tətbiq olunur. Bu məqsədilə həmişə melum qatılıqlı məhluldən tələb olunan qatılıqda və miqdarda məhlul hazırlanır.

Məsələ. Məktəb kimya kabinetlərində olan qatı sulfat turşusundan 250q 10 faizli məhlul hazırlamalı. Bu məsələni, həll etmək üçün əvvəlcə areometr vasitəsilə verilmiş sulfat turşusunun xüsusi çəkisi tapılmalıdır. Tutaq ki, areometr 1,824 bölgüsüne qədər turşuya batdı. Bu rəqəm, qatı sulfat turşusunun xüsusi çəkisidir. Tapılmış xüsusi çəkiyə uyğun gələn faizle qatılıq kitabın sonunda verilmiş cədvəldən tapılır. 1,824 xüsusi çəki edədine müvafiq gələn rəqəm 92 faizli turşunun qatılığıdır. Beləliklə, öncə 250q 10 faizli sulfat turşusu məhlulu hazırlamaq üçün lazım olan turşunun miqdarı hesablanır:

100 q -da 10 q  $H_2SO_4$  varsa,

$$250 q -da x q olar. \quad x = \frac{250 \cdot 10}{100} = 25q \quad H_2SO_4$$

Deməli, 250q 10 faizli məhlul hazırlamaq üçün 100 faizli sulfat turşusundan 25q götürmək lazımdır.

Bəs 92% -li turşudan nə qədər götürülməlidir?

Onda: 92q sulfat turşusu — 100 q qatı turşuda olarsa,  
25 q — x q -da olar.

$$x = \frac{250 \cdot 100}{92} = 27,2 \text{ q.}$$

Mayeleri, xüsusən də turşuları tərəzidə çəkmək əlverişsiz olduğundan, alınmış 27,2 q-ı həcmə çevirmək lazımdır. Bunun üçün  $m = v \cdot d$  düsturundan istifadə edərək,  $v = \frac{m}{d}$  alırıq. Burada  $m$  və  $d$  -nin qiymətlərini yerinə yazıb,  $V = \frac{27,2}{1,824} = 14,8 \text{ ml}$  alırıq. Beləliklə, verilmiş 92% -li qatı turşudan 14,8 ml, başqa ölçü silindri ilə isə 222,8 ml (250-27,2) su ölçülür. Turşu tədricən soyuq suyun altında qarışdırılmaqla 250 -ml-lık silindrəki suyun üzərinə tökülr. Nəticədə, 250q 10 faizli sulfat turşusu məhlulu alınır. Həmin məhlulun düzgün hazırlanmasına inanmaq üçün areometrlə onun xüsusi çəkisi təyin edilməlidir. Əger areometr 1,066 bölgüsünə qədər turşuya batırsa, məhlul düzgün hazırlanmışdır. Çünkü 10 faizli sulfat turşusunun xüsusi çəkisi  $1,066 \text{ g/sm}^3$  -dir.

b). Verilmiş molyar qatılıqda məhlul hazırlanması.

Məsələ. Xörek duzundan 250ml 0,1M məhlul hazırlanmalı.

Həlli: Bir mol NaCl-in qram molu 58,5q-dır. Bunu bildikdən sonra molyar məhlulun tərifinə əsasən belə mühakimə yürüdülür: əgər məhlulun bir litrində (1000ml) 1 mol NaCl olarsa, alınan məhlul 1L 1M məhlul olar. Daha doğrusu:

1) 58,5q —1 moldursa (M),

$X = 0,1 \text{ M}$  yaza bilerik. Buradan  $X=58,5 \cdot 0,1=5,85 \text{ q}$  NaCl olar. 250ml məhlul tələb olunduğundan, belə yaza bilerik:

2) 1000q-da — 5,85 q duz olarsa,

250 q-da —  $x$  q olar.

Buradan:  $x = \frac{250 \cdot 5,85}{1000} = 1,4625 \text{ q}$ . Deməli, 250ml 0,1M NaCl məhlulu hazırlamaq üçün 1,4625q NaCl tərəzidə çəkib, 250ml-lık ölçü kolbasına tökmək, onun üzərinə su əlavə etməklə həcmi 250 ml-ə çatdırmaq lazımdır.

c). Verilmiş normallıqda məhlul hazırlanması.

Bu məhlulu hazırlayarkən, aparılacaq hesablama demək olar ki, molyar məhluldakı kimidir. Yalnız hesablamanın mərhələ-

sində müəyyən fərq vardır. Məsələn,  $\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$ -dan 100 ml 0,1n barium -xlorid məhlulu hazırlamaq tələb olunursa, onda hesablama aşağıdakı kimi aparılır:

$$\Gamma M_{\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}} = 244; \quad E_{\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}} = \frac{244}{2} = 122\text{q. Onda:}$$

1) 122q 1 normala (n) uyğundursa,  $X_q = 0,1n$  olar.

Buradan  $x = 122 \cdot 0,1 = 12,2\text{q } \text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$  alınır.

2) 1000 ml-də 12,2 q  $\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$  varsa,  
100 ml-da  $X$  q. olar.

$$x = \frac{100 \cdot 12,2}{1000} = 1,22\text{q } \text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$$

Normal məhlulu hazırlamağın sonrakı mərhəlesi molyar məhlulda olduğu kimi aparılır.

ç). Sıxlığa görə müəyyən qatılıqda məhlul hazırlanmasına verilən tələbələr.

Bezi hallarda müvafiq sıxlığa görə məhlul hazırlamaq tələb olunur. Bu məqsədə kitabın sonundakı cədvəldən verilmiş qatılıqda məhlulun sıxlığı təpilir. Əger daha duru məhlul tələb olunarsa, onda məhlulun üzərinə su əlavə edilir. Sulfat turşusunda isə turşunu su üzərinə tökmək lazımdır. Məhlulların sıxlıqlarının təyini üçün areometrlərdən istifadə olunur. Areometrlər quruluşlarına görə müxtəlidir. Onlardan biri mayelər üçündür ki, (Şəkil 28) onunla sıxlığı vahiddən çox olan mayelərin sıxlığı ölçülür, digəri isə eksinə, sıxlığı vahiddən az olan mayelərin sıxlığını ölçmək üçün tətbiq edilir.



Şəkil 28.

Areometr.

Şəffaf mayelərin sıxlığını ölçmək məqsədilə areometrin göstəricisi meniskin aşağı kənarından qeyd olunur. Orta məktəblərin kimya laboratoriyalarında məhlul hazırlayarkən, aşağıdakı qaydalara əməl etmək lazımdır:

1. Məhlul hazırlanacaq qab əvvəlcədən diqqətlə yuyulmalıdır və distillə edilmiş su ilə yaxalanmalıdır.
2. Bütün reaktivlərin məhlulları distillə olunmuş su vasitəsilə hazırlanmalıdır.
3. Məhlul hazırlamaq üçün əvvəlcə müvafiq hesablama aparılmalıdır.
4. Qatı qələvi məhlullarını çini qablarda hazırlamaq daha yaxşıdır.
5. Məhlulun qatılığının mümkün hallarda onun sıxlığına əsasən (areometriə) yoxlanılması məsləhətdir.
6. Məhlul hazırlanıqdən sonra onu şüşə qaba boşaldıb, ağızını hamarlanmış tixacla bağlamaq və qabın üzərinə etiket yapışdırmaq lazımdır.
7. Məhlul üçün qab və tixac seçərkən, məhlulun kimyəvi xassələri nəzərə alınmalıdır, lazımı rəngli şüşə və müvafiq tixac seçilməlidir.

### § 3. Əsaslara aid materialların öyrənilməsi və təcrübelerin qoyuluşu üsulu




#### 1). Əsasların alınması və xassələrinə aid materialların öyrəndilmesi

Əsaslar suda həll olub –olmamalarına görə iki qrupa bölünür. Onlar müxtəlif üsullarla alınır.

a) Feal metallar və onların oksidlərinin su ilə qarşılıqlı təsirindən:



b) Suda həll olan duzların məhluluna qələvi məhlulu ilə təsir edilməklə:




#### 2). Əsasların kimyəvi xassələri



Əsasların mühüm xassəsi onların turşularla neytrallaşdırma reaksiyasına daxil olmasıdır:





Təkcə qələvilər deyil, suda həll olmayan əsaslar da neytrallaşma reaksiyasına daxil olur:



Qələvilər turşu oksidləri ilə reaksiyaya girib, duz və su əmələ getirir.





Qələvilər amfoter oksidlər və hidroksidlerlə də qarşılıqlı təsirdə olurlar:




Bu reaksiyaların nəticəsində duz və su əmələ gelir.


Qələvilər bir sıra qeyri – metalları (halogenlərlə, silisium və s.-lə) qarşılıqlı təsirdə olur:




Qələvilər duzlarla qarşılıqlı təsirdə olub, yeni əsas və duz əmələ getirir.



Qələvilərin sulu məhlullarında amfoter metallar həll olur:



Suda həll olmayan əsaslar qələvilərdən fərqli olaraq, qızdırıldıqda asanlıqla parçalanır.



3). Əsasların xasselerinə aid təcrübələrin qoyuluşu.

Təcrübə 1. Kalsium –hidroksidin alınması

İşin gedisi: Çini putaya azca  $\text{CaCO}_3$  və ya diş tozu töküb, spirt lampası əlovunda 10 dəqiqə közərtmeli. Puta soyuduqdan sonra oraya azca distillə edilmiş su töküb, şüşə çubuqla qarışdırılmalı və qırmızı lakkus kağızı ilə yoxlamalı. Nə müşahidə olunur? Lakkus kağızı rənginin dəyişməsini ne cür izah etmək olar? Reaksiyanın tənliyini yazmalı.

**Tecrübe 2.** Əsasların suda həll olması, qələvi məhlullarının parçaya təsiri.

İşin gedisi: a) Sınaq şüşəsinə bir neçə quru NaOH və ya KOH kristalı salıb, üzərinə azca su əlavə etməli. Sonra sınaq şüşəsini çalxalamalı, istiliyin əmələ gelməsilsə qəlevinin suda həll olması aydınlaşır. b) Bundan əvvəlki təcrübədə alınmış qələvi məhlulu olan sınaq şüşəsinə qatlanmış haldə uzun yun sap salmalı və məhlulu qızdırımlı. Az sonra sınaq şüşəsindəki sapı hər iki ucundan tutub çıxarmalı və havada bir azca dartmalı. Sap didilib – qırılmaqla dağılır. Deməli, qələvi yundan olan materiala dağıcı təsir göstərir.

**Tecrübe 3.** Həll olmayan əsasların alınması.

İşin gedisi: Stəkanın  $\frac{1}{4}$  hissəsinədək natrium – hidroksid

məhlulu töküb, üzərinə kiselə oxşar mis (II) hidroksid çöküntüsü alınana qədər mis kuporosu məhlulu əlavə etməli. Alınmış çöküntü su və ya Kamovski nasosundan istifadə etməklə Büxner qılı vasitesilə süzülür. Çöküntü bir neçə dəfə su ilə yuyulur. Bu proses süzüntü qələvi reaksiya vermeyənədek davam etdirilir. Bu zaman indikator olaraq fenolftalein götürülməlidir. Bu təcrübəni ZnCl<sub>2</sub>-le KOH –in qarşılıqlı təsiri ilə də aparmalı. Əmələ gələn sink – hidroksid çöküntüsü nə rəngdədir? Reaksiyanın tənliyini yazmalı.

**Tecrübe 4.** Həll olmayan əsasların xassələri

İşin gedisi: Bu məqsədlə 3-cü təcrübədə alınmış mis (II) hidroksiddən istifadə edilməlidir. a) Stəkana bir qədər mis (II) hidroksid çöküntüsü töküb, üzərinə azca su və 3-4 damcı fenolftalein məhlulu əlavə etməli. Sonuncunun rəngi dəyişmir. b) Sınaq şüşəsinin dibinə bir qədər mis (II) hidroksid çöküntüsü qoyub, ağızı azca aşağı olmaqla, maili vəziyyətdə şativin pəncəsinə bərkidərək qızdırımlı. Bu zaman mis (II) hidroksid suya və mis (II) oksidə parçalanır. Reaksiyanın tənliyini yazmalı.



c) İçerisində mis (II) hidroksid çöküntüsü olan stəkana duru xlorid və ya sulfat turşusu məhlulul əlavə etməli. Bu zaman, mis (II) hidroksid turşu arasında neytrallaşma reaksiyası baş verir:

$$\text{Cu}(\text{OH})_2 + \text{H}_2\text{SO}_4 = \text{CuSO}_4 + 2\text{H}_2\text{O}$$

**Tecrübe 5.** Amfoter hidroksidlərin alınması və xassələri.

İşin gedisi: a) Stəkana 10-15 ml 0,1 N natrium –hidroksid

məhlulu töküb, üzərinə çöküntü alınanadək həmin qatılıqda sink-sulfat və ya sink – xlorid məhlulu əlavə etməli. Alınmış çöküntünü iki bərabər hissəyə böüb, iki stekana boşaltmalı. Stekanlardan birinə bir normal turşu ( $HCl$  və ya  $H_2SO_4$ ), digerinə isə çöküntü həll olana qədər 1n natrium –hidroksid məhlulu əlavə etməli. Müşahidə olunan hadisələri izah etməli. ç) Əvvəlki təcrübədə olduğu kimi, başqa duzlarla da (alüminum – sulfat və xrom (III) sulfatla) bu təcrübəni tekrar etməli. Sonuncu reaksiyaların təhlükələri aşağıdakı kimidir:



Bu təcrübələr  $Cr(OH)_3$  və  $Al(OH)_3$ -ün nə kimi xassələrini göstərir?

### Yoxlama sualları

1. Suyun yaxşı həllədici olması onun hansı mühüm xassəsi ilə əlaqədardır?
2. Orta məktəbin kimya programı üzrə şagirdlərə məhlulların hansı qatılıq ifadələri məlum olmalıdır?
3. Verilmiş qatılıqda məhlul hazırlamağın qaydalarını yazın.
4. Aşağıdakı məsələləri həll edin:
  - a) 200q 5 faizli məhlul hazırlamaq üçün neçə qram  $Na_2CO_3$  · 10  $H_2O$  və su götürmək lazımdır?
  - b) 250 ml desimolyar və desinormal məhlullar hazırlamaq üçün neçə qram mis kuporosu götürmək lazımdır?
  - c) Cədvəldən istifadə etməklə, 100q 1,303% -li nitrat, 1,1 faizli xlorid və 1,35 faizli sulfat turşusunun 100 qramında neçə qram su olduğunu hesablayın.
  - d) 250 q 20% -li sulfat turşusu məhlulu hazırlamaq üçün sıxlığı 1,83 olan sulfat turşusundan və sudan neçə ml götürmək lazımdır?
5.  $H^+$  və  $O\bar{H}$  -ionlarını müəyyən etmək üçün orta məktəb şagirdlərinə hansı indikatorlar lazımdır?
6. Əhəng suyunun əhəmiyyəti nədir? O neçə hazırlanır?
7. Suyun və məhlulların mühüm həyatı və praktiki əhəmiyyəti nədən ibarətdir?

8. Suyun iştirakı ile amfoter metallardan Al, Zn ve Xromun qələvələrlə reaksiyasının tənliklərini yazın.

9. Metallar, qeyri – metallar, oksidlər, duzlar və digər maddələrlə suyun qarşılıqlı təsirinə aid azı 10 reaksiya tənliyi yazıb, onlardan hansının oksidləşmə – reduksiya reaksiyalarına aid olduğunu göstərin.

10. Na-la suyun qarşılıqlı təsirindən 150q NaOH amaq üçün nə qədər su götürmək lazımdır?

11. Suda həll olan əsaslar hansı üsullarla alınır?

12. Suda həll olmayan əsasların alınmasının mühüm üsulu hansıdır? Hemin üsulla  $\text{Fe(OH)}_3$  və  $\text{Cr(OH)}_3$ -in alınması reaksiyalarının tənliklərini yazın.

13.  $\text{Al} + \text{KOH} + \text{H}_2\text{O} = ?$  Reaksiya tənliyini tamamlamalı və oksidləşmə – reduksiyyaya əsasən əsaslaşdırılmalıdır.

14.  $\text{Zn} + \text{NaOH} + \text{H}_2\text{O} = ?$  Reaksiya tənliyini tamamlamalı və oksidləşmə – reduksiyyaya əsasən əmsallaşdırılmalıdır.

15. Çoxturşulu əsaslara misallar göstərin.


IX Fesii

## **HALOGENLƏRİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ**

## § 1. Xlor, hidrogen-xlorid və xlorid turşusuna aid təcrübələrin qovulusu

T<sup>e</sup>crüb<sup>e</sup>1. Xlorun alınması (t<sup>e</sup>crüb<sup>e</sup>ler sorucu şafda  
aparılmalıdır) (sakil 29).


**İşin gedişi:** Vürs kolbasına 20-25 q MnO<sub>2</sub> və ya KMnO<sub>4</sub> kristalları tökmeli. Kolbanın ağızına rezin tıxac ilə birlikdə ayırıcı qif yerləşdirmeli. Ayırıcı qifa qatı xlorid turşusu tökmeli. Oksidləşdirici kimi MnO<sub>2</sub> götürdükdə, kolbanı qızdırmaq lazımdır, qalan hallarda reaksiya qızdırılmadan da gedir. Vürs kolbasının qazaparan borusunun ucunu hərkəvaya və ya kolbaya



**Sekil 29.** Xlorun alınması

salmalı. Vürs kolbasına yerleştirilmiş  $MnO_2$  ve ya  $KMnO_4$  üzerine hissə-hissə qatı xlorid turşusu elavə olunur. Müvafiq qabda xlorun alınması qabin sarımtıl — yaşıl rəngə boyanması ilə təyin edilir. Alınan xloru bankalara və ya kolbalara doldurduqdan sonra onların ağızını sorucu şkafda, şüşa lövhələrlə örtüb, xlorun xassələrinin öyrənilməsi üçün saxlamalı.

Oksidləşdiricilərlə xlorid turşusunun qarşılıqlı təsiri reaksiyalarının tənlikləri belədir:



**Qeyd:** Xlorun alınması ve yiğilması zamanı şagirdlər xlorun bəzi xassələri: rəngi, iyi və digər xassələri ilə tanış olurlar.

#### Tecrübe 2. Xlorun bəsit maddələrə qarşılıqlı təsiri



**İşin gedisi:** a) Xlorun natriumla qarşılıqlı təsiri. Sınaq

şüşəsinə filtr kağızı ilə qurudulmuş və kerosindən təmizlənmiş buğda boyda sodium parçası yerləşdirməli. Sınaq şüşəsinə üfiqi vəziyyətdə ştativin pəncəsində bərkidib, içərisində düzbucaqlı şəkilli qazaparan boru salmalı. Borunun ucu sınaq şüşəsinin dibinə çatmalıdır. Sınaq şüşəsinin ağızı pambıqla örtülür. Qazaparan borunun digər ucuna rezin tıxac taxıb, ikinci sınaq şüşəsinə daxil edilir. Həmin sınaq şüşəsinə əvvəlcədən 1-2q MnO<sub>2</sub> və 4-5 ml qatı sulfat turşusu tökülr. Sınaq şüşəsi ştativə bərkidilir və havadan asılı vəziyyətdə qalır. Çıxan xlor sodiumla reaksiyaya daxil olur. Əgər sodium alışib yanmırsa, onda sodium olan sınaq şüşəsi qızdırılır.

Reaksiyanın tənliyini yazmalı.


b) Stibiumun xlorda yanması

İşin gedisi. Çini həvəngdə bir az stibiumu əzib toz halına salmalı və hissə –hisə içərisində xlor olan bankaya tökməli. Bu halda stibium xlorda yanaraq, müvafiq surətdə SbCl<sub>3</sub> və SbCl<sub>5</sub> əmələ getirir. Reaksiyanın tənlikləri belədir:



c) Dəmirin xlorda yanması

İşin gedisi: Metal qaşıqda dəmir tozunu közərdib, az-az xlor olan bankaya tökməli. Dəmir xlorda qığılçım əmələ getirməklə yanır. Əvvəlcədən qabın içərisinə qum tökülr. Bu, şüxə qabın partlamasının (sınmasının) qarşısını alır. Reaksiyanın tənliyini belədir.





c) Misin xlorda yanması.

İşin gedisi: Nazik mis tel topasını maşa ilə qaz lampası alovunda közərdib, xlor olan bankaya daxil etməli. Mis közərək xlorda yanır, bankada tünd rəngli tüstü əmələ getirir. Bu tüstü mis (II) xloridin hissəciklərindən ibarətdir. Bankanın parçalanmaması üçün əvvəlcədən onun da dibinə qum tökülməlidir. Reaksiyanın tənliyini yazmalı.

e) Fosforun xlorda yanması

İşin gedisi: Metal qaşıqa bir qədər qırmızı fosfor qoyub, içərisində xlor olan qaba daxil etməli. Fosfor xlorda, öncə qızdırılmadan da alışib yanır. Fosfor (III) xlorid və fosfor (V) xlorid alınması ilə gedən reaksiyaların tənlikləri belədir:



e) Xlorun ağardıcı təsiri.

**İşin gedisi:**

Rəngli parça zolağının ucunu su ilə islatmalı, onu məftildən hazırlanmış qarmağa taxdıqdan sonra, xlorla dolu silindrə salıb, bir – iki dəqiqə gözləməli. Parçanın islanmış yerinin rəngi necə dəyişir? Xlor hansı şəraitdə ağardıcı təsir göstərir?

Xlorun mürəkkəb maddələrlə qarşılıqlı təsirinə aid təcrübələr.

**Təcrübə 3.** Xlorun suda həll olması və xlorlu suyun hazırlanması.

**İşin gedisi:** Otaq temperaturunda 1 həcm suda 2,5 həcm xlor həll etməli. Xlorun suda məhlulu xlorlu su adlanır. Xlorlu su hazırlamaq üçün sudan 5-8 dəqiqə güclü xlor axını buraxmalıdır. Su sarı rəngə boyandıqda, xlor axını kəsilir. Xlorlu su qarənlıqda qalın divarlı şüse bankada saxlanılır. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 4.** Üzvi boyaqların xlorla rəngsizləşməsi.

**İşin gedisi:** a) Stəkana irəlicədən fuksin və ya bənövşəyi çernille rənglənmiş su tökülməlidir. Həmin rəngli suya əvvəlki təcrübədən alınmış xlorlu su əlavə edilir. Xlorlu su fuksin və çernili rəngsizləşdirir.

b) Şagirdlərə xlorun üzvi boyaqlara dağıdıcı təsirini göstərmək üçün xlorla dolu olan kolbaya rəngli material (parça) salıb, ağızını tixac ilə bağlamalı. Bir neçə dəqiqə keçsə də, parçanın ağarmadığı məlum olur. Bu zaman kolbaya 2-3 damcı xlorlu su töküb ağızını yenidən tixacla bağlamalı. Tezliklə rəngli parçanın rəngsizləşməsi baş verir.

**Təcrübə 3.** Skipidarın  $\text{C}_{10}\text{H}_{16}$  xlorda yanması.

**İşin gedisi:** Filtr kağızının bir zolağını qızdırılmış skipidara salmalı və onu xlorla dolu bankaya yerləşdirməli. Alovlanması baş verir, skipidar çoxlu his ayrılması ilə yanır. Kağızin üzerine hidrogen – xloridin nəm hava ilə qarşılıqlı təsirindən alınan aq duman qalxdığı müşahidə edilir.

**Təcrübə 5.** Asetilenin xlorda yanması.

**İşin gedisi:** Xlorla dolu olan sınaq şüşəsinə kalsium – karbidin kiçik bir parçasını salmalı və oraya nazik şüse boru vasitəsilə bir neçə damcı su daxil etməli. Dərhal əmələ gelən

asetilenin alışması və hisli alovla yanması müşahidə olunur.

Deməli, sınaq şüşəsindəki kalsium – karbid, üzərinə tökülən su ilə reaksiyaya girib, asetilen əmələ getirmişdir ki, sonuncu da xlorla reaksiyaya girib yanmışdır. Bu zaman xlor asetilenden hidrogeni ayırib, hidrogen – xlorid əmələ getirmiş, serbestleşən karbon isə his şəklində ayrılmışdır. Reaksiyaların tənliyi belədir:



Təcrübə 6. Xlorlu əhəngin alınması.

İşin gedisi: Xlorlu əhəng tərkibi  $\text{CaOCl}_2$  – dən ibarət maddədir. Onu almaq üçün, öncə konus şəkilli kolba xlorla doldurulur. Kolbaya çay qaşığı ilə 1-2 q toz şəkilli əhəng səpilir. Qabın ağızını tıxacula qapayıb, onu yaxşıca çalxalamalı.

Əhənglə xlor arasında qarşılıqlı reaksiya nəticəsində su alındığına görə, əhəng nəmləşir və reaksiya gedən qabın divarlarına yapışır. Xlorun rəngi itəndən sonra alınan xlorlu əhəngi kağız üzərinə tökməli və qabın divarlarına yapışmış maddəni şüse çubuq vasitəsilə kağız üzərindəki xlorlu əhəngə qarışdırmalı. Bu zaman xlorlu əhəngin iyinə diqqət yetirməli və onu xlorun iyi ilə müqayisə etməli. Reaksiyanın tənliyini yazmalı.

Xlorlu (ağardıcı) əhəngin xassələri.

Təcrübə 7. Tutumu 100 ml olan stekanda 2-3 q kalsium – hidroksidi 10-15 ml distillə suyunda şüse çubuqda qarışdırmaqla həll etməli. Məhlulu buzlu su ilə soyutmalı və oraya xlor buraxmalı. Sonra stekandakı məhlula 10-15 ml distillə suyu əlavə etməli, qarışdırmalı və süzməli. Reaksiyanın tənliyini yazmalı.

a) Filtratdan bir qədər götürüb, üzərinə 3-4 damcı duru sulfat turşusu əlavə etməli. Şüsə çubuğu bu məhlula batırıb rəngli parça üzərinə xətt çəkməli. Parçanın rəngsizləşməsinin səbəbini izah etməli.


b) Sınaq şüşəsində bir qədər ağardıcı əhəng məhlulu götürüb, üzərinə qatı xlorid turşusu məhlulu əlavə etməli. Ayrılan qaz nedən ibarətdir? Reaksiyanın tənliyini yazmalı.

c) Sınaq şüşəsinə 3-4 ml qırğuşun (II) asetat məhlulu töküb, üzərinə bir qədər ağardıcı əhəng məhlulu əlavə etməli. Sınaq şüşəsini qaz lampası alovunda zəif qızdırımlı. Nə müşahidə

olunur? Alınmış çöküntünün qurğusun (IV) oksid olduğunu bilərək reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 8. Hidrogen – xlorid və xlorid turşusunun alınması



**İşin gedişi:** Hidrogen – xlorid alınmasına məxsus cihazda (Şəkil 30) Vürs kolbasında 5-10q natrium – xlorid götürüb, onu az miqdarda su ilə islatmalı. Damcı qıfına bir qədər qatı sulfat turşusu (70%-li) məhlulu tökməli. Qazaparan borunun ucunu quru sınaq şüshesinə daxil etməli. (borunun ucu sınaq şüshesinin dibinə yaxın olmalıdır). Sınaq şüshesinin ağızına (qazaparan borunun ətrafına) pambıq tixamalı. Vürs kolbasını qaz lampası alovunda zəif qızdıraraq, natrium –xloridin üzərinə damcı – damcı sulfat turşusu məhlulu axitmali.



Şəkil 30. Hidrogen-xlorid almaq üçün cihaz.

Sınaq şüshesində ağ duman göründükdə, qızdırmanın dayandırılmalı. Qazaparan borunu sınaq şüshesindən çıxarmalı, sınaq şüshesinin ağızını barmaqla örtmeli, onu ağızı aşağı tutaraq içərisində su və göy ləkələr məhlulu olan kasaya daxil etməli. Sınaq şüshesinin ağızını suyun altında açmalı və suyun sınaq şüshesində yuxarı qalxmasını müşahidə etməli. Nə üçün ləkələr məhlulu rəngini dəyişir? Hidrogen –xlorid suda necə həll olur? Hidrogen – xlorid məhlulu 2-3 damcı gümüş nitrat ionu varmı?

Müvafiq reaksiyaların tənlikləri belədir:



## § 2. Brom və yodun alınmasına və xassələrinə aid təcrübələrin qoymuşu

### Təcrübə 1. Bromun alınması.

İşin gedisi: Vürs kolbasına 10q kalium – bromid və 15q manqan (IV) oksid qarışığı töküb, şativin pəncəsinə bərkitməli. Damcı qifini 1: 1 nisbətində sulfat turşusu ilə doldurmalı.

Kolbanın yan borusu tıxac vasitəsilə soyuducu ilə birləşdirilir. Soyuducunun qurtaracaq hissəsinə alonj geyindirib, qəbuləldiciyə daxil etməli. Qəbuləldicini kristallizatorda yerləşdirməli. Damcı qifi vasitəsilə kolbaya 30 ml sulfat turşusu məhlulu tökməli. Soyuducuya su şırnağı buraxılır. Kristallizatora su, xörək duzu və buz qarışığı töküür. (3:10). Kolbanı ehtiyatla qızdırımlı. Tünd –qırmızı rəngli brom buxarları, soyuducuda kondensləşəcək, tünd- qırmızı maye şeklinde qəbuləldiciyə daxil olur.

Reaksiyanın tənliyi belədir:



Təcrübənin axırında brom, kolbadan çox ehtiyatla, brom saxlanan qaba keçirilir.

Bromun xassələri (Təcrübələr sorucu şafda aparılmalıdır)

a) Sınaq şüshəsinə bir qədər bromlu su tökməli. (onun rəngini qeyd etməli, azca qızdırımlı). Nə müşahidə olunur?

b) İndigo və fuksin məhluluna bir qədər bromlu su tökməli. Baş verən dəyişikliklərin səbəbini izah etməli.

c) İçerisində 5 ml bromlu su olan sınaq şüshəsinə çalxalamalı hissə-hissə maqnezium tozu tökməli. Məhlulun rənginə dikkət etməli. Reaksiyanın tənliyini yazmalı.

### Təcrübə 2. Bromun alüminiumla qarşılıqlı təsiri.

İşin gedisi: Böyük sınaq şüshəsini şaquli şəkilde şative bərkitməli. Sınaq şüshəsinə az miqdardı maye brom tökməli. Onun üzərinə bir neçə kiçik alüminium yonqarı əlavə etməli. Sınaq şüshəsinin ağzını tənzifə bükülmüş aktivləşdirilmiş kömürle bağlamalı. Bir-iki dəqiqədən sonra alüminium alışır və tünd qırmızı rəngli alovla yanır.

Sınaq şüshəsinin divarlarına qızılı rəngli alüminium – bromid kristalları çökür. Reaksiyanın tənliyini yazmalı.

### Təcrübə 3. Bromun suda həll olması.

İşin gedisi: Əgər laboratoriyyada maye brom varsa, onda

sorucu şkafda içerisinde su olan stekana bir neçə damcı brom tökmeli. Hazır brom olmadıqda isə, onu brom almağa məxsus cihazda almalı; bu məqsədə qazaparan borunu içerisinde su olan stekana salmalı. Bu zaman bromlu su alınır. Bromlu su ağız möhkəm bağlanan şüşə qabda saxlanmalıdır.

**Təcrübə 4.** Bromun digər həllədicilərdə həll olması. Brom bir sıra üzvi həllədicilərdə, o cümlədən, benzin, benzol, efir, və s. – də həll olur.

**İşin gedisi:** Bromun bu xassesini nümayiş etdirmek üçün sınaq şüşəsinə 5-6 ml bromlu su töküb, üzərinə benzin və ya sadalanan üzvi həllədicilərdən birindən 2-3 ml əlavə etməli. Sınaq şüşəsinə çalxaladıqdan sonra mayedə təbəqləşmə gedir və bromun çox hissəsi üzvi həllədicilər tərəfindən ayrıılır (həll olur). Çalxalama prosesi bir az da davam etdirilərsə, bromun suda məhluldan tamamilə ayrılması baş verər.

**Təcrübə 5.** Gümüş - bromidin alınması və xassələri.

**İşin gedisi:** a) Sınaqt şüşəsinə 2-3 ml KBr və ya NaBr məhlulu tökmeli, üzərinə 3-4 damcı gümüş – nitrat məhlulu əlavə etməli. Dərhal gümüş – bromiddən ibarət sarımtıl rəngli çöküntünün ayrılması müşahidə olunur. b) Gümüş – nitratın həll olmaması ilə yanaşı, onda işığa həssaslıq xassəsi də vardır ki, bu da onun fotoqrafiyada tətbiqinə imkan verir. Həmin duzun qeyd olunan xassəsinə təcrubi surətdə nümayiş etdirmek mümkündür.

Qıfa qoyulmuş və irəlicədən gümüş – nitrat məhlulu ilə isladılmış filtr kağızı üzərinə natrium –bromid və ya kalium – bromid məhlulu tökmeli. Filtr üzərində gümüş – bromid çökür. Nəm filtri çöküntü ilə birlikdə şüşə üzərində yerləşdirib, üstünü qara kağızla (fotomaterial üçün) örtüb, üzərində müəyyən şəkil çəkməli və ya hər hansı söz yazıb, parlaq işıq və ya maqnezium qıgilcımı ətrafına qoymalı. Filtrin açıq yerləri işığın təsirindən qaralır.

Sonra filtrin bütün səthinin qaralmasının qarşısını almaq üçün onu 2-3 dəqiqə müddətində natrium - tiosulfat məhluluna keçirməli. Burada gümüş–bromidin artığı həll olur. Aşağıdakı reaksiya üzrə gümüşün kompleks birləşməsi əmələ gelir:



**Təcrübə 6.** Bromun xlorla sixışdırılıb çıxarılması.

**İşin gedisi.** Sınaq şüşəsinə NaBr və ya KBr məhlulu töküb,

Üzerine bir qədər xlorlu su əlavə etməli. Brom alınması nəticəsində məhlul tutqun-sarı rəngə boyanır. Reaksiyanın tənliyini yazmali.

#### Təcrübə 7. Yodlu suyun alınması və xassələri

a) Nümayiş təcrübəsi üçün yodlu su hazırlanır. Bu məqsədile kiçik kolbaya bir neçə yod kristalı salıb, üzərinə 50ml su əlavə etməli. Çalxalamalıqla yodun bir qismi suda həll olur. Yodun suda həll olması broma nisbetən azdır. (10 ml suda 0,3q).

b) Yod üzvi həlledicilərdə yaxşı həll olur. Yodun spirtdə məhlulu – yod tincturası asanlıqla hazırlanır. Yodun suda məhlulundan, bromda olduğu kimi, yodu üzvi həlledicilərdən biri ilə ekstraksiya etmək mümkündür. Yodun kalium – yodidin artlığında həll olması da onun mühüm xassələrindən biridir. Reaksiya nəticəsində kalium – poliyodid əmələ gəlir:



#### Təcrübə 8. Yodun sublimasiyası.

Qeyd: Sublimasiya bəzi bərk maddələrin qızdırıldıqda maye hala keçmədən birbaşa buxara və soyutduqda yenidən bərk hala keçməsi hadisəsinə deyilir. Sublimasiya vasitəsilə istənilən bərk maddəni deyil, yalnız aşağı temperaturda yüksək buxar təzyiqinə malik olan bərk maddələri təmizləmək olar. Belə maddələrdən kristallik yodu, naftalini, benzoy turşusunu və s. göstərmək olar. Bu və bir sıra digər maddələr, hətta, otaq temperaturunda sublimasiya edilir. Sublimasiya üsulunun üstün cəhəti ondan ibarətdir ki, proses aşağı temperaturda aparıldığından, təmizlənən maddə az da olsa belə parçalanır.

Bununla belə həmin üsulun aşağıda göstərilən mənfi cəhətləri (xüsusiyyətləri) də vardır:

1. Sublimasiya üsulu ilə istənilən bərk maddəni təmizləmək olmur.

2. Proses çox vaxt tələb edir.

3. Həmin üsulla uçuculuğu yaxın olan maddələri bir – birindən tam ayırmak mümkün olmur.

Bu xüsusiyyətlərlə bərabər, bəzi maddələrin təmizlənməsi üçün sublimasiya əvəzedilməz üsuldur. Ona görə də, bu üsul kimya təcrübəsində geniş tətbiq olunur.

İşin gedisi: Yodu sublimasiya etmək üçün bir neçə kiçik yod kristalı stekana yerləşdirilir, ağızı şüse lövhə ilə örtülərək, spirt lampasının alovunda qızdırılır. Az sonra stekan yodun

bənövşəyi buxarları ilə dolur. Stəkan soyuduqdan sonra onun divarlarında gümüşü – boz rəngli yod kristallarının kiçik pulcuqları görünür.

**Təcrübə 9.** Yodun alüminiumla qarşılıqlı təsiri.

**İşin gedisi:** Çini kasada və ya asbestli tor üzərində alüminium tozunu narın əzilmiş yodla qarışdırımlı. Qarışıqda 1-2 damcı su əlavə edib, yenidən qarışdırımlı. Nə baş verir? Suyun katalizator rolu oynadığını nəzərə almaqla, reaksiyanın tənliyini yazmali.

**Təcrübə 10.** Yodun sinklə qarşılıqlı təsiri.




**İşin gedisi:** Çini həvəngdə 10 q yodu narın əzib, 2,5 q sink tozu ilə birlikdə konusvari kolbaya keçirməli. Kolbanın ağızını tixacla bağlamalı və qarışdırımlı. Qarışıldan bir qədər saxsı parçası və ya asbestli tor üzərinə tökməli. Şüşə çubuq vasitəsilə qarışıqda çuxur açmalı və ora 1-2 damla su tökməli. Suyun katalitik təsiri ilə sinklə yod arasında birləşmə reaksiyası baş verir və  $ZnJ_2$  alınır. Reaksiyanın tənliyini yazmali.

**Təcrübə 11.** Yodidlərin məhlulundan yodun başqa halogenlərlə sıxışdırılıb çıxarılması.

**İşin gedisi:** İki sınaq şüşəsinə bir qədər NaJ və ya KJ məhlulu tökməli. Sınaq şüşələrindən birinə xlorlu su, o birinə isə bromlu su əlavə etməli. Hər iki halda yod ayrıldığı müşahidə olunacaq. Onu yodun benzində məhlulundan ayrılan yod məhlulunun rənginə görə (xarakterik bənövşəyi rəng) və ya nişasta yapışqanı vasitəsilə müəyyən etmək olar.

**Təcrübə 12.** Halogenid ionları üçün xarakterik reaksiyalar.

**İşin gedisi:** Üç sınaq şüşəsi götürüb, hərəsinə 1-2 ml olmaqla, birincisine natrium – xlorid, ikincisine kalium – bromid, üçüncüsünə isə kalium – yodid məhlulları tökməli. Hər bir sınaq şüşəsinə 3-4 damcı gümüş nitrat məhlulu əlavə etdikdə, rəngli çöküntülerin alınmasını müşahidə etməli. Çöküntülerin 2n nitrat turşusunda həll olub – olmamasını yoxlamalı. Reaksiyaların tənlikləri belədir:



## Yoxlama suallar

1. Halogenlərə hansı tipik qeyri – metallar daxidir? «Halogen» termininin mənası nədir?
2. Kimyəvi aktivliklərinə görə halogenləri hansı ardıcılıqla sıraya düzəmk olar?
3. Halogenlər aqreqat hallarına görə bir –birindən necə fərqlənirlər?
4. Çoxlu miqdarda xlor qazı almaq üçün əlverişli olan  $\text{KClO}_3$ -dən praktikada niyə az istifadə edilir? Fikrinizi əsaslandırın.
5.  $\text{KMnO}_4$ ,  $\text{K}_2\text{Cr}_2\text{O}_7$  və  $\text{KClO}_3$ -la xlorid turşusunun qarşılıqlı təsiri reaksiyalarının tənliklərini yazmalı və onları oksidləşmə – reduksiyyaya əsasən əmsallaşdırılmalıdır.
6. «Javel suyu» xlorun hansı birləşmələrinin qarşığıdır. Bunun alınma reaksiyasının tənliyini yazın.
7. Ağardıcı əhəng  $\text{CaOCl}_2$  necə alınır? Müvafiq reaksiyanın tənliyini yazmalı.
8. HBr və HJ –lə qatı sulfat turşusu arasında baş verən reaksiyaların tənliklərini yazmalı. Bu reaksiyalar kükürdün hansı birləşmələrinin alınmasına görə bir –birindən fərqlənir?
9. Xlorla işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına emel edilməlidir?
10.  $\text{K}_2\text{Cr}_2\text{O}_7$  – la xlorid turşusunun qarşılıqlı təsirindən 50 q  $\text{CrCl}_3$  almaq üçün necə qram turşu sərf olunduğunu hesablamalı.

## X FƏSİL

### KİMYADAN DƏRS İCMALI VƏ PLANININ TƏRTİBİ QAYDALARI

Müəllimin dərsə hazırlanması və dərsin planlaşdırılması ilə əlaqədar fəaliyyətində dərsin icmali və planının tərtibi təlim işinin səmərəli təşkilində mühüm yer tutur.

Dərsin icmalını tərtib etmək üçün, öncə müəllim dərsə hazırlaşmaq haqqında melum elmi –metodik şərtlərə əməl etməlidir. Pedaqoji təcrübəyə yollanan tələbələr də, təlimata görə, orta məktəblərdə əvvəlcə fəaliyyətə kimyadan dərsin geniş tərtib olunmuş icmalla tədrisindən başlayır. Daha doğrusu, pedaqoji təcrübədə sınaq dərsleri icmalla, zaçot dərsleri isə planla tədris olunur. Məsələn, Pedaqoji Universitetin kimya fakültəsinin kimya və kimya əlavə biologiya ixtisası üzrə təhsil alan tələbələri pedaqoji təcrübə dövründə kimyadan 6 dərs keçirlər. Bunlardan 4-nü icmalla, ikisini isə planla tədris edirlər. Fakültənin qoşa ixtisas verən kimya əlavə biologiya şöbəsinin (hər iki şöbədə pedaqoji təcrübə VI semestrde başlayır) tələbələri müvafiq olaraq kimyadan və bioloji fənlərdən, ayrı –ayrılıqda 3 dərs deyirlər. Bu dəslərdən ikisi icmalla, biri isə, planla tədris olunur.

Dərs icMALI və ya konspekti, adətən geniş və etraflı tərtib olunur. Orta məktəbdə olduğu kimi, pedaqoji təcrübədə iştirak edən tələbələr də sınaq və zaçot dərslərini icmalsız və plansız deməməlidirlər. O biri tərəfdən, hər tələbə dərsdən dərsə yaxşı və nümunəvi icmal və ya plan hazırlamağa səy etməlidir.

Kimya üzrə hər bir dərs icmalında və planında dərsin mövzusu, məqsədi, dərsə lazımlı olan materiallar, eyani vasitələr, tədris üsulu, habelə icmalın və planın təsdiq olunması göstərilməlidir. Orta məktəb müəllimlərinin dərs planını hər məktəbin dərs hissə müdürü, pedaqoji təcrübə keçən müvafiq Universitetlərin tələbələrinin dərs icmali və planını isə fənn metodistləri təsdiq edirlər.

İcmal və planın titul səhifələrində yuxarıda solda önce,

«Təsdiq edirəm» sözləri yazılır.

Metodist: (adı və soyadı yazılır).

«Metodist» sözündən sonra qalan boş yer icmali təsdiq

etmək məqsədi ilə qol çəkmək üçündür.

Metodistin təsdiq sahəsindən azca aşağıda dəftərin titul səhifəsində tələbə tərəfindən aşağıdakı məzmunda icmal tətbiqi haqqında müvafiq sözlər yazılır:

BDU-nun və ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinin III kurs, « »-cü qrup tələbəsi (Soyadı, adı və atasının adı) «gün və ay» 2007-ci ildə Bakı şəhəri, « » rayonundakı « » sayılı orta məktəbin VIII<sup>a</sup> sinfında kimyadan deyəcəyi sınavaq dərsinin

## İ C M A L I

Dəftərin növbəti (sonrakı) səhifəsində yuxarı hissədə (başda) keçiləcek dərsin mövzusu, onun altında həmin dərsin deyilməsindən gözlənilen məqsəd yazılır. Bundan bir az aşağıda dərsin səmərəli tədrisini təmin edən üsul, vasitə və ya priyomun adı çəkilir. Nehayət, dərsdə hansı əyani vasitələrdən istifadə ediləcəyi sadalanır.

Kimyadan müxtəlif dərs tiplərindən istifadə olunur. Bu dərs tiplərinin hər birinə özüne məxsus icmal yazılır.

Burada VIII sinifdə tədris edilən «Əsaslar» mövzusu üçün yazılımlı olan icmalın texmini nümunəsini şərh edirik.

Təsdiq edirəm:

Metodist: (elmi adı və ya dərəcəsi, soyadı və adı ) « » 2007-ci il

Dərsin mövzusu: Əsaslar.

Dərsin məqsədi: Əsaslar haqqında şagirdlərdə ilk təsəvvür yaratmaq. Əsasların tərkibi və xassələrini izah etmək, formullarını yaza bilməyi və yadda saxlamağı öyrətmək.

Dərsə lazımlı olan materiallar: Oksidlərin kolleksiyası, natrium, kalium, kalsium və mis hidroksidleri, laktmus (və ya laktmoid) və fenotalein məhlulları, sınavaq şüşələri (bir qaydada), su, şüşə çubuğu.

Üsul: Demonstrasiyalı müsahibə və şifahi şərh.

### Dərsin gedisi

1.Sinfin təşkili və ev tapşırığının yoxlanılması.

Sinfe daxil olub, şagirdlərlə salamlaşıram. Sinf nümayəndəsindən dərsdə iştirak etməyənlər haqqında məlumat

alır və ev tapşırığının icrasını yoxlayıram.

Sonra keçmiş dərsin sorğusuna şagirdləri feallaşdırmaq məqsədilə sınıfə aşağıdakı sualları verirəm. (burada yalnız sualların verilməsi ilə kifayətlənirik, amma təcrübə zamanı tələbə icmal tərtib edəndə müvafiq cavabları da yazmalıdır).

1. Oksidlər nəyə deyilir?
2. Bəs peroksidlər nəyə deyilir?
3. Oksidlər neçə adlandırılır?
4. Hansı metalların və onların oksidlərinin suda məhlulları qələvilərə aid edilir?
6. Duz əmələ getirən oksidlərin neçə növü məlumdur?
7. Oksidlərin xarakterik xassələri nədən ibarətdir?
8. Oksidlər hansı maddələrlə kimyəvi qarşılıqlı təsirdə olurlar?

## 2. Keçmiş dərsin sorğusu

Bu məqsədlə, önce 2 şagirdi lövhə qarşısına çağırıram. Onlardan birinə oksidlər haqqında şifahi məlumat verməyi, o birinə isə oksidlərə aid müvafiq kimyəvi reaksiyaları lövhədə yazmayı tapşırıram. 5 nəfər şagird üçün isə əvvəlcədən test sualları tərtib etdiyim üçün onları qabaq cərgədəki stolların arxasında tək-tək eyleşdirirəm. 4-5 suali cavablaşdırmaq üçün onlara 10 dəqiqə vaxt verirəm.

Dərsin 10-15 -ci dəqiqələrində lövhədə çalışanlara (onlar bir az işlədikdən sonra ) yerdeyişmə eletdirirəm. Bayaq dərs danışan şagird indi reaksiya tənlikləri yazır, reaksiya tənliklərini yazan isə keçən dərsi danışmağa başlayır. Beləliklə, sorğu prosesində 8 nəfər şagirdin biliyini qiymətləndirirəm. Bunlardan biri feallaşdırıcı suallara cavabda fərqlənən şagird idi. Şagirdlərin qiymətini elan edib, qiymətlərini gündəliklərinə yazır və dərsin növbəti mərhələsinə keçirəm.

## 3. Keçən dərsle yeni dərs arasında əlaqə

Bu məqsədlə, önce şagirdlərə müraciətlə deyirəm - uşaqlar, oksidlər, qeyri -üzvi birləşmələrin mühüm sınıflarından biridir. Oksidlər, əsaslar, turşular və duzlar bir- biri ilə əlaqədar mövzulardır. Oksidlər haqqında tədris materialının dərindən və əsaslı şəkilde öyrəniməsi sonrakı mövzular –əsaslar, turşular və duzlar haqqındaki məlumatların yaxşı mənimsənilməsini təmin


edə biler.

Odur ki, bu günü dərsimizdə oksidlərlə daha çox əlaqədar olan «Əsaslar» mövzusunu öyrənəcəyik.

#### 4. Yeni dərsin izahı

Yeni dərsin izahına belə başlayıram: Uşaqlar, əsaslar haqqında qismən də olsa, müəyyən məlumatla maliksiniz. Axı, suyun və oksidlərin kimyəvi xassələri ilə tanış olarkən, siz fəal metalların və onların oksidlərinin su ilə reaksiyaya girib, metal hidroksidləri əmələ getirdiyini öyrənmişsiniz. Metalların hidroksidlərinə əsaslar da deyilir. Siz bu günü dərsimizdə əsaslar, onların tərkibi, təsnifatı, adlandırılması və alınması üsulları haqqında məlumatla tanış olacaqsınız. Əsasların ümumi formulu  $\text{Me(OH)}_n$ -dir. Hazırda əsaslara belə tərif verilir: Tərkibində metal atomu ilə birləşmiş bir və ya bir neçə hidroksil ( $\text{OH}^-$ ) qrupu olan mürekkeb maddələrə əsaslar deyilir.

Əsasların tərkibindəki hidroksil qrupunun sayı metalin valentliyi qədər olur.



$\text{OH}^-$  qrupu bir valentlidir və -1 yüksək malik iondur. Suda həll olan əsasları (həll olmayanlardan fərqləndirmək üçün) qəlevi adlandırırlar. Fəal metalların hidroksidləri qəlevilərdir:  $\text{LiOH}$ ,  $\text{NaOH}$ ,  $\text{KOH}$ ,  $\text{Ca(OH)}_2$ ,  $\text{Ba(OH)}_2$ .

Az fəal olan metalların hidroksidləri həll olmayan əsaslardır:  $\text{Cu(OH)}_2$ ,  $\text{Mg(OH)}_2$ ,  $\text{Zn(OH)}_2$ ,  $\text{Fe(OH)}_2$ ,  $\text{Pb(OH)}_2$ ,  $\text{Al(OH)}_3$ ,  $\text{Fe(OH)}_3$  və s.

Əsasların tərkibindəki hidroksil qruplarının sayı onların turşuluğunu müəyyən edir. Məsələn,  $\text{NaOH}$ ,  $\text{KOH}$  - birturşulu,  $\text{Mg(OH)}_2$ ,  $\text{Ca(OH)}_2$  – ikiturşulu,  $\text{Al(OH)}_3$ ,  $\text{Fe(OH)}_3$  – üçturşulu əsaslardır.

Əsaslar aşağıdakı kimi adlandırılır:

a) metal sabit valentlidirsə, əvvəlcə onun adı deyilir, sonra hidroksid sözü əlavə olunur.  $\text{NaOH}$  - natrium-hidroksid;  $\text{Zn(OH)}_2$  – sink- hidroksid,  $\text{Al(OH)}_3$  - alüminium – hidroksid;


b) metal dəyişkən valentlidirsə, onun adından sonra metalin valentliyi göstərilir və hidroksid sözü əlavə olunur:  $\text{Cu(OH)}_2$

-mis (II) hidroksid,  $\text{Fe(OH)}_2$  dəmir (II) hidroksid,  $\text{Fe(OH)}_3$  – dəmir (III) hidroksid.



Bu adlardan başqa, bəzi əsaslar üçün ənənəvi adlardan da istifadə edilir. Məsələn,  $\text{NaOH}$  –yeyici natrium qələvisi, kaustik soda,  $\text{KOH}$  –yeyici kalium qələvisi,  $\text{Ca(OH)}_2$  – sönmüş əhəng.

Suda həll olan (qələvilər) və həll olmayan əsasları müxtəlif üsullarla alırlar.

Fəal metalların və onların oksidlərinin su ilə qarşılıqlı təsirindən qələvilər alınır:





Suda həll olmayan əsasları almaq üçün müvafiq metalin həll olan duzunun məhluluna qələvi əlavə edirlər:



Uşaqlar,  $\uparrow$  işaretli ox qazın çıxdığını,  $\downarrow$  işaretli işə çöküntünün alındığını gösterir.

Həll olan əsasların alınmasında bundan fərqli bir cəhət var. Yəni, həll olan əsasların göstərilən üsulla alınması o halda mümkünkündür ki, reaksiya nəticəsində həll olmayan duz alınsın. Məsələn,



Sənayedə qələviləri qələvi-metalların xloridlərinin suda məhlullarından elektrik cərəyanı keçirməklə alırlar (elektroliz).



Əsasların fiziki xassələri haqqında aşağıdakılardır demək olar: əsasların eksəriyyəti ağ rəngli, adı şəraitdə bərk maddələrdir. Suda həll olmayan bəzi əsasların başqa rəngləri vardır. Məsələn,  $\text{Cu(OH)}_2$  mavi,  $\text{CuOH}$  sarı,  $\text{Fe(OH)}_2$  qonur rəngli olur. Qələvilərin hamısı sabun kimi sürüskəndir, suda həll olduqda, rəngsiz məhlul əmələ getirir. Onların məhlullarını başqa rəngsiz məhlullardan indikator adlanan maddələrlə fərqəndirmək olar. «İndiko» latın sözü olub, «göstərirəm», «təyin edirəm» mənasını verir. İndikatorlar mürekkeb üzvi birləşmələrdir. Qələviləri, elecə də turşuları təyin etmək üçün ləkmus, fenolftalein və metiloranj adlanan indikatorlardan istifadə olunur.

Qələvilərin indikatorlara təsirindən baş verən rəng

dəyişmələri aşağıdakı cədvəldə göstərilir.

Cədvəl 2

İndikatorların qələvilərdə rəng dəyişmələri

İndikator	İndikatorun öz rəngi	Qəlevi təsirindən alınan rəng
1. Lakmus	bənöşəyi	göy
2. Fenolftalein	rəngsiz	moruğu
3. Metiloranj	narinci	sarı

**5. Yeni dərsin ümumiləşdirilməsi və eve tapşırıq verilmesi.**

Yeni dərsi ümumiləşdirmək məqsədile şagirdlərə aşağıdakı məzmunda izahat verirəm: Uşaqlar, bugünkü, dərsimizdə biz qeyri -üzvi birləşmələrin mühüm siniflərindən biri- əsaslar haqqında müvafiq məlumatlarla tanış olduq. Daha doğrusu, əsasların tərkibi, təsnifatı, adlandırılması və alınması üsulları, fiziki xassələri və indikatorlara münasibətini öyrəndik. Gələcəkdə qeyri-üzvi birləşmələrin əsas sinifləri arasında genetik əlaqəni öyrənən zaman görəcəyik ki, metallardan duzlaradək olan hissədə əsaslar üçüncü mövqə tutur. Yeni, metaldan metal oksidinə, metal oksidindən əsasa, ondan da duza keçid imkanı var. Biz gələcək dərslerimizdə turşular və duzlar mövzularını keçəndə də, əsasların müvafiq maddələrlə qarşılıqlı təsirinə dair müəyyən məlumatlar əldə edəcəyik.

Növbəti dərsimiz əsasların kimyəvi xassələrinin, qrafik formüllərinin öyrənilməsi və əsasların tətbiqi haqqında olacaqdır.

Bugünkü dərsimiz barədə bu qədər. Kimin dərsə aid sualı və ya başa düşmədiyi hissə var? Buyursun. Şagirdlərdən bəzilərinin verdikləri sualları cavablandırıqdan sonra eve tapşırıq verib, yeni dərsin möhkəmləndirilməsinə keçirəm.

**6. Yeni dərsin möhkəmləndirilməsi**

Bu məqsədle sinfə aşağıdakı sualları verirəm:

1. Əsaslar nəyə deyilir?
2. Əsaslar tərkibcə hansı hissələrdən ibarətdir?
3. Suda həll olmalarına görə əsaslar necə cür olurlar?
4. Əsaslar necə adlandırılır?
5. Suda həll olan və həll olmayan əsaslar hansı üsullarla alınır?

6. Sənayede qələvilər hansı üsulla alınır?

Zəng vurulur, şagirdlərlə xudahafizləşib sınıfı tərk edirəm.

Qeyd: Biz bu icmalda dərsi möhkəmləndirmək üçün verilən suallara bilərəkdən cavab yazmadıq. Amma pedaqoji təcrübədə olan tələbələr icmalda həmin suallara cavab yazmalıdırlar.

**Kimyadan dərs planının tərtibi haqqında bəzi qeydlər.**

Dərs planı dərs icmalı və ya konspektinə nisbətən qısa formada yazılır. Dərs planında şagirdlərin sorğudan əvvəl aktivləşdirilməsi üçün təcrübəçi müəllimin nəzərdə tutduğu, keçmiş dərsin sorğusu zamanı sınıf müraciətlə verdiyi müvafiq suallara, habelə yeni dərsin möhkəmləndirilməsi üçün, şagirdləre ünvanlaşdırılmış suallara cavab yazılmır. Bundan əlavə, icmaldan fərqli olaraq, planda tədris materialı şərh olunmur. Planda yeni mövzunun hansı ardıcılıqla (yarım mövzular üzrə) şərh olunmasını eks etdirən plan verilir. Məsələn, XI sinifdə «Neft və onun məhsulları» mövzusuna həsr olunan dərsin planı tərtib ediləndə, «yeni dərsin izahı» adlı bölmədə müəllim, önce bununla əlaqədar mövzunu hansı plan üzrə şərh edəcəyini yazar. Sözü gedən mövzu ilə əlaqədar müəllim yeni dərsin planını aşağıdakı ardıcılıqla qələmə ala bilər:

1. Neftin fiziki xassələri
2. Neftin tərkibi
3. Neftdən alınan məhsullar və onların tətbiqi
4. Neftin distilləsi
5. Termiki -kreking
6. Katalitik -kpeking
7. Oktan ədədi
8. Aromatikləşdirmə
9. Piroliz
10. Katalitik –riforminq

Dərs planında icmala məxsus quruluş (dərsin mərhələlərinin ardıcıl sadalanması) saxlanılır.

Qeyd: Son illərdən bəri qəbul olunan ənənəyə əsasən, icmal və planın sonunda onlara fənn müəllimləri və təcrübəçi müəllimlər (məktəbdə pedaqoji təcrübə keçən tələbələr) imza atırlar. Plan və icmalda son sözlər belə yazılır: İcmal (və ya plan) razılışdırılmışdır:

Fənn müəllimi:

/Soyadı və adı/

Təcrübəçi müəllim:

/Soyadı və adı/

## XI FƏSİL

### ELEKTROLİTİK DISSOSİASIYA PROSESİNİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ


**Qeyd:** Elektrolitik dissosiasiya məktəb kimya kursunda mühüm yer tutan mövzulardandır. Həmin mövzunun dərindən öyrənilmesi hidroliz və elektroliz proseslərinin mahiyyətini yaxşı dərk etməyə imkan verir.

**Təcrübə 1. a)** Eyni adlı ionların dissosiasiyaya və həll olmaya təsiri.

**İşin gedisi:** Sınaq şüşəsində 2-3 ml distillə edilmiş suda 0,2q mis (II) bromid həll etməli. Alınmış məhlul üzərində damcı-damcı su tökməklə, məhlulun əvvəlcə yaşıl, sonra da göy rəngə boyanmasını müşahidə etməli. Məhlula kalium-bromidin bir neçə kristalını atmalı. Məhlulun rəngi nə cür dəyişilir? Bu hadisəni necə izah etmək olar?

**b)** Bertole duzunun  $KClO_3$  10 ml doymuş məhlulunu hazırlamalı. İki sınaq şüşəsinin hər birinə bu məhluldan 3-4 ml tökməli: Onlardan birinə 1-2 ml doymuş  $KCl$  məhlulu, ikincisində isə bir o qədər doymuş  $NaClO_3$  məhlulu əlavə etməli. Nə müşahidə olunur? Məhlula eyni adlı iona malik maddenin daxil edilmesi çöküntünün əmələ gəlməsinə və dissosiasiyaya nə cür təsir göstərilir?

**Təcrübə 2. Elektrolitlər və qeyri – elektrolitlər.**



Şəkil 31. Məhlulun elektrik-keçiriciyini yoxlamaq üçün cihaz.

**İşin gedisi:** 31-ci şəkildə göstərilən cihazı quraşdırma. 250 ml-lik 6 kimyəvi stekani nömrələyərək, onlara aşağıdakı məhlullardan 150 ml tökməli:

1. Şəker məhlulu;
2. Qlükoza məhlulu;
3. Qliserin məhlulu;
4. 1n xlorid turşusu məhlulu;
5. 1n natrium -hidroksid məhlulu;
6. 1n natrium -xlorid məhlulu.

Bu məhlulların hər birinin ayrı-liquda elektrik keçiriciliyini təyin

etməli. (hər təcrübədən sonra elektrodları distillə olunmuş su ilə yumalı). Bunun üçün stekandaki mehlullara elektrodlar daxil etməli və lampanın hansı dərcədə közərməsini müşahidə etməli. Hansı mehlullar elektriqi keçirir? Nə üçün üzvi maddələr elektriqi keçirmir?

#### Təcrübə 3. Qüvvəli və zəif elektroritler

İşin gedisi: 250 ml-lik 4 kimyəvi stekanı nömrələməli və hər birinə aşağıdakı mehlullardan 150 ml tökməli.

- 1n sulfat turşusu mehlulu;
- 1n sirkə turşusu mehlulu;
- 1n kalium-hidroksid mehlulu;
- 1n ammonium-hidroksid mehlulu.

Ardıcıl olaraq bu mehlulların elektrik keçiriciliyini əvvəlki təcrübədə olduğu kimi təyin etməli və mehlulların hansının zəif, hansının qüvvəli elektrolit olması haqqında nəticə çıxarmalı.

#### Təcrübə 4. Zəif elektrolit mehlulu qatılığının onun elektrik-keçiriciliyinə təsiri.

İşin gedisi: Yuxarıda qeyd edilən cihazdan istifadə etməli və elektrodlar salınmış qaba bir qədər qatı sirkə turşusu tökməli. Sistemi elektrik mənbəyi ilə birləşdirərək, mehlula tədricən su əlavə etməli. Elektrolit mehlulunun durulaşdırılması onun elektrikkeçiriciliyinə necə təsir göstərir? Bu təcrübəni qatı ammonium – hidroksid mehlulu ilə də tekrar etməli.

#### Təcrübə 5. Elektrolitlərin kimyəvi aktivliklərinin müqayisəsi.

İşin gedisi: İki sınaq şüşəsinin hər birinə kiçik mərmər parçası salmalı. Sınaq şüşələrinin birinə xlorid turşusu mehlulu, digərinə isə sirkə turşusu mehlulu əlavə etməli (turşuları eyni qatılıqda götürməli). Hansı halda karbon (IV) oksid əvvəlcə ayrılmaga başlayır? Səbəbini izah etməli. Reaksiyaların tənliklərini yazmalı.

#### Təcrübə 6. Çökütünün əmələ gəlməsi ilə gedən reaksiyalar.

İşin gedisi: İki sınaq şüşəsinin birinə 2-3 ml sulfat turşusu, digərinə isə bir o qədər sodium-sulfat mehlulu tökməli. Həmin mehlullara bir neçə damcı barium-xlorid mehlulu əlavə etdikdə, ağ rəngli çöküntünün alınmasını müşahidə etməli. Bu təcrübəni gümüş – nitrat və sodium –xlorid mehlulları götürməklə də tekrar etməli. Bu dəfə də ağ çöküntü alınır. Müvafiq reaksiyaların molekulyar, ion – molekulyar və qısa ion tənliklərini yazmalı.

#### Təcrübə 7. Qaz və az dissosiasiya edən maddələrin

alınması ile gedən reaksiyalar.

**İşin gedisi:** Sınaq şüshesində 2-3 ml ammonium -xlorid məhlulu üzərinə bir o qədər sodium - hidroksid məhlulu əlavə etməli. Ammonyakin ayrılmasını iyinə görə və su ilə ısladılmış qırmızı ləkəmus kağızı vasitəsilə müəyyən etməli. Bu təcrübəni sodium - karbonat və xlorid turşusu məhlulları götürmək də təkrar etməli. Reaksiyaların molekulyar, ion - molekulyar və qısa qısa ion tənliklərini yazmalı.

#### Təcrübə 8. Metalların nisbi aktivliyi

**İşin gedisi:** a) Sınaq şüshesinə onun üçdə biri qədər dəmir (II) sulfat məhlulu töküb, üzərinə 1-2 damcı sulfat turşusu məhlulu əlavə etməli. Buraya 3-4 parça sink salmalı. Məhlulun açıq - yaşıł rəngi nə cür dəyişilir? Sınaq şüshesinin dibinə yiğilan çöküntü nədən ibarətdir? Reaksiyanın tənliyini yazmalı.

b) Sınaq şüshesinə 4-5 ml mis(II) sulfat məhlulu tökməli. Bir neçə kiçik mix götürüb pasını təmizlədikdən sonra həmin məhlulun içine salmalı. Məhlulun rəngində nə cür dəyişiklik əmələ gelir? Sınaq şüshesinin dibinə çökən madde nədən ibarətdir? Reaksiyanın tənliyini yazmalı.

c) Çini kasaya 3-4 ml civə (II) xlorid  $HgCl_2$  məhlulu (zəhərlidir, ehtiyatlı olmalıdır!) tökməli. 2 və ya 3 qəpiklik pulu efirdə ısladılmış pambıqla yaxıca təmizlədikdən sonra həmin məhlula salmalı. Bir neçə dəqiqə gözləyib, pulu pinset vasitəsilə məhluldan çıxartmalı, su ilə təmiz yumalı və sonra parça ilə silib qurutmalı. Pulun rənginin dəyişilməsinin səbəbi nədir? Reaksiyanın tənliyini yazmalı.

ç) Sınaq şüshesinə 2-3 ml qatı gümüş -nitrat  $AgNO_3$  məhlulu töküb, üzərinə bir damcı civə salmalı. Bir neçə dəqiqə gözlədikdən sonra əmələ gələn dəyişikliyi müşahidə etməli. Reaksiyanın tənliyini yazmalı. Edilən təcrübələrə əsasən bu metalları nisbi aktivliklərinə görə nə cür düzəmək olar?

#### Təcrübə 9. Qeyri - metalların nisbi aktivliyi

**İşin gedisi:** a) Sınaq şüshesinə 2-3 ml kalium -yodid məhlulu töküb, üzərinə 3-4 damcı xlorlu su əlavə etməli. Nə müşahidə olunur? Məhlulun qırmızı - qəhvəyi rəngə boyanmasının səbəbi nədir? Reaksiyanın tənliyini yazmalı.

b) Üç sınaq şüshesi götürüb, onların hər birinə 2-3 ml hidrogen - sulfidli su tökməli. Həmin sınaq şüshelerindən birinə 3-4 damcı xlorlu su, ikincisinə bromlu su, üçüncüsünə isə yodlu

su əlavə etməli. Nə müşahidə olunur? Məhlulların rəngi nə cür dəyişilir? Reaksiyaların tənliklərini yazmalı.

Bu təcrübələrə əsasən xlor, yod, brom və kükürdün nisbi aktivliyi haqqında nə demək olar?




### Yoxlama suallar

1. Elektrolitik dissosiasiya nəyə deyilir?
2. Dissosiasiya dərəcəsi ilə dissosiasiya sabitinin fərqi nədən ibarətdir? Onlara hansı faktorlar təsir göstərir?
4. Hansı elektrolitlərə zəif və qüvvətli elektrolitlər deyilir?  
Misallar göstərin.
5. Aşağıda göstərilən maddələrin elektrolitik dissosiasiyasının tənliklərini yazmalı:  $\text{NaOH}$ ,  $\text{K}_2\text{CO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_4$ ,  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$ ,  $\text{AlCl}_3$ ,  $\text{H}_3\text{PO}_4$ ,  $\text{K}_2\text{S}_2\text{O}_7$ .
6. Duz, turşu və əsasları elektrolitik dissosiasiya nəzəriyyəsinə görə izah etməli.
7. Hansı şəraitdə kimyəvi reaksiyalar axıra qədər gedir?
8. Eyni adlı ionlar dissosiasiya dərəcəsinə nə cür təsir göstərir?

9. Aşağıda göstərilən reaksiya tənliklərini tamamlamalı, onların tam və qısa ion tənliklərini yazmalı.



10. Aşağıda göstərilən reaksiya tənliklərini təcrubi surətdə nümayiş etdirməli:



## XII FƏSİL

### KÜKÜRD VƏ ONUN BİRLƏŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

**§1. Kükürdün fiziki və kimyəvi xassələrinə aid təcrübələrin qoyuluşu.**

**Təcrübə 1. Plastik kükürdün alınması**

**İşin gedisi:** Sınaq şüshəsinə bir neçə kükürd parçası salmalı.

Sınaq şüshəsin tutqacla tutub, kükürd əriyib – qaynayana qədər qızdırımalı. Kükürdün rəngində əmələ gələn dəyişiklikləri müşahidə etməli. Qaynamaqda olan kükürdü nazik axınla soyuq su ilə dolu qaba (stekana) tökməli. Suda yiğilmiş saqqıza bənzər kütleni götürüb dartdıqda, onun rezin kimi uzana bilməsini müşahidə etməli. Bu kütleni dərsin sonuna dək saxlayıb, nəzərdən keçirməli. O, dartıldıqca yenə də uzana bilirmi?

**Təcrübə 2. Kükürd çiçəyinin alınması**

Asbest vərəqin ortasını azca kəsib, içərisində kükürd olan çini putanı ora kip yerləşdirməli və sacayaq üzərinə qoyub qızdırımalı. Qızdırılan zaman çini putanın ağızını şüše lövhə ilə örtməli. Kükürd qaynamağa başladıqda, əmələ gələn buxarın şüshenin soyuq divarlarına toxunaraq narın toza- kükürd çiçəyinə çevrilməsini müşahidə etməli.

**Təcrübə 3. Kükürdün cive ilə birləşmə reaksiyası**

**İşin gedisi:** Çini həvəngə azca kükürd və bir damcı cive (ehtiyatlı olmalı, zəhərlidir!) töküb, bu zaman qara rəngli HgS-dən ibarət kütə əmələ gəlməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 4. Kükürdün mislə qarşılıqlı təsiri**

**İşin gedisi:** İçərisində kükürd olan sınaq şüshəsinin maşa ilə tutub qızdırımalı. Kükürd qaynamağa başladıqda, ensiz mis zolağını metal maşa ilə tutaraq, azca qızdırıb sınaq şüshəsinə daxil etməli. Mis lövhənin alışib yanması baş verir.

Burada  $Cu_2S$  -in alınmasını nəzərdə tutaraq reaksiyanın tənliyini yazmalı. Reaksiya məhsulunun suda və xlorid turşusunda həll olub – olmamasını yoxlamalı. Müvafiq reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 5. Kükürdün sinkə tesiri**

**İşin gedişi:** 3 qram narın ezilmiş kükürd ilə 6q sink tozunu qarışdırıb, çini kasaya tökmeli və kasanın içərisində kiçik təpəcik düzəltmeli. Qarışığa yanar çöp yaxınlaşdırımlı. Temperaturun təsiri neticəsində sinklə kükürdüün birləşmə reaksiyasına girməsini müşahidə etməli və reaksiyanın tənliyini yazmalı.

**Ş2. Hidrogen-sulfidin, sulfat turşusunun alınması və xassələrinə aid təcrübelerin qoyuluşu**


**Təcrübə 6. Hidrogen – sulfidin alınması**

**İşin gedişi:** Sınaq şüşəsində bir qədər narın ezilmiş dəmir (II) sulfid götürüb, üzərinə 2-3 ml xlorid turşusu məhlulu tökmeli və dərhal ağızını qazaparan borusu olan tixacla bağlamalı. Qazaparan borunun ucunu içərisində su olan stekana daxil etməli və reaksiya qurtardıqdan sonra alınan hidrogen – sulfidli suyu göy ləkməs kağızı ilə yoxlamalı. Nə müşahidə olunur? Reaksiyanın tənliyi belədir:




**Təcrübə 7. Hidrogen – sulfidin yanması**

**İşin gedişi:** 6-ci təcrübədə istifadə edilən cihazda qazaparan borunun ucunu əridilərək dərtilmiş boru ilə əvəz etməli. Yenə də sınaq şüşəsinə narın ezilmiş dəmir (II) sulfid kristalları daxil edib, üzərinə 3-4 ml qatı xlorid turşusu əlavə etməli. Bu zaman ucu dərtilmiş borunun ağızına yanar çöp yaxınlaşdıraraq, hidrogen – sulfidin yanmasını müşahidə etməli. Hidrogen – sulfid alovunun üzərinə quru stekan tutduqda, onun tərləməsinin səbəbini izah etməli. Reaksiyanın tənliyi belədir:



**Təcrübə 8. Hidrogen – sulfidin reduksiyaedici xassəsi**


**İşin gedişi:** İçərisində kalium – permanqanat məhlulu olan sınaq şüşəsinə 4-5 damcı qatı sulfat turşusu və bir o qədər hidrogen - sulfidli su əlavə etməli; kalium – permanqanat məhlulunun rəngsizləşməsinin səbəbini aydınlaşdırımlı. Reaksiyanın tənliyi belədir:



**Təcrübə 9. Sulfid ( $\text{S}^{2-}$ ) - ionun təyini**


**İşin gedişi:** Sınaq şüşəsində 4-5ml Pb(NO<sub>3</sub>)<sub>2</sub> məhlulu götürüb, üzərinə bir neçə damcı hidrogen – sulfidli su tökmeli. Bu zaman qurğuşun (II) sulfiddən ibarət qara rəngli çöküntü əmələ gelir. Bu, sulfid ionu üçün xarakterik reaksiyadır.

Reaksiyanın tənliyi belədir:




Təcrübə 10. Dəmir (II) sulfatdan sulfat turşusunun alınması

İşin gedisi: Sınaq şüşəsinə bir neçə dəmir (II) sulfat kristalhidratı ( $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$ ) parçası salmalı. Sınaq şüşəsini maili olaraq ştativin pəncəsində bərkidib, spirt lampası əlovunda qızdırmaçı (Sınaq şüşəsinin ağızı şaquli vəziyyətdə başqa ştativə bağlanmış ikinci sınaq şüşəsinin ağızında durmalıdır). Dəmir (II) sulfatı qızdırıldıqda əmələ gələn dəyişikliyi və ikinci sınaq şüşəsinə sulfat turşusu damcılarının axmasını müşahidə etməli. Ikinci sınaq şüşəsinə bir –iki damcı barium – xlorid məhlulu töküb, barium – sulfatın çökmesini müşahidə etməli. Dəmir (II) sulfatdan sulfat turuşusu alınması reaksiyalarının tənliyi belədir:



Təcrübə 11. Sulfat turşusunun hidrogen – sulfidə təsiri


İşin gedisi: Sınaq şüşəsini hidrogen – sulfid qazı ilə doldurmalı və üzərinə 3-4 ml qatı sulfat turşusu (sıxlığı 1,84 q/sm<sup>3</sup>) əlavə etməli. Sınaq şüşəsinin ağızını tixacla bağlamalı və bir muddətdən sonra onun divarlarında sərbəst kükürdün alınmasını müşahidə etməli. Reaksiyanın tənliyi belədir:



Sulfat turşusunun üzvi maddələrə təsiri.

Təcrübə 12. Sulfat turşusunun şəkeri kömürləşdirməsi

İşin gedisi: Kiçik stekana 4-5 q narın əzilmiş şəker tozu töküb, üzərinə bir qədər qatı  $\text{H}_2\text{SO}_4$  əlavə edib, şüşə çubuqla yaxşıca qarışdırmaçlı. Bu zaman şəkerin kömürləşdiyini və bir azdan həmin stekanda yavaş - yavaş yuxarı qalxmasını müşahidə etməli. Reaksiyanın tənlikləri belədir:



Təcrübə 13. Sulfat turşusunun ağacı kömürləşdirməsi

İşin gedisi: Kiçik stekana bir neçə çöp salıb, üzərinə bir qədər qatı sulfat turşusu tökməli. Bir az sonra çöplərin kömürleşməsini müşahidə etməli.

Təcrübə 14. Sulfat turşusunun kağızı kömürləşdirməsi

İşin gedisi: Şüşə çubuğu qatı sulfat turşusu məhluluna salıb, bunun vasitəsilə kağıza hər hansı bir-iKİ söz (məsələn, Vətən, Sülh) yazmalı və bu sözler olan yerin sonra kömürləşərək qara

rəngə boyanmasını müşahidə etmeli.

### Təcrübə 15. $\text{SO}_4^{2-}$ -ionunun təyini

**İşin gedishi:** Üç sınaq şüşəsi götürüb, birinə 2-3 ml 2n sulfat turşusu məhlulu, ikincisinə 2-3 ml duru natrium – sulfat məhlulu, üçüncüsünə isə bir o qədər mis (II) sulfat məhlullu tökməli. Hər üç sınaq şüşəsinə 1-2 ml barium – xlorid məhlulu əlavə etməli. Çöküntülər turşuda həll olurmu? Reaksiyaların tənliklərini yazmalı.

### Yoxlama suallar

1. Kükürdün modifikasiyaları hansılardır və onlar bir – birindən nə ilə fərqlənir?
2. Laboratoriyaada hidrogen – sulfid almaq üçün hansı üsullardan istifadə edilir? Müvafiq reaksiyaların tənliklərini yazın.
3. Hidrogen – sulfidin reduksiyadıcı xassesini göstərən reaksiya tənliklərini tərtib edin.
4. Qatı sulfat turşusunun Mg və Cu -lə reaksiyasının tənliklərini yazın, onları oksidləşmə –reduksiyaya əsasən əmsallaşdırın.
5. Aşağıdakı çevrilənə həyata keçirən tənlikləri tərtib edin:  
 $\text{H}_2\text{SO}_4 \rightarrow \text{K}_2\text{SO}_4 \rightarrow \text{K}_2\text{S} \rightarrow \text{H}_2\text{S} \rightarrow \text{S} \rightarrow \text{SO}_2 \rightarrow \text{SO}_3 \rightarrow \text{H}_2\text{S}_2\text{O}_7 \rightarrow \text{H}_2\text{SO}_4$
6.  $\text{SO}_4^{2-}$ -ionu vəfsi olaraq necə təyin edilir?
7. 8 qram natriumun qatı sulfat turşusu ilə qarşılıqlı təsirindən normal şəraitdə necə litr hidrogen –sulfid alınır?
8. Sulfat turşusunun laboratoriyaada alınmasının ənənəvi üsulu hansı kimyevi reaksiyaya əsaslanır?
9. Şəkərin qatı sulfat turşusu ilə kömürleşdirilməsində sonuncunun iki mühim xassəsi özünü biruzə verir. Bunlar hansılardır?

### XIII FƏSİL

## AZOT VƏ ONUN BİRLƏŞMƏLƏRİNİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ

### §1. Azot və ammonyaka aid təcrübələrin qoyuluşu



#### Təcrübə 1. Azotun alınması

Ammonyakin sintezi üçün çoxlu azot lazımlı olduğundan, onun laboratoriyyada alınmasını öyrənmək lazımdır.

**İşin gedişi:** a) Soyuq şəraitdə ammonium-xloridin və natrium – nitritin (40 ml su və 25 q NaNO<sub>2</sub>), qatı məhlulunu hazırlanmalı (100 ml su üçün 35 q NH<sub>4</sub>Cl götürülür). Kolbaya qazayıcı boru

vasitəsilə onun həcmının  $\frac{1}{3}$ -i qədər ammonium –xlorid məhlulu doldurulur. Kolba damcı qılı olan tıxacla bağlanır. Tıxacdən keçirilmiş damcı qılı natrium –nitritin kolbaya axıdılması üçündür.

Ammonium – xlorid, önce 80-90° C-dək qızdırılır. Qaz lampasını və ya spirt lampasını kənara çəkib, kolbaya damcı-damcı natrium – nitrit məhlulu əlavə edilir. Bu zaman aşağıdakı reaksiyalar baş verir:



**Qeyd:** Ammonium –nitritin parçalanması zamanı azotla yanaşı, ammonyak və azot oksidlərinin də izləri alınır. Buna görə də, azotu toplamağa tələsmeyin. Əks halda, alınan azotun tərkibində başqa qarışqlar ola bilər. Kolbadan havanın hamısı sıxışdırılıb çıxarıldıqdan sonra azotun toplanmasına başlamaq olar. Əks halda, təmiz azot əvəzinə, onun oksigenlə birgə qarışığı alınar ki, oksigenin azotda izinin olması belə, təcrübənin alınmasına maneçilik töredə bilər. Çünkü oksigeninizi, ammonyakı azota və suya çevirə bilər. Ammonium – nitritin parçalanması ekzotermik proses olduğundan, dərhal çoxlu məhlul tökmək lazımlı deyil, əks halda, reaksiya çox şiddetlili gedər ki, bu da güclü köpük əmələ gəlməsinə səbəb olar.

#### Təcrübə 2. Ammonyakin alınması

**İşin gedişi:** 2q ammonium – xloridle 2q kalium – hidroksidi çini həvəngdə yaxşı qarışdıraraq, ondan bir qədər sınaq şüshesinə töküb, qaz lampasında qızdırımlı. Sınaq şüshesinin ağızına tixacla bağlanmış qazaparan boru qoşub, borunun ucunu içərisində su olan sınaq şüshesinə salmalı. İçərisində su olan sınaq şüshesinə fenolftalein məhlulu tökdükdə, qırmızı - moruğu rəng alınır. Bu, ammonyakin alınmasını göstərir. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 3. Ammonyakin suda həll olması

**İşin gedişi:** a) Şüše kasaya bir qədər su töküb, üzərinə 1 – 2 damcı fenolftalein məhlulu əlavə etməli. Ammonyakla doldurulmuş sınaq şüshelerindən birini ağızı aşağı olmaqla suya salıb, tixaci çıxarmalı, sınaq şüshesini oxu ətrafında fırlatmalı. Ammonyakin həll olması nəticəsində suyun sınaq şüshesində yuxarı qalxmasını müşahidə etməli. Fenolftaleinin qızarması burada nə əmələ gəldiyini göstərir? Reaksiyanın tənliyini yazmalı.

b) Kasanı boşaldıb bir neçə dəfə yaxaladıqdan sonra oraya təmiz su tökməli. Ammonyakla doldurulmuş ikinci sınaq şüshesini ağızı aşağı həmin kasaya salıb, ammonyaki (yuxarıda göstərilən qayda ilə) həll etməli. Sınaq şüshesini sudan çıxarıb, içərisindəki məhlulu qırmızı lakmus kağızı ilə yoxlamalı. Nə müşaşidə olunur?

c) içərisində ammonyakin suda məhlulu olan sınaq şüshesini bir neçə dəqiqə qızdırımlı; sonra məhlulu yenə də qırmızı lakmus kağızı ilə yoxlamalı. Lakmus kağızının rəngi nə üçün dəyişmir? Amonyakin suda məhlulunu (ammonium - hidroksidi) qızdırıldıqda nə əmələ gelir? Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 4. Ammonium ( $\text{NH}_4^+$ ) ionunun təyini

**İşin gedişi:** İki sınaq şüshesinin birinə ammonium –xlorid, o birinə isə ammonium –sulfat məhlulu töküb, onların üzərinə 2-3 ml natrium –hidroksid məhlulu əlavə etməli. Sınaq şüshelerini qızdırımlı. Məhlul qaynadiqda, sınaq şüshelerinin ağızına qırmızı lakmus kağızı tutmalı. Nə müşahidə edilir? Lakmus kağızının göyerməsi nəyi göstərir? Mayenin iyini yoxlamalı. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 5. Ammonium duzlarına qızdırmanın təsiri


**İşin gedişi:** a) Quru sınaq şüshesinə azca ammonium –xlorid kristalları töküb, maili olaraq ştativin pəncəsində bərkitməli və

qızdırımalı. Bir az sonra duzun getdikcə azalmasını, sınaq şüşesinin yuxarı hissəsində isə ağ qonuğun əməle gəlməsini müşahidə etməli. Duzun çox hissəsi süblümə edildikdən sonra qızdırmanın dayandırmalı. Sınaq şüşəsi soyuduqda, qonuqdan bir qədər qaşıyıb suda hell etməli. Bunun ammonium duzu olmasına yuxarıda qeyd edilən qayda ilə yoxlamalı.

b) 15-20 sm uzunluğunda şüşə borunun ortasına bir qədər ammonium – xlorid töküb, maili olaraq şativin pəncəsində bərkitməli. Borunun yuxarı ucuna su ilə ısladılmış qırmızı ləkmus kağızı yerləşdirməli. Spirit lampasını elde tutaraq ammonium –xloridi qızdırımalı. Ammonium –xloridin istidən parçalanması (termiki dissosiasiyası) nəticəsində ləkmus kağızının rənginin dəyişilməsini müşahidə etməli. Borunun yuxarı və aşağı uclarından hansı qazlar çıxır? Ammonium –xloridin termiki parçalanması reaksiyasının tənliyini yazmalı.

#### Təcrübə 6. Ammonyakın reduksiyaedici xassəsi

İşin gedisi: Sınaq şüşesinə 3-4 ml kalium – permanqanat məhlulu töküb üzərinə 2-3 ml ammonyak məhlulu əlavə etməli. Məhlulun rəngi dəyişənə qədər sınaq şüşəsini qaz lampası alovunda zəif qızdırımalı. Ammonyak sərbəst azota qədər oksidleşir,  $KMnO_4$  isə manqan (IV) oksidə qədər reduksiya olunur. Reaksiyanın tənliyi belədir:



#### Təcrübə 7. Ammonium – xloridin alınması

İşin gedisi: İki sınaq şüşəsi götürüb, birinə qatı xlorid turşusu, o birinə isə 25%-li qatı ammonium – hidroksid məhlulu tökmeli. Hər iki sınaq şüşəsinə ayrı –ayrılıqla şüşə çubuq salıb, sonra onları çıxararaq, bir – birinə toxundurmali və ağ tüstü əməle gəldiyinə diqqət yetirməli. O, hansı maddədir? Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 8. Ammonium – xloridin hidrolizi


İşin gedisi: Sınaq şüşesinə bir az ammonium – xlorid kristalları töküb, üzərinə 3-4 damcı fenolftalein məhlulu əlavə edərək, sınaq şüşəsindəki məhluluyu təmiz şüşə çubuqla qarışdırımalı. Fenolftaleinin rənginin dəyişməsinə diqqət yetirməli. Rəngin dəyişməsinə səbəb nədir? Hidroliz reaksiyasının tənliyini yazmalı.

## §2. Azot oksidlərinə aid təcrübələrin qoyuluşu

### Təcrübə 9. Azot (I) oksidin alınması


**İşin gedisi:** Oksigen almaq üçün istifadə edilən cihazın sınaq şüshesinə, təqribən onun  $\frac{1}{3}$ -i qədər quru ammonium – nitrat duzu tökməli. Qazaparan borunun ucunu şüşə kasadakı isti suya salmalı. Spirit lampasını əldə tutaraq sınaq şüshesini əvvəlcə yavaş qızdırmağa, duz əriməyə başladıqda, qızdırmağı gücləndirməli (temperatur təqribən  $200^{\circ}\text{C}$ -dən yuxarı qalxmamalıdır).

**Qeyd:** Bundan yuxarı temperaturda ammonium – nitratın parçalanması sürətlənir və bu proses aşağıdakı reaksiya tənliyi üzrə baş verir:



Bu tənlik üzrə sərbəst azot və oksigen alına bildiyi üçün partlayış baş vere bilər.

Cihazdan hava tamam çıxdıqdan sonra qazaparan borunun ucunu içərisində isti su olan kasaya salılmış (ağzı aşağı) silindrə daxil edib, alınan azot (I) oksidi  $\text{N}_2\text{O}$  oraya yiğmalı. Bu qayda ilə daha bir silindr və bir sınaq şüshesini həmin qazla doldurmalı. Bunların ağızlarını örtərek, sonrakı təcrübələr üçün saxlamalı. Qazaparan borunun ucunu sudan çıxarıb, sınaq şüshesinin qızdırılmasını dayandırmalı. Reaksiyanın tənliyi belədir:



### Təcrübə 10. Azot (I) oksidin xassələri

**İşin gedisi:** a) Yuxarıdakı təcrübədə azot (I) oksid doldurulmuş sınaq şüshesinə közərmis çöp salıb, onun yanmasını müşahidə etməli.

b) Metal qaşıqa bir qədər kükürd tozu töküb, yandırmalı və onu azot (I) oksidə dolu silindrə salımlı. Kükürdün qırımızı til alovla yanmasını müşahidə etməli.

c) Bir qədər qırmızı fosforu süzgəc kağızı ilə qurutmalı; onu metal qaşıqa qoyub yandırıldıqdan sonra azot (I) oksid doldurulmuş silindrə daxil etməli. Nə müşahidə olunur? Azot (I) oksidin yanğıya kömək etməsini necə aydınlaşdırmaq olar?


### Təcrübə 11. Azot (II) oksidin alınması və xassələri

**İşin gedişi:** Karbon (II) oksid almaq üçün istifadə edilən cihazın (Şəkil 32) kolbasına 5 q mis yonqarı salmalı və damcı qifində isə 30 faizli nitrat turşusu məhlulu götürməli. Damcı qifindan misin üzərinə bir az turşu əlavə etməli. Reaksiya başlamazsa, kolbanı qaz lampası alovunda zəif qızdırma. Qazaparan borunun ucundan çıxan rəngsiz qaz havada qırmızı – qonur rəng almağa başladıqda, borunun ucunu su ilə dolu olan silindrə daxil etməli. Silindr qazla dolduqdan sonra onun ağızını suyun altında şüše parçası ilə örtüb, kasadan çıxarmalı. Bu qayda ilə daha iki silindri qazla doldurmali. Silindrlerdən birinə yanar çöp daxil etməli. Nə müşahidə olunur? Səbəbini izah etməli.

b) Dəmir qaşığa bir qədər qırmızı fosfor qoyub, qaz lampası alovunda yandırmalı və onu içərisində azot (II) oksid olan silindrə daxil etməli. Nə müşahidə olunur? Azot (II) oksid yanğıya kömək edirmi?

c) İçərisində azot (II) oksid olan üçüncü silindrin ağızını açmalı və aq kağızin fonunda rəngsiz qazın qırmızı – qonur rəngli olmasını müşahidə etməli.

Hadisənin səbəbini izah etməli.



Şəkil 32. Azot (II) oksid almaq üçün cihaz.



### Təcrübə 12. Azot (III) oksidinin alınması

**İşin gedişi:** Sınaq şüşəsində bir qədər qatı kalium - nitrit məhlulu götürüb, onu buz vasitəsilə soyutmalı. Sınaq şüşəsini buzdan çıxartmadan, soyumuş məhlul üzərinə az miqdarda 2n

sulfat turşusu məhlulu əlavə etməli. Azot (III) oksid alınması neticəsində məhlulun göy rəngə boyanmasını müşahidə etməli. Məhlulun üzərində qırmızı – qonur rəngli qaz alınmasının səbəbini izah etməklə, reaksiyaların tənliklərini yazmalı.

**Təcrübə 13.** Nitritlərin oksidləşdirici və reduksiyaedici xassələri


**İşin gedisi:** Ayrı-ayrı sınaq şüşələrində 1-2 ml kalium – yodid və kalium – permanqanat məhlulları götürməli. Hər iki sınaq şüşəsinə 2-3 damcı 2n sulfat turşusu məhlulu və 2 ml natrium – nitrit məhlulu əlavə etməli. Nitritlər nə üçün həm oksidləşdirici, həm də reduksiyaedici xassə göstərir? Müvafiq reaksiyaların tənlikləri belədir:



**Təcrübə 14.** Azot (IV) oksidin alınması və xassələri

**İşin gedisi:** Çini həvəngə 5-7q qurğuşun (II) nitratı narın əzməli. Onu çini kasaya töküb, üzərinə 1-2 q yuyulmuş və qurudulmuş qum əlavə etməli (qum, qazın aramla çıxmasını tənzim etmek üçün götürülür). Qarışığın şüše çubuqla qarışdırılmalıdır və asbestli tor üzərində qırmızı –qonur rəngli qaz alınana qədər qaz lampası alovunda qızdırılmalıdır. Sonra qarışığın soyutulmalıdır, onu sınaq şüşəsinə tökməli və ştativə bərkitməli. İkinci sınaq şüşəsi yerləşmiş qaba duz – buz qarışığı (1: 2) doldurulmalıdır. Sınaq şüşəsindəki qarışığın qızdırılmalıdır və alınan azot (IV) oksidin ikinci sınaq şüşəsində mayeləşməsini müşahidə etməli. Sınaq şüşəsində bir qədər maye azot (IV) oksid yığıldıqda, qazaparan borunun ucunu sudan çıxarmalı və sınaq şüşəsinin qızdırılmasını dayandırmalı. İkinci sınaq şüşəsinin ağızını deşiksiz tıxacla bağlamalı və sonrakı təcrübələr üçün saxlamalı. Silindrin ağızını su altında bağlayıb, sudan çıxarmalı. Silindrə közərmiş çöp daxil etməli. Nə müşahidə olunur? Silindrde hansı qaz toplanmışdır? Maye azot (IV) oksid doldurulmuş sınaq şüşəsinin tıxacını çıxarmalı və onun ağızına yod – nişastalı kağız tutmalı. Maye azot (IV) oksidlə kalium – yodidin qarşılıqlı təsirində sərbəst yod alınması neticəsində (reaksiyadan kalium –nitrit də alınır) kağızın göy rəngə boyanmasını müşahidə etməli. Sınaq şüşəsini sudan çıxararaq, onda yiğilan suyu göy ləkməs kağızı ilə yoxlamalı. Nə


müşahidə olunur? Nə üçün laktmus kağızının rəngi dəyişir?  
Müvafiq reaksiyaların tətbiyi belədir:



### § 3. Nitrat turşusuna və nitratlıara aid təcrübələrin qoyuluşu

#### Təcrübə 14. Nitrat turşusunun alınması və xassələri

**İşin gedişi:** Tecrübəni sorucu şafqda, 33-ci şəkildə göstərilən cihazda aparmalı.



**Şekil 33.** Nitrat turşusu almaq üçün cihaz.

retortu qaz lampası alovunda ehtiyatla qızdırılmalı. Nə müşahidə olunur?


Retortda qırımızı – qonur rəngli qazın alınması nə ilə izah edilir? Yumrudibli kolbada 4-6 ml nitrat turşusu yiğildiqda qızdırmanın dayandırılmalı. Turşunu rəngli şüşəyə tökməli və sonrakı təcrübələr üçün saxlamalı. Reaksiyanın tənliyini yazmalı.

### Təcrübə 15. Nitrat turşusunun gizdirildiğdə parçalanması.

**İşin gedişi:** a) Sınaq şüsesinde evvelki təcrübədən alınmış nitrat turşusundan 2-3 ml götürmeli. Sorucu şkafda sınaq şüsesini şaqılı olaraq stativə bərkitməli və qaz lampası alovunda zəif qızdırımlı. Közərmış çöpü sınaq şüsesinə daxil etdikdə, onun alovlanmasıın səbəbini izah etmeli. Nitrat turşusunun parçalanma reaksiyasının təhlili beledir:







Şrifli şüşe tıxacla bağlanan  
ve tubusu olan küçük retortu  
stativə bərkitməli. Onun  
borusunu içərisində buzlu su  
olan kasaya yerləşdirilmiş  
yumrudiblə kolbaya daxil  
etməli. Retorta, onun tubu-  
sundan 10 q narın eziilmiş  
natrium –nitrat və 10 ml 96  
faizli qatı sulfat turşusu məh-  
lulu tökməli, duzun üzəri turşu  
ile tamamilə örtülməlidir.

Tubusun tıxacına asbest sarılıp, yerine taxmalı ve




b) Müxtəlif qatılıqda olan nitrat turşusunun metallara təsiri (təcrübələr sorucu şkafda aparılmalıdır).

**İşin gedisi:** Ayri-ayrı sınaq şüşələrində bir qədər mis yonqarı, bir –iki parça sink və qalay vərəqi götürmeli. Sınaq şüşələrinə 2-3 ml qatı nitrat turşusu məhlulu (sixlığı 1,4 g /sm<sup>3</sup>) əlavə etməli. Nə müşahidə olunur? Bu təcrübələri durulaşdırılmış nitrat turşusu məhlul ilə də təkrar etməli. Reaksiyaların tənliyi belədir:



c) Qatı nitrat turşusunun kükürdə təsiri

**İşin gedisi:** Çini kasada bir qədər qatı nitrat turşusu məhlulu götürüb, onu asbestli tor üzərində zəif qızdırımalı. Kasaya bir parça kükürd salmalı və qızdırmanın davam etdirməli. Nə müşahidə olunur? Kasanı soyutmalı və mayeni sınaq şüşəsinə tökməli. Sınaq şüşəsinə bir qədər barium –xlorid məhlulu əlavə edərək, kükürdün oksidləşməsi nəticəsində sulfat turşusunun alındığını müşayyən etməli. Reaksiyaların tənliyi belədir:



ç) Nitrat turşusunun hidrogen – sulfidə təsiri.




Sınaq şüşəsinə 4-5 ml duru nitrat turşusu məhlulu töküb, onu ştativə bərkitməli və qaz lampası alovunda zəif qızdırımalı. Oraya Kipp cihazından hidrogen – sulfid qazı buraxmalı. Nə müşahidə olunur? Sınaq şüşəsinin dibinə serbest kükürdün çökdüyünü müşahidə etməli. Bu reaksiyada nitrat turşusu hansı

xassə göstərir? Reaksiyanın tənliyi belədir:



#### Təcrübə 16. Nitratların termiki parçalanması

İşin gedisi: Üç sınaq şüşəsi götürüb, birinə bir qədər kalium – nitrat, ikincisine qurğuşun (II) nitrat, üçüncüsünə isə gümüş – nitrat kristalları tökməli. Sınaq şüşələrini tutqacla tutaraq qaz lampası alovunda qızdırımlı. Sınaq şüşələrinin ağızına közərmış çöp yaxınlaşdırımlı. Nə müşahidə olunur? Reaksiyaların tənlikləri belədir:



#### Yoxlama suallar

1. Azot qazının kimyəvi cəhətdən təsirsizliyi onun hansı xassəsi ilə əlaqədardır?
2. Təbiətdə azot hansı proses zamanı oksidləşməyə məruz qalır?
3. Azotun neçə oksidi məlumdur? Onlar hansı aqreqat hallarında mövcuddurlar?
4. Hansı azotlu birləşmələr müvafiq surətdə «Nişatır» və «nişatır spirti» adiandırılır? Pernitrat turşusunun kimyəvi formulu neçə yazılır?
5. Ammonium –xlorid kimyəvi rabitənin hansı növü üzrə əmələ gelir?
6. Azotun mühüm turşuları hansılardır?
7. Cu, Ag, Zn, S, P elementləri ilə duru və qatı nitrat turşusu arasında baş verən reaksiyaların tənliklərini yazmalı və oksidləşmə –reduksiyaya əsasən əmsallaşdırımlı.
8. Müvafiq nitratların termiki parçalanması bir – birindən nə ilə fərqlənir?
9. Küükürdü nitrat turşusu vasitəsilə oksidləşdirməklə 80q sulfat turşusu almaq üçün nə qədər küükürd sərf olunur?

## XIV FƏSİL

### FOSFOR VƏ ONUN BİRLƏŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

**Təcrübə 1. Qırmızı fosforun ağ fosfora çevrilmesi.**

**İşin gedisi:** Quru sınaq şüşəsinə bir qədər (yarım noxud dənəsi boyda) qırmızı fosfor yerləşdirib, ora sınaq şüşəsinin dibinədək şüşə çubuq salmalı. Sınaq şüşəsinin dibini qızdırmağa əməl etməlidir. Əvvəlcə fosfor (V) oksiddən ibarət tüstü əməl etməlidir ki, bu da fosforun sınaq şüşəsində olan oksigenlə oksidleşməsi nəticəsində alınır.

Qızdırmanın davam etdirildikdə, sınaq şüşəsinin daxili soyuq divarlarında sarımtıl rəngli ağ fosfor damlları görünür. Onun bir hissəsi həm də sınaq şüşəsinə salılmış şüşə çubuq üzərində çökür. Qızdırma dayandırıldıqdan sonra şüşə çubuq sınaq şüşəsindən çıxarılır və onun üzərindəki ağ fosfor dərhal alışib yanır. Əgər şüşə çubuq təkrar sınaq şüşəsinə salınıb, onun divarlarına sürtülərək yenidən havaya çıxarılsa, yənə də alışma baş verməsi müşahidə olunur. Fosforla işləməyin təhlükəli olmasına görə orta məktəblərdə ağ fosforla əlaqədar laboratoriya təcrübələri aparılmır. Qırmızı fosforun ağ fosfora çevrilmesi təcrübəsini yalnız müəllim nümayiş etdirə bilər.

**Təcrübə 2. Ağ fosforun öz-özüne alışib yanması**

**İşin gedisi:** Bundan əvvəlki təcrübədə alınan ağ fosfor sınaq şüşəsində soyuduqdan sonra, onun üzərinə 4-5 ml benzol əlavə etməli. Sınaq şüşəsini rezin tixacla bağlayıb, çalxalamaq lazımdır ki, ağ fosforun bir hissəsi benzolda həlli olsun. Alınan məhlula hər iki tərəfinə quru qırmızı fosfor sürtülmüş süzgəc kağızı zolağı daxil edilir. Sonra kağız sınaq şüşəsindən çıxarılib metal şativin üzərində sərilir. Bir neçə dəqiqədən sonra o öz-özüne alışib yanır.

**Qeyd:** Qırmızı fosfor nəm olduğu təqdirdə, təcrübə alınmır.

**Təcrübə 3. Ağ fosforun suyun altında yanması.**

**İşin gedisi:** Kiçik stekana su töküb, şativin halqasına qoyulmuş asbestli torun üzərində yerləşdirməli. Sınaq şüşəsini yarısına qədər su ilə doldurmalo; onu həmin stekana saldıqdan sonra şativin pəncəsində bərkitmeli. Sınaq şüşəsinə buğda dənəsi boyda ağ fosfor salıb, stekandakı suyu 50-60°-yə qədər

qızdırımalı.

Oksigenle dolu qazometre taxılmış rezin borunun ucuna şüše boru keçirib, içérisində fosfor olan sınaq şüşesinə daxil etmeli. Qazaparan borunun ucu, sınaq şüşesinin dibindən 1-1,5 sm yuxarı durmalıdır. Qazometrdən zəif axınla oksigen buraxaraq, fosforun suyun altında alışib yanmasını müşahidə etmeli.

**Qeyd:** Ağ fosfor 40°C -də asan alışib yanın, çox zəhərli və gec sağalan yaralar əmələ getirən maddədir.

Buna görə də onunla işləyərkən ehtiyatlı olmaq lazımdır. Fosforla təcrübə apardıqda aşağıdakı təhlükəsizlik texnikası qaydalarına ciddi əməl etmək tələb olunur.

1. Fosforu ancaq təcrübə apardıqda sudan çıxarmalı.
2. Fosforu el ilə deyil, onu yalnız pinset və ya dəmir maşa ilə götürmeli.
3. Fosforu ancaq suyun altında çini həvəngə, yastı dibli kasada və i.a kimi qalın divarlı qabda kəsmək lazımdır.
4. Fosfor soyuq suda ovulduğu üçün, 25-30°-yə qədər qızdırılmış su götürmək daha yaxşı olar.

Bu halda, daha doğrusu, göstərilən temperaturadək qızdırılmış suda fosfor kəsildikdə, təcrübədən əvvəl onu soyuq suya salmaq lazımdır.

5. Fosfor parçalarını sudan çıxardıqda, onları əvvəlcə bir neçə qat süzgəc kağızı arasında qurutmalı. Bu zaman fosforu bərk sıxmaq və ya onu kağızla sürtmək yaramadığı kimi, təcrübəni də yubatmaq olmaz.

6. Fosfor parçalarının döşəməyə düşməsinə imkan verməməli. Yere düşmüş fosfor parçası mütləq axtarılıb tapılmalıdır.


7. Alışib yanın fosforu söndürmək üçün onun üzərinə su və ya qum tökmək lazımdır.

8. Fosforun yandırıldığı yeri (məsələn, əli) dərhal su ilə yaxşıca yuyub, sonra gümüş – nitrat məhlulu (1:10) və ya kalium –permanqanat məhlulu ilə (1:10) islatmaq lazımdır. Bundan sonra yanmış yeri təzədən yuyub sarımlı. Ağır yanğı əmələ gəldikdə isə, yuxarıda göstərilən ilk yardımla kifayət-lənməyiib, mütləq həkimə müraciət etmək lazımdır.

**Təcrübə4.** Fosfat anhidridinin alınması (Təcrübə sorucu

şkafda aparılmalıdır).

İşin gedişi. Azbestli tor üzerinde qoyulmuş kiçik çini kasaya



Şekil 34. Fosfat anhidridi almaq üçün cihaz.

təqribən 0,5q quru qırmızı fosfor yerləşdirmeli. Bunun üzerinde qurudulmuş qılı ağızı aşağı olmaqla şativin pəncəsinə ele bərkitməli ki, qılı qalpaqdan 0,5 sm yuxarıda durmuş olsun (şəkil 34). Qaz lampası alovunda qızdırılmış şüşa çubuğu fosfora toxundurmaqla onu yandırmalı. Əmələ gələn fosfat anhidridinin qarabənzər ağ kütə şəklində qıfın divarlarına çökəməsi ni müşahidə etməli. Fosfat anhidridinin yaşaması onun hansı xasəli olduğunu göstərir? Reaksiyanın tənliyini yazmalı.

Tecrübe 5. Ortofosfat turşusunun alınması.

İşin gedişi: Sınaq şüşəsində buğda boyda qırmızı fosfor parçası götürüb, üzərinə 4- 5 damcı qatı nitrat turşusu məhlulu əlavə etməli. Sınaq şüşəsini maili vəziyyətdə şativə bərkitməli və qaz lampası alovunda onu zəif qızdırma. Sınaq şüşəsində qaz ayrılmaga başladığda qızdırmanın dayandırmalı. Fosforun nitrat turşusu məhlulunda həll olması reaksiyasının tənliyini yazmalı. Sınaq şüşəsi soyuduqdan sonra fosfat ionu üçün xarakterik sayılan və aşağıdakı tənliklə ifadə olunan reaksiyanı aparmalı:






Bu reaksiyadan, adətən maqnezium ionunu təyin etmək üçün də istifadə olunur. Bu məqsədlə  $\text{Na}_2\text{HPO}_4$  mühüm reaktiv hesab olunur.

Tecrübe 6. Fosfatların alınması



İşin gedişi: Ayrı –ayrı sınaq şüşələrində kalsium –sulfat, dəmir (III) xlorid və alüminium-sulfat məhlullarından 2-3 ml götürməli. Birinci sınaq şüşəsinə 1-2 ml natrium – hidrofosfat məhlulu, ikinci sınaq şüşəsinə 1-2 ml natrium – dihidrofosfat məhlulu, üçüncü sınaq şüşəsinə isə 1-2 ml natrium –fosfat məhlulu əlavə etməli. Sınaq şüşələrində hansı duzlar alınır?

Kalsium –hidrofosfat çöküntüsü olan sınaq şüşesine bir qədər sirkə turşusu əlavə etməli. Nə müşahidə olunur? Müvafiq reaksiyaların tənlikləri belədir:



Təcrübə 7. Fosfatların hidrolizi.

İşin gedisi: Ayri –ayri sınaq şüşələrində 2-3 ml neytral ləkmus məhlulu götürməli. Sınaq şüşələrindən birini müqayisə üçün saxlamalı. İkinci sınaq şüşesinə natrium –fosfatın 3-4 kiçik kristalını, üçüncü sınaq şüşesinə isə bir o qədər natrium dihidrofosfatın kristalını əlavə etməli. Şüse çubuqla qarışdırmaqla sınaq şüşələrindəki duzları həll etməli. Nə müşahidə olunur? Sınaq şüşələrində alınan rənglə birinci sınaq şüşəsindəki məhlulun rəngini müqayisə etməli. Reaksiyaların hidroliz tənlikləri belədir:



Təcrübə 8.  $\text{PO}_4^{3-}$  ionun təyini

İşin gedisi. Sınaq şüşesinə 3-4 ml fosfat turşusu məhlulu töküb, üzərinə 1-2 damcı gümüş –nitrat məhlulu əlavə etməli. Bu zaman sınaq şüşə-sində sarı rəngli gümüş ( $\text{I}$ ) fosfat çöküntüsü alınır. Bu,  $\text{PO}_4^{3-}$  -ionu üçün xarakterik reaksiyadır. Reaksiyanın tənliyini yazmalı.

### Yoxlama sualları

1. Nə üçün ağ fosforla işləmək lazım geldikdə, təhlükəsizlik texnikası qaydalarına ciddi əməl etmək tələb olunur?
2. Fosforun neçə allotropik şəkildəyişməsi vardır və bunlar bir-birindən nə ilə fərqlənir?
3. Kalsiumun – dihidrofosfat, hidrofosfat və normal fosfat (ortofosfat) duzlarının formullarını yazmalı.
4. Fosforun oksigenli turşuları hansılardır? Onların qrafik formullarını yazmalı.
5. Fosforun nitrat turşusu və qəlevi məhlulunda həll olması reaksiyalarının tənliklərini yazmalı.
6. Fosforun nitrat turşusu ilə oksidləşdirdikdə, 30 q ortofosfat

turşusu almaq üçün nə qədər fosfor sərf olunur?

7. Fosfat anhidridinin bir molekulu ilə bir, iki, ve üç molekul su birləşdikdə hansı turşular alınar? Reaksiyaların tənliklərini yazmali.

8. Fosfat turşusunun gübre kimi işlənən əsas duzları hansılardır?

9. Gübre kimi tətbiq olunan presipitat hansı metalin turş duzudur. Onun molekulyar formulunu yazmali.

## XV FƏSİL

### KARBON VƏ ONUN BİRLEŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

Təcrübə1. Aktivləşdirilmiş kömürün adsorbsiya qabiliyyətinin müəyyən edilməsi.

a) Rəngli maddələrin məhluldan adsorbiyası.



Şəkil 35. Aktivləşdirilmiş kömürün adsorbsiya qabiliyyətini müşahidə etmek üçün cihaz.

**İşin gedisi:** Kiçik stekanda distillə edilmiş suyun üzərinə bir neçə damcı bənövşəyi rəngli mürəkkəb məhlulu əlavə etməli. Alınmış məhlulu aktivləşdirilmiş kömürle doldurulmuş şüşə borudan buraxmalı (şəkil 35). Məhlulun rəngsizləşməsinin səbəbini izah etməli. Bu təcrübəni fuksin ( $C_{20}H_{20}N_3Cl$ -rozanilin) məhlulu ilə də aparmalı. Bunun üçün sınaq şüşəsinə yarısına qədər açıq - çəhrayı rəngli fuksin məhlulu tökməli və üzərinə bir qədər aktivləşdirilmiş kömür əlavə etməli. Sınaq şüşəsinin ağızını klip bağlamalı və 2-3 dəqiqə çalxalamalı. Sonra qarışdırmanın dayandırılmalı və mehlulun rəngsizləşməsini müşahidə etməli.

b) İonların məhluldan adsorbsiyası

**İşin gedisi.** Sınaq şüşəsində 4-5 damçı 0,01 n qurğuşun (II) asetat məhlulu götürməli və üzərinə 1-2 damçı 0,01n kalium-yodid məhlulu əlavə etməli. Sınaq şüşəsini müqayisə üçün saxlamalı. Nə müşahidə olunur? Reaksiyanın molekulyar, ion - molekulyar və qısa ion tənliklərini yazmalı. Başqa bir sınaq şüşəsində 2-3 ml 0,01n quğuşun (II) asetat məhlulu götürməli və üzərinə bir qədər aktivləşdirilmiş kömür tozu əlavə etməli.

Sınaq şüsesinin ağını bağlamalı, 2-3 dəqiqə çalxalamalı və sonra məhlulu süzmeli. Filtrata 1-2 damcı 0,01n kalium – yodid məhlulu əlavə etmeli. Çöküntü alınır mı? Aktivləşdirilmiş kömür mehluldan hansı ionu adsorbsiya etmişdir?

#### Təcrübə 2. Mis (II) oksiddən misin kömürlə reduksiyası

**İşin gedisi:** a) 1q təzə hazırlanın –mis (II) oksidi 0,6 q yaxşı əzilmiş kömür tozu ilə qarışdırılmalı və onu kağız üzərinə töküb, sınaq şüsesinə keçirmeli.

Sınaq şüsesini qazaparan borusu olan tıtaxla bağlamalı. Qazaparan borunun ucunu içərisində əhəng suyu olan stekana daxil etmeli. Sınaq şüsesini qızdırımlı. Karbon (IV) oksidin ayrılması nəticəsində stekandakı su bulanır. Qızdırmanın karbon qazının ayrılması dayananadək davam etdirməli. Qazaparan borunu stekandan çıxarıb, qızdırmanın dayandırmalı.

**Qeyd:** Sınaq şüsesi yalnız soyuduqdan sonra onu el ilə götürmək olar. Məhz bundan sonra sınaq şüsesini açmaq məsləhətdir. Əks təqdirdə, isti olan halda mis oksidləşə bilər. Təcrübənin müvəffeqiyəti, önce, götürülen ilkin maddələrdən və onların qarışdırılmasından asılıdır. Belə ki, hazır mis (II) oksid götürəndə, təcrübə istənilən şəkildə baş tutmur. Təzə hazırlanmış mis (II) oksidin peç hissə qarışdırılması ilə aparılan təcrübələrdən yaxşı nəticələr alınır.

#### Təcrübə 3. Qurğuşun (II) oksiddən qurğuşunun kömürlə reduksiyası

**İşin gedisi:** Tigel maşası ilə ağaç kömürü parçası götürüb, qaz və ya spirit lampası alovunda qızdırımlı. Sonra kömürü alovdan çıxarıb yuxarıdan üfürməklə onun güclü közərməsinə nail olmalı. Kömürün közərdilmiş səthində bir qədər (buğda dənəsi boyda) qurğuşun (II) oksid qoymaqla, kömürə üfürməni davam etdirməli. Qurğuşun (II) oksid parlaq qurğuşun damlaları şəklinde ayrıılır ki, onlar da soyuduqda yavaş –yavaş (tədriciə) oksidləşirlər.

#### Təcrübə 4. Karbon (II) oksidin oksalat turşusunun parçalanmasından alınması

**İşin gedisi:** Kolbaya təqribən 5q oksalat turşusu yerləşdirib, üzərine damcı-damcı qatı sulfat turşusu əlavə etməli. Bu zaman alınmış qazları ( $\text{CO}_2$  ilə  $\text{CO}$ -nun qarışığı) qələvi mehlulundan buraxmali. Sorucu şkaf olmadıqda, karbon (II) oksidi sınaq şüsesində almaq və toplamadan da onu qazaparan borunun

ucunda yandırmaq olar.

Oksalat turşusunu müvafiq duzlarla, o cümlədən qarışqa turşusunun sodium duzu ( $\text{HCOONa}$ ) ilə əvəz etməklə də  $\text{CO}$  almaq olar.

Cünki sodium – formiat oksalat turşusuna nisbətən daha işlək reaktiv hesab olunur.

Təcrübə 5. Mis (II) oksiddən misin karbon (II) oksidlə reduksiyası.

**İşin gedisi:** Metalları karbon (II) oksidlə reduksiya etməklə onların oksidlərindən alınması texnikada filiziərdən sərbəst metal hasil edilməsində mühüm proses hesab olunur. (Məsələn, domna peçində olduğu kimi). Təcrübə sorucu şkafda aparılsara, onu sınaq şüşəsində də həyata keçirmək olar. Sorucu şkafsız da təcrübəni aparmaq mümkünündür. Bu məqsədlə bir qəder mis (II) oksid geniş şüse boruya yerləşdirilir və onun ağızı qazaparan borusu olan tıxaclı bağlanır. Mis (II) oksid qızdırılır və borunun bir ucundan karbon (II) oksid yandırılır.

Karbon (II) oksid axınında mis soyuduqdan sonra, onun axını dayandırılır və şagirdlərə reduksiya olunmuş metal göstərilir.

**Qeyd:** Bu üsulla təkcə mis oksidini deyil, dəmir oksidlərini də reduksiya etmək olar. Sorucu şkafda metalların onların oksidlərindən karbon (II) oksidlə reduksiyası prosesində qazaparan borunun ucunu əhəng suyuna salmaq lazımdır ki, əmələ gələn karbon qazını müşahidə etmək mümkün olsun.

Təcrübə 6. Karbon qazının alınması

**İşin gedisi:** a) Sınaq şüşəsinə 1-2 kiçik mərmər parçası salmalı. Onu tutqacla tutmalı, üzərinə 5-10 ml qatı xlorid turşusu töküb, sınaq şüşəsinə tıxac vasitesilə qazaparan boru birləşdirməklə borunun ucunu şüse bankaya salıb, karbon qazını toplamalı. Reaksiyanın təliyiini yazmalı.

**Qeyd:** Çoxlu miqdarda karbon qazı almaq üçün Kipp cihazından istifadə olunur.

Təcrübə 7. Karbon qazının yanğını söndürmesi

**İşin gedisi:** a) Karbon qazı ilə doldurulmuş kolbaya yanar çöp daxil edib, onun sönməsini müşahidə etməli.

b) Kiçik çini kasaya bir neçə damcı benzin və ya spirit töküb yandırmalı. Karbon qazı ilə doldurulmuş banka və ya stekani alovdan bir qəder yuxarıda onun üzərinə çevirməli. Nə müşahidə olunur? Karbon qazının bu xassəsindən nədə istifadə

edilir?

**Tecrübe 8. Karbon qazının suda həll olması**


**İşin gedisi:** Karbon qazı ilə doldurulmuş kiçik stekana bir qədər su tökmeli; onun üzərinə bir neçə damcı göy ləkəmus məhlulu əlavə etmeli. Bu suyun içərisinə 1-2 dəqiqə müddətində karbon qazı buraxmalı. Nə müşahidə edilir? Burada hansı turşu alınır? Reaksiyanın tənliyini yazmalı.

Mayeni qızdırıb qaynatmalı. Onun rənginin dəyişilməsinin səbəbini aydınlaşdırımalı.

**Tecrübe 9. Karbon qazının oksidləşdirici xassəsi**

**İşin gedisi:** Maqnezium ləntini metal maşa ilə tutub, alovda yandırmalı və dərhal karbon qazı ilə dolu bankaya daxil etmeli. Maqneziumun yanmaqda davam etməsini və maqnezium – oksidlə bərabər, qara rəngli hissəciklər alınmasına diqqət yetirməli.

Bankaya bir qədər duru xlorid turşusu məhlulu töküb çalxalamalı. Yanma məhsullarından hansı turşuda həll olur? Qara hissəciklər nədən ibarətdər? Reaksiyaların tənlikləri belədir:






**Tecrübe 10. Karbon qazının qələvilerle qarşılıqlı təsiri**

**İşin gedisi:** Stekanın yarısına qədər duru natrium –hidroksid məhlulu tökməli. Karbon qazı ilə doldurulmuş sınaq şüşəsinin tixacını çıxarıb, ağızını barmaqla örtməli (barmaqlar təmiz olmalıdır). Onu ağızı aşağı çevirib qələvi məhlulu içərisinə saldıqdan sonra barmağı çekməli. Sınaq şüşəsini oxu ətrafında fırladıb, qələvi məhlulu ilə dolmasını müşahidə etməli. Bu hadisəni nə cür izah etmək olar? Reaksiyanın tənliyini yazmalı.

**Tecrübe 11. Karbon qazının təyini**

**İşin gedisi:** a) İki sınaq şüşəsi götürüb, bunlardan birinə 3-4 ml əhəng suyu  $\text{Ca}(\text{OH})_2$ , digərinə isə barit suyu  $\text{Ba}(\text{OH})_2$  tökməli. Hər iki sınaq şüşəsinə karbon qazı buraxıb, mayelərin süd rəngi almasını müşahidə etməli. Burada nə alınır? Bu reaksiyalardan karbon qazını təyin etmək üçün istifadə oluna bilərmi? b) karbon qazının buraxılmasını davam etdirib, mayelərin rəngsizləşməsini müşahidə etməli. Bunu nə cür izah etmək olar? Reaksiyaların tənliyi belədir:





#### Təcrübə 12. Karboatların hidrolizi.

İşin gedisi: a) Üç sınaq şüşəsi götürüb, bunlardan birinə 3-4 ml natrium -hidrokarbonat, ikincisine natrium -karbonat, üçüncüsünə isə kalium - karbonat məhlulları tökməli. Bu məhlulları göy ləkəmus kağızı ilə yoxlamalı. İkinci və üçüncü sınaq şüşələrində qırmızı ləkəmusun göyərməsini nə cür izah etmək olar? Hidroliz gedən reaksiyaların tənliklərini yazmalı.

b) İki sınaq şüşəsinin birinə 2-3 ml mis (II) sulfat məhlulu, digərinə isə bir o qədər alüminium - sulfat məhlulu tökməli.

Sınaq şüşələrinə bir qədər natrium -karbonat məhlulu əlavə etməli. Sınaq şüşələrinin ağızına əhəng suyu ilə ısladılmış şüşə çubuq tutmalı. Nə müşahidə olunur? Birinci sınaq şüşəsində əsası mis (II) karbonat  $\text{Cu}_2(\text{OH})_2\text{CO}_3$ , ikincidə isə alüminium - hidroksid əməle gelir. Reaksiyaların tənlikləri belədir:



#### Təcrübə 13. Qızdırmaqla karbonatların parçalanması

İşin gedisi: Tigel maşası ilə kiçik mərmər parçasını götürüb, 4-5 dəqiqə qaz lampası alovunda qızdırımlı. Közərmış mərməri farfor kasacığa qoyub, üzərinə 2-3 ml su əlavə etməli. Sonra ora 1-2 damcı fenolftalein məhlulu tökməli, közərmə zamanı alınan kalsium - oksidin hidratlaşması nəticəsində qəlevi məhlulu alınır ki, bu da iñikatorun çəhrayı rəngə boyanmasını təmin edir.

Qeyd: Bu cəhətdən qəlevi metalların normal karbonatları müstəsnalıq təşkil edir. Çünkü onlar belə şəraitdə termiki parçalanmaya uğramırlar.

#### Təcrübə 14. Hidrokarbonatların termiki parçalanması.

İşin gedisi: Ağızına qazaparan borusu olan tıxac keçirilmiş sınaq şüşəsində bir qədər natrium-hidrokarbonat qızdırımlı. Bu zaman ayrılan qaz əhəng suyundan keçiriləndə, məhlulun bulanması müşahidə olunur. Sınaq şüşəsinin divarlarında su damcıları əməle gelir. Hidrokarbonatın təmiz karbonat alınana qədər qızdırılmasını davam etdirdikdə, onun

sonraki parçalanması baş vermir.

**Nəticə:** Normal karbonatlar hidrokarbonatlara nisbətən qızdırılmaya qarşı davamlıdır.

### **Yoxlama suallar**

1. Karbonun allotropik şəkidəyişmələri hansılardır?
2. C və ya CO ilə hansı metalların oksidlərini reduksiya etməkələ sərbəst halda metal almaq olar?
3. Nə üçün əhəngi kömürlə bir başa reduksiya etməkələ kalsium almaq mümkün olmur?
4. Nə üçün Kipp cihazında mərmər ilə turşunun qarşılıqlı təsirində karbon qazı alarkən sulfat turşusu deyil, xlorid turşusundan istifadə olunur?
5. Karbon (II) oksid laboratoriyada neçə alınır? Hansı şəraitdə yanma prosesində karbon qazı deyil, karbon (II) oksid əmələ gelir?
6. 100 q 20 % qarışığı olan mərmərin termiki parçalanması zamanı normal şəraitdə neçə litr karbon qazı alınar?
7. Hansı metalların karbonatları ve hidrokarbonatları suda həll olmur?
8. Hansı qüvvətli metal karbon qazı ilə oksidləşdirilə bilir?
9. 250q maqnezium – karbonatın termiki parçalanmasından nə qədər maqnezium – oksid alınar?

## XVI FƏSİL

### METALLARIN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ


#### § 1. Natrium, kalsium, alüminum və sinkə aid təcrübələrin qoyuluşu

a). Natrium və onun birləşmələrinə aid təcrübələr.

Təcrübə 1. Natriumun su ilə qarşılıqlı təsiri

İşin gedişi: 200 ml -lik stekana onun hacminin  $\frac{4}{5}$

hissəsinədək su töküb, oraya filtr kağızı ilə yaxşı təmizlenmiş noxud dənəsi boyda natrium parçası atmalı. Metal dərhəl suyun üzərində hərəkətə başlayır və ondan sanki ağ tüstü (əslində hidrogen) ayrılır. Kibriti yandırıb həmin «tüstüyə» yaxınlaşdıranda, qaz alışib metal üzərində yanmağa başlayır. Natriumun su ilə reaksiyası başa çatdıqdan sonra suya 2-3 damcı fenoftalein məhlulu əlavə etməli. Reaksiya nəticəsində natrium -hidroksidin alınması məhlulun qırmızı -bənövşəyi rəngə boyanmasına səbəb olur. Təcrübə aparılan zaman stekanın üzərinə əyilmək olmaz. Reaksiyanın tənliyi belədir:



Təcrübə 2. Natrium -hidroksidin alınması

İşin gedişi: a) 100 ml 5 %-li natrium -karbonat məhlulu hazırlamalı. Onu çini kasaya töküb, qaynayıncayaqdaqı qızdırımlı. Qaynamaqda olan məhlulu şüse çubuqla qarışdıraraq, üzərinə tedricə 6-7 q sönmüş əhəng əlavə etməli. Məhlulu təqribən 10 dəqiqə qaynatmalı. Ondan 1-2 ml sınaq şüşəsinə töküb, üzərinə bir neçə damcı 10%-li xlorid turşusu məhlulu əlavə etməli. Bu zaman mayenin fişildaması (karbon qazının çıxmazı) reaksiyanın axıra qədər getdiyini göstərir.

Məhlul üzərinə yenidən 1-2 q sönmüş əhəng tökerək qaynatmalı və nümunə götürüb yoxlamalı. Reaksiya qurtardıqda natrium - hidroksid məhlulunu süzüb, filtratı sonrakı təcrübə üçün saxlamalı. Reaksiyanın tənliyini yazmalı.

b) Alınmış natrium -hidroksid məhlulunu şüse silindrə töküb, areometr vasitəsilə onun xüsusi çökisini təyin etməli. Müvafiq


cədvəldən istifadə edərək, bunun hansı qatılığa uyğun gəldiyini müyyəyen etməli.

#### Təcrübə 3. Natrium -xloridin alınması

**İşin gedisi:** Dibinə azca qum tökülmüş kiçik quru şüse silindri xlorla doldurub, ağızını şüse parçası ilə örtmeli. Təqribən buğda boyda natrium parçasını təmizləyib qurutmalı; sonra onu içərisinə asbest qoyulmuş metal qaşığa yerləşdirməli. Natrium əriyəncəyə qədər qaşığı qızdırıb, xlorla dolu silindrə daxil etməli. Natriumun xlorda yanaraq, natrum – xlorid əmələ gətirməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 4. Natrium –peroksidin alıfnması

**İşin gedisi:** Şüse silindri qazometrdən su üzərində oksigenle doldurmalı. Çini həvəngdə natriumu yaxşıca təmizlədikdən sonra ondan təqribən mərci boyda parça kəsməli. Natriumu süzgəc kağızı arasında qurutmalı. Uzun dəstəli metal qaşığın içinə bir az bez parçası qoyub, natriumu onun üzərinə yerləşdirməli. Qaşığı alovun üzerinde tutaraq, natrium əriyəncəyə qədər qızdırıldıqdan sonra, oksigenle dolu silindrə daxil etməli. Silindrə bir qədər distillə edilmiş su töküb çalxalamalı. Reaksiyanın tənliyi belədir:



Hidrogen – peroksiidi  $\text{Na}_2\text{O}_2$ -lə  $\text{H}_2\text{SO}_4$ -ün qarşılıqlı təsiri ilə də almaq olar.

#### Təcrübə 5. Natriumun alovu boyaması

**İşin gedisi:** a) Platin məftili xlorid turşusuna salıb, spirə lampası alovunda közərtməli. Bunu bir neçə dəfə təkrar etməli, sonra onu qatı natrium–xlorid məhluluna salıb, lampanın işıqsız alovuna daxil etməli. Alovun tünd sarı rəngə boyanmasını müşahidə etməli.

b) Sınaq şüşəsində natriumun hər hansı duzunun (məsələn, natrium -nitratının) soyuq neytral məhlulu üzərinə, təqribən o qədər təzə hazırlanmış kalium-dihidropirostibiat  $\text{K}_2\text{H}_2\text{Sb}_2\text{O}_7$ , məhlulu əlavə etməli. Natrium-dihidropirostibiatdan  $\text{Na}_2\text{H}_2\text{Sb}_2\text{O}_7$  ibarət ağ çöküntü əmələ gəlməsini müşahidə etməli. Çöküntü əmələ gəlmədikdə məhlula təmiz şüse çubuq salıb, sınaq şüşəsinin divarına sürtməli. Reaksiyanın tənliyini yazmalı.

#### b). Kalsium və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu

#### Təcrübə 6. Kalsium–oksid və kalsium –hidroksidin alınması

**İşin gedisi:** Çini puta qapağına bir qədər diş tozu tökməli.

Bunun üzerine azca distille olunmuş su elave ederek, şüşə çubuqla karıştırılmalı. Karışığı kırmızı lakmus kağızı ile yoxlamalı. Lakmusun rəngi dəyişirmi?

b) Çini putaya azca diş tozu töküb, 10 dəqiqə spirt lampası alovunda közərtmeli. Puta soyduqdan sonra oraya azca distille edilmiş su töküb, şüşə çubuqla karışdırılmalı və yene də kırmızı lakmus kağızı ilə yoxlamalı. Nə müşahidə olunur? Lakmus kağızı rənginin dəyişilməsini nə cür izah etmək olar? Reaksiyaların tənliklərini yazmalı.

#### Təcrübə 7. Kalsium – karbonatın alınması

İşin gedisi: Sınaq şüşəsində 4-5 ml kalsium – xlorid məhlulu üzərinə bir qədər natrium – karbonat məhlulu tökmeli. Kalsium – karbonatdan ibarət lopasəkilli ağ çöküntü əmələ gəlməsini müşahidə etməli. Reaksiyanın tənliyi belədir:



#### Təcrübə 7. Kalsium - sulfatın alınması

İşin gedisi: İki sınaq şüşəsinin hər birine 2-3 ml kalsium – xlorid məhlulu tökmeli. Sınaq şüşələrindən birinə azca kalium – sulfat məhlulu, ikincisinə isə natrium-sulfat məhlulu elave etməli. Hər iki sınaq şüşəsində kalsium-sulfat  $\text{CaSO}_4$  çöküntüsü əmələ gəlməsini müşahidə etmeli. Reaksiyaların tənliklərini yazmalı. Çöküntü olan sınaq şüşələrindən birinə asetat, o birinə isə xlorid turşusu tökmeli. Çöküntülər həll olurmu?

#### Təcrübə 9. Kalsium - oksalatin alınması

İşin gedisi: Sınaq şüşəsində 3-4 ml kalsium –xlorid məhlulu üzərinə bir qədər ammonium –oksalat  $(\text{NH}_4)_2\text{C}_2\text{O}_4$  məhlulu elave etməli. Kalsium- oksalatdan  $\text{CaC}_2\text{O}_4$  ibarət ağ rəngli kristal çöküntü əmələ gəlməsini müşahidə etməli. Çöküntünü iki hissəyə bölüb, birinin üzərinə xlorid turşusu, digərinə isə asetat turşusu elave etməli. Çöküntü hansı turşuda həll olur? Müvafiq reaksiyanın tənliyi belədir:





#### Təcrübə 10. Kalsiumun alovu boyaması

İşin gedisi: Platin məftili bir neçə dəfə xlorid turşusu məhluluna salıb, alovda qızdırmaqla təmizləməli. Onu kalsiumun hər hansı bir düzüna saldıqdan sonra, lampanın işıqsız alovuna tutmalı. Alovun kərpici –kırmızı rəngə boyanmasını müşahidə etməli.

c). Alüminium ve onun birləşmələrinə aid təcrübələrin qoyuluşu

Təcrübə 11. Alüminumun turşularla qarşılıqlı təsiri

İşin gedisi: 3 sınaq şüşəsinin hər birində xlorid, sulfat və nitrat turşularının 2n məhlullarından 2-3 ml götürməli. Sınaq şüşələrinin hərəsində kiçik alüminum vərəqi daxil etməli. Hansı sınaq şüşəsində reaksiya getmir? Sınaq şüşələrini su hamamında qızdırmamalı. Nə müşahidə olunur? Alüminiumun nitrat turşusu ilə, eləcə də xlorid və sulfat turşuları ilə qarşılıqlı təsirindən hansı qazlar alınır? Reaksiyaların tənlikləri belədir:



Təcrübə 12. Alüminuma qələvi məhlulunun təsiri

İşin gedisi: Sınaq şüşəsinə bir qədər alüminum tozu töküb, üzərinə 2-3 ml natrium-hidroksid məhlulu əlavə etməli. Nə müşahidə olunur? Reaksiyadan ayrılan hidrogeni yandırmaqla yoxlamalı. Reaksiyanın tənliyi belədir:



Təcrübə 13. Alüminum - hidroksidin alınması və onun amfoterliyi.

İşin gedisi: Sınaq şüşəsində 2-3 ml alüminium -xlorid məhlulu üzərinə bir neçə damcı natrium -hidroksid və ya kalium -hidroksid məhlulu tökməli. Alüminium -hidroksidin çökkməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazmalı.



b) Yuxarıdakı təcrübədə alınan alüminium -hidroksid çöküntüsünü iki hissəyə bölməli. Birləşmənin birinin üzərinə bir qədər durulaşdırılmış xlorid turşusu, digərinə isə kalium -hidroksid və ya natrium - hidroksid məhlulu əlavə etməli. Çöküntülərin həll olmasını müşahidə etməli. Reaksiyaların tənliyini yazmalı.

Təcrübə 14. Kalium - alüminum zeyinin alınması

İşin gedisi: 35 ml suda 9q kalium -sulfat, 30 ml suda isə 35 q alüminum -sulfatı  $100^\circ\text{C}$ -yədək qızdırmaqla həll etməli. İsti məhlulları kiçik stekana töküb, şüşə çubuqla yaxşıca qarışdırmamalı. Maye soyduqda məhluldan  $\text{KAl}(\text{SO}_4)_2 \cdot 12\text{H}_2\text{O}$  tərkibli zeyin kristalları çökür.

Təcrübə 15. Alüminum duzlarının hidrolizi

**İşin gedişi:** a) İki sınaq şüşesinin birine alüminium-sulfat, digərinə isə bir o qədər alüminium-xlorid məhlulları tökməli. Məhlulları göy və qırmızı lakkus kağızları ilə yoxlamalı. Lakkus kağızının qızarması nəyi göstərir? b) Sınaq şüşesində 3-4 ml durulaşdırılmış alüminium-sulfat məhlulu üzərinə bir o qədər ammonium-sulfid məhlulu töküb, çöküntü əmələ gəlməsini müşahidə etməli. Çöküntünü süzməli və süzgəc üzərində su ilə yumalı. Sonra sınaq şüşesində, onun bir hissəsinə durulaşdırılmış xlorid turşusu ilə təsir etməli. Hidrogen-sulfid alınması nəyi göstərir? Çöküntünün qalan hissəsi üzərinə kalium-hidroksid məhlulu əlavə etməli. Çöküntünün həm turşu, həm də qəlevi məhlulunda həll olması onun nə kimi xassəsini göstərir? Alüminum duzlarının hidroliz reaksiyalarının tənlikləri beledir:





c). Sink və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu

Təcrübə 16. Turşuların sinkə təsiri

**İşin gedişi:** a) İki sınaq şüşesinin hərəsine bir - iki parça sink salıb, birinə 3-4 ml durulaşdırılmış, o birinə isə qatı xlorid turşusu məhlulu tökməli. Durulaşdırılmış və qatı xlorid turşusu sinkə nə cür təsir göstərir? Reaksiyanın tənliyini yazmalı.


b) İki sınaq şüşesində bir -iki parça sinkə durulaşdırılmış və qatı sulfat turşusu ilə təsir etməli. Qatı sulfat turşusunun adı temperaturda sinkə nə cür təsir etdiyini müəyyənləşdirikdən sonra, sınaq şüşesini qızdırımalı. Durulaşdırılmış və qatı sulfat turşusunun sinkə təsiri arasında nə kimi fərq vardır? Reaksiyaların tənlikləri beledir:



Təcrübə 17. Qəlevilerin sinkə təsiri

**İşin gedişi:** Sınaq şüşesine bir qədər sink tozu üzərinə 3-4 ml qatı natrium -hidroksid məhlulu töküb, qızdırımalı. Sınaq şüşesinin ağızına yanana çöp tutmalı. Nə müşahidə olunur?


Reaksiya qurtardıqdan sonra sınaq şüşesinde qalan maddə natrium – sinkatdan ibarətdir. Reaksiyanın tənliyi belədir:



Təcrübə 18. Sink – hidroksidin alınması və xassələri

İşin gedisi: a) Sınaq şüşesinə azca sink – xlorid məhlulu töküb, üzərinə bir qədər damcı natrium – hidroksid məhlulu əlavə etməli. Bu zaman ağ rəngli sink – hidroksid çöküntüsünün alındığı müşahidə olunur. Reaksiyanın tənliyini yazmalı.

b) Yuxarıda alınan sink – hidroksid çöküntüsünü iki hissəyə bölmeli. Bunlardan birinin üzərinə durulaşdırılmış xlorid turşusu, ikincisinin üzərinə bir qədər kalium – hidroksid məhlulu əlavə edib, çalxalamalı. Hər iki sınaq şüşesində çöküntünün hell olmasını müşahidə etməli. Bu təcrübədə sink nə kimi xassəyə malik olduğunu göstərir? Reaksiyaların tənlikləri belədir:




Təcrübə 19. Sink – sulfidin alınması

İşin gedisi: Sınaq şüşesində 3-4 ml sink – xlorid məhlulu üzərinə bir qədər natrium - sulfid məhlulu əlavə etməli. Sink – sulfidin ağ rəngli çöküntüsünün alınmasını müşahidə etməli. Reaksiyanın tənliyini yazmalı.

Təcrübə 20. Sink –xloridin kalium –karbonatla birgə hidrolizi

İşin gedisi: a)Sınaq şüşesinə bir az sink – xlorid məhlulu tökməli. Onu qırmızı və ya göy ləkələrini ilə yoxlamalı. Nə müşahidə olunur?

b) Sınaq şüşesində bir az sink –xlorid məhlulu üzərinə bir qədər kalium –karbonat məhlulu əlavə edib, ağ rəngli əsasi – sink karbonatdan  $\text{Zn}_2(\text{OH})_2\text{CO}_3$  ibarət çöküntü alınmasını müşahidə etməli. Reaksiyanın tənliyi belədir:






## § 2. Mis, xrom, manqan və dəmirə, metalların korroziyasına aid təcrübələrin qoyuluşu

### a). Mis və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu.

Təcrübə 1. Turşuların misə təsiri

İşin gedisi: Üç sınaq şüşesinin hərəsinə bir qədər mis yonqarı salmalı. Birinci sınaq şüşesinə 3-4 ml 2n nitrat turşusu

məhlulu, ikincisində bir o qədər qatı nitrat turşusu məhlulu ( $\rho=1,4$  g/sm<sup>3</sup>), üçüncü sınaq şüşəsinə isə 3-4 ml qatı sulfat turşusu məhlulu ( $\rho=1,84$  g/sm<sup>3</sup>) əlavə etməli. Reaksiya getməyən sınaq şüşəsini qaz lampası alovunda zəif qızdırmağa tələb olunur. Reaksiyaların tənlikləri belədir:



#### Təcrübə 2. Mis (II) oksidin alınması

**İşin gedişi:** Sınaq şüşəsində 3-4 ml mis (II) sulfat məhlulu üzərinə bir qədər KOH məhlulu əlavə etməklə mis (II) hidroksid almalo. Çöküntü şəklində alınmış bu maddəni üzərindəki maye ilə birlikdə qızdırmağa tələb olunur. Mis (II) hidroksidin parçalanaraq qara rəngli mis (II) oksidə çevrilməsini müşahidə etməli. Reaksiyaların tənliklərini yazmalı.

#### Təcrübə 3. Mis (II) sulfidin alınması

**İşin gedişi:** Sınaq şüşəsində 3-4 ml mis(II) sulfat məhlulu üzərinə natrium-sulfid məhlulu əlavə etməli. Əmələ gələn qara rəngli çöküntü nədən ibarətdir? Reaksiyanın tənliyini yazmalı.


#### Təcrübə 4. Misin 2 valentli duzlarının hidrolozi

**İşin gedişi.** 2 sınaq şüşəsinin hər birinə 5-6 ml mis (II) sulfat və mis (II) asetat məhlulları töküb, qırmızı və göy ləkmüs kağızı ilə yoxlamalo. Hansı məhlulda ləkmüs kağızının rəngi dəyişmişdir? Bunu nə cür izah etmək olar?

#### Təcrübə 5. Əsasi mis (II) karbonatın alınması

**İşin gedişi:** Sınaq şüşəsinə 4-5ml qatı mis (II) sulfat məhlulu töküb, üzərinə bir qədər qatı natrium – karbonat məhlulu əlavə etməli.

Əsasi mis (II) karbonatın  $\text{Cu}_2(\text{OH})_2\text{CO}_3$  yaşıl rəngli çöküntüsünün əmələ gəlməsini müşahidə etməli. Reaksiyanın tənliyi belədir:



Alınmış çöküntünü süzüb, süzgəc kağızı arasında qurutmalı. Onun bir hissəsini quru sınaq şüşəsinə töküb, maili vəziyyətdə

qızdırımlı. Sınaq şüsesinin ağızına əhəng suyu ilə ısladılmış şüse çubuq tutmalı. Nə müşahidə edilir?

Kütlənin qaralmasına və sınaq şüsesinin divarlarında su damcıları yıgilmasına diqqət etməli. Reaksiyanın tənliyini yazmalı.

b). Xrom və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu.

Təcrübə 6. Turşuların xroma təsiri

İşin gedisi: İki sınaq şüsesinin hər birinə kiçik xrom metalı parçası salmalı. Sınaq şüşələrindən birinə 3-4 ml qatı xlorid turşusu məhlulu ( $6n$ ), digərinə isə bir o qədər qatı nitrat turşusu məhlulu əlavə etməli. Birinci sınaq şüsesində hidrogenin ayrılmاسını və  $\text{Cr}^{2+}$  ionu üçün xarakterik olan göy rəngin alınmasını müşahidə etməli. İkinci sınaq şüsesində xroma nitrat turşusu təsir edirmi? Nitrat turşusunu boşaltmalı, xromu distille suyu ilə yummalı və üzərinə qatı xlorid turuşunu məhlulu ( $6n$ ) əlavə etməli. Nə müşahidə olunur? Nitrat turşusu xroma necə təsir etmişdir? Xrom (II) xloridin alındığını bilerək xromla xlorid turşusu arasında gedən reaksiyanın tənliyini yazmalı.

Təcrübə 7. Xrom (III) oksidin alınması



İşin gedisi: Çini putada, yaxud quru sınaq şüsesində bir qədər narın əzilmiş ammonium – dixromat  $(\text{NH}_4)_2\text{Cr}_2\text{O}_7$  kristalları götürməli. Putanı asbestli tor üzərində qaz lampası alovunda ehtiyatla zəif qızdırımlı. Reaksiya başladıqda qaz lampasını kənara çekmeli. Yaşıl rəngli kütlə püskürməkle gedən reaksiyanı müşahidə etməli. Reaksiya nəticəsində xrom (III) oksidlə yanaşı, su və azot qazı alındığını bilerək reaksiyanın tənliyini yazmalı. Bu reaksiya oksidləşmə – reduksiyanın hansı növüne aiddir?

Təcrübə 8. Xrom (III) hidroksidin alınması və xassələri

İşin gedisi: a) Sınaq şüsesinə 3-4 ml xrom 3 – sulfat məhlulu töküb, üzərinə damcı-damcı kalium – hidroksid məhlulu əlavə etməli. Bu zaman bozumtuq- yaşıl rəngli xrom (III) hidroksid çöküntüsünün alınması müşahidə olunur. Reaksiyanın tənliyini yazmalı.




b) Yuxarıda alınmış xrom (III) hidroksid çöküntüsünü ayıraq iki sınaq şüsesinə töküb, bunlardan birinin üzərinə xlorid turşusu, o birinin üzərinə isə kalium – hidroksid məhlulu əlavə etməli. Çöküntünün həll olmasını müşahidə etməli.

Reaksiyaların tənlikləri belədir:




Təcrübə 9. Üçvalentli xromun reduksiyaedici və oksidləşdirici xassələri.

İşin gedisi: Sınaq şüşəsində 2-3 ml xrom (III) sulfat məhlulu üzərinə əvvəlcə əmələ gələn çöküntü həll olana qədər 2n natrium – hidroksid məhlulu tökməli. Alınmış  $\text{Na}_3[\text{Cr(OH)}_6]$  məhlulunu iki hissəyə bölbüb, birincisine 2-3 ml 2n natrium – hidroksid məhlulu və bir o qədər bromlu su, ikincisine isə 3%-li hidrogen –peroksid məhlulu əlavə etməli. Sınaq şüşələrini ardıcıl olaraq su hamamında qızdırımlı və məhlulların  $\text{CrO}_4^{2-}$  ionu üçün xarakterik olan sarı rəngə çevrilməsini müşahidə etməli. Reaksiyaların tənlikləri belədir:




b) Kiçik həcmli kolbada və ya iri sınaq şüşəsində 2-3 sink parçası üzərinə 2-3 ml xrom (III) xlorid məhlulu, 5-10ml 10 %-li xlorid turşusu məhlulu və 0,5 ml benzin əlavə etməli. Kolbanın ağızını qazaparan borusu olan tixacla bağlamalı və borunun ucunu suya daxil etməli. Nə müşahidə olunur? İki valentli xrom birləşmələri hansı rəngdə özünü göstərir? Reaksiyanın tənliyi belədir:



Təcrübə 10. Xrom (VI) oksidin alınması

İşin gedisi: Sınaq şüşəsinə 2-3 ml kalium – dixromatın doymuş məhlulunu tökməli. Sınaq şüşəsini soyuq su ilə dolu stekana salmalı və məhlulun üzərinə 2 ml qatı sulfat turşusu əlavə etməli. Yaxşı soyuma nəticəsində xrom (VI) oksidin tünd-bənövşəyi rəngli kristallarının çökməsini müşahidə etməli.

Kristallar üzərindən turşunun artığı, süzülüb ayrılmalıdır. Reaksiyanın tənliyi belədir:



Təcrübə 11. Xrom (VI) oksidin oksidləşdirici xassəsi

İşin gedisi: Farfor tigeldə və ya putada bir qədər xrom (VI) oksid kristalları yerləşdirməli. Oksid üzərinə bir neçə damcı etil

spirti əlavə etməli. Spirit dərhal alışib yanmağa başlayır. Reaksiyanın tənliyi belədir:





Təcrübə 12. Kalium – dixromatın oksidləşdirici xassəsi

İşin gedisi: Sınaq şüşəsində kalium – dixromatın 2-3 kristalı üzərinə 2-3 ml qatı xlorid turşusu töküb qızdırımlı. Xlor alınmasını və məhlulun rənginin dəyişməsini müşahidə etməli. Reaksiyanın tənliyi belədir:



Təcrübə 13.  $\text{CrO}_4^{2-}$ -ionun təyini

İşin gedisi: İki sınaq şüşəsi götürüb, hər birinə natrium – xromat məhlulu tökməli. Birinci sınaq şüşəsinə barium – xlorid məhlulu, ikinci sınaq şüşəsinə isə qurğunun (II) asetat məhlulu əlavə etməli. Bu zaman hər iki sınaq şüşəsində sarı rəngli çöküntünün əmələ gəlməsini müşahidə etməli. Reaksiyaların tənlikləri belədir:




c). Manqan və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu

Təcrübə 14. Turşuların manqana təsiri.

İşin gedisi. 3 sınaq şüşəsinin hər birinə manqanın kiçik parçasını salmalı. Sınaq şüşələrindən birinə xlorid turşusu məhlulu, ikincisində duru sulfat, üçüncüsünə isə qatı sulfat turşusu məhlulu əlavə etməli. Qatı sulfat turşusu olan sınaq şüşəsini ehtiyatla bir az qızdırımlı. Müvafiq reaksiyaların tənliklərini yazmalı.

Təcrübə 15. Manqan (VII) oksidin alınması.

İşin gedisi. Farfor kasaya bir qədər (1-2q) kalium-permanqanat kristalları yerləşdirməli. Düzun üzərinə bir neçə damcı qatı sulfat turşusu əlavə etməli. Reaksiya nəticəsində tünd yaşıl rəngli Mn (VII) oksidin  $\text{Mn}_2\text{O}_7$  əmələ gəlməsi müşahidə edilir. Reaksiyanın tənliyi belədir:



Təcrübə 16. Manqan (VII) oksidin oksidləşdirici xassəsi

İşin gedisi: a) İçərisinə Mn(VII) oksid tökülmüş farfor kasaya bir qədər spirit əlavə etməli. Spirit dərhal alışib yanır. Reaksiyanın tənliyi belədir:




b)  $\text{Mn}_2\text{O}_7$  -nin oksidleşdirici xassəsini eylənceli şəkildə (formada) də göstərmək olar: şüşə çubuğu  $\text{Mn}_2\text{O}_7$  - yə batırıb spirit lampasının fitilinə toxundurmali. Fitil dərhal alışib yanır.

ç). Dəmir və onun birləşmələrinə aid təcrübələr

Təcrübə 17. Dəmir (III) oksiddən dəmirin hidrogenlə reduksiyası.

İşin gedisi: Bu təcrübə misin öz oksidlərindən reduksiya edilməsi kimi aparılır. Lakin dəmir (III) oksidin reduksiyası yüksək temperatur tələb edir.

Qeyd: Reduksiya üçün dəmir (III) oksid çox götürülməməlidir. Çünkü bu halqa reduksiya prosesinin getməsi xeyli vaxt aparır. Reduksiya olunan dəmir hidrogen qazının zəif axınında soyudulmalıdır. Bu zaman dəmir qara rəngli toz şəklində alınır. Reaksiyanın tənliyi belədir:




Qeyd: Dəmirin varlığını aşağıdakı üsullarla da müəyyən etmək olar:

1. Reaksiya nəticəsində alınan tozvari maddəyə maqnit yaxınlaşdıranda, dəmir dərhal cəzb olunur. Lakin uşaqlarda belə təsəvvür yarana bilər ki, reduksiya  $\text{Fe}_3\text{O}_4$  -ün ( $\text{FeO} \cdot \text{Fe}_2\text{O}_3$ ) alınması ilə getmişdir. Həmin maddə də maqnit tərəfindən cəzb olunur.

2. Reaksiya məhsulunun tərkibini təsdiqləmək üçün onu xlorid turşusu məhluluna tökməli, dərhal hidrogen qabarcılarının çıxması müşahidə edilecək.


3. Alınan dəmiri mis (II) xlorid və ya mis kuporosu məhluluna saldıqdə, misin serbest şəkildə ayrılması müşahidə olunar. Reaksiyanın tənliyi belədir:



Təcrübə 18. Dəmirin su ilə qarşılıqlı təsirindən hidrogenin reduksiyası.

İşin gedisi: Uzunluğu təxminən yarım metr olan su borusunun (şəkil 36) ortasına iri dəmir qırıntıları yerləşdirib, hər iki tərəfdən borunu asbeşti pambıqla bağlamalı. Borunun qırıntılar yerləşdirilən hissəsini xaricdən təbaşirlə qeyd etməli. Borunun hər iki ucunu qazaparan borusu olan rezin tixacla

bağlamalı. Qazaparan borulardan birini içerisinde su olan kolba ile əlaqələndirməli, digər ucunu isə kristallizatordakı (və ya ləyəndəki) suya salmalı.



Şəkil 36. Dəmirin suya təsiri ilə hidrogenin alınması.

Əvvəlcə dəmir qırıntılarını qaz lampası alovunda və ya hər hansı bir qızdırma vasitesi ilə qızdırıb közərtməli. Sonra kolbadakı su qaynadılır. Kolbada əmələ gələn su buxarı əlaqələndirici boru ilə dəmir qırıntılar yerleştirilmiş iri boruya daxil olub, qızdırılmış dəmir üzərindən keçməkla, onuna qarşılıqlı reaksiyaya girir. Bu zaman  $\text{FeO}$  və  $\text{Fe}_3\text{O}_4$  ( $\text{FeO}$  ilə  $\text{Fe}_2\text{O}_3$ -ün qarışığı) əmələ gəlir və hidrogen qazı ayrılır. Reaksiyanın tənliyi belədir:



#### Təcrübə 19. Dəmirin turşularla qarşılıqlı təsiri

**İşin gedisi:** a) Xlorid və sulfat turşularının durulaşdırılmış məhlulları ilə dəmir qarşılıqlı təsirdə olub, duz əmələ getirir və hidrogen qazı çıxır. Bu məqsədlə sınaq şüşəsinə dəfterxana knopkası (basmadüymə) və ya kiçik dəmir mixi yerləşdirməli. Onun üzərinə 1:1 nisbətində olan xlorid turşusu məhlulundan 4-5 ml əlavə etməli. Sınaq şüşəsinə zəif qızdırımlı. Bu, hidrogenin ayrılmاسını süretləndirmək üçündür. Reaksiya başa çatdıqda (bu zaman hidrogen qabarıqlarının ayrılması zəifləyir), dəmir (II) xlorid məhlulunun rənginə diqqət etməli. Dəmir (II) xlorid məhlulunu üç hissəyə ayırmalı, sonrakı təcrübələr üçün saxlamalı.

b) dəmire qatı sulfat və nitrat turşuları ilə təsir etdikdə, reaksiya getmir. Çünkü bu turşuların qatı məhlulları ilə qarşılıqlı

tesirde dəmir passivləşir.

Təcrübə 20. İki və üç valentli dəmir ionları üçün vəsi reaksiyalar.


Qeyd: Dəmirin vəsi təyininin aparıldığı dərsdə müəllim təyinidici reaktivlər kimi qırmızı və sarı qan duzlarından ( $K_3[Fe(CN)_6]$ ,  $K_4[Fe(CN)_6]$ ) istifadə etməyi şagirdlərə məsləhət görməməlidir. Çünkü onlar kompleks birləşmələr olub, tərkibcə nisbətən mürekkebdirlər. Bu reaksiyalardan sinifdən xaric məşğələlərdə istifadə etmək olar. Dəslərdə isə bu məqsədə KCNS və ya  $NH_4CNS$  – dən istifadə etməklə kifayətlənmək olar.

İşin gedisi: Sınaq şüşəsində 3-4 ml dəmir (III) xlorid məhlulu üzərinə 1-2 damcı kalium – rodanid KCNS məhlulu əlavə etməli. Dəmir (III) rodaniddən ibarət qırmızı (qan) rəngli zəif dissosiasiya edən duz əmələ gelir.

b) 19-cu təcrübədə alınmış dəmir (II) xlorid məhlulundan 1 ml sınaq şüşəsinə töküb, üzərinə KCNS məhlulu əlavə etməli. Əgər təmiz dəmir (II) xlorid məhlulu götürülsə, heç bir rəng dayışıklığı müşahidə edilməyəcək. Dəmir (III) xloridin izi olduqda isə çəhrayı rəng müşahidə edilər.

c) Demir (II) xloriddə dəmirin varlığını müəyyən etmək üçün 2-3 ml dəmir (II) xlorid məhlulunu sınaq şüşəsinə töküb, üzərinə bir neçə damcı xlorlu su əlavə etməli. Dəmir (II) xlorid bu reaksiyada dəmir (III) xloridə oksidləşir ki, onun da üzərinə kalium-rodanid əlavə etdikdə, məhlul dərhal qırmızı-qan rənginə boyanır.

Reaksiyaların tənlikləri belədir:



Təcrübə 21. Dəmir (II) hidroksidin alınması.

İşin gedisi: Sınaq şüşəsinə 3-4 ml dəmir (II) xlorid məhlulu töküb, üzərinə bir qədər natrium-hidroksid məhlulu əlavə etməli. Reaksiyaya başlamamışdan əvvəl qələvi məhlulu qaynadılmalıdır ki, ondan hava ayrılsın, eks halda, dəmir (II) hidroksiddən ibarət ağ rəngli çöküntü əmələ gelir ki, o da tədricən tutqunlaşır, yaşıllaşır və nehayət, oksidləşib, qəhvəyi rəngli dəmir (III) hidroksid çöküntüsüne çevrilir.

Qeyd: Əgər təmiz dəmir (II) xlorid götürülməsə və o, dəmir (III) xloridin izi ilə qarışq olarsa, habelə, öncə natrium-hidroksid

qaynadılmaması, onda dərhal dəmir (III) xloridin müəyyən miqdarı çökür ki, bu da dəmir (II) hidroksidin ağ rənginin maskalanmasına səbəb olur.

#### Təcrübə 22. Dəmir (III) hidroksidin alınması

**İşin gedisi:** Dəmir (III) hidroksid, adətən üç valentli dəmirin həlli olan duzlarına qələvi ilə təsir etməklə alınır. Bu yolla alınan çöküntü 3 sınaq şüshesinə tökülür və üzərinə xlorid, sulfat və nitrat turşuları əlavə edilir. Dəmir (III) hidroksid hər 3 turşuda həll olur: Reaksiyaların təmliklərini yazmalı.


**Qeyd:** Nəzərə alınmalıdır ki, bəzən dəmir (III) hidroksid həmin turşularda dərhal həll olmur. Bu, alınan çöküntü süzülmədikdə və yuyulub qələvidən təmizlənmədikdə baş verir. Çöküntüdə qələvi qaldıqda ora əlavə edilən turşunun bir hissəsi qələvinin neytrallaşmasına sərf olunur. Buna görə də dəmir (III) hidroksidin müvafiq turşuda həll olması ləngiyərsə, o zaman turşunu bir qədər artıq götürmək lazımdır. Dəmir (III) xloridlə kalium - hidroksidin qarşılıqlı təsirinə əsaslanaraq, dəmir (III) hidroksidin alınması reaksiyasının təmliyini yazmalı.

#### d). Metalların korroziyasına aid təcrübələr.

#### Təcrübə 23. Elektrolitlərdə elektrik cərəyanı ilə müşayiət olunan korroziya

**İşin gedisi:** Sınaq şüshesinə 1:5 nisbetində olan sulfat turşusu məhlulu tökülür. Oraya qalvanometre birləşdirilmiş mis və dəmir elektrodları (mis naqili və ya dəmir mix şəklində) salınır. Qalvanometrin oxu dərhal kənara əyilir ki, bu da elektrik cərəyanın emələ gelməsini göstərir. Bu onunla izah edilir ki, elektrolit məhlulunda olan iki metaldan hansı biri aktivdirse, o dağıılmağa məruz qalır (və ya dağılır). Dağılan metal, oksidləşmək şərtilə, öz elektronlarını verib, ionlara çevrilir. Bu təcrübədə dəmirin oksidləşməsi baş verir:  $\text{Fe} - 2\text{e}^- = \text{Fe}^{2+}$

Oksidləşdirici rolü isə, hidrogen ionlarına ( $\text{H}^+$ ) məxsusdur.



Elektronlar bu zaman naqıl vasitəsilə az aktiv metala – misə keçir ki, orada hidrogen ionlarının eyni adlı atomlara çevrilmesi təmin olunur.

#### Təcrübə 24. Elektrolitdə iki metalın kontaktı zamanı korroziya

**İşin gedisi:** İki sınaq şüshesinin hər birinə 1:5 nisbetində olan sulfat turşusu məhlulu töküb, onların içərisinə turşu ilə işlənməmiş sink salmalı. Hidrogen zəif ayrılır. Sonra sınaq

şüşelerinden birine 2-3 damcı mis kuporusu mehlulu əlavə etmeli. Həmin sınaq şüşəsində hidrogenin ayrılması nəzəre çarpacaq dərcədə artır. Belə ki, sink mis kuporosundan misi sıxışdırıb çıxarır. Sonuncu sink metalı üzərində çökür. Nəticədə Zn-Cu qalvanik cütü əmələ gəlir ki, orada sink güclü dağılmaya məruz qalır.

**Təcrübə 25.** İngibitorların (yavaşıdcılar) köməyi ilə korroziyadan mühfizə

**İşin gedisi:** a) İki sınaq şüşəsinin hər birinə 8-10 ml xlorid turşusu mehlulul töküb, içərisinə dəmir mix və ya dəftərxana knopkası salmalı. Bu zaman dəmirlə turşu arasında reaksiya başlayır. Sınaq şüşəsinin birinə 1 ml formalin əlavə etmeli.

Həmin sınaq şüşəsində reaksiya xeyli dərəcədə zəifləyir.

b) İki sınaq şüşəsinin hər birinə 1:5 nisbetində olan 4-5 ml sulfat turşusu mehlulul töküb, içərisinə dəmir mix salmalı və qızdırılmalı. Hidrogen ayrılması sürətlənir. Sınaq şüşəlerindən birinə ingibitor kimi 2-3 damcı KJ mehlulu əlavə etmeli.

Bu sınaq şüşəsində dəmirlə sulfat turşusu arasında baş verən reaksiyanın getməsi demek olar ki, kəsilir.

c) Üç sınaq şüşəsinin hər birində 4-5 ml 2n sulfat turşusu mehlulu götürüb, onlardan birincisinə dəmir parçası, ikincisinə sink, üçüncüsünə isə alüminium daxil etmeli. Sınaq şüşəlerini hidrogenin intensiv ayrılmasına qədər zəif qızdırılmalı. Sınaq şüşəlerinin hər birinə bir qədər urotropin (heksamin  $(CH_2)_6N_4$ ) tozu əlavə etmeli. Hidrogenin ayrılma intensivliyi necə dəyişir?

## Yoxlama suallar

1. Hazırda orta məktəb üçün qüvvədə olan kimya dərsliklərində hansı metallar tədris olunur?
2. Nə üçün qələvi ve qələvi – torpaq metallar sənayedə reduksiya üsulu ilə deyil, elektroliz üsulu ilə alınır?
3. Natriumu kristallizatorda suda həll etdiğdə onun «tüstü» buraxmaqla sürətlə o tərəf bu tərəfə hərəkət etməsinə səbəb nədir?
4. Nə üçün mis, sink metallarının birləşmələri qələvi metal karbonatları ilə qarşılıqlı təsirdə olduqda, əsasi duzlar əmələ gətirdikləri halda, alüminium, xrom və dəmir belə reaksiyalar nəticəsində müvafiq hidroksidlərə çevrilirlər?
5. 200 q  $\text{Al(OH)}_3$ , 50q  $\text{Cr(OH)}_3$ , və 80 q  $\text{Fe(OH)}_3$  almaq üçün nə qədər  $\text{Na}_2\text{CO}_3$  lazımlılığını hesablamalı (Reaksiyada suyun iştirakı da nəzərə alınmalıdır).
6. Xrom və manqanın hansı birləşmələri güclü oksidləşdiricilər hesab olunurlar? Onların oksidləşdirici xassələrini ifadə edən reaksiyaların tənliklərini yazın.
7. Bəzi metalların onların oksidelrindən alüminintermiya üsulu ilə sərbəst halda alınmasının mahiyyəti nədən ibarətdir? Misallar göstərin.
8. Al, Cr, və dəmirin mühüm zəylərinin tərkibi necə ifadə olunur?
9. Mor duzu hansı metalın ikiqat duzudur? Duzun tərkibi necədir?
10.  $\text{Fe}_3\text{O}_4$ -dən alüminotermik üsulla 230 q dəmir almaq üçün nə qədər alüminium fazım gəldiyini hesablayın.


## XVII FƏSİL

### KARBOHİDROGENLƏRƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

#### §1. Doymuş karbohidrogenlərə aid təcrübələrin qoyuluşu

##### Təcrübə 1. Metanın alınması

İşin gedisi: Laboratoriyyada metanı natrium –asetatla natronlu əhəngin ( $\text{NaOH}$ -la  $\text{Ca}(\text{OH})_2$  qarışığı) qarşılıqlı təsirindən alırlar (Şəkil 37). Natrium – asetat kristallaşma suyuna ( $\text{CH}_3\text{COONa} \cdot 3\text{K}_2\text{O}$ ) malikdir ki, onu dəmir və ya farfor kasada qızdırmaqla (közərtməklə) duzdan ayıırlar. Əvvəlcə duz, ayrılan suda həll olur, sonra bərkiyir. Közərdilmiş natrium – asetat soyutmaq üçün eksikatora qoyulur. Soyudulmuş duz natronlu əhənglə 1:2 nisbətində qarışdırılır. Kolbanın  $\frac{1}{5}$  hissəsi bu qarışqla doldurulur, ağızı qazaparan borusu olan tixacla bağdanır və qızdırılır. Metan, həmçinin silindrden və ya qazometrdən suyu sıxışdırıb çıxarmaq yolu ilə toplanır. Qazla bir neçə böyük sınaq şüshəsini doldurub, növbəti təcrübələrə qədər suda saxlamalı.




Şəkil 37. Laboratoriyyada metanın alınması.

**Qeyd:** Metanın natrium – asetatdan alınmasının çətinliyi ondadır ki, bu zaman reaksiya zəif gedir. və qazometrin metanla doldurulması üçün müəllim çox vaxt sərf etmeli olur. Buna görə də, o məktəbələr ki, qaz ehtiyatına malikdir, ondan kimya dərslərində istifadə etmək məqsədə uyğundur. Təbii

qazın 90%-i metandan ibaretdir.

Doymamış karbohidrogenlərin izini kənar etmək üçün təbii qazı kalium – permanqanat mehlulundan buraxırlar. Kənar qarışıqlardan təmizlənmiş qaz yuyucu qabdan qazometre doldurulur.

Reaksiyanın tənliyi belədir:



Təcrübə 2. Metanın yanması

Bu təcrübədən metanın vəsi tərkibini təyin etmək üçün istifadə edirlər.

Qeyd: Metanın yandırılmasının şüše qalpaq altında aparılması məqsədə uyğundur. Bu, qazın yandırılmasından karbon (IV) oksid və suyun ayrılmamasını sübut etmək üçündür. Qalpağın altına qazaparan boru ilə azca yanın vəziyyətdə metan daxil edilir. Qalpağın divarlarında su damcıları əmələ gelir, əhəng suyu isə metanın yanmasından hasil olan karbon (IV) oksidin təsirindən bulanır. Bütün bunlar onu deməyə əsas verir ki, metanın tərkibi karbon ve hidrogendən ibaretdir. Reaksiyanın tənliyini yazmalı.

Təcrübə 3. Metanın oksigenlə qarışığının partladılması

Metanın yanma reaksiyası tənliyinə ( $\text{CH}_4 + 2\text{O}_2 = \text{CO}_2 + 2\text{H}_2\text{O}$ ) əsasən, onun oksigenlə qarışığını 1:2 nisbətində hazırlamaq daha yaxşıdır.

İşin gedişi: Orta həcmli qalındıvarlı bankaya, onun həcminin 2 hissəsi qədəri oksigenlə, bir hissəsi isə metanla doldurulur, ağızı dəsmalla bağlanır və qarışq oradan yandırılır. Bu zaman güclü partlayış baş verir.

Qeyd:Təcrübə polietilen qabda və ya butulkada aparıldığda, təhlükəsiz olur. Bu zaman şüše qabın ağızının dəsmalla örtülməsinə ehtiyac qalmır.

## §2. Doymamış karbohirogenlərə aid təcrübələrin qoyuluşu

Təcrübə 4. Etilenin alınması

İşin gedişi: a) əvvəlcə 1 hissə etil spirtile 3 hissə sulfat turşusunun qarışığı hazırlanıb kolbaya töküür. Qarışq qızdırılır. Kolbadan hava sıxışdırıldıqdan sonra etilenin qazometr və ya silindrə yişilmasını təmin etməli. Məktəbdə etilenin əvvəlcə

qazometrde toplanması, dərslərdə isə onun xassələrinin göstərilməsi məqsədə uyğundur.

b) Sınaq şüşəsinə 2-3 ml etil spirti töküb, üzərinə bir qədər çay qumu səpməli (bu, spirtin qum tərefindən tam udullması üçündür). Sonra sınaq şüşəsinin ağızına təref hissəsinə 4-5 sm qalınlığında gil parçaları tökülür. Sınaq şüşəsi qazaparan borusu olan tixacla bağlanır. Gil güclü qızdırılır, sonra ara –sira alov qum üzrinə keçirilir. Spirtin buxarları közərdilmiş gil üzərindən keçir ki, bu da ondan suyu ayıraq etilen alınmasını təmin edir. Qazı su üzərində böyük sınaq şüşəsinə toplamalı. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 5. Etilenin yanması

İşin gedisi: a) Əger etilen əvvəlcə qazometre toplanmışsa, onu qazaparan borunun ucunda yandırmaq mümkündür.

b) Əger etilen silindr və ya sınaq şüşəsinə yiğilmişsa, onda qabın kənarına su tökməklə, onu yandırırlar.

Bu zaman parlaq alov əmələ gəlir. (Metanın yanmasından daha parlaq). Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 6. Etilenin doymamışlığının sübutu

İşin gedisi: a) Kalium – permanqanatın duru məhlulundan etilen buraxılır. Bu zaman mehlulun rəngi itir. (Kalium – permanqanat manqan (IV)okside çevrilir). Etleni sınaq şüşəsində almaq lazımla olanda, əyri boru götürülür (çıxarılır), düz borunun son ucu kalium – permanqanat mehluluna daxil edilir və etilen almağa məxsusi sınaq şüşəsi qızdırılır.

b) Bu dəfə alınan etilen bromlu sudan buraxılır.

Qeyd: Bu zaman bromla az doydurulmuş və zəif rəngə çalan məhluldan istifadə edilməlidir. Əks təqdirdə, məhlulun rəngsizləşməsi üçün çox etilen sərf olunur və reaksiyanın müddəti uzanar.

c) Etilen doldurulmuş yarımlitlik kolbaya içərisində bromlu su və ya kalium – permanqanatın zəif məhlulu olan sınaq şüşəsi salınır. Kolbanı dərhal rezin tixacla bağlayıb, bir neçə dəfə çalxalamalı. Bu zaman məhlulun rəngsizləşməsi baş verir. Kolbanın boğazı kristallizatora salınır və suyun altında tixac açılır. Sərf olunmuş etilen əvəzinə kolbaya su dolmağa başlayır.

#### Təcrübə 7. Asetilenin alınması


İşin gedisi: Kolbaya bir qədər kalium-karbid parçaları yerləşdirməli. Bu zaman kolba üfüqi vəziyyətdə tutulmalıdır.

Əks halda (şaquli vəziyyətdə tutulub kalsium - karbid salınarsa), sınaq şüşəsi sına biler. Damcı qifinə, yaxşı olar ki, su deyil, 1:3 nisbətində sulfat turşusu mehlulu tökmeli. Bu halda kolbaya axıdılan sulfat turşusu oradakı kalsium - karbid parçalarının üzərində kalsium- sulfat qabığı (təbəqəsi) ilə örtülür ki, bu, kalsium -karbidin suya toxunmasına mane olur. Su, kalsium - sulfatın yarıqlarından keçməkə kalsium -karbidlə temasda olmağa imkan tapır. Buna görə də, asetilenin əmələ gəlməsi sakit gedir.

Asetilenin alınmasını sınaq şüşəsində də aparmaq olar. Bu məqsədlə 3-4 kiçik kalsium - karbid parçasını sınaq şüşəsinə salmalı və üzərinə 2-3 ml 1:3 nisbətində hazırlanmış sulfat turşusu mehlulu əlavə etməli. Sınaq şüşəsini qazaparan boru keçirilmiş tixacla bağlamalı. Reaksiyanın tənliyini yazmalı.

#### Təcrübə 8. Asetilenin yanması

İşin gedisi: Asetilenin yanmasını duz qazaparan borulu tixac keçirilmiş sınaq şüşəsində aparmaq əlverişlidir. Reaksiyanın tənliyi belədir:



Təcrübə 9. Asetilenin doymamışlığının sübut edilməsi. Bununla əlaqədar edilən təcrübə etilendə olduğu kimi aparılmalıdır.

### §3. Benzol və onun xassələrinə aid təcrübələrin qoyuluşu

#### Təcrübə 10. Benzolun fiziki xassələri

İşin gedisi: a) Benzolun qayama temperaturu. İçərisində 1-2 ml benzol olan sınaq şüşəsi qaynayanadək qızdırılan suya salınır, benzol dərhal qaynayır. Belə ki, benzolun qaynama temperaturu  $100^{\circ}\text{C}$  – dən az olub,  $80,4^{\circ}\text{C}$  –yə bərabərdir.

b) Benzolun bərkimə (ərimə) temperaturu. Sınaq şüşəsinə 1-2 ml benzol töküb, bir neçə dəqiqə qar topası altında və ya buzlu suda saxlamalı. Benzol bərkiyir. Deməli, benzolun bərkimə temperaturu  $0^{\circ}\text{C}$ -dən yüksəkdir ( $+5,4^{\circ}\text{C}$ ).

c) Benzolun sıxlığı. Kiçik stekkanda su üzərinə 4-5 ml benzol tökməli. Sonuncu, su üzərində üzəcəkdir. Deməli, benzolun sıxlığı vahiddən kiçikdir ( $20^{\circ}\text{C}$ -də 0,874).

#### Təcrübə 11. Benzolun yanması

**İşin gedisi:** Şüşə çubuqla azacıq benzol götürüb, alov'a tutmalı. O, dərhal alışır və hisli alovla yanır.

(Benzolun yanmasını hidrogenin, habelə şagirdlərə məlum olan bezi karbohidrojenlərin yanması ilə müqayisə etmeli). Reaksiyanın tənliyini yazmali.

**Tecrübe 12. Benzolda doymamışlıq xassəsinin sübutu**


**İşin gedisi:** İçərisinə azacıq benzol tökülmüş iki sınaq şüşəsindən birinə bromlu su, digerinə isə kalium – permanqanat məhlulu elavə etmeli. Birinci halda benzol bromun suda məhlulundan bromu ekstraksiya edir. İkinci halda isə məhlulun rəngsizləşməsi baş vermir. Bu tecrübələr benzolun quruluşu haqqında real mülahizə irəli sürülməsnə imkan verə bilər. Belə ki, benzol doymamış karbohidrojenlər üçün xarakterik olan tipik reaksiyalar vermir.

**Tecrübe 13. Xlorun benzola birləşdirilməsi**

**Qeyd:** Tecrübənin qiyməti ondadır ki, həmin birləşmə reaksiyasının doymamış karbohidrojenlərdən fərqli olaraq, xüsusi şəraitdə getdiyini göstərir. Eyni zamanda o, mühüm insektisid – heksaxloranın alınması prosesini də nümayiş etdirir.

**İşin gedisi:** Böyük konusşekilli kolbanı (0,8-1l), içərisindəki havanı çıxarmaqla, xlorla doldurmali. Kolbaya 2ml benzol töküb, rezin tıxacla bağlamalı. Səpələnmiş işıqdə heç bir reaksiya müşahidə edilmir. Kolbanı güclü işıqlanan elektrik lampasının yaxınlığına qoymalı. Dərhal ağ tüstü nəzərə çapacaq ki, bu da heksaxloranın hissəciklarından ibarətdir. Kolba bir neçə dəfə çalxalandıqda, 25-30 dəqiqədən sonra onun divarları heksaxloran kristalları ilə örtülür. Kolbanın ağızından tıxac çıxarıldıqda heksaxloranın iyi hiss olunur.

Xlorun yoxa çıxmasını göstərmək lazıim gelsə, onda kolbanın boğazını kristallizatora salıb, suyun altında tıxacı çıxarmalı. Bu zaman su kolbaya dolmağa başlayacaqdır. Benzolun xlorlaşdırılması reaksiyasının tənliyi belədir:



## Yoxlama suallar

1. Doymuş və doymamış karbohidrogenlər bir-birlərindən əsasən nəyə görə fərqlənirlər?
2. Orta məktəbin kimya kursunda doymuş və doymamış karbohidrogenlərin hansı nümayəndələrinin tədrisi həyata keçirilir?
3. Metanın homoloji sırasının aqreqat halları necədir?
4. Metanın tam və natamam yanması reaksiyasının məhsulları neden ibaretdir?
5. Nə üçün doymamış karbohidrogenlər, xüsusən asetilen hisli alovla yanır?
6. Asetilenin sənayedə tətbiq olunan klassik alınma üsulu hansı reaksiyaya əsaslanır?
7. Etilen və asetilen sırası karbohidrogenlərinin doymamışlığı hansı qeyri -üzvi maddələrin təsiri ilə müəyyən edilir?
8. Etilenin oksidlaşması məhsulu neden ibaretdir?
9. Dien karbohidrogenlərinin en çox sənaye əhəmiyyəti kəsb edən nümayəndəsi hansıdır?
10. Etilendən 90% çıxımıla 4,15 q etil spiriti alınırsa, hidratasiya reaksiyası üçün neçə qram etilen götürülməlidir?
11. Benzolun tam xlorlaşdırılması məhsulu neden ibaretdir?
12. Hansı halda asetileni benzola çevirmek olar?
13. 30 q benzolun tam yanmasından normal şəraitdə neçə litr karbon qazı alınar?

## XVIII FƏSİL

### OKSİGENLİ ÜZVİ BİRLƏŞMƏLƏRƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU

**§1. Spirtlər və aldehidlərə, karbon turşularına aid tərübələrin qoyuluşu.**

**Təcrübə 1. Natriumun etil spirtilə qarşılıqlı təsiri**

**İşin gedisi:** Sınaq şüşəsinə 2-3 ml mütləq spirt töküb, üzərinə 1-2 kiçik natrium parçası salmalı. Sınaq şüşəsinin ağızını ucu dərtilib nazikləşdirilmiş şüşə boru keçirilmiş tixacla bağlamalı, hava sıxışdırılıb çıxarıldıqdan sonra ayrılan hidrogeni yandırmalı.

**Qeyd:** Əgər natrium tam reaksiyaya girməyibsə, sınaq şüşəsinə bir qədər də spirt əlavə etməli. Alınan natrium – etilatdan bir az şüşə lövhəyə qoyub, alov üzərində ehtiyatla buxarlandırmalı. Soyuduqdan sonra quru natrium- etilata fenolftaleinin spirtdə məhlulundan bir damcı əlavə etməli. Rəng dəyişikliyi müşahidə edilmir. Lakin məhlula bir damcı su əlavə edilərsə, natrium – etilatın hidrolizi nəticəsində qəlevi əmələ gelir ki, bu da bənövşəyi rəngin yaranmasına səbəb olur.

Təcrübəni natrium – etilatın suda məhlulu ilə də aparmaq olar. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 2. Qliserinin yanması**

**İşin gedisi:** Farfor kasada və ya tigeldə olan qliserini spirt lampası alovu üzərində qızdırmalı. (önce qliserini susuzlaşdırılmış mis kuporosu ilə qurutmaq daha yaxşı olar). Bu zaman qliserinin buxarları zəif işiqli alovla yanır. Reaksiyanın tənliyini yazmalı.

**Təcrübə 3. Qliserinin natriumla qarşılıqlı təsiri**

**Qeyd:** Təcrübə qliserinin bu cəhətdən etil spirti ilə oxşarlığını göstərir. Yəni, qliserin də natriumla reaksiyaya girib alkoholyatlara benzər birləşmə verir.

**İşin gedisi:** Sınaq şüşəsinə 2-3 ml qliserin töküb, üzərinə kiçik natrium parçası əlavə etməli, əvvəlcə qarışığın azca qızdırmalı, bundan sonra reaktiya yüksək enerji ilə getməyə başlayır. Qliserin bu zaman qaralır, bəzən də yanmaqdə davam edir. Reaksiyanın tənliyini yazmalı


**Təcrübə 4. Mis (II) qliseratın alınması**

**İşin gedişi:** Təcrübənin aparılması üçün önce mis (II) hidroksid hazırlanmalıdır. Bu məqsədə durulaşdırılmış mis kuporosu məhlulu ilə sodium – hidroksidin qarşılıqlı təsiri reaksiyasından istifadə olunur. Sınaq şüshesinə 2-3 damcı mis kuporosu məhlulu töküb, üzərinə bir o qədər sodium- hidroksid məhlulu əlavə etməli. Alınan mis (II) hidroksid çöküntüsü üzərinə sonuncu həll olanadək damcı – damcı qliserin tökməli. Bu zaman mis kuporosunun rəngindən fərqlənen rəngə diqqət yetirməli. Bu, mis (II) qliseratdan ibarət parlaq göy rəngli maddədir. Müvafiq reaksiyaların tənliklərini yazmalı.


#### Təcrübə 5. Aldehidlər üçün xarakterik reaksiyalar.


**Qeyd:** Aldehidlərin öyrədilməsi zamanı üzvi maddələrin tədriclə oksidləşib bir-birinə çevrilmesi aydınlaşır: yeni karbohidrogen spirə, spirə aldehydi, aldehydi isə karbon turşusuna çevirilir.

**İşin gedişi:** Təmiz stekana 4-5 ml 2%-li  $\text{AgNO}_3$  məhlulu töküb, üzərinə 2-3 damcı  $\text{NaOH}$  məhlulu əlavə etməli. Əmələ gələn  $\text{Ag}_2\text{O}$  çöküntüsü, onun üzərinə 5-8%-li ammonyakın suda məhlulu əlavə edilməklə həll olunur. Alınan məhlulun üzərinə bir neçə damcı formalin və ya asetat aldehydi əlavə edilir. Zəif (ehtiyatlı) qızdırma nəticəsində sınaq şüshesinin divarlarında gümüş-güzgü örtüyü yaranır. Təcrübə o zaman məqbul hesab olunur ki, proses zamanı güzgü alınmasın, gümüş isə qara xırdalanmış tozvari halda əmələ gəlsin (adətən, qab kifayət qədər təmiz olmadığı halda). Təcrübə şagirdlərə bir qədər sadələşdirilmiş halda izah edilməlidir. Burada kompleks birləşmə alınmasına diqqət çəkilməməlidir. Gümüş – nitrat məhiuluna  $\text{NaOH}$  əlavə edildikdə,  $\text{AgOH}$  çöküntüsü alındığı qeyd olunmalıdır. Həmin çöküntü isə davamsız olduğundan, dərhal tərkib hissələrinə parçalanır. Müvafiq reaksiyaların tənlikləri belədir:




$\text{Ag}_2\text{O}$  çöküntüsü ammonyakın suda məhlulunda həll olur. Həmin çöküntü davamsız olduğundan, aldehydi uyğun turşuya oksidləşdirir. Reaksiyanın tənlikləri belədir:






Sırkə aldehidi ilə də həmin proses baş verir:



b) Sınaq şüşəsinə 2-3 damcı durulaşdırılmış  $\text{CuSO}_4$  mehlulu töküb, onun üzərinə bir o qədər  $\text{NaOH}$  mehlulu əlavə etməli.


Mehlula müvafiq aldehid əlavə etmək və qarışığı qızdırmaqla,  $\text{Cu(OH)}_2$   $\text{Cu}_2\text{O}$ -ya reduksiya olunur, aldehid isə turşuya oksidləşir.


Reaksiyanın tənlikləri belədir:



Təcrübə 16. Etil spirtini mis (II) oksidlə oksidleşdirməklə sırkə aldehidinin alınması.

İşin gedisi: Sınaq şüşəsinə 1 ml etil spirti töküb, üzərinə bir az təmiz çay qumu səpməli. Qum spirti özüne hopduracaq. Sınaq şüşəsini üfiqi olmaqla ştativə bərkitməli. Bundan əvvəl ehtiyatla qumun yanına bir az da  $\text{CuO}$  tozu yerləşdirməli. Sınaq şüşəsini qazaparan boru keçirilmiş tixacla bağlamalı ve borunu içərisində bir az su olan iri sinaq şüşəsinə salmalıdır. Təcrübənin əvvəlində  $\text{CuO}$  güclü qızdırılmalıdır. Alov vaxtdan-vaxta (arabir) spirt hopmuş qum üzərinə də yönəldilməlidir. Spirtin buxarları qızmış  $\text{CuO}$  üzərindən keçərkən, oksidləşib sırkə aldehidinin çevrilir.  $\text{CuO}$  isə Cu-a reduksiya olunur. İçərisində su olan sinaq şüşəsindən isə sırkə aldehidinin xarakterik iyi hiss olunur. Alınan sırkə aldehidi mehlulunu iki hissəyə ayırmalı: bunlardan birində gümüş güzgü reaksiyasını həyata keçirməli və ya  $\text{Cu(OH)}_2$ -la reaksiyasını aparmalı. Mehhlulun başqa hissəsini ləkmus kağızı ilə yoxlamalı. Aldehid neytral reaksiyaya malikdir. Onun üzərinə 1-2 ml  $\text{KMnO}_4$  -ün zəif mehlulunu əlavə etməli. Nəticədə  $\text{KMnO}_4$   $\text{CH}_3\text{COH}$ -ı  $\text{CH}_3\text{COOH}$ -a oksidləşdirəkdir. Turşu əmələ gəldiyi təqdirdə, mehlula neytral ləkmus əlavə edilərsə, o, qızaracaqdır. Göründüyü kimi, aparılan təcrübələr mühüm əhəmiyyət kəsb edir. O spirlər, aldehidlər və karbon turşuları arasında genetik əlaqənin mövcudluğunu sübut edir. Müvafiq reaksiyaların tənlikləri belədir:






Karbon turşularına aid təcrübələrin qoyuluşu

Təcrübə 7. Sirkə turşusunun alınması



İşin gedişi: Sınaq şüşəsinə 2-3 q natrium – asetat kristalı tökməli və üzərinə 1,5-2ml qatı  $\text{H}_2\text{SO}_4$  əlavə etməli. Sınaq şüşəsini içərisindən qazaparan boru keçirilmiş tixacla bağlamalı, borunun ucunu digər sınaq şüşəsinə salmalıdır. Qarışıqlığı qəbulədici sınaq şüşəsində 1,0-1,5 ml sirkə turşusu toplanıncaya qədər alovun üzərində qızdırılmalıdır.

Müstəqil nəticələr üçün şagirdlərə belə suallar verilməlidir: 1. Qəbulədicidə hansı madde əmələ gelmişdir? 2. Hansı əlamətlər bunu təsdiq edir? 3. Müvafiq reaksiyanın tənliyi belədir:



Təcrübə 8. Sirkə turşunun bəzi metallarla qarşılıqlı təsiri


İşin gedişi: İki sınaq şüşəsinin hər birinə 1-2ml sirkə turşusu məhlulu tökməli. Sınaq şüşəsinin birinə bir qədər Mg yonqarı, ikincisinə isə bir necə Zn dənəsi salmalıdır. 1-ci sınaq şüşəsində reaksiya şiddetli, ikincisində isə sakit gedir. (bəzən o, yalnız qızdırılma şəraitində gedir). Reaksiyaların tənlikləri belədir:



Sirkə turşusu Mg və Zn –lə necə reaksiyaya girir?

Təcrübə 9. Sirkə turşusunun əsaslarla qarşılıqlı təsiri



İşin gedişi: Sınaq şüşəsinə 1-1,5 ml qatı NaOH məhlulu tökməli, üzərinə bir – iki damcı fenolftalein məhlulu əlavə etməli. Qələvi məhlulu üzərinə sirkə turşusu əlavə etdikdə, duz əmələ gelməsi nəticəsində məhlul neytrallaşır:



Təcrübə 10. Sirkə turşusunun spirtlərlə qarşılıqlı təsiri

İşin gedişi: Sınaq şüşəsinin hər birinə 2 ml metanol, digərinə isə izopentil spirti tökməli. Sonra hər iki sınaq şüşəsinə ehtiyatla 1 ml qatı  $\text{H}_2\text{SO}_4$  məhlulu əlavə etməli. Sınaq



şüşelerinin ağını içərisindən uzun şüşə boru – soyuducu keçirilmiş tixaclarla bağlamalı. Qarışıqlı ehtiyatla qızdırılmalı. Hər bir sınaq şüshesindəki mayeni içərisində NaCl –in doymuş məhlulu olan 2 qaba tökməli. Reaksiyanın tənlikləri belədir:



Hər iki təcrübədə sirkə turşusunun efirləri alınır.

Təcrübə 11. Qarışqa aldehidinin gümüş (I) oksidlə oksidləşdirilməsi

İşin gedisi: Təmiz sınaq şüshesinə içərisində 2% gümüş – nitrat olan təzə hazırlanmış məhluldan 2 ml tökməli, alınan çöküntü həll olana qədər onun üzərinə az miqdarda duru ammonyak məhlulu əlavə etməli. Sonra qarışığa bir neçə damcı qarışqa aldehidi əlavə etməli və həmin sınaq şüshesini içərisində qaynar su olan kolbada (stekanda) qızdırılmalı. Reaksiyaların tənlikləri belədir:



Tollens reaksiyası adlanan bu reaksiya zamanı qarışqa turşusunun ammonium duzu da alınır.

Təcrübə 12. Stearin turşusunun natrium - hidroksidlə qarşılıqlı təsiri

Qeyd: Əgər tədris prosesində şagirdlərə yalnız mineral turşuların, o cümlədən  $\text{HCl}$ ,  $\text{H}_2\text{SO}_4$ ,  $\text{HNO}_3$  göstərilməsi ilə kifayətlənilibse, onlarda turşular haqqında səhv təsəvvür yaranı bilər. Şagirdlər güman edə bilərlər ki, turşular yalnız maye halında olan maddələrdən ibarətidir. Buna görə, onlara bərk turşuların göstərilməsi də məqsədə uyğundur. Bu baxımdan stearin turşusu xarakterikdir. Çünkü o, bütün turşuların ümumi xassələrinə malikdir.

İşin gedisi: Təcrübəni aparmaq üçün, önce sınaq şüshesinə 4-5 ml su tökməli, sonra onun üzərinə 2-3 damcı 0,1 normal natrium - hidroksid məhlulu, 2-3 damcı fenolftaleinin spirtdə məhlulu və néhayət, bir qədər stearin turşusu əlavə etməli. Sınaq şüshesini çalxalamalı. Bu zaman fenolftaleinin bənövşəyi rəngi itmir. Sınaq şüshesini qızdırıldıqda stearin turşusu əriyir.

Onu qarışdırmaq şətili qəlevi məhlulu ilə neytrallaşdırmalı. Yalnız bu zaman fenolftaleinin bənövşəyi rəngi yox olur. Çünkü turş mühitde o rengsiz qalır.

## Ş2. Efirlərə ve yaqlara aid təcrübələrin qoyuluşu

### Təcrübə 13. Efirleşmə reaksiyası

**Qeyd:** Efirleşmə reaksiyasını öyrənəndə şagipdlərə etirin əmələ gəlməsini göstərmək lazımdır. (Orta məktəbdə bu reaksiya etil-sirke efirinin alınması misalında həyata keçirilir). Bu məqsədə, önce spirt, üzvi turşu, habelə su əducu maddə – sulfat turşusu götürülür.

Lakin təcrübənin müəyyən çatışmazlığı vardır: Orta məktəblərdə, adətən üzvi maddələrin sulu məhlulları olur ki, onları susuzlaşdırmaq müəyyən çətinlik törədir. Yəni, sulu məhlulların tətbiqi zamanı efirin çıxımı az olur. Buna görə, üzvi turşular əvəzine onların müvafiq duzlarından istifadə etmək daha məqsədə uyğundur.

**İşin gedisi:** Sınaq şüshəsinə təxminən 2 q susuzlaşdırılmış sodium – asetat töküb, üzərine 1 ml etil spirti və bir o qədər qatı sulfat turşusu əlavə etməli. Sınaq şüshəsinin qarışıqla birlikdə qızdırılmalıdır. Sodium - asetat qatı sulfat turşusu ilə qarşılıqlı təsirdə olub, asetat turşusu əmələ getirir, sonuncu isə spirtle reaksiyaya girib, etil – asetat efirinin alınmasına səbəb olur. Qatı sulfat turşusu iştirak etdikdə, reaksiya sürətlə gedir. Qəbulədici sınaq şüshəsində spirt toplanır (onda spirt və turşunun qarışığı vardır). Müvafiq reaksiyaların təntiklərini yazmalı.

### Təcrübə 14. Efirleşmə zamanı suyun əmələ gəlməsi

**Qeyd:** Şagirdlərə efirleşmə reaksiyası zamanı su əmələ gəlməsini göstərmək vacibdir. Bu, məxsusiliyi olan maddənin – efirin əmələ gəlməsini sübut etməkdən xeyli çətindir. Suyun alınmasını müəyyən etmək üçün bundan əvvəlki təcrübənin reseptindən (aparılma üsulu) istifadə etmək olar. İçərisində susuzlaşdırılmış sodium – asetat, etil spirti və sulfat turşusu olan sınaq şüshəsinin iyənenin sonu ilə çoxlu kiçik deşiklər açılmış polietilen kisəcikle bağlamalı (örtməli). Kisəciyə bir qədər susuzlaşdırılmış mis kuporosu qoymalı. Əgər sınaq şüshəsindəki qarışq 3-4 dəqiqə müddətində qızdırılsa, efirleşmə zamanı ayrılan su, susuzlaşdırılmış mis kuporosuna birləşir ki, bunun nəticəsində sonuncu göyərir.

### Təcrübə 15. Yağların üzvi həllədicişlərdə həll olması

**İşin gedisi:** Yağların bəzi üzvi həllədicişlərdə yaxşı həll olmasını göstərmək üçün sınaq şüşəsinə 1-2 ml benzin və ya benzol töküb, üzərinə bir neçə damcı günəbaxan yağı və ya az miqdarda inek yağı əlavə etməli. Sınaq şüşəsini bir qədər çalxaladıqdan sonra yağıñ həll olması baş verir. Əgər alınan məhlula şüşə çubuq batırıb, ondan bir - iki damcı filtr kağızı üzərinə keçirilsə, dərhal kağızda yañ ləkəsi aşkar olacaqdır.

### Yoxlama sualları

1. Etil spirinin etilendən alınması hansı prosesə eəsaslanmışdır?
2. Etil spirinin oksidləşmə məhsulu nə adlanır?
3. Nairiumun etil spiri ilə qarşılıqlı təsirində  $38\text{g}$  sodium – etilat alınarsa, normal şəraitde neçə litr hidrogen ayrılır?
4. Sirkə aldehydinin oksidləşmə məhsulu nədən ibaretdir?
5. Qarışqa aldehydi hansı qiymətli metalı öz oksidindən reduksiya edə bilir? Müvafiq reaksiyanın tənliyini yazmalı.
6. Aldehydlərin reduksiya məhsulları nədən ibaretdir?
7. Hansı şəraitdə saxarozanı oksalat turşusuna çevirmək olar?
8. Etil – asetat efirinin su ilə qarşılıqlı təsirində hansı məhsullar alınır?
9. Yağların su ilə hidrolizi hansı məhsulların əmələ gəlməsi ilə nəticələnir?

## XIX FƏSİL

### AZOTLU ÜZVİ BİRLƏŞMƏLƏRİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ


#### § 1. Anilinə və nitrobenzola aid təcrübələrin qoyuluşu

##### Təcrübə 1. Anilinin indikatorlara münasibəti

İşin gedisi: Stəkanda 100 ml suya 1 ml anilin töküür. Qarışq yaxşı qarışdırılır (1 q anilin 30 q suda həll edilir). Anilin məhlulu iki hissəyə ayrılır. Birinci porsiyanın üzərinə neytral ləkmus məhlulu, digər hissəyə isə fenolftalein məhlulu töküür. Hər iki halda indikatorların rəngində dəyişiklik baş vermir.

##### Təcrübə 2. Anilinin əsasi xassəsi

İşin gedisi: Sınaq şüşəsinə 5ml anilin töküb, üzərinə bir o qədər qatı xlorid turşusu əlavə etmeli. Sınaq şüşəsini soyuq suda soyutmalı. Anilin-hidroxlorid və ya fenil ammonium – xlorid çöküntüsü əmələ gelir. Anilin – hidroxloridin bir hissəsi şüşə çubuqla başqa sınaq şüşəsinə keçirilir və onun üzərinə qatı qələvi məhlulu əlavə edilir. Yenidən anilin əmələ gelir. Anilin – hidroxloridin birinci sınaq şüşəsində qalan hissəsi üzərinə bir az su əlavə etmeli. Bir qədər qarışdırıldıqdan sonra anilin suda həll olur. Reaksiyaların tənlikləri belə yazılır.



##### Təcrübə 3. Anilin üçün xarakteristik vəsfi reaksiya

İşin gedisi: Stəkana 100-150 ml su tökməli və onda bir neçə damcı anilin həll etmeli. Məhlulu qarışdırıldıqdan sonra onun üzərinə xlorlu əhəng əlavə etmeli. Bu zaman xarakterik bənövşəyi rəng əmələ gelir ki, bu da aniline məxsusdur. Rəngi yaxşı müşahidə etmək üçün stəkanın arxasına ağ ekran qoymaq lazımdır.

##### Təcrübə 4. Anilinin benzoldan alınması

İşin gedisi: Təcrübə 2 mərhələdə icra edilməlidir: a) benzoldan nitro- benzolun alınması. Stəkana 15 ml qatı sulfat turşusu, 1ml qatı nitrat turşusu məhlulları tökməli. Sınaq şüşəsini soyutduqdan sonra qarışığa ehtiyatla 0,5 ml benzol əlavə etmeli. Sınaq şüşəsini uzun soyuducu borusu olan tixacla

bağlamalı (soyuducu boru benzol və nitrobenzol buxarlarının kondensasiyası üçündür). Qarışq yaxşı çalxalanmalı ve alov üzərində zəif qızdırılmalıdır. (Alovda yox!). Bu müddətdə sınaq şüshesində olan maddə qarışdırılır. Əger reaksiya sürətlə (enerjili suretdə) gedərsə, qonur rəngli azot (IV) oksid ayrılır. Sınaq şüshesini içərisində soyuq su olan stekana yerləşdirməli, yoxsa, şiddətli qızdırma zamanı dinitrobenzol kristallarından ibarəti aralıq məhsul alına bilər. Sınaq şüshesinin çalxalanmaqla qızdırılması 10 dəq. uzanır. Sınaq şüshesindəki maddə içərisində su olan stekana tökülür və qabın dibində nitrobenzol damcıları toplanır. Nitrobenzol üzərindəki mehlul ehtiyatla işlənmiş reaktivlər bankasına tökülür. Nitrobenzol su ilə yuyulur. Nəhayət, nitrobenzol damcıları az miqdard su ilə sınaq şüshesinə keçirilir.

b) Nitrobenzolun aniline reduksiyası

**Qeyd:** Bu reaksiya, adətən turş mühitdə aparılır və buna görə, anilinin turş duzu alınır ki, ona da qəlevi əlavə etməklə və distilləyə uqrataqla anilin eməla gəlir. Lakin buna çox vaxt sərf olunur. Təcrübəni qəlevi mühitdə apardıqda xeyli sadələşir.

**İşin gedisi:** Bunun üçün nitrobenzol olan sınaq şüshesinə 10 %-li NaOH mehlulu tökülür, içərisinə iri alüminium qırıntıları yerləşdirilir. Başlanğıcda sınaq şüshesi zəif qızdırılır. Alüminiumun qəlevi ilə qarşılıqlı təsirindən ayrılan atomar hidrogen benzolu aniline reduksiya edir. Sınaq şüshesini təcrübə zamanı yüngülce çalxalamaq lazımdır. Alınan anilini xlorlu əhənglə yoxlamaqla sınaqdan keçirib, onun əmələ gəlməsinə əmin olmaq mümkündür.

## § 2. Zülallara aid təcrübələrin qoyuluşu

### Təcrübə 5. Zülal mehlulunun hazırlanması

**İşin gedisi:** a) Zülal mehlulu hazırlamaq üçün iri toyuq yumurtasının sarısını ağından ayırmalı. Zülalı kolbaya keçirib, üzərinə 100 ml distillə suyu əlavə etməli. Qarışdırıldıqdan sonra zülal mehlulu təcrübə üçün yararı olur.

b) Zülalla aparılacaq təcrübələr üçün süd, kəsmik və ya digər süd məhsulları da götürmək olar.

### Təcrübə 6. Zülallar üzərində rəng reaksiyaları.

a) Ksantoprotein reaksiyası. 1 ml zülal məhlulu üzərinə 5-6 damcı qatı  $\text{HNO}_3$  əlavə edilir. Qızdırarkən məhlul və çöküntü parlaq sarı rəngə boyanır.

b) Benzol nüvəsinin nitrolaşması. Biuret reaksiyası. 1-2 ml zülal məhlulu üzərinə bir o qədər qələvi məhlulu və 2-3 ml durulaşdırılmış  $\text{CuSO}_4$  məhlulu əlavə edilir. Məhlul qırmızı-bənövşəyi rəngə boyanır.

Qeyd: Biuret reaksiyası – molekulunda – CO – NH – qrupu olan üzvi maddələrin (biuret, turşu amidi və imidi, zülal, polipeptid və s.) qələvi mühitdə  $\text{CuSO}_4$ -tə verdiyi rəngli reaksiyadır (bənövşəyi rəng əmələ gelmesi). Biuret reaksiyasından zülallar və onların qismən hidrolizi məhsullarının vəsi və miqdarı təyinində istifadə edilir. Bu reaksiya ilk dəfə 19-cu əsrde biuret birleşmesi ( $\text{NH}_2\text{-CO-NH-CO-NH}_2$ ) üzərində müşahidə edildiyinə görə belə adlandırılmışdır.

#### Təcrübə 7. Zülalların çökdürülməsi.

İşin gedisi: a) İçərisində zülal məhlulu olan 2 sınaq şüşəsinə damcı-damcı mis (II) sulfat və  $\text{Pb}(\text{CH}_3\text{COO})_2$  məhlulu əlavə etməli. Pambıqvari ağ çöküntü alınır ki, bu da duz məhlullarının artığında həll olur ( $\text{NaCl}$ ,  $\text{MgSO}_4$ ,  $\text{ZnSO}_4$ ,  $(\text{NH}_4)_2\text{SO}_4$  və s.).

b) Zülal məhlulları olan 2 sınaq şüşəsindən birinə eyni həcmdə fenol, digərinə isə formalin əlavə etməli.

c) Zülal məhlulunu qızdırımalı.

#### Təcrübə 8. Zülallarda azot və kükürdün müəyyən edilməsi.

İşin gedisi: İçərisində zülal məhlulu olan sınaq şüşəsinə qatı  $\text{NaOH}$  məhlulu əlavə edib qaynatmalı. Bu zaman ammonyak ayrılır ki, onu isladılmış qırmızı ləkməsini göyərməsi ilə müəyyən etmək mümkündür. Məhlulu qızdırıldıqdan sonra onu 3-4 dəfə su ilə durulaşdırır və üzərinə  $\text{Pb}(\text{CH}_3\text{COO})_2$  əlavə edirlər. Qara rəngli  $\text{PbS}$ -dən ibarət maddənin alınması zülalda kükürdün olmasını (varlığını) göstərir.

## Yoxlama suallar

1. Nitrobezoldan anilin alınması hansı reaksiyaya əsaslanır?
2. Zülallardan alınmış mühüm amin turşular hansılardır?
3. Zülalların təbii mənbələri hansılardır?
4. Zülal – fermentlər orqanizmdə əsasən hansı rol oynayırlar?
5. Zülal –katalizatorlar rolunu oynayan maddələr ümumi adla necə adlandırılır?
6. Zülalların əsasını təşkil edən və sünü sürətlə alınan polipeptidlərin rolu ilk dəfə hansı alim tərəfindən öyrənilmişdir?
7. Zülallar suda və duzların durulaşdırılmış məhlulunda həll olmalarına görə neçə qrupa bölünür?
8. Zülallardan bezilerinin amfoterliyi aminturşu radikallarında hansı qrupların olması ilə əlaqədardır?
9. Zülalları başqa maddələr içərisində ayırd etmek onların hansı mühüm xassəsinə əsaslanır?
10. Zülalların rəngdəyişmə reaksiyalarında, önce hansı qeyri –üzvi maddələr mühüm rol oynayır? Həmin maddələrin təsirindən zülallar hansı rəngə boyanır?
11. Zülalların sarı rəngə boyanması hansı qeyri – üzvi turşunun təsiri ilə əmələ gelir?

xx Fesil


## **YÜKSƏK MOLEKULLU BİRLƏŞMƏLƏRƏ (POLİMERLƏRƏ) AİD TƏCRÜBƏLƏRİN QOYULUSU**

#### a). Depolimerleşme ve polimerleşme reaksiyonları.

**Qeyd:** Yüksəkmolekullu birləşmələrə aid təcrübələri aparmaq üçün sintetik materiallardan hazırlanmış və geniş yayılmış məmulatlardan, məsələn, keçiricilər (naqillər) üzərinə çəkilmiş polixlorvinildən ibarət elektrik keçirməyən materialdan, müvafiq məhsullar saxlanılan polietilen kisələrdən, şagird qələmlərindən və diş şotkalarından (pleksiklaz) və s. -dən istifadə etmək mümkündür. Bu məmulatlardan bir çoxu, öncə depolimerləşməye uğradılmaqla lazımlı monomer alınır və təmizləməklə sadə üsullardan istifadə etməklə polimerləşdirilir.

#### Tecrübe 1. Polimetilmetakrilatın depolimerlaşdırılması


**İşin gedisi:** Sınaq şüshesine kiçik pleksiklaz parçası qoyub, onun ağını qazaparan borusu olan tixacla bağlamalı, qazaparan borunun ucunu içerisinde soyuq su olan iri stekana qoyulmuş sınaq şüshesine daxil etmeli (şəkil 38). Sınaq şüshesini spirt lampası alovunda zəif qızdırılmalıdır. Çox keçməden qəbulədici sınaq şüshesində əsasən pleksiklazdan ibarət olan zəif sarı rəngli məhlulun kondensleşməsi baş verir:



Alınan yarım çiy məhsulu temizləmək üçün onu kiçik kolbaya keçirib, 2/3 hissəsi soyuq suda yerləşdirilən sınaq şüşəsinə distillə etməli. Təmiz polimetilmətakrilat -rəngsiz, qaynama temperaturu 100-101°C olan mayedir.

#### Tecrübe 2. Polistirolun depolimerlesdirilməsi

**İşin gedişi:** Təcrübə polimetilmetakrilatın depolimerlaşması surğusunda aparılmalıdır. Lakin



**Şekil 38.** Polimerlerin depolimerlaşdırılması.

polistirol nisbətən yüksək temperaturda depolimerləşdiyindən, sınaq şüshəsi qaz lampası alovunda qızdırılmalıdır. Yüksək temperaturu saxlamaq üçün sınaq şüshəsinin yuxarı hissəsinə azbest lövhə dolamaq (sarımaq) lazımdır. Bu halda depolimerləşmə asan və tez baş verir. Təmiz stirol almaq üçün yarımcıy məhsul, polimetilmetakrilatda olduğu kimi, kolbadan içərisində soyuq su olan stekanda yerləşdirilmiş sınaq şüshəsinə distillə edilir.

Təmiz stirol  $C_6H_5-CH=CH_2$ - rəngsiz,  $+143^{\circ}\text{C}$ -də qaynayan mayedir.

### Təcrübə 3. Stirolun polimerləşdirilməsi

**İşin gedisi:** Sınaq şüshəsinə 2-3 ml təmiz stirol töküb, üzərinə bir neçə kiçik benzoil – peroksid parçası əlavə etməli. Benzoil – peroksid olmadıqda, bu məqsədlə kalium –persulfat dənəciklərindən və ya 2-3 ml hidrogen – peroksiddən istifadə etmək mümkündür. Bu halda polimerləşmə bir qədər gec baş verir.

İçərisində stirol olan sınaq şüshəsi şaquli vəziyyətdə olmaqla asbestli tor üzərində ştativin tutucusuna bərkidilir, spirit lampası və ya qaz lampası üzərində qızdırılır. Stirol qaynamağa başladıqda, sınaq şüshəsi torun üzərindən yuxarı qaldırılır ki, stirolun fasiləsiz sakit qaynaması təmin edilsin. 25-30 dəqiqədən sonra stirol qatlaşmış şirəybənzər kütləyə çevrilir. Bu, sınaq şüshəsini içərisində soyuq su olan qabda soyutduqda müşahidə olunur.

**Qeyd:** Bu təcrübənin məktəb kimya kabinetində nümayiş etdirilməsi kifayətdir ki, şagirdlər polimerləşmə reaksiyası nəticəsində ilkin maddəyə nisbətən daha özlü məhsul alınması prosesinə əminlik hasil etsinlər.

### b). Polikondensləşmə reaksiyaları.

#### Təcrübə 4. Turşu iştirakı ilə fenolformaldehid qatlarının alınması

**İşin gedisi:** Bu məqsədlə, öncə fenolun formalində qatı məhlulu hazırlanır (bir çəki hissə fenol 1 həcm formalində həll edilir). Sınaq şüshəsinə 3ml məhlul töküb, qaynayana qədər qızdırılmalıdır. Qızdırma dayandırıldıqdan sonra məhlul qaynamır. Qızmış məhlul olan sınaq şüshəsinə 2-3 damcı qatı HCl əlavə etməli. Dərhal polikondensləşmə reaksiyasının baş verməsi hiss olunur. Bu reaksiya ekzotermik olduğu üçün məhlul

qaynayır. Bir neçə dəqiqdən sonra sınaq şüşesində fenolformaldehid qatranının kiçik hisselerinin (parçaları) çökməsi müşahidə olunur.


**Təcrübə 5.** Qələvi iştirakı ilə fenolformaldehid qatranının alınması

**İşin gedisi:** Sınaq şüşesinə 4-cü təcrübədə olduğu kimi, 3 ml fenolun formalində məhlulundan töküb, üzərinə  $\frac{1}{4}$  noxud dənəsi böyüklüyündə quru NaOH parçası atmalı.


Qarışığı (məhlulu) qaynaya qədər qızdırıldıqdan sonra, o, qızdırma dayandırılırsa da, qaynamaqda davam edir, lakin bu qaynama 4-cü təcrübədə olduğu qədər enerjili surətdə baş vermir. Buna görə də, məhlul bir neçə dəfə qızdırılmalıdır ki, reaksiya başa çatsın.

**Təcrübə 6.** Sidik cövhərinin (karbamid) formaldehidlə kondenslaşması ilə aminoplastin alınması

**Qeyd:** Əvvəlcə sidik cövhəri formaldehidlə reaksiyaya girib, monometilolsidik cövhəri əmələ getirir:



Monometilolsidik-cövhəri digər sidik cövhəri molekulu ilə qarşılıqlı təsirdə olub, aşağıdakı tərkibli maddə əmələ getirir:



Monometilolsidik cövhərinin sidik cövhəri ilə əmələ getirdiyi kondenslaşmə məhsulu yenidən sidik cövhəri molekulu ilə reaksiyaya girir ki, bununla da iki maddə arasında birləşmə zənciri güclənir.

**İşin gedisi:** Təcrübəni aparmaq üçün sınaq şüşesinə 4-5 ml formalin töküb, doymuş məhlul alınanadək onda sidik cövəri həll etməli. Alınan məhlul üzərinə 1-2 damcı (1:3) nisbətində olan HCl məhlulu əlavə edib, onu qaynayanadək qızdırımlı. Məhlul yavaş-yavaş tutqunlaşır və bərk kütləyə çevrilir.

**Təcrübə 7.** Anilin hidrogen – xlorid və formalindən qatran alınması

**İşin gedisi:** Kağız torbaya və ya kibrıt qutusuna 5-10 ml

formalin və bir o qədər də anilin hidrogen-xloridin suda doymuş məhlulunu tökməli. Reaksiya istiliyin ayrılması ilə gedir və dərhal rezinə oxşar kütlənin əmələ gelməsi ilə nəticələnir. Həmin kütlə bir neçə gündən sonra bərk maddəyə çevrilir.

c). Mis - ammonyak ipəyinin alınması

Təcrübə 8. Mis- ammonyak ipəyinin alınması

**İşin gedisi:** Stəkana 20-30 ml ammonyakın suda məhlulunu töküb, onun üzərinə təzə hazırlanmış əsasi mis (II) karbonatı qarışdırmaqla, kiçik porsiya ilə əlavə etməli. Duz, onun son porsiyasının daha həll olmamasına dək əlavə edilməlidir. Bir az sakit saxlandıqdan sonra məhlulu başqa stəkana boşaltmalı. Alınan mis - ammoonyak məhlulunda şüxə çubuqla qarışdırmaqla, bir qədər (hissə) pambığı tutqun-göy rəngli kütlə alınana kimi həll etmeli. Alınan lifli məhlulda həll olmamış pambıq parçaları qalmamalıdır. Qalan pambıq parçalarını məhluldan ayırmak üçün onu Büxner qifindan süzməli. Bu məqsədə filtr kağızı əvəzinə şüxə filtrdən və ya 4-qat bükülmüş kapron corab parçasından istifadə edilməlidir.

### Yoxlama sualları

1. Hansı qrup maddələrə yüksək molekullu birləşmələr və ya polimerlər deyilir?
2. Hansı an çox işlənən üzvi maddələr polimer materiallara daxildir?
3. Polimer materiallardan plastik kütlələrin, sintetik kauçukların və liflərin mühüm tətbiq sahələri hansılardır? Misallar göstərin.
4. Pleksiklaz nədir, o, polimer materiallarının hansı sinfinə daxildir?
5. PLeksiklazın kimyəvi tərkibi necə ifadə olunur?
6. Stirol və polistirol öz xassələrinə görə bir –birlərindən nə ilə fərqlənir?
7. Fenolformaldehid qatranının alınmasında xlorid turşusunun rolü nədən ibarətdir?
8. Sidik cövhərinin (karbamid) aldehydla qarşılıqlı təsiri zamanı 140 q aminoplast alınarsa, nə qədər sidik cövhəri sərf olunar?
9. Mis-ammonyak ipəyinin alınması hansı şəraitdə baş verir?

## **ƏLAVƏ<sup>1</sup>**

Orta məktəbin VIII-XI siniflərinin kimya dərsliklərində müvafiq mövzular üzrə verilmiş laboratoriya təcrübəleri və praktik işlərin (məşğələlərin) siyahısı

### **VIII sinfin kimya dərsliyi üzrə:**

I Fesil. Kimyəvi anlayışlar.

Praktik məşğələ 1. s. 11-13.

II Fesil. Fiziki və kimyəvi hadisələr, kimyəvi tənliklər.  
Laboratoriya təcrübələri. s.44.

III Fesil. Oksigen. Hava. Yanma.

Praktik məşğələ 2. s. 54-55.

IV Fesil. Hidrogen.

Laboratoriya təcrübələri. s. 70-71.

Praktik məşğələ 3. s.71.

V Fesil. Su, mehlullar, əsaslar.

Praktik məşğələ 4. s.86.

VI Fesil. Qeyri –üzvi birləşmələrin mühüm sinifləri.

Praktik məşğələ 5. s.108.

### **IX sinfin kimya dərsliyi üzrə:**

II Fesil. Elektrolitik dissosiasiya

Laboratoriya təcrübələri. s. 58.

III Fesil. Metallar və onların ümumi xassələri.

Laboratoriya təcrübələri. s. 80.

IV Fesil. D.İ.Mendelyevin kimyəvi elementlərin Dövrlə sisteminiñ I –III qruplarının əsas yarımqrupları elementləri.

Laboratoriya təcrübələri. s.100.

V Fesil. Əlavə yarımqrup metallarının ümumi icmali.

Praktik iş. s. 121.

VI Fesil. Qeyri – metallar, Halogenlər.

Laboratoriya təcrübələri. s.138.

<sup>1</sup> Əlavə»də verilen sehifələr orta məktəbin kimya dərsliklərinə aiddir.

Praktik iş. s. 138.

VII Fesil. Oksigen yarımqrupu.

Laboratoriya təcrübələri. s.155.

Praktik iş. s. 155.

VIII Fesil.

Azot yarımqrupu.

Laboratoriya təcrübələri. s.186.

## X sinfin kimya dərsliyi üzrə:

I Fesil. Karbon yarımqrupu.

Laboratoriya təcrübələri s.33.

Praktik iş. s. 33-34.

II Fesil. Doymuş karbohidrogenlər. (Alkanlar ve ya parafinlər).

Laboratoriya təcrübələri. s.73-74.

Praktik iş s. 74.

IV Fesil. Doymamış karbohidrogenlər (Alkenlər, alkadienlər ve Alkinlər).

Praktik iş. s. 106.

## XI sinfin kimya dərsliyi üzrə:

II Fesil. Spirtlər ve fenollar

Laboratoriya təcrübələri. s.43.

Praktik iş. s. 43.

III Fesil. Aldehidlər ve ketonlar. Karbon turşuları.

Laboratoriya təcrübələri. s.69.

Praktik iş. s. 70.

IV Fesil. Mürəkkəb efirler. Yağlar.

Laboratoriya təcrübələri. s.81.

V Fesil. Karbohidratlar.

Laboratoriya təcrübələri. s.102-103.

Praktik iş. s. 104.

VI Fesil. Azotlu üzvi birləşmələr.

Laboratoriya təcrübələri. s.137.

VII Fesil. Sintetik irimolekullu maddələr ve onların əsasında alınan polimer materiallar.

Laboratoriya təcrübələri. s.164-165.

## Ə D Ə B İ Y Y A T

1. Kimyanın tədrisi metodikası. Pedaqoji Universitet və İnstitutlarda bakalavr hazırlığı üçün program. Tərtib edən p.e.d., prof.R.Y. Əliyev, redaktor k.e.n., dos. Ə.N. Xəlilov, Bakı, 2003.
2. Ə.Ö.Əbdürəhimov. Kimya tədrisi üsulu. I hissə. API-nin nəşri, Bakı, 1959.
3. У.В.Плетнер, В. С. Полосин. Практикум по методике обучения химии. Москва, «Просвещение», 1977.
4. В.С. Полосин, В.Г. Прокопенко, Практикум по методике преподавания химии. Москва «Просвещение», 1989.
5. R.Y.Əliyev, İ.O.Nəsibov, Q.I.Sultanov, Kimya tədrisi üsulu praktikumu. API-nin nəşri, Bakı, 1972.
6. R.Y. Əliyev, B.H. Həsənov, Orta məktəbdə kimya kabinetini necə təşkil etmeli. «Maarif» nəşriyyatı, Bakı, 1971.
7. F.M.Sadıqov, Ə.T. Əzizov, R.Ə.Azadəliyev, Qeyri-üzvi kimyanın tədrisində aid praktikum. Bakı 1998.
8. S.İ. Sadıqzadə, Ə.B.Əliyev, R.M. Məmmədov, G.Ə. Novruzov. Ümumi kimya praktikumu. «Maarif» nəşriyyatı, Bakı, 1988.
9. Ə.B.Əliyev, Ümumi və qeyri –üzvi kimya praktikumu. Bakı, 1989.
10. V.M. Abbasov və başqları. Kimya. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik «Azpoliqraf», Bakı, 2005.
11. V.M. Abbasov və başqları. Kimya. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik, «Azpoliqraf», Bakı, 2005.
12. V.M. Abbasov və başqları. Kimya. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik, «Azpoliqraf», Bakı, 2005.
13. V.M. Abbasov və başqları. Kimya ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. «Azpoliqraf», Bakı, 2005.
- 14.C.İ. Zülfüqarlı. Qeyri-üzvi kimya praktikumu, «Maarif» nəşriyyatı, Bakı, 1979.

# M Ü N D Ö R İ C A T

Giriş.....	3
<b>BİRİNCİ HİSSE</b>	
<b>KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASININ ÜMUMİ MƏSƏLƏLƏRİ VƏ PEDAQOJİ QRAFİKA</b>	
<b>I FƏSİL. KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASI ÜZRƏ LABORATOR KURSUNUN VƏZİFƏLƏRİ.....</b>	<b>5</b>
§ 1. Orta məktəbdə kimya eksperimentinin növləri və onlara verilən tələblər.....	5
§ 2. Laborator və praktik məşğələlərin təşkili və keçirilməsi metodikası.....	6
§ 3. Tecrübə məşğələlərinin təşkili və keçirilməsi qaydaları.....	8
§ 4. Kimya tədrisi üsulu praktikumuna hazırlıq.....	9
§ 5. Məktəb kimya eksperimenti üzrə işlərin tərtibi.....	10
§ 6. Nümayiş təcrübələrində çalışmalar.....	11
§ 7. Kimya tədrisi üsulu üzrə çalışmalar.....	11
<b>II FƏSİL. MƏKTƏB KİMYA KABINETİNİN TƏCHİZİ VƏ ORADA İŞLƏMƏK QAYDALARI.....</b>	<b>13</b>
§1. Kimya kabinetinin əsas avadanlığı və onlarla tanışlıq.....	13
§2. Kimya kabineti üçün tələb olunan əsas reaktivlər və materiallar.....	16
§3. Kimya kabinetində şagirdlərin işləmək və davranış qaydaları.....	19
§4. Odsöndürmə ləvazimatları və yanğın zamanı ilk yardım.....	20
§5. Şagirdin iş yeri və oradakı minimum avadanlıq.....	20
§6. Xüsusi məqsəd üçün lazımlı olan indikator mehlullarının və reaktivlərin hazırlanması.....	21
§7. Laboratoriya qablarının yuyulması qaydaları.....	24
§8. Kimya kabinetlərinin təşkili və təchizində fənn müəllimlərinin rolu.....	26
§9. Kimya laboratoriyasında işləyərken təhlükəsizlik texnikası qaydaları .....	28
§10. Məktəblerin kimya kabinetlərinə ekskursiyaların təşkili.....	30
§11. Pedaqoji qrafika və onun öyrənilməsinin əhəmiyyəti.....	31
§12. Kimyadan diaqram, cədvəl, sxem, kolleksiya və model-lərin hazırlanması qaydaları.....	32

## İKİNCİ HİSSƏ

### MƏKTƏB KİMYA KURSUNUN ƏSAS BÖLMƏLƏRİ VƏ MÖVZULARI ÜZRƏ KİMYA EKSPERİMENTİ

I FƏSİL. İLK KİMYƏVİ ANLAYIŞLARA VƏ KİMYANIN ƏSAS QANUN LARINA AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU ÜSULU .....	36
§1. Parçalanma, birləşmə, əvezətmə və mübadilə reaksiyalarına aid təcrübələrin qoyuluşu.....	36
§2. Kütlenin saxlanması və tərkibin sabitliyi qanunlarına aid təcrübələrin qoyuluşu.....	40
II FƏSİL.QAZLARLA İŞLƏMƏYİN ÜMUMİ ÜSULLARI VƏ PRIYOMLARI.....	49
III FƏSİL.OKSİGENİN VƏ OZONUN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....	58
§1. Oksigenin alınmasına və xassələrinə aid təcrübələrin qoyuluşu.....	58
§ 2. Ozonun alınmasına və xassələrinə aid təcrübələrin qoyuluşu.....	61
IV FƏSİL.İLOKSİDLƏRİN ALINMASINA VƏ XASSƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....	64
V FƏSİL. HİDROGENİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....	70
VI FƏSİL.TURŞULARIN ALINMASINA VƏ XASSƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....	77
VII FƏSİL.DUZLARIN ALINMASINA VƏ XASSƏLƏRİNƏ AİD KİMYA EKSPERİMENTİ.....	81
VIII FƏSİL. SU, MƏHLULAR VƏ ƏSASLARIN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....	85
§ 1. Suyun xassələri və suyun iştirakı ilə baş verən reaksiyalar.....	85
§ 2. Məhlullara aid təcrübələrin qoyuluşu və müxtəlif qatılıqlı məhlulların hazırlanması qaydaları.....	87
§ 3. Əsaslara aid materialların öyrənilməsi və təcrübələrin qoyuluşu.....	92
IX FƏSİL. HALOGENLƏRİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....	97
§ 1. Xlor, hidrogen-xlorid və xlorid turşusuna aid təcrübələrin qoyuluşu.....	97

§ 2. Brom və yodun alınmasına və xassələrinə aid təcrübələrin qoyuluşu.....	102
<b>X FƏSİL. KİMYADAN DƏRS İCMALI VƏ PLANININ TƏRTİBİ QAYDALARI.....</b>	<b>107</b>
<b>XI FƏSİL. ELEKTROLİTİK DISSOSİAİSİYA PROSESİNİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....</b>	<b>114</b>
<b>XII FƏSİL. KÜKÜRD VƏ ONUN BİRLEŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....</b>	<b>118</b>
<b>XIII FƏSİL. AZOT VƏ ONUN BİRLEŞMƏLƏRİNİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....</b>	<b>122</b>
§1. Azot və ammonyaka aid təcrübələrin qoyuluşu.....	122
§2. Azot oksidlərinə aid təcrübələrin qoyuluşu.....	125
§ 3. Nitrat turşusu və nitratlara aid təcrübələrin qoyuluşu.....	128
<b>XIV FƏSİL. FOSFOR VƏ ONUN BİRLEŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....</b>	<b>131</b>
<b>XV FƏSİL. KARBON VƏ ONUN BİRLEŞMƏLƏRİNƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....</b>	<b>136</b>
<b>XVI. FƏSİL. METALLARIN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....</b>	<b>142</b>
§ 1. Natrium, kalsium, alüminum və sinkə aid təcrübələrin qoyuluşu.....	142
§ 2. Mis, xrom, manqan və dəmirə, metalların korroziyasına aid təcrübələrin qoyuluşu.....	147
<b>XVII FƏSİL. KARBOHİDROGENLƏRƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU .....</b>	<b>158</b>
§1. Doymuş karbohildrogenlərə aid təcrübələrin qoyuluşu....	158
§2. Doymamış karbohirogenlərə aid təcrübələrin qoyuluşu...	159
§3. Benzol və onun xassələrinə aid təcrübələrin qoyuluşu....	161
<b>XVIII FƏSİL. OKSİGENLİ ÜZVİ BİRLEŞMƏLƏRƏ AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU .....</b>	<b>164</b>
<b>XIX FƏSİL. AZOTLU ÜZVİ BİRLEŞMƏLƏRİN ÖYRƏDİLMƏSİ ZAMANI KİMYA EKSPERİMENTİ.....</b>	<b>171</b>
§ 1. Anilinə və nitrobenzola aid təcrübələrin qoyuluşu.....	171
§ 2. Zülallara aid təcrübələrin qoyuluşu.....	172
<b>XX FƏSİL. YÜKSƏK MOLEKULLU BİRLEŞMƏLƏRƏ (POLİMERLƏRƏ) AİD TƏCRÜBƏLƏRİN QOYULUŞU.....</b>	<b>175</b>
Əlavə.....	179
Ədəbiyyat.....	181